

АРХИВ

Литературный архив





ABBAS SIHHƏT

1874-1918

S. HYSZININ

redaqtesila

AZƏRNƏŞR

Bakı — 1935

1935


206

ABBAS SIHHƏT 894.36X-1

C-56

Ə S E R L Ə R I

АРХИВ



AZƏRNƏŞR  
Bədiişəbəkliyət şəbəkəsi

07/28  
07/28

qavъoғыпъ тәssam „Haçъza  
cәkmىشdir

Texredaqtoru: Z. Aqajev  
Burqaqçüssü: Hysnijә Zejnallı

*ABBAS SIHHӘT HAQQЫNDA*

## ABBAS SİHHƏT HAQQYNDĀ

Istərəm qacmaq, lakin jyk aqyr yol da joquş,  
Nasıl ıcsun qanadı sıpmış, əzilmış bir quş?\*

A. SİHHƏT

Bu kitab ilə, oquçuya XX əsr, inqlabdan əvvəlki şeirmiz və ədəbijiyyatımızın gərkəmlı nümayəndələrindən biri olan Mirzə Abbasqulu Sıhhət təqdim olunur. Hələ də dərin təhlil və tədqiqdən keçirilməmiş tam marqsizm metodolozisi ilə işlənmiş, qıjmatlondırılmış ədəbijiyyat tariximizdə A. Sıhhətin jaradıçılığı daha xam material olaraq qalmışdır. Myasirları icərisində Sıhhət qədər «unudulmuş qalan» və lajiq olduğu təhlil və tədqiqə nail olmayış jazycılar olduqça azdır. Indiə qədər onun sənətkarlılığı və əsərləri haqqında, ədəbi xidməti, mevqeи və xysusijjəti haqqında kicik bir məqalə belə jazymamışdır. Hətta «Millət», «Vətən» uşrunda Sıhhətin qələmindən istifadə edən və bu qələmi istiqamətləndirən, əz burzua

məqsədləri ucyn səfərbər etməjə myvəffəq olan  
Əli-bəj Hysejn zadələr belə bunu etmədilər.

Sybəsiz ki, bunu S i h h ē t jarađıçlıqına  
diqqətə lajiq olmadıq ilə izah etmək gylyñç olar.  
Cunkı S i h h ē t i n bir səra əsərləri indi belə şura  
oquçusu tərəfindən maraq ilə oqunur, myəjjən içti-  
mai-bədii qıjmətə malikdir.

S i h h ē t 1901-ci illərdən rus carlıqla mystəm-  
ləkə çəlladıq reziminin sarsılmışa başladıqdan za-  
mandan 1905-ci il inqılabın dalgalarının bytyndan  
Rusijəni çulqaladıq bəyik azadlıq hərəkətiyin  
genişləndirici, Stolypin sijasətinin şiddətləndidili  
zamandan başlajaraq 20 ilə jaqın bir myddətdə, my-  
harəbə və inqılablar devrində iazmış, jaratmış-  
dır. O, 1905-ci ildə «Jenilik çərəjanı» adı altında  
başlayan «Fyuzat»-çıları aqtiv şairlərindən birisi  
idi.

Mə'lum olduğu yzrə Fyuzat çərəjanı Azərbai-  
çanda burzua ədəbiyyatını, birinci nevbədə Bakı  
sənajə burzuaziyası ədəbiyyatını təmsil edic-  
di. Hələ bu devrdə əks inqılabın və myrtəçə  
mevqəə kecmiş mylkədarlıqla ittifaq baqlajaraq  
cara sədaqət bəsləjən Azərbaiçan burzuaziyasının  
başlıça idealı—tyrkçiylik, islamçılıq, taqtiki pro-  
qramı isə, inqılabla qoşulan geniş işçi, xırda bur-  
zuza kytłələrinin şurunu dini, milli təəssyiblə zə-  
hərləmək və beləliklə «təhlykədən» qurtulmaq idi.  
Islam birliliyi, tyrkçiylik, bəşəri məhəbbət məfkur-  
rəsi Əli-bəj Hysejn zadənin rəhbərlik etdiyi «Fyju-

zat» ədəbiyyatının əsas myndərəcə və inahijətinin  
təşkil edirdi. Bunu «Fyuzat» məktəbinin bytyndən şair  
və ədiblərində gərmək olar.

Həmin çərəjanı mənsub olan S i h h ē t d ,  
islamçı, dinci, millətçi, vətənci bir şair idi.

Lakin bunu demək S i h h ē t haqqında hec  
nə deməməkdir. O, Məhəmməd Hadı ki-  
bi 1905-ci il inqılabın devrində burzuazianın ar-  
dınca gedir, onun siyasi içtimai şyarlarına inanı,  
bunları təbliğ-təşviqinə calışdırsa da, tam bir  
burzua şairi dejildi. Hec vaqt Rusijədə inqılab hə-  
rəkətiyin, cara qarşı coq milionlu yışanı, «qejri  
adi» hal, ujqunsuzluq kibi qıjmətləndirən və onun  
səbəblərini «Həzrət Isa ilə Həzrət Məhəmmədin  
əsrlərdən bəri bəşərijətə təlqin etmək istədikləri  
məhəbbəti-myətəqabilənin noqsan və məfqudijəti»  
ilə izah edən Əli-bəj Hysejn zədələr 1919  
Iran inqılabına şer'lər həsr edən, xalq kytłələrinin  
car rezimi altında boğulan xalqların açılarıny, façıələrini dujan:

Şair oldur ki həqiqətlərə dildədə ola  
Şairin fikri xəjalı gərək azadə ola.

dejən Sihhətlə bir dutmaq olmaz.

S i h h ē t hər şejdən əvvəl bir xırda burzua  
mynəvvəridir. O, bir tərəfdən ruhani ajiləsi my-  
hitində bəyidyiy, mevhumat oçaqı İranda təhsilini  
ikmal etdiyi və xysusən fyuzatçılarının təsiri altında  
olduğu ucyn dinci və millətcidir.

Digər tərəfdən böyük 1905-ci il inqilabы hadisələrindən tə'sirləndi, qərblə, fransız ədəbiyyatı ilə tanış olduğu, Hyqollarы, Puşkinləri oquduğu üçün mədəniyyətci, məarifçi, tərəqqipərvərdir.

O, əsrinin gəzeyi acıq, dujan, dysynən adamlıyndandır. Sihhət mevçud içtimai-sijasi quruluşun car istibdadınyı daqıqlamaq başlaşan feodalizm mýnasibatınyı cyryklyiyny, perspektivsizlijini «Viran, pərişan, vadı kimi xamus, əly şəhərləri» «Surətdə diri, həqiqətdə ely alimnymalarы» myşəlman yrəfalarınyı gəryrdy. Bu vəzijjətin get-gedə pozulub daqıqlamaqa, dəjişməjə yz qojuduqunu da gəryrdy. Təəcçybly dejil ki, Sihhətin «Qış», «Jai geçəsi» kibi təbiəti təsvirə həsr etdiyi əsərlərində belə açlarıñ səsini varlılardan mərhəmət uman və nifrətdən başqa bir şej ala bilməjən diləncilərin sbyzyltsısın eşidir, bunlarla dərindən dujurdu. Cynky bunlar ehtimal ki «Ev, uşaq dərdi» cəkən, Sihhətin həjatlı faciələrindən epizodlardır.

Sihhətin daha mysbət bir çiħəti gələcəjə e'timadında və çəmijjətdə hekim syrən fəlakətlərin silinəcəjini dərin yimmid bəsləməsindədir.

Bu yimmid bəzən onu bədbinlikdən, dysgynlykdən saqındıraraq, ruhlandırgı, qyvvət verir. Oquçusunu da ruhlandıraraq «qəzavy-qədər» tradisiyalarından uzaqlaşdırır:

Baxt, qı mat kibi əlfazi unut  
Səj ilə bazuji-lqvaſınyı dut  
Nərəjə istər isən zorla apar  
Mərkəzindən jeri lazımsa qopar.

Sihhət tarixin, içtimai inkişafıñ mahiyyətini bilmir. O, myçərrəd təkamilə, dəjişməjə inanır:

Dejirəm ki dynja bir şəxse vənzer  
Doqar, tərər nymyvv edər jyksələr  
İnsan kimi hər devrə bir az jaşar  
Sonra javaş-javaş ixtijarlaşar.  
Dəjişmək olmasa tərəqqi olmaz  
Təbiətin bu qanunu pozulmaz.

Sihhətin e'timadına da səbəb bu təbiətin qanunu olan dəjişmələrdir. Sihhətin bir çanlının fiziki, fiziolozu istihaləsi ilə çəmijjətdəki təbəddylatlı bir gerdiyj kibi, bu təbəddylatın dəxi nə çyr, nə jol ilə olduğunu bilmir. Inqilab, reaqsiya və xysusilə çahan myharəbəsi kibi myrəkkəb və səq myxtəlif içtimai hadisələrin tə'siri altında Sihhət nə inki məfkurəvi istiqamətini dəjişdi, hətta islamçılıq idejalarınyı bir az da romantikləşdirdi, mistiqləşdirdi, burzua sənfiyənin ideolozu muzdurluquna sadıq qaldı. O, indi bədbinçəsinə də olsa panislamizm arzıları ilə jaşaırdı. Onun dynjanı dəjişmək və jeri mərkəzindən qoparmaq metodu da tamamilə panislamistçəsinədir. O, iləriyə, inqılabçı gələcəjə ioq, geriye X—XII əslərə baqırdı. Onu həjəcanlandıran, ruhlandıran və ja kədərləndirən sənflar mybarəzəsi dejil, dinlə təriqətlər mybarəzəsidir.

O, islamçılıq, Məhəmmədin səriətinini bytyn çəmiyyət quruluşlarından ystyn və jyksək dutur. Sihhətin fikrinə myşəlmanlar ona gərə

gəri qalmış, qapaz altına dyşmyşlər ki, ehkami-dini pozdular, şəriəti dyz jerinə jetirmədirələr.

Avropanılar elmi bizdən oqurladılar. Belə gəridə qalmış myhakimə ilə jaşajan S i h h ə t i n başlıça idealıslamların IX—X əsərlərdəki qlassiq fytuhatın jenidən qazanmaq, mysəlmanlarla dýnjanın hakim fatehinə cevirməkdən ibarətdir. Ona görə də S i h h ə t dysynən «millət» qapitalizm qate-qorjası olan millət deñil, dinə əsaslanan mysəlman, xristian millətidir.

S i h h ə t i n fikrinçə bir zaman gələr ki:

«Hər jerdə ola gruh-i-islam  
Qanunu-takamyl ilə kamil  
Vaqtə olar ittihad ara  
Qalgar bu təənnidy-təxalyf  
Islam olar elmy-fənnə dara  
Mazisində ejləməz təəssyf.

Beləliklə gərylyr ki, tyrk burzuaziyasının panislamizm şyarı S i h h ə t i n jeganə və əsas idealıbdır. Ona gərə də bytyн vasitələri, maddi, mə'nəvi qyvvələri, adamları, sərvəti, qabilijəti ilham və təbii səfərbərliyə almaqə calışları. Sandıqъında miljonlar saqlajan, mysəlmanlara mənfəət verməjənlərin «mylk, mal, devlətinə», mafevqdən ilham alıb islam firqəsinə xejr verməjənlərin «xitabətinə, fəsahətinə» tıpyrmək istəjir.

Bytyн bunlardan aidən gərylyr ki, S i h h ə t işçi sənəyin baş məşqi olan 1905-ci il inqibabы kibi böyük bir faqtdan əzy ucyn hec bir ilərijə doq-

ru, mytərəqqi, jeni nəticə cəqarmamış, mənsub olduğunu sənəf mevqeи ilə baqlı olaraq dar məhdid dairəjə qarşıbb qalmışdır.

S i h h ə t i n əsas yslubu romantizmdir. Jardıçlıqınp sonlarına doğru jazzıq və ən myhym əsəri olan «Şair və se'r pərisində» o, həqiqi həiatdan, onun ucyn sənəc və bəqdiyəcə olan varlıqdan təçrid olunaraq xıjalı bir ilham pərisi ilə jaşayı. O, eşq, həvəsdən daha bizardır, iyriyində daha «qıncə dodaqlar» şeir—sən'ət, gəzəllik dərdi joqdır.

«Vardır ev dərdi, qadın dərdi, usaqlar dərdi».

Se'r pərisinin tələqqilərini, insanlıqda xidmət uğrunda «sən'ətdən kysmıs» şairə etdiyi nəsihətəri dinlədikdən sonra qollarını acaraq gələrə ısmaq, oradan xıjalı iyksəkliliklərdən jerə, dynjaşı həqarətlə baqmaq istəjir.

Şair bu əsərində ez myhitinin burzua çəmijötinin talanta, sən'ətə mə'na və əhəmijət vermədi-jini, həjati cətinliklər altında qabilijətlərinin əzildijini göstərmişdir.

Istərəm qəsiməb lakin iyk aqyr, jol da ioquş,  
Nasıl ucsun qanadıb sənətmiş, əzilmiş bir quş?

Doqrudan da istər içtimai və istərsə şəxsi-həjati cətinliklər talantı, qanadı qərgiiməş qusa dəndərirdi. Se'r pərisi şair ilə razılaşmır. Onu mybarəzəjə caqırtır.

Ujma alcaqlara sən tajiri-ylvijjətsən  
Qac əsərətdən əjər aşiqi-hyrijjətsən  
Sən mykaftıñıñ insanlıqça xidmətdə ara  
Əbədi zevqi-təsəllini həqiqətdə ara.

Cətinliklərə qıjmət verilməməsinə, təskir və tə'linlərə baqmajaraq S i h h ə t jenə də davam etməji, mətanətlı olmaq, iləri syryr. O, insanlıqda, həqiqətə xidmət etmək ucun gələrə pərilərin quçaqına atılyr. Unutmaq lazımlı dəjil ki, Sihhətin xidmət etmək istədiji insanlıq, məhəbbət, həqiqət və galəçək məfhumu jenə də məfkurə və şaların çərcivəsindən kənarda alıpmamışdır.

S i h h ə t istər burada və istərsə başqa əsərlərində jaratdıqı romantiqa məqəlub olmuş, lakin əz ideallarından əl cəkməmiş, qismən bədbin, xəstə, əsas e'tibarılə liberal bir xırda burzua fantazjasınyıñ məhsuludur. Ona gərə də S i h h ə t i n əsərlərində bir səra başqa romantiqlərdə olduqu kibi liriqa ystynlyiy joqdur. Onda bir nev səthilik, dajazlıq, kytləvilik və bundan doğan iek-nəsəqlik hakimdir. O, nə Çavid kibi romantizmin dərinliklərinə batır, nə də Sabir kibit həyatını, mybarəzənin ən real səhnələrindən səslənir. O, kecmisi ideallaşdıraraq real bu gynə, varlıqqa qarşы qojuqda daha coq romantiq olur. Bundan dolayıdər ki, S i h h ə t i n tematiqası, onun jaradıçılıq istiqamətinə, yslubuna coq dərin tə'sir edir. Onun «Şair və şe'r pərisi», «Jad et», «Jüqu»-sundakı xəjal ilə «Əhmədin qejrəti», «Qış», «Çə-

halət səmərəsi»-ndəki romantiqa və xəjal qət'iyyət bir dejildir. Birincilərdə xəstə myrtəce arzular, sonkularla progressiv fantazja iləri syrylyr.

S i h h ə t şe'r də fikirdən zijadə hiss tərəfdarlıdır. O, gərynyr ki, Fransa sentimentalistlərin-dən az tə'sirlənməmişdir. «Həyat» qəzətəsinin 14-çü nömrəsində kəhnə glassizm sənəti tərəfdarlarına qarşы «Təzə şe'r nəsli olmalıdır» məqaləsində dejir:

«Jazz jazzlıqlıbz zaman hər şəidən əvvəl hissijjata tabe olmaq gərək. Ta inki kələməni oqujanların qəlbində tə'siri ola və ja başqasınpın hissijjati-qəlbisini oiandıbra. Bu surətdə hissijjatı bilmək lazımdır.»

S i h h ə t i n təsvirə mystəsna əhəmiyyət verməsi aqşam, səhərləri, qış və baharlar və qıvvatlı çizgiler, zəngin bojalarla sənətkarçasınya bir sadəlik və təbiililik tərsim etməsi də bu qənaətindən, oqucuşunun hissijjati-qəlbisini ojatmaq arzusundan iləri gəlir.

Sairin fransız və rus ədəbijatından işarələr qıvvatlı və orzinal tərcymələr bu gyn belə sevilə-sevilə oqunur. S i h h ə t e qədər şe'rlerimiz əsas e'tibarılı Iran və Osmanlı tə'siri ilə qəbdalanırdılar. S i h h ə t i n qərb şe'rindən gətirdiçi nümunələr ədəbijatıñızb zənginləşdirməklə bizdə Avropa şe'r ədəbijatıñına mejl və maraq ojatmaqdır, şe'rimizin yslubi, formal texnolozi çiħətdən jeniləşməsində az rol oynamadı.

S i h h ē t gələcəjin xilasınp elm və mədəniyyətdə gərdiyiy ucyn, tyrk və mysəlmən uşaqlarının tə'lim, tərbijəsi uğrunda az calışmamışdır. O, coşq ədəbiyyatı jarađıçalarınp ən aktivlərindəndir. Qırlovdan tərcümələrindən başqa orzinal parçalar «Çihilət bəlaş» adlı plesi, «Əhmədin qejrəti» şe'rini o zaman təhsil adına məscidlərdə, hyçrələrdə cyryjən gənç nəsl ucyn coq qıjmətli əsərlər idi.

Sair əz sə'ji, calışmasın sajəsində həkymət pansionuna qəbul edilən Sədəji—kasıb oqlunu nümunəvi bir tipi kibi verir. «Oqutmuram əl cəkin» dejən atalarınp, «Qo! sejsyn uşaqdır uşaqqım» dejən analarınp tərbijəsinə daha doğrusu tərbijəsizliyə qarşı S i h h ē t i n verdiji bu səhnələrinə o zaman ucyn içtimai, tərbijəvi, didaqtiki rolü bəyik idi.

Kəhnə çəmijjətin feodal içtimai mynasəbatınp tənqididə nəqteji-nəzərindən S i h h ē t coq iş gərmyşdir. Bu onun əsas tematıqasıbdır. Xırda burzuazjanınp kytılərin vəzijjatını təsvir edib açımaq, kədərlənmək—budur S i h h ē t i n liriqassında əsas çihət. O, işçi sənfiyənin həqiqi dostu olmasada, proletariatın dyşmənlərinin dyşməni olmaq e'tibarılı biza jaqındır.

Juqarında göstərdiyimiz bytyn myrtəce'ljinə, islamçıyq, tyrkçiylik, vətəncilik məfkurəsinə baqqımajaraq S i h h ē t i n ədəbiyyatıñız və inqılabıñız ucyn qıjmətli çiħətləri coqdur. Şura oquçusu onun əsərlərini oqujaraq əz dyşmənlərini, bəyik inqılabıñızın dəhşətindən və gurultusundan yır-

kən, işçi sənfiyənp zyhı-i ilə doğmaqdə olan azadlıq gynəşindən gəzy qamaşan, dənyb gerijə doğru iyryjən ən istismarçı xırda burzuazjanı jaqş ta-pıyaçaqdır.

O, kəhnə çəmijjətin bir səra cırkınlıklarını, hər gyn, hər saat fəlakət və diləncilik tərətdijini inqı-laba mənfi əlaqə bəsləjən bir şairin aqzından eşi-dəçəkdir.

Həm də işçi, qolxozcular, şyurlu oquçular, burza quruluşunun neçə talantları əldyrdiyunu, istə'dadlarınp qanadınp qırdbəqınp, jarađıçalarınp alcaltdəqınp coq ajdyn surətdə dərk edəçəkdir. İmdi bizim əlkəmizdə A b b a s S i h h ē t kibi minlərlə bəyik qabilijjətləri xırpalajıb alcadan kəhnə çəmijjətdən əsər joqdur. Bəşərijjətin jarađıq bytyn mədəni zənginlijin həqiqi varisi Lenin firqəsinin rəhbərliliyi altında qalibijjətlə sosializm quran əlkə proletariatı ədəbi irsin tənqidini mənim-səməsi uğrunda deňysyr. S i h h ē t i n şe'r sə-nətindəki bytyn zənginliklər, jeniliklər və qıjmətli çiħətlər bizimdir. Cynky ançaq işçi sənfiyə proletar diqtaturası mədəni-ədəbi irslə kifajətlənməjərək onu inkişafıñ iyksək pilləsinə qaldıra bilər və dynjanıñ dəjışən kəsərli bir silaha cevira bilər.

Bu isə artıq dyşynçə qabilijjətinə malik olan hər kəs ucyn ajdyn və bəlli olmuşdur.

Mir Çəlal

ABBAS SİHHƏTİN - TƏRÇÜMEJİ-HALĂ

(1874-1918)

Abbas Sıhhət Şamaxıbda dindar və mytəssib bir ailədə doqulmuşdur. Onun atası molla Abbas məktəbdar bir molla (myəllim) idi. Sıhhət ilk təhsil və tərbijəsini atasından almış, onun əski ysul mollaxanasında oğumuşdur.

XIX əsrin ortalarından başlajaraq Azərbaycanın Şamaxı kibi ticarət mərkəzi olan şəhərlərində rusça məktəblər acılyardısa, geniş xalq kytłesi bu məktəblərə qarsı, mollaların töbliqatı nəticəsi olaraq mənfi əlaqə bəsləjir, uşaqların orada oqturmaqdan cəkinirdilər. Bu səbəblə bir coqlar kibi A b b a s S i h h a t də gənclijində myasir bir təhsil ala bilməmişdir. Onun əyrəndikləri jałbıñz farsça, bir az da ərəbcə olmuşdur.

16 jaşlarından olarkən şe'r və ədəbiyyatla ma-  
raqlanmağa başlayır. Haç Sejid-Əzim kibi zama-  
nının ustad şairlərinə pejrəvi olaraq bir təqdim  
qəzəllər jazırsa da, hec bir myvəffəqijət əldə edə  
bilməjir. Sihhət ozynyn bu myvəffəqijət-

sizligini şe'r və ədəbijat sahəsində kafı qədər nəzəri mə'lumatı olmadıqında gərdiygyndən Şamaxıypın o zamanda mə'ruf şairlərindən Hacı Çəbabər Sabit dən əruz (iə'nin əski ysal se'r'in myxtəlif vəznləri, qajdaların və myhəssənatı barəsində) oqumağa başlaşıb. Hacı Çəbabər Sabit in bu dərsləri, hər şeji əsaslı bilmək istəyən Abbas Sihhat in maraqlarını tə'min edə bilməjir. Buna görə Sihhat Sabitin tevsijsilə daha mykəmməl bir təhsil almaq həvəsilə İranın Xorasan şəhərinə gedir. Bir il qədər Xorasanın mədrəsələrində oqujursa da, burada da istədigini tapa bilmədigindən Tehrana gedir. «Mədrəsəj-i-nizamijjə-Nasirijjə» adlı vaqtılı Nəsrəddin şah tərəfindən əz adına acımsız olduğu məktəbə daxyl olur; tam altı il orada çalışaraq təhsilini bitirir, najiblik rytbəsilə doqtorluq diplomu alıb həkimlik etməgə başlaşıb. İranın bir necə şəhərlərini gəzib dolaşdıqdan sonra bir mylkədar xanın sarayına doqtorluq vəzifəsinə tə'jin olunur. Sihhat bu xanın sarayında uzun myddət qala bilməjir. Onun təbabət yusuunu bəğənməjən xan, bir gyn onu başqa nekərləri kibi fələqqəjə saldıqdan dəgdyrdygyndən Sihhat artıq Iranda qalmaq istəməjib Şamaxıya qayıdır. Xarıçdə təhsil gərmış bir doqtor kibi rəsmən devleti imtəhan vermişdən Rusya imperiası daxılında həkimlik edə bilmədiyi üçün bir qədər işsiz qaldıqdan sonra Şamaxı realni məktəbinə tyrk dili myəllimliginə girir.

1905 inqılabы içtimai həjatlılıqları bir cəq sūryklygyny ortaya cəqardıq kibi ədəbijatda da bir çanlılıqlı jaratdı. Əski qəzəl və qəsidi ədəbijatın mətbuatın ortaya atdıq və məsələlərə və zamanı tələbatına cavab verə bilməjirdi. Bunu hər kəsdən əvvəl A b b a s S i h h ə t hiss etmişdi. O, Tehranda təhsili əsnasında fransızçanı əgrəndigindən qərb ədəbijatla, xysusilə fransız ədəbijatla jaqşın tanış idi. Buna görə 1905 inqılabы ərəfəsində Bakıda cəqmaqa başlajan «Həjat» qəzetəsinin 14-nüy nəmrəsində «Taza şə'r nasıl olmalı?» deyə bir məqalə nəşr etdi. Həmin məqaləsində aşağıda kły fikirləri iləri cəkir».

«Şyəraji-sabiqəmizin ə'sar və ədəbijatının təbii əhvala myqajir olduqundan oqujan kəslərə kəsalat və nifrat gətirməgi, hec bir surətdə insan ucyn mə'rifət və ibrət dərsi ondan hysula gəlmədigi mə'lumdur. Məsələn qəddin sərv aqsaçına oqşadılmış, ja məhbubun uzyunny bədr aja bənzətdikləri kibi və ja qəşələrin jaja və kipriklərin oxa təsbih dutduqların kibi. Və bu qədər var ki, taza səbkədə bu anəçən şyəralardan bir nəfər olmaçıb ki, bu mətalı miltəfit olub əz şə'rini təbii hissijatın məzmununa dajır nəzm etmiş olsun.

Bizim burada danışdıcılarımız bu mətiəblərdir ki, taza şə'r nasıl olmalı?

Jazъ jazdъqътъваqt hər şejdən tıv-qəddəm hissijata tabe olmaq gərək, ta inki

kələməni oqujanları qəlbində tə'siri ola, və ja başqasınpın hissijat-qəlbisini ojandıra. Bəs bu surətdə hissijat bilmək lazımdır.

Hissijat iki nev'dir, çə'li və təbii. Hissijati-çə'liliğinin kimsəjə tə'siri ola bilməz. Hissijati-təbiijjədir ki, başqasına tə'sir edir. Jazlılış şə'rərin məzmunları bir levhəti-nəqqəş kibi tamam nyqat və əfqajiqi-mətləbi bəjanı gətirə. Məsələn: lətif bir jaz aqşamı gynəş qırubə myhəjja olur. Qırubun qaranlıqda daqlara, dənizlərə javaş-javaş jaşıyır. Hər tərəfin sakin və asudə aqşamın bəxş eilədigi hissijat hər zərrə əjan olur. Bir az sonra gynəş qırub edir. Sahillərin yzərində təməvvyc edən buxar zajil olur. Fəqət gynyn qırubuna mytəaqib aj cıqır, biz də bu mənzərəni tamaşa edib hissijatlımlı əşkar və xəjalatlımlı jazlıb təşrih etdikdə, əlbəttə ki, oqujanları qəlbini arṭıçaq tə'sir baqışlajıb başqasınpın hissijati-qəlbijjəsini ojandırgıyır».

S i h h ə t jeni şə'rini neçə olmasın və bu şəkil-də şərh etdikdən sonra nymunə olmaq ucun «Bəhar aqşamı» mənzuməsini nəşr etmişdir:

«Jaz mevsimi endikçə səmadən jerə aqşam,  
«Qyn nuru verir daqlara min rəngi-dilarəm i. a.

S i h h ə t bu məqaləsilə şe'rdə tamamilə jenli bir yol dutmaq lazımlı olduqunu iləri cəkməkən əzynyn bytyn jaradıçlıqında bu joldan ajryılmıq

istəməmişdir. Buna baqmajaraq əski qəzəl və qə-sidə ədəbiyyatının S i h h ə t jarađıçlıqlarına dü-e'tibarılı tə'siri coqdur.

S i h h ə t ilk olaraq şe'rdəki təsvir nümunə-ləri verməklə rus və qərb ədəbiyati ilə də tyrk oqu-cularınyň tanış etmişdir. 1905-ci il inqlabы gynlərin-də və əndan sonra Azərbaycan tyrk mətbuatınyň bir acıqlyqda qərb ədəbiyatından məhrum olma-sı idi. S i h h ə t bu acıqlyqda əz myvəffəqijjətli tərcymələri vasitəsilə doldurmaq istəmişdir. Bu-nunla bərabər I, II, III il ana dili dərs kitabınyň jaranaşasında da jaqyndan iştراك etmişdir.

A b b a s S i h h ə t 1916-çü ildən daha çiddi əsərlər jazmaqa və tərcümə etməgə başlamış idi. Onun böyükçə bir səjahətnaməsi, bir necə piesləri, xysusilə fransız qlassiqlərin-dən daha nəşr olunma-mış tərcymələri vardı. Məttəəssyf bu əsərlər 1918-ci il hadisələri əsnasında tələf olmuşduz. Əzy də həmən ildə, Gəncədə jatalaq xəstəligindən vəfat etmişdir.

## SIHHƏTİN ŞEIRLƏRI

## OQUÇULARЬМА

Ej mehtərəm qare'lərim! Topladъqым бу əş'ar,  
Həp yrəkden съсан bytyn ixtijarsız fərjadдър.  
Mə'tərifəm ifadəçə onda pək coq noqsan var,  
Divanəlik asarъdъr məs'ulluqdan azaddъr.

Zira genlym həvəslərin pəncəsində zəbundur.  
Qurtarmaram nə etməli? Bir carəsiz cynundur.  
Əvət sojuq bir əsərdir, məmənun etməz hec kəsi.  
Sojuqluqdan ançaq mənim xatъrъmъ jandъrъr.

Doqunmadan səszyltybъ съсан həzin naləti,  
Əldən dyşmys bir «Sынъq saz» olduqunu andъrъr.  
Dysyndykçə mən şe'rimin sojuqluqun gizliçə.  
Coq ağlaram, adlu, janar yrək ilə hər geçə.

Aqъlm catmaz, zehnim jetməz, ruhum fərjad  
qoparar,  
Viçdanъmъ əzər ikən ən dəhşətli həqajiq;

Ujqu gərmyş bir lalam mən, aləm əhli bytyn kar  
Sejləməkdən mən açəzam, dinləməkdən xəlajiq,<sup>1</sup>

Mən sakitlik başçarmaram, joq xariç əz imkandır.  
Məqzimdəki cýnun daqı, cýn bir janar vulqandır.

### TƏRÇUMƏJI HALIM VƏ JA HOLOLO

Eşq zənciri qırıldıb jol asın,  
Ej uşadlar Hololo gəldi qasın,  
Od sacır aqzı, vycudu alışır.  
Od dutur kim ona bir dəm janaşır;  
Məqzi bir saiqə, bir vulqandır.  
Gənlə mızan, əməli xysrandır.  
Ucurumlar, qajalar məskənidir,  
Qanlı mydhiş qoqlular mə'mənidir.  
Daldıqçı fikri dərin dərjalar,  
Dyşdygy eşqi cətin sevdalar,  
Qəlbı qan, halı jaman, xanə xarab,  
Gəz jaşı icdiyi su, baqrı kəbab,  
Satdıqçı çinsi böyük nijətlər;  
Aldıqçı nəfi, fəna təhmətlər.  
Fikri ali, bədəni xar, zəlil;  
Adı Sihhətkən, əzy xəstə, əlil.  
Qanlı əllərlə təqanmış nəfəsi,  
Baqırçı, səqmaçı amma ki, səsi  
Sığırçılar bəlkə qutarsın əzynu  
Dinləjənlər eşidərlər sözünü:

<sup>1</sup> Mən gykai xabdıdəvy-aləm təmam kər.  
Mən açizəm zi gyftəny-xəlq əz şənidənəs.

Şişə cəksəz də dirijkən ətimi  
Atmaram mən vətəny-millətimi,  
Məsləkim tərcimeji-halımdır,  
Lytfi-həq qajəji-amalımdır.

## S A I R

Dəhrin fəna mybarəzəgahi-həjatınpa,  
Həkmi-qəza əlilə atılmışdır bir səbi.  
Səqmazkən aləm, adəm onun kajinatınpa,  
Tiflanə məl'əbejdı hənuz ymdə mətləbi.  
Se'rın pərisi ziri-çənahi-ymidinə,  
Lakin haman jetimi alıb, verdi tərbijət.  
Məktum olan xəzajini-həqqin kilidinə,  
Ol tifli məhrəm etmək ilə qıldı mərhəmət.  
Təqdim etdi sonra ona bir alavlı saz,  
İllaham qyvvəsilə oqutdurdu şairi.  
Qəlbilə, telləri sazınpa etdi ehtizaz,  
Eşq atəşilə jandı yruqy, məşairi.  
Sevdirdi bir ilahəji-hysnyn əsamalınpa  
Olduqda tiri-qəmzə ilə sinəsi şikaf,  
Sair də ez nətəjiçi-hissy-xəjalınpa,  
Hərdəm jazıb da sevđiginə ejlər ittihof.  
Lahuta myn'ətifdir onun qəlby-didəsi,  
Hər kəsdən artıraq gəryb ejlər həm ehtisas,  
Əlvahi-asimani ikən hər nəşidəsi,  
Divanə zənn edir onu lakin avami-nas.

## BƏJANI-HAL

Kecmişdə syxənvrani-agah,  
Olmuş nydəmaji-məçlisi-şah,  
Əş'arın edən zaman qiraət,  
Sairlər alıb maaşy-xə'lət,  
Bahir səzynə bəvifqi-dilxah,  
Almışlar əqəlli barəkəllah<sup>1</sup>  
Simdi dəjişib bytyn qərinə,  
Almazlar onu bir afərinə.  
Təkfir olunur bu əsri-hazъ,  
Hər kim ki, ola ədiby-şair.

## ŞAIR VƏ ŞƏ'R PƏRİSİ

Səfali bir majis aqşamъ... Gynəşin qyrubundan bir az sonra saf laçivərdi asmanə uçalan qyrısi-qəmərin əşı'əji-simini sakin və myəttər bir meşənin kəlgəli aqaçlarыnyн arasından syzylərək jaşlı cəmənlərin və ən jaqыndan aqan sujun səthini ьşьq-landыгъ, suja ən jaqыn bir jerdə şair tək-tənha oturub məhtaba qarşı təmaşajı-təbiət edərkən bir-dən-birə qalqъb dejir: <sup>1</sup>

Illər, ailar gəzirəm boş-boşuna bikarə,  
Laybali jaşajış etdi məni avarə.  
Bilmirəm mən nə ycyn bylhəvəsəm, binəngəm  
Əz halımdan əzym allah da bilir diltəngəm  
Bu gəzəl mənzərənin sejrinə dalmaqdan isə,  
Təki-tənha bu cəmənzarda qalmaqdan isə,  
Daha xoşdur gedib əz dərdimə dərman etsəm,  
Qəmi-fərdənəq dyşynsəm, onu saman etsəm.

Ajaşa durub getmək istədikdə, ыldыгым тəra-qələri kibi səslər eşidib ətrafdakılar şairin nəzərində titrər və əhvalъ pərişan olur. Bu əsnada ja-

<sup>1</sup> Səxaji-byzyrgani-Iran zəmin  
Dytə barəkəllahy, jek afərin.

qынъндакъ иң дағып тәрәсіндә гөзөл бір қызы сүретіндә нұраны бір көлгө заһір олур. Әліндегі сантур дејілөн музықи алеңілі шаірә хитабен:

Шаірим! Сеір елә әтрафь, тәбіет нә гөзөл,  
Бақ, мәним ыснымә, іншад елә бір дадың өзөл,

Көлгө шаірә жақынлашараң әліндегі музықи але-  
тіні тәқдім едіб дејір:

Ал бу сантурumu cal, гәлди баһар әйіжамъ,  
Нәғмә әйіжамъ, меј әйіжамъ, хumar әйіжамъ.  
Өп шірин ләблерімі, гүшәиі-әбрұларімі,  
Сырма геjsуларімі, нәргисі-қадуларімі,  
Вәңдә гәл, нәғмәсера олмаңа ақаз едәлім,  
Гәл бәрабәр усақым, гөгләрә пәrvaz едәлім.

### Шаір

Севгилім, ешқы-хөвөздөн daha мән бизарам.  
Indi bir başqa dilarama pәrәstiškaram.  
Jyrəgimдә daha joq qunica dodaqlar dәrdi,  
Vardыr ev dәrdi, qадын dәrdi, usaqlar dәrdi.  
Biri әkmек, biri başmaq, biri paltar dilөjir.  
Verдigi qәrzi dә hәr gyndә tәlөbkар dilөjir.  
Mәn bu halәtlө пасыл bir dә olum qafijәsәң.  
Get bir asудә adam tap, daha verмә мәнә тәң.  
Atmъşам мән хөвөси, ешқи, dәxi dilbәri dә,  
Sәni dә, ше'ri dә, ilhami dә, dәftәrlәri dә.

### Se'r pәrissi

Бәс a nankor! Sәnә өахш ejlәdigim тәb'y-hynә?

### Шаір

Sәndөn ol baradә соq razъ idim joqsa mәgәр?  
Tәb'i-шe'ri mәnә verdikdә hөvөsnak etdin,  
Hysnә mәqлub edәrәk, genlymy qәmіnak etdin  
Gөrmәjәidim sәni mәn, dysmәnә kam olmaz idim.  
Ujmasajdым sәnә. n.әnfuri-әvam olmaz idim.  
Mәn dә bir taçır olub toplar idim simy-zәri.  
Xalqça varlyqымын onda olurdu dәjәri.  
Өldygym vaqt verәrlәrdi mәnimcіn ehsan,  
Xalq sөjlәrdi: әcәb adәm idi haçi flan.  
Ja ki, bir molla olub соjmaqа mәxluqаты,  
Xahiши-нәfslә şәrh ejlәr idim ajatъ;  
Mәnә tә'zim edәrәk sөjlәr idi xas, әvam,  
Hamiji-шe'ri-mybin, nasiri-dini-islam.  
Zylfynә lakin o gyndөn ki, әsir oldum мәn,  
Istә baq, myflysy-mohitaç, fәqir oldum мәn.  
Daha joqdur hөvөsim nәqмәlәrә, ә'sarә.  
Joq bulardan әбәдәn dәrdimә olmaz carә.  
Sәnә dildadә olandan bәri bәdbәxt oldum,  
Taj-tuşum icә sijeh-ruz, sijeh-rәxt oldum.

### Se'r pәrissi

Hansъ tale'dir a nankor шу fәна dynjada,  
Sәnә мән verdigimә fajiq ola mә'nada?

Mə'nəvi dyrly məzəjjət sənə in'am etdim.  
 Mynkəsir xatirini məhbəti-ilham etdim.  
 Mən qutardım səni syflanı əzijjətlərdən,  
 Mystəfiz etmədəjəm gəgdəki ne'mətlərdən.  
 Myqtədirən uçalıb ərşə qədər getməgə də,  
 Çənnəti, həm də çəhənnəmləri sejr etməgə də,  
 Olmuşam həmdəmi-ruh istədigin vaqt sənə,  
 Sən dejirsən ki, qayıb verməmişəm baxt sənə?

### S a i r

Bəli! Sən saldıñ əzizim bu jaman halə məni,  
 Həsrət etdin paraja, izzəty-iqbalə məni.  
 Tifli-nabaliq ikən məktəbə etdikdə davam,  
 Sən təçəlla eləjib qəlbimə etdin ilham.  
 Əvvəl asan gərynyrkən gəzymə dərsi-hesab,  
 Birər əqrəb olub ərqam mənə verdi əzab.  
 Sonra gyndən-gynə divanəsər etdin məni sən.  
 Məktəbimdən sojudub dərbədər etdin məni sən,  
 Dərsi, bəhsisi buraqıb şə'rə həvəskar oldum,  
 Hərzəkər, aşiqi-şuridə və biar oldum.  
 Kecdi əjjami-şəbabıb jenə sən cəkmədin əl,  
 El, ulus tə'nəmə rəqmən oqudum nəqmə, qəzəl.  
 Hansı bir kəsbə jarpışdım ki, jar olsun tale'  
 Sən cıqqıb qarşıma hər ləhzədə oldun manə'  
 Qoça bir millətin amalına qəlbimdə məkan,  
 Verib, etdin məni azarkəsi-bari-giran.  
 Sənə məftun olaraq əmrinə təqlid etdim,  
 Hər fəna işdə mysəlmanlarıb tənqid etdim,

Tə'zkam etdi qərəz əhlini şirin syxənim,  
 Əlkədə get-geda bədxahalarıb artıb mənim.  
 Bir zaman cıqqımadıqdan dili-naşadımdan,  
 Dejdylər, səjdylər əl cəkmədim irşadımdan.  
 Gərmyb islahi əsəri syr'əti-haşımda mənim,  
 Dyşmən oldu mənə axırdı əjalıb da mənim,  
 Indi xejrim nədə isə onu dərk ejləmişəm,  
 Hajdı javrıbı daha şairligi tərk ejləmişəm.

### S e ' r p ə r i s i

Şairim! Qəm iemə alati-çəhan fanıdır,  
 Çavidanı jaşayış, ləzzoti-ruhanıdır.  
 Sən mykafatıbın insanlıqqa xidmətdə ara,  
 Əbədi zevqi, təsəllini həqiqətdə ara.  
 Kelgəjə aldanaraq sevmə çəfa aləmini,  
 Jiksəl ylvijjətə, sejr eilə səfa aləmini,  
 Aləmin fani qyjudatına pabənd olma!  
 Zəhmətindən utanıb eişinə xyrsənd olma!  
 Ujıma alcaqlara, sən tajiri-ylvijjətsən,  
 Qac əsarətdən əgər aşiqi-hyrijjətsən.  
 Sən gərək rahi-həqiqətdə çahandan kecəsən,  
 Xanimandan kecəsən, baş ilə çandan kecəsən,  
 Şair oldur ki, həqiqətlərə dildadə ola  
 Şairin fikri, xəjali gərək azadə ola.  
 Gəl mənimlə apaqıb evçi-səmavata səni,  
 Orada najil edim dyrly fyluzata səni,  
 Orada kənlýn əlajıqdan olur varəstə,  
 Sənə təqdim edər əfvaçı-mələk gyldəstə.

Orada hury-pərilərlə edərsən xəndə,  
Baxtъjarlıqda jaşarsan əbədi fərxəndə.

### S a i r

Ej əzizi-dily-çan, ej fərəhi-qəlbi-mələl!  
Edərəm iştə bu təklifini şykranla qəbul!  
Tabeəm indi sənə, nərjə aparsan gedərəm,  
Naslı ilham edəsən, ejlə təqənni edərəm.  
Tək çahanıñ qutarğım məhnəty-alamıñdan,  
Gəlmışəm təngə məlali-səhəry-şamıñdan,  
Al məni şəhpərin yystyndə, apar balaja,  
Oradan ta ki, həqarətlə baqım dynjaja,  
Dilryba nəqəmlərin ruhə fərəhbaxş olsun,  
Ta sözyn sineji-ərbəbi-dilə nəqş olsun.

Şair bu sözləri vəcd və istiqraq halında söyləjərək bihuşanə jəqəlbə hərəkətsiz qalır. Gərynməkdə olan bu səmavi sima nəzərdən qaib olur. Şair aşiqanə bir halda mat, məbhut qalmış ikən səhərli qıjafəsində bir çavan zahir olub, şairə jaqınlaşlıb, diqqətlə ona baqdıqdan sonra qərib bir təbəssymlə kəndi-kəndinə:

### S e h ī r l i

Buna baq, gər neçə jatmış burada asudə,  
Jazmajır, işləməjir, vaqtъ itir bihuđ.  
Bənzi solğun, halb pozğun, hərəkətsiz, məbhut  
Çanlı mejitmi, dejim, ja ki diri bir tabut.

Şair onun sözyny eşidərək qapannıň o'an  
gəzərlərini acdəqdan sonra durub oturur və deñir:

### S a i r

Həm də məçnun-sifət aludəi-qəm, məst-qəram,  
Bunu da sejlə ki, təsvirçigim olsun tam

### S e h ī r l i

Jaqşı təsvirdir əvət, sejlə nə halətdir bu?  
Əlysən, ja dirisənmi, nə kəsalətdir bu?

### S a i r

Dysgynəm coq nə edim?

### S e h ī r l i

Qalq kişi ac bir gəzyny.  
Bulanar kənly bu halda gərən olsa jyzyny

### S a i r

De bujur get,

### S e h ī r l i

Utanırsanıň hec ətvərəyndən  
Xəbərin varmъ fəna şivei-rəftarəyndən?  
Bejlə ciddi və myhym vaqtə ərbəbi-hynər,  
Sən kibi atily-batıl oturar joqla məgər?  
Hər kimin qəlbi, ja viçdanъ dejildir satılyq,  
Hər kimin daş kibi joqdur yrəgində qatılyq,

Millətin haňńı gərdykdə gərəkdir jansıň,  
Dərdinə qalmajıň daim əzynə borç sansınp  
Təb'i şe'rin ki, sənin şəhrət edib devranə  
Mə'sisjətdir batasan bunça qəmə biganə.

### Ş a i r

Məndə varmış dutalıbm sən dedigin fezly-hynər  
Mən nə iş japmalıjamış, ja əlimdən nə gələr?

### Ş e h ə r l i

Bu nə axmaq danışlıqdır kişi, sən şairsen,  
Şil dəgilsən ki, jazzb işləməgə qadırsən.  
Tərciman olmaq ycyn girjelərə, xəndələrə,  
Salı vermiş səni xəllaqi-çahan bəndələrə.  
Qalq, ojan, çyr'ət ilə rə'd kibi fərjad et,  
Şu fəlakətdə qalan millətinə imdad et.  
Gərməjirsənmı şu bicarə vətəndaşlarıň,  
Başqardaşlarıň, sevgili dindaşlarıň.  
Zylm zəncirinin altında cəkir işğənçə,  
Ejbdir sən ujasan gəncəfəjə, şətrənçə.  
Geçə bulvarda, qlublarda, gynyz baqlarda,  
İtə vaqtıň, itə emryn, həp ojuńçaqlarda.  
Mənfəət verməgi bildikdə, başardıqda sənə,  
Borç dejilmi edəsan nəf'lı xidmət vətənə?  
Anapanın dərdinə evlad şərik olmazmış?  
Anapanın halı vəxim olsa oqul solmazmış?  
Vətən uqrunda gərək şəxs fədakar olsun,  
Bojlə mevsimdə jatan kimsələrə ar olsun.

### Ş a i r

Anıadıbm mətləbini, etmə məzəmmət biça  
O böyük işləri ançaq japar ərbabi-dəha  
Mən zəif qəlbili bir qorqaqam açız, tənbəl  
Xəlqə xoş gəlmək ucyn nəzm edərəm nəqəmə, qəzəl  
Həm də jazdızqlarımyň əksəri namevzundur,  
Rəbtəsiz, həşv, zəvajiidl bytyñ məshhurdur.  
Hanıň məndə o kəjasət, o dirajət, o zəka  
Qoça bir millətə ta qalqıb olam rahynyma?  
Sizçə şairlik, ədiblik gərynyr səhl işdir,  
Xejr, əfkarlınyz ol barədə coq janlışdır...

### Ş e h ə r l i

Demirəm dahi ol, iblaq elə bir tərzi-nəvin  
Jaxud inşad elə səjlənməmiş əş'ari-mətin.  
Tərzi-təhrirdə mən səjləmirəm nadırsən,  
Dejirəm jazmalı madamki, sən qadırsən.  
Nə gərəkdir jazasan fajdaszıb nəqəmə, qəzəl  
Joqmu kənlyndə məgər gizli, böyük milli əməl?  
İştə oz fikrini ibraz edərək mymtaz ol,  
Laəqəl millətlə nalədə həm avaz ol!  
Sajılyrsan vətən evladlarınyň bir fərdi,  
Vətən, imdadınə istə saqçıyır hər fərdi.  
Ja ər ol, ortaja cıq, ja kəmək et qardaşına,  
Ja gedib evdə otur həm də ləcək sal başına

Ər-qadın, jaşlı-çavan, zorlu-zəif, şah-gəda  
 Hər kəs etsin gərək imkanı qədər borçun əda  
 Şəbi-jeldadə nasıl, kim ufaçqı jaldızlar,  
 Nur sacmaqla qarańlıq geçəni jaldızlar;  
 Sən də duzsuz, jaramaz, nəsəlis əş'atın ilə,  
 Lakin atəşli iyrikdən cıqan əfkarıñ ilə  
 Jaldırımlar sacaraq fırınlalar içad et,  
 Nəzmə cək qəmli təəssyrlərin inşad et!

### S a i r

Sozlərin həqdir əvət, zənn edirəm arifsən  
 Lakin əhvali-myhitə jəqin az vaqifsən!  
 Vətənə, millətə sanma dejiləm dildadə,  
 Jazmaq olmaz fəqət olmazsa qələm azadə.  
 Həqqə, namusa, niçatə, qələmə and olsun,  
 Ərşə, fərsə, gynəşə, sybh dəmə and olsun.  
 Coq həqiqət mənə təlqin eləiir viçdanıñ,  
 Joqdur ondan birini sejləməgə imkanıñ.  
 Danışarkən həqi gəğdən jetişən bujuruqla,  
 Təqanıb sozlərim aqzımda qalır jumruqla.  
 Doqru sez sejlədigim haldə məs'ul oluram,  
 Carəsiz nəqmə, qəzəl jazmaqa məşqul oluram.  
 Iştirəm qoşmaq, lakin jyk aqyr, yol da joqış  
 Nasıb ucsun qanadıb sınpış, əzilmiş bir quş?  
 Cəkmədən bari-qəmi rişte-içanıñ yzylyr,  
 Içzdən xuni-çigər jaşlı gezymdən syzylyr.

Daha tab-avəri-qəm olmadıqın cyn yrəgim,  
 Dərgəhi-həqdən odur sonki nijazım, diləgim:  
 Bizlərə səbry-mətanətlı iyrik etsin əta,  
 Ta azıb eiməjəlim rahi-məhəbbətdə xəta<sup>1</sup>

---

<sup>1</sup> Bu mənzumə 1916-çü ilə «Açıq soz» qəzetində çap edilməsinə bağmajaraq, ikinci dəfə «Məarif və Mədəniyyət» məcmuəsində (sayı 2, fevral—1923) «Abbas Sıhhətin basılmamış mənzuməsi» adıla nətəmam bir şəkildə, ejni zamanda başındakı nəşr parçası tohriif edilərək çap edilmişdir.

## OLY ŞƏHƏR

Kim baqarsa hacaq bizim şəhərə,  
Bir məzarlıq kibi gəlir nəzərə.  
Həkmərmadıṛ onda symty-sykut,  
Sarmış afaqıny dumanlı bulut.  
Rəxnələnmiş həsary-divarş,  
Səqfi cəkmyş, qədimi asarş.  
Qəmli mazisini hekajət edər,  
Taleindən bytyn şikajət edər,  
Nə gurultu, nə ku, nə səs vardır,  
Bir necə ruhsuz qəfəs vardır,  
Dirilikdən əsər əlaməti joq,  
Həşri var, şurişi-qijaməti joq.  
Bəs ki, viran, ucuq, pərişandır,  
Tibqi bir vadiji-xəmuşandır,  
San jaþılmış nişanədir qəmdən,  
Ja ki, bir qit'ə çism aləmdən  
Kəsilib bir jana atyılmışdır,  
Xakınə abi-qəm qatyılmışdır.  
Qışda hər janda lıl, camır, palçır;  
Jajda tozdan havası olmur aşıq

Geçə hər səmti qap-qara zylinat,  
Nə Xəzyr var, vəli nə abi-həjat.  
Qaradır xalqınp gynyzdə gyny,  
Qavşıbdır bulutlara tytyñ;  
Qəhri-ənqaz ilə səqətligi var,  
Daha bədtər adam qəhətligi var.  
Getməjib hər kəsi ki, qalmışdır,  
Dərdy-qəmdən şasb bonalmışdır.  
Bisəmər girjələr ilə dilşad,  
Çymənin şyqly boş bir istimdad.  
Bixəbər elmi-fənni-dynjadən,  
Myftəxir ixtilaf biçadən;  
Qopsa aləmdə şurişi-məhşər,  
Oly tek onlara hec etməz əsər.  
Diridirlər əgərci surətdə,  
Olydyrlər vəli həqiqətə.

## ŞAMAXЬ ZƏLZƏLƏSI

Kecmişdi kecən şəb geçədən bir necə saat,  
Məhtablə olmuşdu çahan qərqi-lətafət,  
Qəndili-dirəxşani-qəmər gəqdə hyvejda,  
Bir səhneji-şadi edib afaqda pejda,  
Bir symty-sykun, ələmə mystəvli və qalib,  
Kyllən hamı zərrati-çahan ujuju talib;  
Olmuşdu təbiət ilə mystəqrəqi-əskan  
Etmişdi bu aramış onun aləmi hejran.  
Dutmuşdu sykunət ilə bir həddi-nihajət,  
Ta kim bəşərin ruhuna etmişdi sirajət,  
Damani-zylami-şəb edib aləmi məstur,  
Tərk etməgə amalıñ aləm hamı məçbur  
Bir bəstəri-rahətlə çahan ujuju majil,  
Lakin bu sykunət əzy bir tyrfə şəmajil.  
Qajət də gozəl bir geçə, qajət də fərəhnak,  
Qajət də səfabəxs, nihajət də tərəbnak.  
Bir nevm qəriq icrə çahan çymə giriftar.  
İlla bu sykunətdə kəvakib gozy bidar.  
Ol mənzəreji-dilkəşə min cəşmlə guja,  
Bir riqqət ilə cərx əzy ejlərdi tamaşa,

Lakin dili-aşyftəvy-şuridəvy-şajıq.  
Birdən edib ol mənzərədən qat'i-əlajıq,  
Ətrafına olduqda cy nəzzarəsi mə'tuf,  
Bir əzgə xəjalata edib himməti məsruf,  
Carpışdır, ilişdi, gəzə bu tyrfə səhərəy  
Şirvanın o divanə olan şəhry-həsarəy.  
Dyşdykçə o istəkli vətən səmtə nügahıym,  
Əflakə uçaldı o zaman şə'ləji-ahıym;  
Of, istəməm artıq gərym ol qəmli məkanıy,  
Baqdıqça jaqar şə'ləji-ahıym dily-çanıy.  
Bir nev' olub zəlzələdən jeksərə viran,  
Tapmaz dəxi abadlıqı surati-imkan.  
Topraq qarışışla daşlara, evlər mytəlaş,  
Xaki-sijəh ətfali-bəladıdə fəraş,  
Hərdəm gərynyr mənzərəsi, qəlbi-sytuhə,  
Bir qədr camır san jıqılıb daməni-kuha.  
Bir məskən uzaqdan nəzərə gəlsə də qabil,  
Jaxış nəzər etdikdə gəryrsən mytəmajıl,  
Hər janda böyük xəndək, hər kycədə min daq.  
Əzbəs təkylyb bir-birinin ystynə topraq;  
Myrdarlıq ilə həp dolu əsvaqy-məabir,  
Jaqmırılx həvalarda dolaşmaq mytəəzzir.  
Jaj fəslı dutar cən kibi toz ruji-həvanıy,  
Tozlan dolu xəlqin çıjəri, məqzy-dəhanıy.  
Əsdikçə jel afaqı dutar buji-yfunət,  
Hec vəchlə mymkyn dəjil imkani-sykunət,  
Dynjada olurmuş belə zillətlə möişət?!  
Aja bu imiş ruzi-əzəldən bizə qismət?!  
Aşyftə edib xalqı məğər zəlzələ hevli,

Joq,—joq; buna baisdi fəqət Məhfəzə quli<sup>1</sup>  
 Joq kimşə ki, bicarələrin dadına catsın,  
 Ərbabi-qinanın başı jarəb jerə batsın,  
 Hərcənd jəqəltəşdə jartım miljon ianə.  
 Bəl' etdi onu bir dəxi ə'jani-zəmanə  
 Ol məhfəzələr şərri əgər olmasa zajil,  
 Tapmaز mərəzi-çəhli-vətən Sihhəti-kamil.

« Həjat » № 51, 1906, 5 mart

### BAHAR AQŞAMЬ

Jaz mevsimi endikçə səmadən jerə aqşam,  
 Gyn nuru verir daqlara min rəngi-dilarəm.  
 Ahəstə gynəş ejlər ikən batmaqa, ahəng,  
 Geg yzrə bulutlarda olar sevməli min rəng.  
 Quşlar, o fərəhbaxş çəvəltılə həvadə,  
 Öz lanələri səmtinə ejlərlə iradə.  
 Gyl bərgi parıldalar gynəşin zouna qarşu,  
 Səssiz dərədə bərq vurər şır-şır aqan su.  
 Aqşam kyləgi qalqar, əsər xejliçə iyngyl,  
 Gyl ətrini dujuduqça ətar sevqələ bylbyl,  
 Kecməz o qə-ər şəms olur qajib yfyqdən,  
 Ançaq qalır oldəm bir ışığı rəngi-şəfəqdən  
 Zylmat qanadın şam cekər ruji-çəhanə,  
 Məximur dyşər çymləji-zərrati-zəmanə,  
 Bu an və bu saat ki, hylül ejlədi aqşam,  
 Bir symti-əqəriq icrə təbiət dutar aram,  
 Gəlməz qulaqqa hec şejin ol vaqt sədası,  
 Illa ki, aqar cajların ol datlı nəvası,  
 Əsdikçə nejistənə bytyn rə'sə salır bad.  
 Min nəqməji-çansuz edər ol nəqmələr içad.

<sup>1</sup> Əlibəj Huseynzadə «Qıaf və Məhfəzə qulu» hekajəsinə işarədir.

Mən bir belə mevsimdə bahar aqşamъ dilgir,  
Bir levheji-eşq ejlər idim qəlbədə təsvir.  
Gənlymdə o ziba sənəmin şevqi-visalъ,  
Etmişdi pərişan səcət tək fikry-xəjalъ.  
Sərgərm o təxəjjylə nigarılı həm aqus,  
Etmişdim o dəm aləmi bilmərrə fəramuş.  
Nagah gəzəl bir quş ucub gəldi sədajə,  
Guja dedi: səbr ejlə a Sıhhət bu bəlajə.

« Həjat » № 14  
1905, 23 iyun.

### ƏKRƏM-BƏJƏ NƏZİRO

Vaqta ki, kecər bu lejli-zylmət,  
Işraq edər əxtəri-həqiqət.  
Elm ilə zıjalanar bu millət,  
Qalqar bu təəssyby-çihalət.  
Surət hamıb ruh olar məani,  
Aləm hamıb eşq olar, məhəbbət.  
Ej dərk edən ol gəzəl zəmanı,  
Qıllam sənə istə bir vəsijət:  
Jad et məni, qajibanəjad et.

\*

Vaqta ki, gələr o şanlı əjjam,  
Olmaz gynə əbri-tırə hajil.  
Hər jerdə olar gyruhi-islam,  
Qanun təkamyl ilə kamil.  
Bir fəçri-həjatbizi-irfan,  
Səcdəqça çahanə nuri-hikmət.  
Bir cəhrejii-xəndərizi-şadan.  
Verdikçə çahanıjanə nəzhət,  
Jad et məni, arifanəjad et

\*

Vaqta ki, qacar səhabi-evham,  
Bir datlıb yfyq olarnymajan.

Xurşidi-haq ejlər ərzi-əndam,  
Məs'ud jaşar ymum insan.  
Baqdəqça çəvaniby-nəvahı,  
Behçətdə olan rijazi-çənnət.  
Revşən olan e'tila sabahı,  
Paşana jetər bu qəm, bu məhnət  
Jad et məni, sadiqanəjad et

\*

Vaqta olar ittihadi-ara,  
Qalqar bu təanydy-təxəlliyf.  
Islam olar elmy-fənnə dara,  
Mazisinə ejləməz təəssyf.  
Bir ləhzə məni təxəttır ejlə,  
Olduqça qədəmgyzari-izzət,  
Bədbəxtligimi təsəvvyr ejlə,  
Kim əldym, yrəkdə qaldı həsrət.  
Jad et məni, dustanəjad et.

\*

Vaqta ki, jetər zamani-hazır,  
Gyl tək acılar dutuq yrəklər.  
Topraqda jatar bu qəmli şair,  
Qəbrində cəqar soluq cicəklər,  
Batində olan o halə nazir,  
Həsrətlə bu daqıdari-firqət;  
Baq millətə ejlə sən təfaxyr,  
Amma ki, bə xatiri-yxyvvət,  
Jad et məni, aşiqanəjad et

1908, 18 fevral.

### ISTIQBAL BİZİMDİR

Qardaşım, ioldaşım, əziz járım.  
Ej qəməy-məhnətə giriftarım!  
Dərd əlində səqəlməsən çanın,  
Belə qalmaz qərərə dynjanın,  
Vəhşət etmə bu gynky halətdən.  
Naymid olma qevmy-millətdən;  
Zylm ərbəbb qoj quçaqlansın,  
Jer yzy rəşki-bağı-çənnət olar.  
Tapdasın pak olan idellərə qoj,  
Məhv qılsın gəzəl xəjallarə qoj,  
Qoj verilsin də odlu fərmanlar,  
Qoj tokylsyn gynahsız qanlar.  
Zylmi-nahəq həkymət etsin qoj,  
Arifi hətki-hərmət etsin qoj.  
Inan əlbətta bir zaman olaçaq.  
Əhli-eşq onda kamran olaçaq.  
Jer yzy rəşki-bağı-çənnət olar.  
Hakimi-mytləqi məhəbbət olar.  
Rəf edər zylmy-çəhly-zylmatın,  
Sacar aləmlərə fəjuzatın,

Nə əsarət, nə də ədavət olar,  
Xalq mystəqrəqi-səadət olar.  
Nə olar gəz jaş, nə kin, nə inad,  
Nə myqəssir olar, nə də çəllad.  
Qardaşım sanma bu ymidi xəjal,  
Gələçəkdir bu şanlı istiqbal,  
Birçə baq kajinata diqqət ilə.  
Qaplanıb ger nasıly yqubət ilə.  
Hər tərəf qərqi-zylmət olmuşdur,  
Qanlar icrə jatıb boqulmuşdur.  
Usanıb xalq zəçry-izadan,  
Əqlsəz, bışyur qavqadan.  
Qaldırıb qəmlı gəzlərin aləm,  
Aqtarıb ol məhəbbəti hərdəm.

1915

### MYSƏLMAN YRƏFALARЬ

Jeri dyşsə əgər mysəlmandır,  
Vaqt olur ja Ivan, ja Vərtandır.  
O, nə bundan, və nə də ondandır,  
Jeni bir şej, əcəjib insandır.  
Gejinir an-qırbrand,<sup>1</sup> gəzir ala-şıq,<sup>2</sup>  
Başda bir şapqa, əldə bir zontiq.  
Rus, frəng ləhiçəsi dejir bondur,<sup>3</sup>  
Tyrk dilin sevməjir moveton<sup>4</sup>-dur,  
Nə «Həqiqət»<sup>5</sup> nə də «Gynəş»<sup>5</sup> oqujür,  
O, ja «Mornenç» və ja «Diba» oqujür.  
Danışır ja frəngi, ja rusi;  
Metropoldur jeri, ja San-susi;  
Juqudan durmaqъ saat birdə,  
Caj icir orda, jatdъqъ jerdə,  
Saat yedə durur jejir dine<sup>6</sup>  
Saat altı olar jejir de zyne.<sup>7</sup>

<sup>1</sup> Viqarlıb, <sup>2</sup> ala-bəzək, <sup>3</sup> jaxş, <sup>4</sup> pis tonlu, <sup>5</sup> Qazetələrin adı, <sup>6</sup> mahar, <sup>7</sup> şam jeməgi.

Professor olub bizim mysjo.  
Əjrənib bonzur<sup>1</sup> ilə bir adjo,<sup>2</sup>  
Gətirir feljetondan invanı,  
Daqıdər səhbət ilə dynjanı,  
Mətləbi başlağıc o Homerdən,  
Danışṣır Getedən, ja Şillerdən.  
Bəd dəjil Qant, Marqs ja Bualo,  
Vəli xoş gəlməjir ona Hujoo,  
Adların əjrənib bu əşxasayı.  
Başın aldatmaqa əvam nasyarı.  
Tək o arif və aqil insandır,  
Başqalar çymlə vəhşi, hejvandır,  
Bir əqilli odur, qalan dəlidir,  
Əçəba hal bu ki, o çəzvəlidir.  
Dolanıb restoranlarıb sərxoş,  
Çibi boş olsa səhldir, başı boş,  
Millətin bojnuna qojur minnət,  
Umur etsin hamı ona hərmət.  
Onun əhməqligi myhəqqəqdır,  
Ona hərmət edən də əhməqdir.

« Zənbür » № 13,  
1910.

<sup>1</sup> 1 sabah exjir olsun, 2 salamat ol.

### ƏZLƏRİN SƏVƏNLƏRƏ

Dutalıb coq əqilli taçırsən,  
İş aparmaqda xəjli mahirsən,  
İqtidarıb, malın, pulun coqdur,  
Xalqa ondan vəli kəmək işqdur.  
Sandıqında var issə miljonlar,  
Nəf gərmyr əgər mysəlmanlar,

\*

Tyf sənin mylky-maſy-devlətinə;  
Həm sənə, həm də şə'ny-şevkətinə.

\*

Pəhləvanlıqda gər mysəlləm isən,  
Fərz edək Zal, ja ki, Rystəmsən,  
Etmisən şanlı-şanlı fəthiy-zəfər.  
Taprısan aləm icrə şəhrətlər;  
Xənçərin qorqudursa dynjanı,  
Millətin olmasa nigəhbanı,

\*

Tyf sənə həm sənin rəşadatınə,  
Həm də şəmsirinə, şyçaətinə.  
Gər adıb bir ədibi-danadıb,  
Qələmin mə'çyzi-Məsihadıb.

Nəzmy-tə'lifdə hynərvərsən,  
Ja ki, bir şairi-syxənvərsən.  
Sənə mafevqdən gəlir ilham,  
Nəf' gərmyrsə firqəji-islam;

\*

Tyf sənə, həm sənin xitabətinə,  
Həm də təqririnə, fəsahətinə.

\*

Joq isə taj sənə məharətdə,  
Myxtəre'sən fynuny-sən'ətdə,  
İşlənməkdən qolun jorulmaz isə,  
Vəli islama nəf' olmaz isə,  
Kəndi nəfsincin işləjirsən əgər,  
Verməjirsən ymuma fajidələr.

\*

Tyf sənə, həm sənin məharətinə,  
Ixtira' etdigin sənaətinə.

\*

Sən ki, darylfynun qurtarmışsan,  
Elmdə intihaja varmışsan,  
Ismy-rəsmiň çahanıň dutmuşdur,  
Amma İslamyň unutmuşdur.  
Sənə mehtaçdər mysəlmanıň,  
Razı olmur vəli çibişdanıň.

♦

Tyf sənin elmy-fənni-hikmətinə,  
Həm sənə, həm də ol fəzilətinə.

### DILBƏRI-HYRIJJƏTƏ QIT'Ə

A sevdigim, ac bir niqab yzyndən,  
Məçnun tək Lejlalarb divanə qbl.  
Xosrovlar bəzmində, şirin səzyndən,  
Şuriş salıb tazə bir əfsanə qbl.

✿

A hyrijjət! A mynfərid əməlim,  
İştə sənsən səadəti bəşərin.  
Kənlyimdəki ən istəgli gezəlim,  
Rəfahəti, fəlahəti bəşərin.

\*

A sevdigim, necin fərar edirsən,  
Yz dəndərmə, getmə, şitab ejləmə.  
Kenylləri coq biqərar edirsən.  
Ac bir yzyn, gestər hiçab eiləmə.

(Rəhbər məcmuəsi  
1907, janvar 17, № 5).

## J U Q U

Zindan kibi, qəbir kibi qaranlıq,  
 Bir geçəjdı; hər şey, hər kəs iatmışdır.  
 Culqamışdır hər tərəfi dumalıq,  
 Aləm əlyim uşqusuna batmışdır.  
 Bu zylmətdə, mən myzterib, pərişan,  
 Səsdən, ışığıdan aqtarışdırıñ nişan.

Birdən-birə bu sakitlik pozuldu,  
 Ojnaşdalar qan jaqdıran bulutlar.  
 Bir fırtna joq, bir qıjamət oldu  
 Dyşdy şəhablar, ıldırtımlar, odlar,  
 Mən qorqudan bihuş olub jıqıldırm,  
 Qəş aləmində bir tamaşa qıldırm.

Gərdym ki, bir rə'na cəmənlilikdəjəm,  
 Dərt janımda var al-əlvan cicəklər;  
 Bənəfşəlikdə, jasəmənlilikdəjəm,  
 Kənyil aṣır javaş əsən kyləklər.  
 Ucur, qonur aqəcləra bylbyllər,  
 Əfşan-əfşan durmuş jaşlı synbyllər,

Fəvvərələr atıṛ, aqır bulaqlar,  
 Jyrydygym jollar, parlaq sədəflı;

Açılımış gyllər, gəg, sarı zanbaqlar,  
 Bir çənnətdir bu gylşən hər tərəflili.  
 Hejran-hejran bu jerdə sejr edirdim.  
 Bilməjirdim vəli hara gedirdim.

Janımda bir pari gordym nagahan,  
 Mənə lytfy-nəvazişlər ejlədi.  
 Gəstərdi bıf tərəfdə bir sajəban:  
 «Otur burda, bu jer sənindir» dedi.  
 Belə dejib qajib oldu nəzərdən,  
 Mən o baqı sejr edirdim o jerdən;  
 Hərcənd coq nişanlıdbır məskənim,  
 Jer, gəg, ətraftım olmuşdu qərqi-nur;  
 Nədənsə cırpınpırdı genlym mənim,  
 Oturmuşdum mən o jerdəbihyzur.  
 Coq kecmədən hec bilmirəm nə oldu,  
 Birdən o dadlı mənzərə pozuldu.

Bir zylmatlı bulut qopdu şimaldan,  
 Puc ejlədi, daqıqtıb ol çənnəti.  
 Mən ojandıbm, coq dəhsətlə o haldan.  
 Xatirdəjkən o juqunun ləzzəti.  
 Durдум gərdym ışığılanıb dan jeri,  
 De xejr olsun bu uşqunun tə'biri

1916

## SƏRARƏ

Ej qələm! Jazmada atəşbar ol,  
Ej dili-qafıl! Ojan hyşjar ol,  
Gər sənajə'dəki e'çazatъ,  
Xatirindən sil o mevhumatъ.  
Ki, edybdır səni tənbəl, atıl,  
Bildigin cuny-cəradъr batıl.  
E'tiqad etsə qəzajə, qədərə,  
Əmryny verdi bu sözərə hədərə.  
«Baxt», «qismət» kibi əlfazъ unut,  
Sə'j elə bazuji-iqbalyń dut.  
Nərəjə istərsən zorla apar,  
Mərkəzindən jeri lazımsa qopar.  
Joqdur aləmdə bu gyn əmri-mahal,  
Elmy-fənn ol sozy etmiş ibtal.  
Elminə, qyvvətinə hər kişinin,  
Baqlıdъr baxtъ rəvaçı işinin.  
Nərəjə baqlamışsan nijjətin,  
Sərf qyl elmlə var qyvvətin.  
Bil ki, məqsuda olarsan vasil,  
Jerdə, gəgdə, nə isə əlhasıl.

Kəsb qyl elmy-hynər, sə'iy-əmət,  
Ta ki, hər myşkilin olsun mynhəll.  
Elmdən şəhpər acıb pərvaz et,  
Məs'ədət rytbəsini ehraz et.  
Olsun aləmlərə həkmyn nafiz,  
Qalsın əmrində təbiət açız.  
Qyvvəjə baqlıdъr aləmdə həyat,  
Qyvvədən nəş'ət edir mevçudat.  
Qyvvətin varsa jaşarsan məs'ud,  
Joqsa şəksiz olaçaqsan nabud.

(Sevgat qəzeti № 27. 1916)

## FƏRJADI-INTIBAH

və ja

## AMALI-VƏTƏNPƏRVƏRANƏ

Ajyl ej milləti-mərhümə ajyl,  
Ajyl ej milləti-məzlumə ajyl.  
Ajyl ej bylbyli-gylzari-vətən,  
Nəqəmən ilə ola bidar vətən.  
Sən ki, şəhbəzi-jədi-nysrət idin,  
Tajiri-sədreibi-ylvijjət idin.  
Kim səni didəsi girjan eləmiş?  
Kim səni halb pərişan eləmiş?  
Səndyrgıblar nə ycyn baly-pərin,  
Hanıb ol ruh fəza nəqəmələrin?  
Qanadıb altına qojma başıny  
Təkmə gyl arızıñə gez jaşın;  
Qalq, elə evçi-səmajə pərvaz;  
Bəsdi bu qəflət ilən xabi-diraz.  
Ajyl ej xabi-qəmə aludə,  
Bu qədər jatma dəxi asudə.

Ac geyzin, gezlərinin qurbanı,  
Bir tamaşa elə ger dynjanı.  
Xarıçılər qabaqa dyşdy tamam,  
Nə jaman gynlərə qaldı islam!..  
Haləti-nəz'ə jetişmiş millət,  
Məhvıy-nabyd olur bu ymmət.  
Ja ilahi, sənə jetməz nə əcəb?!  
Bu qədər naleji-jarəb, jarəb!  
Şimdi millət, mədəniyyət dəmidir.  
Rahi-ymmətdə həmijjət dəmidir.  
Qədəməndəz olağım mejdanə,  
Kəsb irfan edəlim mərdanə,  
Qalqalıım bir dəxi bir ad edəlim,  
Devr əslafımyzъ jad edəlim.  
Oqujaq, elm oqumaqlıq dəmidir,  
Şimdi aləm dəxi elm aləmidir.  
Çəhl edib milləti pabəndi-bəla.  
Qılağım «nəşr məarif»-lə rəha.  
Çəhli ilə qəfləti e'dam edəlim  
Mədəniyyət sarıb iqdam edəlim.  
Bir tərəqqi eləjək dynjada,  
Misli nadidə ola qəbrada.  
Qıbtəbəxş-i-həməji-aləm olaq,  
Əşrəfi-nev'i-bəni adəm olaq,  
Qoq mysəlmənlara bu şan olsun,  
Şəmsi-islam dirəxşan olsun.

## ALƏMI-ISLAMƏ

Dinlə ilhanıň sənq sazımyň,  
Millətə qəlbən aqlajan baçsadbır  
Odlu məzmunlarń sojuq jazımyň  
Xəstə ruhun davasadbır, aćıdabır!

\*

Xəsətəlik olmuş olsa ruhani  
Nəf' qılmaz əlaçı-çismanı...

\*

Sən ej afaqi-nevhəbari-həzin!  
Nə ycyn xəstə haly-nalansan  
Qoparlıb məhsəri-fəqany-ənin  
Inləriz bizdə ta pərişansan

\*

Gylmədən sən gylərmi hec yzymyz?  
Tərəbəngiz olarmış ja sozynyz?

\*

Nə fəqət qəlb-i-zarımyz aqlar  
Gynymyz şam olub kecər qəm ilə

Ruhimiz, həm məzarıtyz aqlar  
Ilımız başlanar Məhərrəm ilə  
Musiqimizdə qəmli-qəmli calar  
Aqlamaq ilə kənlyimyž acılar

\*

Daha artıq bu jə'sy-kyrbətdə  
Səni gərmək bizə həram olsun  
Jaşamaqdan bu hali-zillətdə,  
Xoşdur elmək, şərəflə nam olsun!  
«Ej sən, ej nəçmi-zahuri-dərxab»  
Ojan artıq iyərəgdə qalmadə tab!

\*

Acılj ej şəmsi qəm səhaibdən  
Jyksəlib devrəji-kəmalə jetiş,  
Qutar ej sevgilim məsaibdən  
Xubrulıqda e'tidalə jetiş!

\*

Cıq ki bitsin ... İraqətimiz  
Gyl, tykənsin dımıui həsrətimiz!

## VAVEJLAVI-NIFRƏT

Təməddyn əhli olmuş elmilə aləm zıjalanmış.  
Pozulmuş milləti-islamın əxlaqı fənalanmış.  
İlumi-diny-dyna kəsbinə mə'mur ikən bizlər,  
Fəqət bir elmi-din əzx etməgə xəlq iktifalanmış.  
Nə qəflət!? elmdən ejlər tabərra vaizy-qazi  
Və halonki qivami-sər' elm yzrə binalanmış.  
Qasəb elmin pərisi kişvəri-islamdən qərbə  
O jari-dilribajə əhli-məqrib aşınalanmış.  
Dolub əhriməni-çəhl ilə şərqiñ darylimani  
Dutub imrazi-nəfsanijə xəlqi mybtəlalanmış.  
Bu janda hekmyfärma din adı altında dinsizlik  
O janda elmi-əxlaq ilə bytlər ehtidadlanmış.  
Bu janda zylmy-istibdadi-dinidən məazzallah  
Həzaran dyrly mevhumat ilə başlar həvalanmış  
O janda sajeji-hyrrijjəti-əfkardan başlar  
Çəqəbdər evçi-ərsə gyn kibi gjiti nymalanmış  
O kəs-ki dami-təzvir ejləmiş evrady-əzkari  
Dejərlər myttəqidir saqqalı afdar hənalanmış  
Baqılmaz sijraty-əxlaqə ja ətvary-rəftarə  
Myqəddəsdir hər ol kəs ki ridalanmış, əbalanmış

Vəli hər kəs ki təqjiri-libas etsə haman saət  
Nəzərlərdə olur mənfury-mə'juüb iftiralanmış  
Əjər bir jerdə bir haq söz desə qətli olur vacib  
Dejərlər kafir olmuş rahi-həqdən inhinalanmış  
Aman ja rəb! əzyn rəhm ejlə hali-əhli-islamə  
Ki, Əhməd jandıran şəm'i hidajət intifalanmış  
Təməddyn joq, təəllym joq, təqafil coq, təçahyl  
coq

Jyrəglər levhəsində nəqtəji-bejza qaralanmış  
Bu dərdə əz təbibi-hazəqən gəndər əlaç etsin  
Məzaçi-milləti islam Sihbədən çıdalanmış,

## QƏZET NƏDIR?

Ej sananlar qəzeti şe'i-həba,  
Su təqafyl nə rəvadir əçəba?  
Gərməjərsizmi Firəngistani,  
Ki, mysəxxər eləmiş dynjanъ.  
O kəmalata qəzet bəisdir,  
Cynky hər elmdən o bahisdir,  
Bytyn ol dəbdəbəvy-çahiy-çəlal,  
Mejvələrdir, su qəzet əsl nihal.  
Didəvy-guşı-vətəndir qəzetə,  
Jə'ni cavuşi-vətəndir qəzetə.  
Joq qəzetsiz vətənin tərtili,  
Millətin zahiri çəbrajili.  
Jaşajъ suri-İsrafil desək,  
Dyşmənə tejri-əbabil desək.  
Aləti-duri-nymadır qəzetə,  
Çeşməji-abi-bəqadir qəzetə.  
Qəzet ajynej-i-İskəndərdir,  
Çymla sərgəştələrə rəhbərdir,  
Qyrəbalarla gəzəl həmdəmdir,  
Halı aşyftələrə həməmdir.

Edəsən gər ona hər nev' əda,  
Inçiməz zərrəcə səndən əsla.  
Gah sənincin oqujur mə'rəkələr,  
Gah sənincin danışar məzhəkələr,  
Gah edər qəlbini əş'ar ilə şad,  
Gah edər dyrly vəqajə' te'dad.  
Şykr kim bızlərə də lytfi-xyda,  
Ejləjibdir belə bir ne'mət əta,  
Bizdə bu çyz'i olan heiçanə,  
Qəzet olubmu səbəb, aja nə!  
Bəs gərok sə'j eləjək izzət ilə  
Iştirakində onun himmət ilə.  
Olmajaq razı əsə sərsəri-çəhl,  
Qılmaja məhv bizi ləsgəri-çəhl.  
Getsə gər bady-fənajə «Irşad»  
Olaçaq xaneji-millət bərbad.  
Sənə gər şəm'i-«Fyjuzat»-i vətən,  
Nurlanmaz dəxi zılmati-vətən,  
Gər zəfər jetsə «Dəbistan»-yəmza,  
Kimi «Rəhbər» dəxi tişanımyza;  
Aqlajıb gylməjə gər «Molla əmu»  
Jataçaq milləti-islam qəmu—(hamъ)  
Jaşa ej nameji-«Irşad» jaşa,  
Ej edən milləti dilsad jaşa,  
Ej «Fyjuzat» elə fejzin, çari,  
Səndə var cynky «Həyat» asarı.  
Jaşa ej «Rəhbər»-i-əbnajı-vətən,  
Qıb «Dəbistan» ilə ibqajı-vətən.

Coq jaşa, coq jaşa ej «Molla əməl»  
Sizlərə gez tikib islam qəmu.  
Nə qədər var çahan, var olasəz;  
Millətin dərdinə qəməxar olasəz.

Dəbistan № 16  
1906, 7 deqabr.

### ALIMNYMALAR

Jyzy insan, qafada hejvandır,  
Zehddə iddiyası Səlmandır.  
Ərəbi bir uzun don əgnində,  
Myndəris bir əba də cignində.  
Qoimuş on beş jetimi biçamə  
Başına baqlamışdır əmmamə.  
Kecirib mit'əxanələrdə gynyn  
Jejib ançaq joqunladub bojnun  
Qyrbat icra gedib gəzir necə il,  
Fikr edir bəsdir etdigim təhsil.  
Indi allah vəkili oldum mən,  
Şər'i-ənvər dəlili oldum mən.  
Bir çahangir, bir çahan nixvət,  
Vətənə onda ejləjir evdət.  
Hər zaman xalqi etməgə iqfal  
Gətirir bir şələ uzun saqqal.  
Xalq bir-bir gedib epyrlər əlin  
Anlamaz kimsə hülləsin, əməlin.  
Bir nəfər baş cəqartsa fəndindən  
Doqradar orda bənd-bəndindən.

Millətin ehtijaçına dajır,  
 Danışan kəsləri edir kafir.  
 Vird edib kafir olmajan sezyny,  
 Qulaqın kar edib, jumub gezyny.  
 Ibni-Sinani—ejləmiş kafir  
 Rumi Mollanı ejləmiş kafir  
 Işı başdan ajaqa qullabi  
 Sejłejir kafir oldu Farabi.  
 Əgrənib hiləji-şərin mytləq  
 Başına çəm edib necə əhiməq.  
 Bərşikəst ejləjir də məxluqi  
 Tovlajıb doldurur də sanduqi.  
 Bu bizə pişəvaji-din olmuş,  
 Fyqəra malına əmin olmuş.  
 Vaj bizim tırə-bəxt halımızə,  
 Vaj fəlakətli bəd məalimizə.  
 Belə millət itib puc olmazmə?  
 Qanlıra qərq olub boqulmazmə?

«Zənbür» № 18,  
 1910.

### ƏHMƏDİN QEJRƏTİ

Fabrikları, insanlar, daş, topraq qap-qara  
 «Corni-Qorod» adlı şəhərin fabrikində calışan,  
 Gurultuja adət etmiş patlıctıja alışan,  
 Coqdan vardı Əhməd adlı bir İranlı bicarə.  
 Qlyrbət icrə fəhləliklə saqlar idi əz başınp,  
 Həm vətəndə dul anasınp, ietim bacı, qardaşınp,  
 Qabarladıb şışirtmişdi ellərini, cijmini,  
 Coq sevərdi vətənini, millətini, dinini,  
 Aqyr böyük maşınların zəncirləri zəhməti,  
 Calışdəqça əksilməzdi, hərgiz onun qejrəti.  
 Bir gyn səhər Əhməd gərdy əldə qəzət satanlar,  
 Baqırırlar: «Alınpız, baqınpız, kim Iranda jançınp  
 var»

Ələzetən ali kibi rəngi-ruji saraldı.  
 Gərdy, ienə jazılımışdır: «İran olmuş viranə»  
 Şahi-məxlu', Odessadan qayıtmışdır Iranə.  
 Fikrə getdi, qyssəsindən gəj başınp daraldı,  
 Birdən-birə sonra qalqıb dedi: «Mən də gedərəm,  
 Vətənimi xajılardən mydafəə edərəm.

O gyn съдан paroxodla gelib catdь vətənə.  
 Qış mevsimi, qajət sojuq jaqmırıb bir havada,  
 Gordy: ançaq arvad uşaqqalıb kəntdə obada  
 Kişilərin şah qırğırmış qan icən şahsəvənə,  
 Xanlar, bə'lər talan etmiş rəjjətin jurdunu,  
 Ejləjirlər myhafəzə xajin Iran qurdunu.  
 Hər jer viran, səssiz, sankı matəm cəkmış cəllərə  
 Vətənini belə gərcək qejrətindən aqladıb,  
 Uqurunda olmək ucun belin möhkəm baqladıb.  
 Pa-pijada dyşdy jola, getsin catsın ləşgərə,  
 Taqət kəsən qarlı kylək gərci davam edirdi.  
 Çəsarətlı Əhməd lakin qejrət ilə gedirdi,  
 Bir necə gyn jol gedəndən sonra birdən eşitdi,  
 Bijabandan gəlir şejpur səsi, vətən nəqməsi,  
 Baqdı gordy: iyrys edir fədajılər dəstəsi,  
 Al bajraqlı təməvvycyn gərcək sevindi, getdi,  
 Javblaşsb salam verdi, tyfəng alıb janaşdıb,  
 Jorulmadan onlar ilə bir coq qarlı daq aşdıb,  
 Kecikləri tarlaları təpəyirdi, bilirdi,  
 Bir də dənyb baqar ikən əz kəndləri gəryndi.  
 Əndamına rə'sə dyşdy, qəlbı gup-gup deyiyndi  
 Gəz jaşınb ətəgilə gizlin-gizlin silirdi.  
 Coq istədi gedib gərsyn anasınıb haqlasınb,  
 Qorqdu bəlkə getməginə mane olub saqlasınb.  
 Gedirdisə Əhməd lakin xejli pərişan idi.  
 Bu əsnada şejpur səsin dujub kəntdən iygyrdy,  
 Jol tərəfə bir coq uşaqq: Əhməd baqanda gərdy,  
 Əz qardaşın uşaqlarıñ arasında tanıbdıb,

Javblaşsb qardaş ilə quçaqlaşdıb, epyşdy,  
 Anamızza salam ejlə dejib ordan etysdy.  
 Gənc əskərin kənly bir az rahat oldu fərdaş,  
 Firuzkuhun çıvarına gedib jetişdi ordu,  
 Şahpərəstlər Jefrim xanla olmuşdular rubəru.  
 O gyn səhərdən başladı jaılm atəş davası.  
 Jaqmır kibi jağan gyllə tufanlıny ənyndə,  
 Japraq kibi dyşəni vətən qurbanları gərəndə,  
 Qorqdu Əhməd rəngi qacdb tir-tir əsdi əlləri  
 Bir az sonra hər tərəfdən verildikdə qomanda  
 Aslan kibi birdən-birə çyr'ətləndi o anda,  
 Mejitlərin arasında addıbımladı iləri  
 O bir avç əskər o gyn altı saat atışdıb.  
 Birdən gyllə jaqmırına qar jaqmırı qatışdıb,  
 Kənnyllərlər cəkilməjə məcbur oldu, Jefrim-xan;  
 Dyşmən topcu atəsilə iyrys etdi iləri,  
 «Joldaşlarım, mən gedirəm, dedi gəlin daňməcan». —  
 Əhməd dedi: «Mən də burda olyb deñmərəm geri».  
 Fədajılər diliranə riç'ət etdi dybarə,  
 Şahpərəstlər şikəst tapıb, jyz qojdular fərara.  
 O halacaq ijit Əhməd almamışdı hec jara,  
 Fəqət hərbin o səfali həngamında bir qurşun,  
 Gəlib dəjdi saq qoluna, etdi onu qərgi-xun.  
 Bihal oldu, qan apardıb jəqyldıb topraqlara.  
 Bu hal ilə əsrə qədər myharəbə uzandıb,  
 Nətiçədə fədajılər şanlı zəfər qazandıb,  
 Yə aj sonra jaz fəslidi, gyn dyşmyşdy cəllərə,  
 Gənc əskərin dul anası dizin quçub inlərdi.

Oturmuşdu astana la çavan oqlun bəklərdi,  
Gəlib gedəndən sorurdu, göz tikmişdi jollara,  
Birdən gərdy oqlu gəlir şadlıqından aqladı,  
Ana oqlul, başçı qardaş bir-birin quçaqladı,

### TƏRƏQQİ VƏ TƏBİƏTİN QANUNU

Gəzişirdim Qız Qalası dağında.  
Jaj fəslidi bir gyn aqşam saatında,  
Bir-bir baqırdım ol kəhnə asara  
Viran olmuş sura, byrçə hasara.  
Qərib-qərib, mybhəm-mybhəm xəjallar  
Gəlirdi fikrimə dyrly suallar.  
Dejirdim ki, dynja bir şəxsə bənzər,  
Doqar, tərər, nymvv edər, iyksələr  
Insan kibi hər devrə bir az jaşar.  
Sonra jayaş-javaş ixtijarlaşar,  
Ələr, qalar bir-iki viranəsi.....  
O da olar bağışları ilanəsi,  
Bir myəjjən qanun yzrədyr həjat.  
Bir doqus, bir təkamyl, bir inhibitat,  
Belə qojulmuş aləmin binası,  
Dəjişikdir tərəqqinin əsası.  
Dəjişmək olmasa tərəqqi olmaz  
Təbiətin bu qanunu pozulmaz  
Dəjişməklə imkan olur təkamyl.  
Insan doqar, tərər, edər tənasyl,

Təbiətdən gərək alınsın ibrət,  
 Təçəddydə olur bəqajı-millət  
 Duyanın əvvəlindən ta bu hala,  
 Aləmdə olmuş min-min istihala,  
 Hənəf əski Roma, əski junanlar,  
 Hənəf əski tərəqqilər, imranlar.  
 Min-min belə sajsız b'nalar Ѿqmış,  
 Sonra jeni bir mədənijət cıqmış,  
 Hənəf əski asurilər, kəsirilər<sup>1</sup>  
 Hənəf əski kəldanilər, məsrilər,  
 Cımləsini məhv ejləmiş zəmanət,  
 Hər birindən qoymuş çyz'i nişanət,  
 Bu ondandır; vəqta gərə təkamyl  
 Etmədilər göstərdilər təkahyl,  
 Bu ondandır zəmanətə myvafiq,  
 Dəjişməjib cıqartdylar əvaiiq,  
 Boş e'tiqadlara məqrur oldular,  
 Puc olmaqa axır məçbur oldular,  
 Hansı şejdir dəjişməjib dynjada,  
 Gəjərti də, hejvanat da, hava da,  
 Necin dəjişməsin fikri insanın  
 Təqazasə dejilmə bu dynianın  
 Tarix bizə göstərmirmi bu halə  
 Çahil qevmin myhəqqəqdyr -zavalı

## DƏRJA KƏNARŁNDA<sup>1</sup>

Əmvaç gəlir sahilə guja ki, o minval  
 Tə'qib edijor bir-birini destəji-ətfal,  
 Olduqda o busığəhi-bihissə myqarib,  
 Tər ləblərinə busa yerirlər mytəaqib,  
 Gərdykdə nəvaziş jerinə byqzy-kydurət,  
 Mə'jus coçuqlar tək edərlər jenə evdət,  
 Ol dəmdə pərakəndə olub səheji-abə  
 Tədriçlə təbdil olur ənva, hybabə,  
 Sakit dənizin səfhəsi ajinə kibi saf,  
 Gyn nuru dyşərkən gərynyr baq neçə şəffaf.  
 Kəştü iyryjəndə jarılır sineji-dərja  
 Mavi kaqıza san cəkilir bir xəti-bəizə.  
 Hərdəm buraqyr dudi-sijəh ruji-həvajə,  
 Oaldıqça urar mevç, cıqar evçi-fəzajə,  
 Gah dalqalanı, gah daqıqlar çəvvədə hər jan.  
 San tysty cıqar xyljalış şair cubuqundan.

<sup>1</sup> Bir nəsri nəzmə təhvil etməgə ədəbijatda  
 «əqd» dejildigini şagirdanə göstərmək üçün bu mənzü-  
 mənin, məzmunu «Mə'lumat» zırnalındakı bir nəşrdən  
 alıntılaşdır.

<sup>1</sup> Gərynyr ki, Silhət kəsrini də millət-bilməsdir.

## O L M A L B

Jaran bahar mevsimidir aşiq olmală,  
Çanan jolunda əlmək ycyn şaiq olmală.  
Fəsli-bahar, mevsimi-gyl vaqtı-badədir;  
Mə'suqə xassə şux, çavan, tyrk, sadədir,  
Saqinin iltifatı bizimlə zihadədir  
Varkən bu firsət əldə dəmi-istifadədir  
Mejxarəlikdə əejrilərə fajıq olmală.

Jarıñ catub gəzəlligi həddi-kəmələnə,  
Min bə'd seçdə etməli taqi-hilalinə,  
Pərvanəvar janmalaş şəm'i çəmələnə,  
Zahid nə dersə ujmamalaş qejly-qalınə  
Çan verməli, mej almală, lap fasiq olmañ.

Dəmdyr ki, şevqi-arizi-dilbərlə məst olaq,  
Dəmdyr ki, bytləri unudub haq pərəst olaq,  
Dəmdyr ki, «nistlik» arajaq taki «həst» olaq,  
Dəmdyr ki, çymə vafii-əhdi-ələst olaq,  
Jaran! əz əhdyy-və'dəmizə sadiq olmală,

Meçnun kibi əlaiyqi həp tərk etməli,  
Lejla tərəf ajaqla dejil başla getməli,

Əqjar çevri gərməli, tehnət eşitməli,  
Hər nev' olsa hasili çanana jetməli  
Ta bəzmi-vəslə girmək ycyn lajıq olmală.

Cal mytriba, ki vaqt şyrudy-təranədir,  
Sən də oqu myqənni! səzyn aşiqanədir,  
Nəqmən bizi ajylmaqa jaxşır bahanadır,  
Lakin zamana, cunkı fəna bir zamanadır  
Ejhəm ilə, kinajə ilə natıq olmală.

«Qurtuluş» məcmuəsi 1915.

S E ' R

«Sevdim səni»—hətta dedin—oldum sənə aşıq,  
 Hyçətsiz olan dəviji-bihudə nə lajıq?  
 Susdunmu? ja qorqdun?... bumu asarı-məhəbbət?  
 Cəhrəndə necin cılvelənir haləji-həsrət?  
 Istərsən ola qismətin əjjami-baharım  
 Pejmanəjii-əzvaqım ilə busy-kənarım?  
 Istərsən atyılmaqılıq aqushi-visalə?  
 Hejhət ki, dyşmyşsən əcəb xam xjala!...  
 Anlarmışan aja ki, nədir sevgi, nədir eşq?  
 Kecmiş şyəra jazmış o darsa bejlə sərmeşq:  
 «Eşq əqli bu afaqda rysva gərək olsun»  
 «Məçnun kibi sərkəştəjii-səhira gərək olsun»  
 Bildinmi, nədən ətry verilmiş sənə qyvvət?  
 Idraky-şyur, əqlly-zəka, ruhy-dirajət?  
 Bildinmi-həjatın nədir əmvalı, silahı?  
 Tənha geçələr ujoqsuz acıdlı sabahı?  
 Bir ləhzə calışdılpı, ja dəzdynmi çəfajə?  
 Bəs əmryny verdin nərədə badi-fənajə?  
 Susdun ja?... jalandırınpı sözyn, hajdə cəkil get!  
 Sevdiklərin uqrunda jənə əmryny sərf et!

Ui fisqy-fiçurə, tərəbə, cynky rybabə  
 Ləhvə, ləbə, kənçəfəjə, çamə, şərabə.  
 Məndən uzaq ol, ejləmə bihudə riçalər!  
 Girməz hərəmi-vəslimə aludə ridalər!  
 Satlıq dejil eşqim, iyərəgim, busəm inan, bil!  
 Çan nəqqidir ol nə'məti-yzmajə myqabil.  
 Olsajdən əgər sən mənə bir aşıqi-sadıq  
 Rəftar ilə gyftarın olurdu mytəvafiq.  
 Qəlbində əgər olsajdə atəşi-sevda,  
 Cəhrəndə olardı onun asarlı hyvejdə.  
 İncitsə idi qollarınpı qejdi-əsarət  
 Cəşmində jəqin parlar idi bərqi-çəsarət.  
 Ucsajdə əgər qanlı bulutlar yzərində  
 Olsajdə dikən daşlı joquş rəhgyzərində,  
 Zəhmətlərə, zillətlərə dysmyş jorulajdən,  
 Ol halda gər majili-myştaqım-olajdən,  
 Əlbəttə bu gyn mən də sənin jarınp olardım  
 Aquşə cekyb talibi-didaraın olardım.  
 Lakin nəcisən, kimsən? uzaş, etmə əzijət  
 Biganəsən olmaz məni gərmək sənə qismət!

## J A J G E Ç Ə S I

Aqşam oldu, gyn batdь, şamlar jandь,  
Ta səhərdən aqşamaçan durmadan,  
Gyn altında tər təkərək calşan,  
Əkincilər, bicincilər uzandь,

Jorqun, arqын hərə bir janda jatъr,  
Hər şej sakit, hər jer səssiz, səmirsiz  
Ançaq hyny, milcəklərin vъz-vъzъ  
Bu sykutu pozur.... Əkinci qъzъ,  
Ujquda byrkydən, milcəkdən girsiz,  
Qollarыпь bu jan o jana atъr.

Var bu kənddə jenə elə joqsullar,  
Nə çyty var, nə kotanъ, nə keli,  
Olmek istər jetişməjir əçəli,  
Allah pańı dilər, aqlar soqlar  
Aqşamaçan xъrmanlarъ dolaşır,

Ej insanlar fərz dejilmi bizlərə,  
Rəhm ejləmək, əl dutmaq açızlərə.

Onlarıñ da var biz kibi yrəgi,  
Bir arzıssы, bir eşqi, bir diləgi.  
Onlar sizdən daha artıq calşır,  
Jaşamaçсын hər zəhmətə alışır.

## JAJ SƏHƏRI

Əkincilər, jai geçəsijdi kəntdə,  
Jorğun, arqın jeni cəmir etmişdi.  
Arvat uşaq xırmanlarda həjətdə,  
İşdən qurtarmış uşqu:a getmişdi,  
Birdən xoruzlar hinlərdə banlaşdır,  
Qarşın nənə sybh olduqun anlaşıb,

Səs ejlədi: ojandı oqlu, əri,  
Əsnəjərək qalqdı jataqdan bunlar.  
Çağırıcılar nəkərləri, rənçbəri,  
Ojandıclar səsə qohum qonşular,  
Azan səsi gəlir minarələrdən,  
Çəqyr cələ xəlaşıq dərələrdən.

Böyük-kicik, rəjjət, xanım, aqa,  
Japışdıclar hər biri bir pəşəjə,  
Gəlin gedir inəkləri saqmada,  
Odun gətirməgə nəkər məşəjə,  
Biri gedib ələf tekyr kəllərə,  
Biri baqyr xırmandakı vəllərə,

Gynəş cəqyr dağdan ucur dumanlar,  
Həvəslə istinin, tozun icində.  
Çalşıclar bu bir jəqyn insanlar,  
Xırmanlarda, tarlalarda, bicində,  
Bu zəhmətlər şərh olunmaz uzundur,  
Insanıjjət həp bunlara mədjundur.

## ƏKINCI NƏQİMƏSİ

Darı, kynçyt, arpa, buqda əkməsəm,  
Ilin yc fəslində zəhmət cəkməsəm,  
Aç qalmazmın gəzəl, mə'sum uşaqlar,  
Nazik donsuz jajda uşaqlar aqlar,  
Mənsiz kətən, kəndir verməz zəmilər,  
Cadırsız, jelkənsiz qalar gəmilər,  
Suvarmasam janar otlar cicəklər,  
Aç qalanda syt verməsə inəklər,  
Nədən olar şor, pendir, jaq, qajımaqlar,  
Qışda nədən olar kyrklər, papaqlar,  
Ot biqməsəm qərəyimazmın qojunlar,  
Hardan olar hasil o vaqta bunlar.  
Əkinçi hər kəsdən artıq calışır,  
Onun əməgilə insanlar jaşar,  
Qida verir məxluqata topraqlar.

## Q Ь S

Bir az əvvəl saqa-sola uca-uca fırlanan  
Parca-parca qarlar indi javaş-javaş dyşyigor,  
Buruq-buruq bacalardan syyır tysty, aq duman,  
Kycələrdə it sojuqdan zəngildəjir, uiyşır,  
Hərdən kylək qalqyr, ierdən qarlı qarppa savyrıbr  
Gəlib gedən insanların yz-gəzyny qavırgı  
Daqı, daşq qar bys-bytyń aq kəfənə bygumys.  
Pəncərənin şışələri buz baqlajıb donmuşdur,  
Dəjirmənin, bulaqların suju donmuş, qurumuş,  
Sərcə, dolaş jem aqtarır qar ystynə qonmuşdur,  
Devlətlilər isti evdə rahat jejib jaťırlar,  
Un almaqqa aç jaňıqlar paltar-palas satırlar,  
Allah paýj diləjəni aćıqlanıb səjyrlər,  
Allah versin get kəsb elə, dejib hər kəs rəd edir,  
«Açam donub olməkdəjəm» dejə qavıb dəjyrlər,  
Bir dejən joq fəhləligə bunlar getmir kim gedir,  
Bu jaźıqlar dejilmidir fabriklardə calışan,  
Ləqimlərdə kylyng calan, zəhmətlərə alışan,

## FYZULININ BIR QƏZƏLINI TƏRBƏ'

Dərdə dyclidym əsərindən sitəmi-hiçranıň,  
Carədən etry dolaşdym nərəsin, dynjanıň,  
«Dəhənin dərdimə dərman dedilər çanapıň  
Bildilər dərdimiň joqdur dedilər dərmənapiň».

\*

Eşq ikən ruzi-əzəl xılqəti-aləm səbəbi,  
Vaizin xalqı nədir nəhj dəmadən səbəbi,  
«Olsa məhbublarын eşqi çeliennəm səbəbi,  
Hury-qılmanıň qalrı kəndisinə rizvanıň».

\*

Mələkim, nuri-çəmalıň səri-afaqa dolub,  
Atdıň bytxanaň din əhli sənə səcdə qılıb  
«Kecdi mejxanadan el məst meji-eşqin olub,  
Nə mələksən ki, xərab etdin evin şejtanıň».

\*

Gərməjənlər xəmi-əbruji-lilalıň tərhin  
Tə'n edir sinədə gərdykdə xədəngin çərhin,  
«Nə bilir oqumjan məshəfi-hysnyň şərhiň,  
Jerə gojdən nə ucyn endigini qur'apıň»

Vur nə qədr istər isən oq çıjərim jarəsinə,  
Getmərəm hərgiz ətibba jaňna carəsinə,  
«Vurmaram sihhət ycyn mərhəm oqun jarəsinə  
Istərəm cıqmaja zevqi ələmi-pejkaň».

\*

Qojdu konlumda fələk istədigim hər diləgi,  
Şe'ləji-ahilə mən də jaqaram neh fələki,  
«Jerdən ej dil gəjə qovmuşdu sırişgin mələki,  
Anda həm qojmajaçaqdır olarъ eňqapıň».

\*

Dili-divanəji-Sıhhət edəməz tabi-çynun,  
Onu sejd etməsə zylfyn kibi qyllabi-çynun  
«Ej Fyzuli oluram qərqəji-girdabi-çynun  
Gör nə qəhrin cəkirəm dənə-dənə dynjanıň».

## XƏBƏRDAR VƏ JA ZINDAN QARAULU

Xajinin etdigi isjanıb kibi,  
Zalimin nisfəti-viçdanıb kibi,  
Paýzıbn tar idi qajət geçəsi,  
Daha myzləmdi fəqət ol geçədən,  
Duman altında uçalmış gəryənən,  
Məhbəsin mənzərəji-hajıçəsi  
Hər tərəfdə qaraullar dolanıb,  
Coq aqyrıqla iyryrlər o zamanı,  
Geçənin səmtini ejlər lərzanı,  
Nalə asa o həzin səs hər anı,  
Eşidildikçə sanırsan uzanıb;  
«Xəbərdar».

Uçadıb gərci onun divarıb,  
Byrçy-barusu da mystəhkəmdir,  
Ahənin qəfləb daha məhkəmdir,  
Geçə zindancılarıb ənzarıb,  
Onlarıb olsa da coq ənvərəb  
Syngynyn pərtəvi-atəşbarıb  
Pyrsykun olsa da qajət zindanıb.  
Olamaz hejf içi, qəbristanıb,

Qaravul sən ojaq ol aldanma,  
Bu sykunətli jeri boş sanma,  
Gəzyn ajrıylamasın hec zindandan  
«Xəbərdar».

İştə dustaq orada tək qalmış  
Dağanıb şejlə dəmir pəncərəjə,  
Baçyor bilməjir amma nərəjə,  
Sankı ol səmty-sykutda dalmış,  
Joqdu bir səs hamıb aləm xamusı,  
Ja hyrər it, ja etər bir bajquş  
Ja ki bir səs eşidirsən—mydhiş.  
Bir də tədriçilə hərdən dejilir:  
«Xəbərdar».

Gynlər, ajlar joq uzun illərlə,  
Burda qalmaqlıqqa məhkuməm mən.  
Hejf bicara kənyəl qan olmuş  
Elə hyrijjətə ətşan olmuş,  
Ki jazbıq dyşdy bytyn taqətdən,  
Dyşdy bir məqsədi-çan pərvər ilə,  
Oldu məhnətlə bu gyn zary-zəbunı,  
Burda var syngı və xənçər qurşun  
Orda hyrijjət-əqdəs vardur,  
Həp fyuzati-myqəddəs vardur,  
Ax..... Qaranlıq geçə sən dadıma cat,  
Mənə ver təslili-jə-səbry-niçat,  
«Xəbərdar».

Var hənirti, qulaq as birçə dajanı,  
Bir nəfər dyşdy jerə taq-taq-taq...

Nəcə dəf'ə eşidildi caqmaq  
Kim gəlir? Kəlgə, odur pyrhəjəçan,  
Jan-jərə azça ışığındə bir an  
Jygyryb xalq oraja toplandı,  
«Əlvida, ej dirilik, ej qyvvət.  
Əlvida, ej mələki-hyrijjət»  
O jyrəkdən bu səda cıqqıb o an:  
«Xəbərdar».

Hər tərəf oldu jenə asudə,  
Az aralanda bulutlar gəjdə,  
Nagahan oldu qəmər gəjdə əjan,  
Jerə guja ki səmədan baqdı,  
Uzynə əşki-təhəssyr aqdı,  
Jenə gəz jaşlı uzyn etdi nihan,  
Jenə jerdə qaraullar dolanı,  
Coq aqyrıqla jyryrlər o zaman,  
Geçənin symtini ejlər lərzan,  
Nalə asa o həzin səs hər an,  
Eşidildikcə sanırsan uzanıb:  
«Xəbərdar».

## BIR VƏRƏQDIR KITAB XILQƏTDƏN<sup>1</sup>

Jer yzyndə tamam əşjapı,  
Bir xysusijjət ilə qisməti var  
Gylı var əndilibi-şejdanı,  
Səbzədarın jaşılça xəl'əti var.



Şəm'ə pərvanə şevqmənd olmuş,  
Qoncəçiklər həbibidir budaqı,  
Xar gylzərə pajbənd olmuş,  
Şırt-şırt aqmaq nəsibidir bulaqı.  
Vəqf olunmuş hava yqablərə,  
Xəlq olub gyllər aşanə ycyn

<sup>1</sup> Fransızçıdan tərcymə «Dolonlu» əsərindən.

## INSANЬN VƏZİFƏSİ

Namusı-rəajaji cəkən həp yməraja,  
Əlbəttə dily-çanla itaət gərək olsun  
Insanlara xidmət edən ərbabi-dihajə  
Təkrim edilib şə'ni riajət gərək olsun.  
Onlar ki, bizə rahibəri-elməy-ədəbdir,  
Şykranəji-ehsanlarən ifa edərik biz;  
Insanlara insanlıq tə'limə səbəbdir.  
Haqdan olara əmr təmənna edərik biz.

## ŞIKAJƏT

Dersəm mən əgər syxən zamani  
Kim mə'rifətin rəvəçə joqdur  
El, tə'nə ilə dejir filanъ  
Divanə olub əlaçı joqdur.  
Bə'zisi dejir təbiidir bu  
Bəzisi dejir ki, «babı» olmuş  
Gah synni dejir ki siədir bu  
Əfjunə ujub şərabi olmuş.  
Bu firqəji-çahily-əvəmъ  
Jarəb sən əzyn hidajət ejlə  
Joq sedməjə ruhymyn dəvamъ  
Lytfinlə mənə himajət ejlə.  
Bir bəndəji-asıləm ilahi.  
Hər dyrlı əzabə mystəhəqqəm.  
El hər nə desə nə qəm ilahi,  
Arifsən əzyn ki, əhli-həqqəm.

N. JARATAŞVILI NƏŞİDƏLƏRINDƏN<sup>1</sup>

Qoj edim indi tərk dary-dijar,  
Cəkim ançaq jyrəgdə mehnətini  
Vətən əhlindən olmuşam bizar  
Gərməjim onların da surətini.

Zylmətə nur bizdə ysgyndyr,  
Orada kəndimə məkan arajım  
Nərədə xəlq elmə dysgyndyr,  
Orada jary-həmzəban arajım.

Bulmasam qəm şəriki bildanda,  
Jyz qojub cellərə fəqan edərəm  
Cekdigim gizli dərdi ol anda  
Gegdə jıldızlara bəjan edərəm.

Əldygym halda xaki-paki-vətən  
Olmasaň qoj çənazəmə mədfən,  
Baçşıtn gəz jaş gəlib çuşə  
Cəkməsin qəbrimi hec aquşə.

<sup>1</sup> Gyrçi şairinin kəndi halına dair iazdəq bə se'rin iybləsi mynasəbətilə tərcyməsidir.

Toplanıb qarqa, saqsaqan, quzquń  
Jejib etsin çənazəmi pozquń  
Cyrymyş mejjitim qubar olsun  
O da taraçı-ruzigar olsun.

Jyry ej tynd iyrysly jorqa atım,  
Taki sərmənzily-myradə catım  
Arajır iştə rakibin elympy,  
Caparaq get qəsalt uzun jolumu.  
Edirəm mevti kəndim istiqbal  
Qoj əçəl ejləsin məni pamal

## ƏMİR XYSROV DƏHLƏVININ OQLUNA NƏSIHƏTİ

Xəzrəm, ej əziz çanım oqlum!  
Ej ceşməji-zindəganım oqlum!  
Sən tiflsən indi caridəh mah  
Dynja işinə dəgilsən agah.  
Indi sənə ejlərəm vəsijjət,  
Əlbəttə sezymdən etmə qəflət.  
Vəqta ki, oqlu çavan olarsan,  
Roşəndiləy-karidan olarsan;  
Hec vəqt nəsihətim unutma,  
Çahillər ilə əlaqə dutma.  
Qojdum o səbəblə Xəzr namin  
Ta daimi olsun ehtiramin.  
Istərsən əgər niçatın olsun  
Xızrim, əbədi həjatın olsun  
Kəsb ejlə məarify-məani  
Əmryn ola taki cavidanı.  
Lakin olamaz bu əmr cavid,  
Ta olmijasan misal xurşid.  
Elm, əhlin uçaldar asimanə,  
Gyn kibi ışığı salar çahanə.

Əmma iyzynə acılmaz ol gənc,  
Ta cekmijəsən əzijjəty-rənç.  
Etsən tikana əgər təhəmmyl,  
Gylşəndə dərərsən ol zaman gyl  
Mə'dəndə cıqar qabaqça topraq.  
Axъr bulunar tilaji-bərraq  
Baq, nej şəkərin kəsəndə bəndin,  
Dutmuş qamış icrə gizli qəndin.  
İbrət elə sadə bu məsəldən  
Zənbur ilə qısseji əsəldən.  
Ol elm çəhadinin şəhidi,  
Ol hər iki aləmin səidi.  
Elm əqli olarkən etmə, əmma  
Təzvir ilə çəm'i mali-dynja.  
Et qəlbini zəngi-hilədən saf  
Ol alim olarkən əqli-insaf.  
Quldurluqa elmi alət etmə,  
Nev'i-bəşərə xıjanət etmə.  
Əgrən o sajaq gəzel fəvajid,  
Ta nəf'in ola yummə ajid.  
Çəm ejlə o qism danişy-fən,  
Səvsin səni taki dosty-dysmən.  
Dynja malına coq olma majil,  
Ançaq calış ol ylumə nail.  
Devlət o dəgil ki, bılıdy-mər,  
Çəm ejləjəsən tələji-əhmər.  
Devlət odur əmn ola məzaçın  
Həm olmaja xəlqə ehtijaçın.

## JADĒNDAMĒDĒR?

Ej hysni-myçəssəm mələkim, nazlıs nigarım!  
 Ej idulüm,<sup>1</sup> ej idealim səvgili jarıım;  
 Jadēndamēdēr mazi, o kecmış gəzəl ejjam?  
 Jaz fəslı, gəzəl bir geçə, nurani bir aqşam,  
 Aj bədr idi on dərt geçəlik saf səmadə,  
 Afaqə fərəhbəxş idi işraqy-zijadə?  
 Bir parça bulut hərdəm edib gərdişi-şirin,  
 Aquşə cəkirdi qəmərin qursi-mynirin.  
 Bir ləhzə ajın devri jarıım zylmət olardı,  
 Sonra cəkilirdi bulut, aj bit də cəqardı  
 Naz ilə baqardı gylərək ruji-zəminə,  
 Bənzərdi həjadən jaşınan tazə gəlinə.  
 Jadēndamēdēr ol geçə, həm saqəry-həmdus?  
 Ol mənzərəjə qarşə cəmən ystə həmaqış  
 Jaňız ikimiz jan-jana əgləşmişidik şad,  
 Bir çənnəti-ə'lada qəmy-qyssədən azad...

<sup>1</sup> Idul və ideal kəlmələri latınça olub hər dildə istəniləş qəbul olduqu yəcyn açızdə işlətdim.

Ə.

Catmışdı budaq baş-başa sərvy-gyly-şymşad.  
 Bir cətri-təbii jedi-qydrət edib içad  
 Aj nuri jaşlı japrəq arasında fyruzan,  
 San təbijə olmuşdu zymyrrydə byrylian  
 Çanpərvər idi ceşməj-i-safin çərajən,  
 Zoqavər idi səfheji-ajın ləməan  
 Seir ejlər idik ol fərəhəfəz cəmən ystə,  
 Ahistə oqurduq dəxi rindanə şikəstə.  
 Hərcənd ki joq şimdə ynidim o visalə,  
 Nejlim gəlirəm naləjə dyşdygçə xıjalə.  
 Əksisi-ryxin olmuş dili-qəmənidədə mənqüs  
 Haşa olasan devri-zaman ilə fəramuş.  
 Getdinsə də getməz yrəgimdən qəmi-eşqin  
 Mənçə iki dynjajə dəgər aləmi-eşqin!  
 Joqdur həvəsim sərvy-gyly-laləjə sənsiz,  
 Bylbyl kibi dajim gəlirəm naləjə sənsiz.

## MƏST VƏ JA SƏRXOS

Of... şu məstin nə falkətli, jaman haləti var,  
Nə kərih mənzəri, bəd surəti, pis adəti var.  
Jəqyılıb palçəqa, dutmuş kibi sərsəm juqusu.  
Nə yufnətli cəvər aqzınyň ijmiş qoqusu.  
Dyşdygy jerdə qusubdur, bulaşıb ysty, başı;  
Çəlb edən nifrati ətrafa myvəhhiş baqış.  
Paltarlı varsa girəvdir, ja sojub aç lotular,  
Papaqı, cəkməsi joq, kirli çırıq kəmləgi var.  
Getmək istər, dura bilməz; jəqylar, gah qalqar;  
Gah gylər, gahi təhəvvyrılə sejər, sarsaqlar.  
Əsərək mejl eləjir gahi saqa, gahi şola,  
İki addım gedə bilməz, jəqylar bir də jola,  
Başı sənaltış, uzy şışmış, jəqyılıb durmaqdan;  
Tərbijətsiz pis uşaqlar daş atıb, vurmaqdan.  
Örtülybdyr gəzynyn ysty şışibdir, qaralıb;  
Icgi jaqıtış bytyń ə'zasıń, rəngi saralıb,  
Əmry sərxoşluq ilə badə gedib ləzzətsiz.  
Aç, səfil, myflisy-bicarə jaşar izzətsiz.

## NASEH<sup>1</sup>

Naseh! Ej nysxeji kybraji-kamal.  
Naseh! Ej gevəri-dərjajı-kamal.  
Lytfilə bizləri şad etmişdin,  
Sabiri, bəndənijad etmişdin.  
Oldu məktubu-şərifin vasil,  
Dəst şykranımyza əlliasil  
Oquduq çymə nəsihətlərini,  
O gezel datlı məzəmmətlərini.  
Bujurursuz ki, ujub dynjaja,  
Şəri əldə elədiz sərmajə,  
Şair olmaqdə ikən sizlərə nam,  
Kəsb ycyn məktəbə etdiz iqdam,  
Şair azadə gərək, azadə,  
Laəbali dolana dynjadə.  
Jaza vəsf-i-ryxi-jary-xəty-xal.  
Oqujanlar ola ta kim xoşal.  
Sizlər azadə ikən olduz əsir.  
Şyəra rəsmini etdiz təqjir.

<sup>1</sup> Naseh Şirvan şairlərindən Aqa Əlibəy Əfəndi zədədir.

Əhli-hal ikən olub majili-qal,  
 Olmuşuz həmdəmi-çəm'i-əttal»  
 Doqrudur sözləriniz çan Naseh,  
 Ej hynərməndi-syxəndam Naseh.  
 Ilifat ejləsəz ej alişanab,  
 Verərəm mən də çəsarətlə çavab.  
 Bu zaman siz bujuran kəhnə ysul,  
 Ejbdyr, eib; dejildyr məqbul,  
 Cynky şimdi dəjişib vəz'i-çahan,  
 Başqadur, başqa təqazajı-zaman.  
 Varsa tə'limə bizim rəqbatımız,  
 Biləsiz kəsb dejil nijətimiz.  
 Biz pula, devlətə majil dejiliz,  
 Rəsmi-dirinə də qabil dejiliz.  
 Fikrimiz tərbijəji-millətdir,  
 Qəsdimiz millətə bir xidmətdir.  
 Siz bələdsiz ki, bizim şəhrimizə  
 Bu da mə'lumdur əlbəttə size.  
 Millətin beş sənə bundan əqdəm,  
 Jyz nəfərdən biri dutmazdə qələm.  
 Jaza bilməzdi lədynnijatın,  
 Dəhrdən dujuduqu hüssijatın.  
 KİM ki, jazsajdı beş-on sətr sezy,  
 Gərək ardınça gedəjdı həm əzy.  
 Gərək ardınça gedəjdı həm əzy.  
 Jazdəqən ta oqujub andərsən,  
 Mətləbin başqasənna qandərsən.  
 Leik bir baq ki, bu gyn Şirvanda,  
 Gər neçə əhli-qələm var onda?

Hər biri şərh edər əz əfkarın,  
 Nəşr edər aləm ara asağın.  
 Myqtədiriyrlər o nev'i ki, tamam,  
 Bəjənir jazdəqən xasy-əvam,  
 Elə kamilləri var bir pajə,  
 Jaraşır qibta edə həmsajə.  
 Bu bizim qejrətimizdəndir əvət,  
 Bu bizim himmətimizdəndir əvət.  
 Bir də hərgah ki sizə gəlsə bəid  
 Bižim əş'ardakı səbki-çədid,  
 Həm o babətdə də biz mə'zuruq,  
 Cynky biz tərbijəjə mə'muruq.  
 Narəva adət olub bundan əzəl,  
 Syəra çyməsi jazmış da qəzəl,  
 Nə qədər olsa da şirin məzmun,  
 Nə qədər olsa da ə'caz nymun,  
 Elm, əxlaqı hajız olmaz,  
 Bizçə hec vəçhlə çajız olmaz,  
 Bu sezymdən o dejil qəsdy-myrad,  
 Ki həqarətlə edəm mazinijad,  
 Haşalillah toqunam əslafa,  
 Gər toqunsam toqunar insafa,  
 O imiş xahişi əvvəl anıñ,  
 Şair ajinəsidir devranın,  
 Cyn budur lazıməji-istibdad,  
 Işrətə, qəflətə ujsun əfrad,  
 Mystəbidlər jaşamaqcun rahət  
 Şairi əldə ediblər alət,

Baxş edib şairə in'amy-səlat,  
Rahət etmiş o da imrari-həjat,  
Geçələr məst, gynyz dərdi-xumar,  
Jatməş jatməş edərmi bidar,  
Mədhy-təvsify-qəsajid jazməş,  
Qəzəllijat, fərajid jazməş,  
Nəzm edib ləhvy-ləəb, həzlilijat,  
Dyrly əxlaqı pozan həçvijat,  
Xalqı əfsanəjə işqal etmiş,  
Bir bəyik milləti iqfal etmiş,  
Harda bir dahi olubsa peida,  
Mystəbiddə edərək istiqna,  
Xalqın ejqazıyla dajır bir əsər,  
Jazməş isə, qazanıb nifratlılar.  
Sonra təkfir eləmiş alimlər,  
Əldyryb həbs eləmiş hakimlər,  
Bu səbəbdən necə jyz miljon qevm,  
Olmuşuq çəhl ilə mystəqrəqi-nevm,  
Qalmışsəq coq geri hər millətdən,  
Bixəbər elmlə həm sən'ətdən,  
Dejərik: «Qonşuja etdiķdə nigah,  
Bizi haşa belə istər allah,  
Dejil islama myvafiq bu kəlam,  
Bujurulmuş uçalansıb islam,  
Nə ki, olsun bu sajaq xary-zəlil,  
Çahily-açizy-məhətaç-səfil,  
Hər mysəlman gərə bu halıb mydam,  
Ona laqejdlik olmazmə haram?...

Borçumuz indi nədyr ejlə bəjan,  
Etməjəkmi jenə joqsa həjəcan,  
Jazalımmış jenə də rindanə?  
Duralımmış bu qəmə biganə?  
Joq gərək biz geçə-gyndyz calşaq,  
Dyrly-dyrly zəhəmata alışaq,  
Qorqmajaq rəncy-yqubətlərdən,  
Qurtaraq bəlkə bu zillətlərdən.

## BIR MƏKTUBA ÇAVAB

Sorma dəxi sorduğun əhvaldən,  
İşə, bəidəm bu gyn iqbaldən,  
Verməz onunla belə qəlbim riza  
Xalıqımə qarşın edəm iştika.  
Istəmirəm gərsənəm insanlara,  
Qoj atışım guşəji-nisjanlara.  
Xatırə hec kəs məni qoj almasın.  
Namy-nişanım əbədən qalmasın.  
Mən bu çahan icrə vəfa gərmədim,  
Sejri-sylukində safə gərmədim.



Açız, jazəq bəşərlərə rəhim etməjən qəza,  
Səndən məni ajxtmaqə da etmiş iqtiza.  
Tək bir səninlə haq mənə qılımsısbə mərhəmət,  
Vermişdi fikry-halətimizçə myvafəqət.  
Sənsiz vətəndə bir qəribəm qan olur konul,  
Məhşər qopar başında, xyrüşan olur kənəyl,  
Səbr ejləmək olarmış bu myşkil mysibətə  
Kim bir də revjətin daha qalsın qıjamətə.

Jatsam, juqumdasan, oiaq olsam, xəjaldə,  
Qarşımda gəzdə, qəlbəsən çymə halda,  
Kənlym janar, san od basılbə qəlb-i-zarlıma,  
Hərdəm sacırbə alavlı su gəzdən kənarlıma,  
Dynjada hiss ejlədigim ibtilaların  
Ən çangyzardır bu tamamən bələlaların.  
Amaly-arizularımyz qaldıb natəmam,  
Zalımdan adil allah əzy alsın intiqam,

## SABIR

Sabir ej alami-xalqa tərciman!  
Ej hər anda kasə-kasə zəhr udan!  
Ej qoça bir qevmə aqlarkan gylən,  
Naləsilə xalqъ daqlarkan gylən.  
Gylməgində qanlı-qanlı girjələr,  
Hər mysəlman kənlyny məhzun elər.  
Qəm sənə olqədr tə'sir ejləmis,  
Girjəni hyzynyn gylugir ejləmiş,  
Bir açı gylmək olub ondan əjan,  
Kəsrəti-alamıny ejlər bəjan.  
Şe'rdə tərhi nev içad ejlədin,  
Qoqolu, Hyqolarъ<sup>1</sup>jad ejlədin,  
Iqtidari-şairanən faşdər,  
Sən gynəşsən hasidin xəffaşdur,  
Etmərəm qajib səvadi-naməni,  
Ruhbaxş asar nuki-xaməni

Xatъgъm şe'rində şirin kandır  
Lajъq-təqdırı-xasy-amdır.  
Tərzi-yslubi-bəjanın sadədir,  
Cəzbi qəlb etməkligə amadədir.  
Xasdər bu şivəi-revşən sənə,  
Mərhəbalar Sabirim, əhsən sənə.  
Ej myçəssəm dujqu, ej ylvı bəşər,  
Ej camırlıq icra dyşmyş saf zər,  
Tə'ny-lə'n ejlərsə hər nadan sənə,  
Ja mysaid olmasa devran sənə,  
Qəm jemə, təxfif ver alamına,  
Az cəkər, hejkəl japarlar namına.

<sup>1</sup> Hyqo, «Girjəji-xəndənak» adlı bir əsər jazımsışdər.

## SABIR

Sabir! Ej ən sevimli şairimiz,  
Myqtədir, duzlu sözly Sabirimiz!  
Neçə qan olmasın sənəq gənləyim?  
Səni coq tez itirdi bizdən əlyim!  
Joq, joq əsla sən əlmədin, dirisən,  
Ən böyük qəhramanlarən birisən.  
Qələminlə, dilinlə, halənlə  
Kəhnələnməz şirin məqaləndə  
Syngylər acmajan jolu acdən,  
Qələmindən çavahərat sacdən.  
Zylmi, çəhli, təəssyby jəqdən  
Uçalıb ərşidavərə cəqdən.  
Aqladən millət ycyn illərlə,  
Açə gylməklə, dadlı dillərlə.  
Gəstərib carəji-niçatımyz,  
Nəzm qıldınp nəvəqəsatımyz.  
Səvə-səvə bizi oqutdurdun,  
Xeili byd'ətləri unutdurdun.  
Hejf kim vermədi sənə qıjmət,  
Qəlbən aşiq olduğunu millət,

Artdı gyndən-gynə qəmyu-kədərin,  
Şışdi axırg vərəmlədi çıgərin.  
Kədərin toplanıb qubar oldu,  
Nazənin çisminə məzar oldu.  
Uju rahət hyzuri-viçdanla;  
Mən da ajati-paki-qur'anla,  
Sənə tə'zim edib səlam edərəm.  
Daima ərzi-ehtiram edərəm!

«Məktəb» № 11  
1913

## JAZMAM!

Fridun bək Kəcərlilə

«Jazməsan tazə nə şejlər?» dejə sordun məndən  
Ruhumun tarına mizrab zən oldun qardaş.  
Sabir ilə belə məktubu coq aldaq səndən,  
Hər nə jazdəqsa ona bani sən oldun qardaş:  
Bir zaman Nasehy, Tərrah ilə Sabir mən də  
Jaşajırdəq hamımyz qəflət ilə fərxəndə,



Birimiz mərsiijəgulluqda böyük şair idi,  
Birimiz saqərə majil, birimiz çananə  
Birimiz həçvdə Jəqimə kibi coq məhir id'.  
Laəbəli kecinirdi gynyymyz rindanə.  
Bir pərişan juqdan sən bizi bidar etdi.  
Doğru, dyz jolda calışmaqlıqa vadar etdin.



Lejk coq kecmədi devran bizə bidad etdi  
Ax; o çəmijjətimiz tezə pərişan oldu;  
Mevti-Tərrah, o səfa bəzmini bərbad etdi.  
Sabir əldy demirəm, şe'r evi viran oldu.

Jazmaqa mane olur təfriqə dyşdyklərimiz,  
«Aqlaram xatıra gəldikcə gylyşdykləriniz».



Jazamam məndən olubdur daha bizarre qələm,  
Mən təfəkkyrə, o sakitligə məcbur olmuş.  
Jazamam jaqmədadur ruhumu bəhrən, ələm,  
Xələçanlarla kənəl carpında rəncür olmuş:  
Boş kaqızlıarda qələm cəzsa da gəz jaşlarım,  
Qıjmaram hec unudam sevgili joldaşlarım..



Ah o gəzlər ki, nigahılı dily-didələrim,  
Asçıyırda daha bir də məni şad etməjəcək.  
O dodaqlar ki, gylymsənməgi ilə kədərim,  
Qasıyırda, məni Sihhət dejəjad etməjəcək.  
Ah o gəzlər, jumulub tozlar ilə dolmuşdur  
O dodaqlar byryşyb qonca kibi solmusdur.



Iştə bundan açı, bundan əziçi qəm ki, jetər,  
Aqlamaqdan da jenə dərdinə tapmaz cara  
Zədələndikcə, zəhərləndikcə bir də syrur,  
Ki syrynsyn jenə, coq emr eləsin bicarə,  
Uşaçqular kibi bazicələrə aldanaraq,  
Mytəsəlli olar, istər daha artıq jaşmadı.....

## BƏRADƏRİM FRIDUNBƏK KƏCƏRLİ ÇƏNABLARЬNA

Məhtərəm qardaşım Fridunbək!  
Jənə şəfqətlə halımy sordun:  
«Jeni şejlər nə jazmışsan» dejərək,  
Kənlımy dujqlularla dolduraraq...  
Qoj dejim şərh halımy, dinlə  
Dərdimə sən də orta ol, inlə...

Nə jazlım mən bu qəmlı zylniatda  
Nurdən hec əsər, nişan joqdur  
Vətənin adlanan bu qyrbatda,  
Nə də əfqańımy dujan joqdur.  
Getmiş əldən rəfiqi-sadiqlər  
Devrəmi culqamış mynafiqlər

Bu qaranlıq myhitin icrə mənim,  
Qulaqım həbs, gəzlərim dustaq;  
Jumruqla məhyrlənib dəhənim,  
Olmuş aqzımda sözlərim dustaq.  
Qalmışam maty-açızy-məbhut,  
Etmışəm labyd ixtijari sikut

Joqluq ucrumuna el iygyrdykçə,  
Coq baqqırdım, axırdı batdı səsim.  
Bu mysibətlə halı gerdykçə,  
Aqlamaqdan kəsildi lap nəfəsim.  
Kecdi mazi, bitir əzab ilə hal  
Jyzymə gylməjir həm istiqbal

Fərz edin coq uzun, geniş bir otaq,  
Orda isqamjalar qojulmuş ola.  
Yzərində beş-on dəçəl, kər uşaq  
Qara loh, aq tabaşır olmuş ola  
Bunlarıñ mən bu halda həmdəmijəm,  
Deməli zahirən myəllimijəm.

Nə dejim, lakin əl'amən qardaş,  
Hər gyn onlar sorur mənim qalımy  
Baqqırm odlandı jändi çan qardaş  
Bu tifillər cyyrtidylər çalımy  
Hec kəs eż təklifini ə'da etmir.  
Hec biri dərsə e'tina etmir

Tyrklyk, islamlıq iddiası ilə  
Əz dilin bilmək istəjən joqdur.  
Əcnəbi ruhunun həvasilə,  
Vətənin, millətin sevən joqdur.  
Atalar verməjir hec əhəmijət  
Sənmiş onlarda hissi-millijət!...

Burda dərs verdijim beş-on ildir  
Dejirəm hər zaman ki: «Qejrət ediz  
Tyrk dili bir gəzel sırin dildir,  
Onu əjrənməgə həmijət ediz».

Etməjir kimşəjə səzym tə'sir,  
Oluram gyndə bir sajaq dilgir.

Dyrly mane'lər olmasa səzymə,  
Ödlu bin nəqmə jazmaq istəiřəm  
Gələçək əsrlərdə mən ezymə,  
Şanlı bir qəbr qazmaq istəiřəm  
Lakin evzai-haldən mə'jus,  
Olub etməkdəjəm mədam əfsus!

«İ q b a l » 3 mart 1914

### XACƏ HAFIZ

Hafiz, ej myrşydi-sitydəsijər  
Hafiz, ej ustadi-şə'ry-hynər.  
Əsərindir mytərcimi-larejb  
İştə sənsən lisaniłqejb  
Bir məani çəhanisən Hafiz  
Bir çahani-məanisən Hafiz  
Dysynylsə nədir mətaləbbini,  
Dərk edər əhli-həq məratibini  
Mystətirdir həqiqət ilə məcaz,  
Myndəriç hər birində bir eçaz.  
Lejk devri zamanə ejlədi qədr  
Kim sənə lajiqinçə qoymadı qədr  
Olsa idi Iranlılar arif,  
Elmy-fənni-zamanədən vaqif  
Qədrini kamilən bılərlər idi,  
Hejkəlin burda rəkz edərlər idi<sup>1</sup>.

<sup>1</sup> Bu şe'r Hafizi-mərhumun məqbərəsində oqu-nulmuş bir xitabədir.

## ŞEJX SƏ'DI<sup>1</sup>

Sə'di aja şairi-şirin kəlam,  
Xabkəhin revzeji-daryssəlam!  
Dur ojan ej dahijeji-ruzgar,  
Gər vətənin oldu nası tarmar.  
Məsçəi pakindir əgər dilgyşa<sup>2</sup>  
Hejf dəgil məncə bu gyn dilgyşa  
Ac gəzyny baq vətən evladınə,  
Sevgili e'qabınə, əhfadına.  
Oldu fəramuş nəsihətlərin,  
Vermədi hec fajdə zəhmətlərin  
Hikməti-əş'arinə bi ixtilaf,  
Ejlər ikən əhli-çahan e'tiraf.  
Qədr qojarkeñ hamı asarına  
Səzlərinə, siveji-gyftarına  
Hər dile nəql oldu kəlamin sənin  
Dutdu bytyn aləmi namin sənin  
Jatdylar əhfadılarň xabidə  
Etmədiiər rəkz adınya abidə  
Qədrini bilsəjdi əgər əqniya  
İsmiňə məktəb olunurdu bina

<sup>1</sup> Bu şeir 1316-çü ildə Şirazda yazılmışdır.

<sup>2</sup> Dilgyşa Şejx Sə'di dəfn olunduğu baqın adı-

## MƏRSİJƏ

Getdin nijə gəlmədin həbibim?  
Ejvah o nası jaman gədişdi,  
Atdən vətəni nəcin qəribim,  
Arqandan əçəl məgər jetişdi?

Ah bilməjirəm nə nevi qıjmiş.  
Qurşunla səni edən kəs itlaf  
Insanlar aman nə zalım imis,  
«Şeitanlar edərdi bəlkə insaf»

Ucdun mələkim, necin joq oldun?  
Əflakə apardıň mələklər?  
Rə'na cicəgim nə təzçə soldun?  
Bilməm nəjə az jaşar cicəklər?

Jahu, uzun əmr jaz dəgilmi?  
Dərdi dilimi nolajdə birdəm  
Lajıqliçə şərh edə biləjdim,  
Olsajdə qubari-xatirim kəm

Bəlkə, gəzymyn jaşın siləjdim,  
Amma nə edim bu məmkyn olmaz  
Zira səni bir də gərmərəm mən.  
Qan aqlasa gəz, gənyil jorulmaz.

Daim qılarım əlynə şivən,  
Ta sən Bakı qumlarında jatdən,  
Şirvanda mən aqlaram hər anda  
Sybh ıldızım ax, nə tezçə batdən,  
Dan ıldızı tez batar cıqanda  
Birdəm jaşaış coq az dejilmi?<sup>1</sup>

### BİR MƏKTUBƏ ÇAVAB

Məsləkin, hikmətin qəvaidinə  
Ej bəradər! bytyn mənafidir  
Namənin əslinə, zəvajidinə  
Sezlərim bir cəvabi-şafidir.  
E'tiraf ejlərəm ki, fikrinçə,  
Əd olursan zəvati-nadirdən  
Olma qafil və lejki sən bunça  
Sən myqəddəs viçudi-qadirdən  
Kainatın rymuzi-xylqətinə  
Kimsə vaqif dəgil bu zahirdir,  
Xalıqi-aləmin hyvəjjətinə,  
Əz viçudun dəlili-bahirdir

<sup>1</sup> Bu mərsiјə syngylər aqzından qurtarılıcə bir məsələn evinə səqənlərən das yrəgli ev sahibinin qurşunu ilə na behənkam tərk-i-həyat edən ioldaşım ucun gəz jaşımıdır.

II

COQUQ MƏNZUMƏLƏRİ

FIRDOSYL-ƏTFAL  
jaxud  
COÇUQLAR BAQCASBY

Iştə bir ajineji-syn'i xyda  
Iştə bir dahijəi-əqly-zəka  
Iştə bir tifləki-mə'sum sıfat,  
Iştə bir kudəki-şirin hərəkat.  
Olmuş elmy-ədəbə coq majıl,  
Bir zaman dərsdən olmaz qafıl.  
Hər sabah ujqudan olçaq bidar  
Dərs duşinəsin ejlər tikrar.  
Gejinib məktəbinin formasıny,  
Zivəri-duş ejləjir cantasıny.  
İstəjir jaxş bilə elmi-hesab,  
Çəhd edir ejrənə tarixi-kitab.  
Geçə-gyndyz calşyr mərdanə  
İstəjir sibqət edə əqrənə.  
Bytyn əf'ali təali pərvər,  
Bytyn amalı maali gestər  
Gənllynyn arizui-jektasi,  
Vətəny-millətinin ehjaşy

Fikry-zikri bytyn ehraranə,  
Levheji-sinəsi mə'sumanə  
Zehni ajineji-revşən kibi saf  
Çeşmeji-abi-bəqə tək şəffaf.  
Dərsdən əvvəl oqunduqda dya  
Hər dya ejləsə bişəkky-rija  
Ərzi-haçatə gənyllərdə jəqin  
Dejəçək çymə mələklər amin.  
A coçuq! ej şərəf əfzajı-vətən  
Ej gyli-gylşəni-rə'naji-vətən  
Sən əzizi-vətəny-millətsən  
Səməri-nəxleji-ylvij'ətsən.  
Oqu ej bylbyli-şejdaji-vətən  
Ta sana fəxr edə əbnaji-vətən  
Nəqəmatində var asari-niçat  
Oqu ej bylbyli-şirin-məqamat

«Dəbistən» № 2  
1907

### ANA VƏ OQJUL

Hər sabah gyn ki sacar aləmə nur,  
Danədən ətry ucar çymə təjur,  
Quşlar ol tatlıcivitilə oqur  
Ac gezyn ujqudan ej tifli-qejyr  
Jatma bu pajədə rahət a coçuq!  
Etmə tənbəlligi adət a coçuq!



Gyn cıqıb daqıy-dasa nur sacar  
Hamı dynjada calışmaq səvər,  
Hərə bir səmtə gedər əqli-hynər  
Ana evladinə şəfqətlə dejər:  
Jatma bu pajədə rahət a coçuq!  
Etmə tənbəlligi adət a coçuq!



Janaşar bəstəri-ətfala ana,  
Ujqudan javrusu istər ojana;  
Əgilər ta jyzy-jyzə dajana  
Coq javaşça sejləjir onda ona:  
Jatma bu pajədə rahət a coçuq!  
Etmə tənbəlligi adət a coçuq!

O gezel səvməli ol nurlu bəbək,  
Ujquşundan ojanar əsnəjərək,  
Didə məxmur, ezy misli mələk  
Madəri onda edər bejlə dilək:  
Jatma bu pajədə rahət o coçuq!  
Etmə tənbəlligi adət a coçuq!



Ajyl oqlum bu qədər ejləmə xab,  
Dur gətyr qoltuquna şimdi kitab,  
Məktəbin vaqtı kecir ejlə şitab,  
Çəhd elə elm oqu həngami şəbab  
Jatma bu pajədə rahət a coçuq!  
Etmə tənbəlligi adət a coçuq!

«Dəbistan» № 3  
1907

### MƏKTƏB ŞAGIRDI.

Iştə bir tərbijəli aqil uşaq,  
Iştə bir zirək, aյq kamil uşaq.  
Gejinib məktəbin formasıň.  
Gətyryb qoltuquna cantasıň.  
Məktəbə şevgi-tamam ilə gedir  
Kecməsin vaqtı dejə syr'ət edir  
Geçə-gyndyz calşşır mərdanə,  
Istəjir sibqat edə əqrənə.  
Gənllynyn arizuji-jektasi,  
Vətəny-millətinin ehjası.  
A coçuq get sənə həq jar olsun,  
Çymlə halında mədədkar olsun  
Elm təhsili əzijjətli isə  
Qışda yol getməgi zəhmətli isə  
Qorqma qejrətlə calş əlbətdə.  
Biləçəksən, oqusan tez vaqtde  
Ki çahan icrə bejyk insanlar,  
Nə qədər zəhmətə dyşmyş onlar,  
Sənfi ə'dadını təkmil ejlə  
Məktəbi alidə təhsil ejlə.

Səj elə sən də böyük insan ol,  
Doqruluqla bu ada şajan ol  
Qoj çahan elmilə pyrnur olsun  
Vətən o sajədə mə'mur olsun.

### JATMƏŞ UŞAQ

Bir kerpə uşaq beşikdə jatməş  
Rahət əl ajaqların uzatməş,  
Dynja yzynə gəzyn qapatməş,  
Əflakə tərəf nəzarət ejlər  
Çənnətdə gəzib sjahət ejlər.



Bəssəs oturub janında madər,  
Hərdən beşigi əlilə jelər  
Gah lajla dejər, əpər gah ijilər  
Istər başına durub dolansın  
Qijmaz uşaq ujqudan ojansın.



Mə'sum uşaqları bu halətindən  
Madər səvinər bəşəşətindən,  
Qəlbə dəgynər məhəbbətindən,  
Bilməz ki dililə lajla calsın  
Ja ki dəsynə o tiili salsın

Aq dəvə alcaq gedər,  
Qolunda qolcaq gedər,  
Aq dəvənin gezləri,  
Jerə dəjər dizləri;  
Endi caja juh-juh!  
Aqça maja juh-juh.

« Məktəb » məcmuəsi,  
№ 10 1912.

## K E C

Səhər-səhər jaz saqъ,  
Kəcyr oba jailaqa,  
Gəlinlərin balaqъ,  
Batyr lile, batlaqa,



Arvat, kişi, oqlan, qъz,  
Gən sarıqъlb, başmaqlъ,  
Gedir qoruq qajtaqsъz,  
Gəlin qъzlar jaşmaqlъ,



Qojun, quzu, at, eşşək,  
Salmış celə qalmaqal,  
Dəvə, maja, nər, kəşək,  
Ləkləjirlər dal-ba-dal.



Kişi əlində comaq,  
Syryr jykly əkyzy,  
Dəvə ystə bir uşaq,  
Coq oqujur bu sezy:

## ANA VƏ BALA.

Oturmuş ana,  
Basmış baqırına;  
Nazlı kərpəsin;;  
Laj-la der ona.



Uşaq jatmajıṛ.  
Baqır aqlajıṛ,  
Anasın onı,  
Bu çyr oqşajıṛ:



Daqda darılar,  
Synbyly sarılar;  
Qoça qarılar,  
Bu balama qurban;



Daqda taqanlar,  
Bir-birin boqanlar;  
Oqlan doğanlar,  
Bu balama qurban;



Bir belyk atlar,  
Atlar gej otlar;  
Ərsiz arvatlar,  
Bu balama qurban;



Daqın maralı,  
Gezy qaralı.  
Dynjanın malı,  
Bu balama qurban.

«Məktəb» - məçməəsi,

Nº 14. 1912.

Xalq dejər cun hamъ şəbbu mənə,  
Fəxr ycyn əlbəttə jetər bu mənə.  
Mən yməralar baqqıyın malıjam,  
Gyllər arasında tamaşalıjam.

## GYLLƏRIN BƏHSİ.

Q ь z ь l g y l :—Mən şahıjam qoncaların, gyllərin;  
Ən gəzəl istəklisi bylbyllərin;  
Mən hamdan jaxşın jaraşqılyam  
Səvməlijəm, ətrə bulaşqılyam,  
Fəxr edərəm hələtimə, həngimə,  
Qırmızı japrəqlərətə, rəngimə,  
Baqqı dutar ətri-dəhaňım mənim,  
Ejbi nədir varsa tikəňım mənim,

A q z a n b a q :—Əldə mənim aq qədəhim vardyr.  
Aqzına-dək ətrilə sərşardur.

Var arıdaq ətry qızyl-gyl tozum,  
Bojda, buxunda da qəşəngdir uzym.  
Gərci, uzundursa mənim japrəqym.  
Joqdu jenə loqalıqym, azmaqym.  
Han kəpənək, xırda qarışqa jenə,  
Gyndə gələrlər səqənarlar mənə:

S ə b b u : —Gər joq isə sevimli rəngim mənim,  
Şux dejildirsə də həngim mənim,  
Ətrim uzaqdan byryiyır aləmi,  
Valehy-hejran ejləjir adəmi.

## IKI UŞAQ

Joldaşına bir uşaq,  
Dedi: Dur gəl ojnajq;  
Ojnamaqyn vaqtıdýr,  
Qızyl gylyn taxtadýr;  
Qızyl guly əkərlər,  
Misqal ilə cəkərlər;  
Gedək gərək uşaqlar,  
Bağda nə çyr ojnaqlar.  
Joldaş dedi: Qardaşım!  
Dinmə aqrajırg başyım;  
Acılsa gyl, olsa jaz,  
Mənim gənlüm acılmaz.  
Mən dərsimi bilmirəm,  
Ojnamaqy nejlirəm?  
Buna dedi o birsi:  
«Bu gyn braq bu dərsi,  
Indi hələ gəl gedək,  
Bağda gəzib sejər edək,  
Ertə durarsan səhər,  
Dərsi edərsən əzbər»

Joldaş verdi cavab:  
«Danışma bədbihesab,  
Sybhə bu gynky işi,  
Qojmaz aqyllıb kişi;  
Dərsimi hazırlaram,  
Sonra gedib ojnaram»

„Məktəb“ nəşri  
№ 11, 1912.

## QARЬ VӘ QULLUQCULARЬ

Bir qarъnын bir xoruzu var idi,  
Hәr gyn obaşdan o banlar idi.  
Sybh coq ertә ojanardы qarъ,  
Durquzar idi hamъ xidmәtkarъ;  
Inçijib axъrda o qulluqcular,  
Ol xoruzu eldyryybәn atdylar,  
Ta kѣ, kәsilsin sәsi asudәtәr,  
Bәlkә dojunça jatalar hәr sәhәr.  
Cynky qarъ bildi bu kefijjәti,  
Өzgә sajaq oldu onun nijjәti,  
Sonra geçә olmamъş ikәn jarъ,  
Onlarъ bir-bir ojadardы qarъ.

## ILK BAHAR

Gәldi martын doqquzu,  
Bajram etdiк Novruzu.  
Qar әridi joq oldu,  
Cajlarda su coq oldu.  
Daqlar, cөllөr, dişәrdi,  
Novruz gyly gejәrdi.  
Geçә, gyndyz tәnlәşir,  
Hava hәrdәm cәnlәşir.  
Daqa qalqyr dumanlar,  
Tez-tez jaqyr nejsanlar;  
Jyngyl, sәrin meh әsir,  
Jaqmъty birdәn kәsir.  
Aralanъ bulutlar,  
Tәravәtlәnir otlar.  
Dyşyr gynyn zijasъ,  
Artыr jazыn sәfasъ;  
Gej uzyndә bir qәşәnk,  
Taq gerynyr ieddi rәng,  
Gөzәl qevsy-qyzәhlәr,  
Qәlbә verir fәrәhlәr.

Quşlar etyr cəllərdə,  
Ərdək yzyr gəllərdə.  
Əsir isti kyləklər,  
Ucur qazlar, ərdəklər.  
Japraqlanır aqəçlər,  
Jaşıllanır jamaçlar.  
Sejrə cəqər uşaqlar,  
Gəj cəməndə ojnaqlar.

“Mək ləv” məcəmuəsi  
№ 9, 1912.

### GƏL VƏ CAJ

Gel sejlədi bir gyn qonşusu caja:  
«Nə aqırsan, təkylyrsən dərjaja?  
Gah kərəci daşyırsan, gah qayıq,  
Jorulmazsan məgər hec sən aj jazıq?  
Jyk, minik cəkərsən belədən-belə,  
İşləmək olmaz a çalıım bir belə.  
Sənin qədər mən işləsəjdim əgər,  
Qurumuşdum, joq olmuşdum myxtəsər.  
Nəqşələrlə mənim işim joqsa da,  
Sənin əgrı əzizlərin coqsa da.  
Dejilsəm də, dyzdyr xalqın məsrəfi,  
Gərək dəil coq da mənə tə'rifli.  
Bunlar bytyn boş-boş gərəksiz işdir,  
Amma mənim dərt bir janlım qəmişdir.  
Gəj, jumuşaq ot icinə batışam,  
Xanlar kibi pərqu jerdə iatışam,  
Gəmi, qayıq, kərəci də, kulaz da,  
Məni hec vaqt inçitməmiş bir az da.  
Hərdəm kylək əsarək, japaraq dyşər,  
Ançaq onda sujum bir az tərpəşər.

Bu qajqasuz jaşamaqъ əlqərəz.  
Bir şejilə etmək olarmъ əvəz?  
Kylək nə qədər əssə də tərpənmərəm,  
Rahət qalıb dynjanıb sejr ejlərəm»  
Caj çavab verdi: «Sejr edir ikən uzun,  
Hec dyşərməi xatıxtıla bu qanun?  
Kim su əgər tərpənsə aqsa daim,  
Təravəti olar o vaqt qaim.  
Mən ki bəiyik cajam, xalqa naqiləm,  
Səbəb odur bu qanuna tabəəm,  
Tərk edərək bytyn istirahəti,  
Qazanımışam bir bu şany-şevkəti.  
Bəlkə jenə bu hal ilə şad-kam,  
Jyz illərçə qalaçaqam bərdavam.  
Ah! sənin itəçəkdir ad, saňın;  
Qalmajaçaq jer yzyndə nişanınp».«  
Caj dedigi sezlər jerini aldb,  
Ildən ilə gəlyn suju azaldb.  
Avar basdb, cən yzyn byrydy.  
Axırdı lap bytyn-bytyn qurudu

### Q U Ş L A R

Quşlar, quşlar a quşlar!  
Qaranquşlar, a quşlar!  
Çəh-çəh vurub burada,  
Gah jerdə, gah juvada.  
Qonun bu tək budaqa,  
Coq getməjin uzaqa.  
A quşlarım getməjin,  
Məni qəmgin etməjin.  
Quşlar necin gedirsiz?  
Joqsa ki sejr edirsiz?  
Quşlar ucdu, əkildi,  
Vaj səsləri kəsildi.  
Bir səs gəlir uzaqdan,  
Mən dinlərəm bajarqdan,  
Sejler ki, qış javıqdır,  
Sizin jerlər savıqdır.  
Var istiçə əlkələr,  
Qışda bizə xoş gələr.

Səbr ejlə qoj jaz olsun,  
Bir, qar jaqış az olsun.  
Sevqat gətirər quşlar,  
Sizə gəzəl mahnılar.

### IKI DANA

Getmişdi bir çift dana,  
Otlamaqa bir jana.  
Naxırdan ağıldılar,  
Bir dərədə qaldılar.  
Aşşam olanda biri,  
İstədi dənsyn geri.  
Joldaşın dymsyklədi,  
Bu çyr ona səjlədi:  
«Aj dana, dana dur gedək,  
Qarnıň doldur gedək».  
Joldaş verdi çavab:  
«Etmə çanım iztirab;  
Tələsmə soq ertədir».  
Eşitdikdə bu sözü.  
Kəndə qajıtdı əzy.  
O birsi orda jatdı,  
Qurt da gəlib daqıtdı.  
Joldaş gəldi səhər,  
Ta ondan dutsun xəbər.  
Gərdy ki, o çan verir,  
Rəhmi gəlib dindirir:

—Aj dana, dana dartadur,  
—Dindirmə dərdim artadur.  
—Mən sənə dedim gəl gedək,  
Sən jenə dedin ertədýr,

„М ə к т ə в“ мəçməesi  
№ 21, 1912.

### TƏNBƏL

Coq jatma dur a tənbəl,  
Jatsan olar iş əngəl.  
Gyn daqlara jaýldıb,  
Hər bir jatan aýıldıb.  
Jar-joldaşın səhərlər.  
Tez məktəbə gedərlər  
Sən caştadək jaýrsan,  
Pal-paltarın atýrsan.  
Xejry-şərin qan oqlum,  
Əz halyna jan oqlum.  
Bir azça himmət eilə,  
Bir azça qeirət eilə,  
Hər kim dilər şad olsun,  
Getsin calışqan olsun.

Bir qədər ip tap mənə qı lıltifat  
Ver mənə bir nev'ılı burdan niçat  
Joqsa ki, etməz quri sez iktifa  
İş gərək olsun, nə əbəs iddia

### TYLKU VƏ QURT

Tylky gəzəndə jəqyəbb nagahan,  
Bir quiuja dyşmyş idi bir zaman  
Topraqa syrtmyşdy əzyn həm gəzyn  
Qurtara bilməzdən əlymdən əzyn.  
Dyşdy qəzadən ora qurdun jolu  
Baqdə kə gersyn quju boşdur dolu.  
Tylky onu gərdy salam ejlədi,  
Aqladəb, jalvardə belə səjlədi:  
Qurt lələ səndən elərəm iltimas,  
Sən məni bu təhləkədən qı xilas.  
Qurt dedi: coq-coq janıram haňna  
Xatirim aşiftədir əhvalına.  
Bilmirəm axşam edəçəksən neçə  
Sybh acaçaqsən nə səjaq bu geçə.  
Tylky dedi: coq saq ol ej qurt lələ  
Boş danışsəqdan nə jetər hasılə.  
Sən belə hərgah mənə qəmxar isən  
Halimə rəhmin gəlib aqlar isən

## TYLKU VƏ MEJMUN

Dedi bir tylkijə bir gyn mejmun  
Səndə joldaşçəqazım coqdur jun  
Mən gəryrsən ki, nə çyr yrjanəm  
Mystəhəqqi-kərəmy-əhsanəm.  
Tykyn əndazədən artıq gərynyr,  
Qujruqun gər neçə jerlə syrynyr.  
Elə bir lytfy-inajət tylky!  
İltimasimi içabət tylky!  
Saqla əvvəl sənə lazımlı olañ,  
Ver mənə sonra o artıq qalanъ.  
Byryjym mən də onunla əzymy,  
Mərhəmət ejlə qəbul et səzymy.  
Sejlədi tylky əbəsdir bu xjal,  
Məndən ol mərhəməti etma sual.  
Qujruqum gərci uzundur a kişi,  
Var onun kəndinə məxsus işi.  
O həmişə sypyryr topraqъ  
Mənə lazımdır onun olmaqъ.

## GYN VƏ KYLƏK

Bir zaman oldu bir belə qovqa,  
Kylək ilə gyn etdiłər də'va.  
Dedi: əvvəl kylək edək bir fən  
Mən gərək gyclijəm və ja kim sən.  
Gyn dedi: baq budur bu daqda coban  
Gycyny hər nə varsa ejlə əjan.  
Hansımyz acdýrar onun jaqasın,  
Baçarğıb ja cıqartdýrar cuqasın.  
Dejərik kim onun gycy coqdur,  
Ona dynja jizyndə taj joqdur.  
Kylək ol dəmdə bərk əsib qajaja,  
Toz qopartdý gyc elədi cuqaja.  
Cuqasın cəkdi ol coban başına,  
Getdi sevkəndi bir qaja daşına.  
Nə qədər jel sojutduşa havanъ,  
Coban artıq byryndy bərk cuqanъ.  
Vermədi bir nətiçə tədbiri.  
Bəlkə bər'əks oldu tə'siri.  
Gynə nevbət catan kibi o zaman  
Bəjlə bir isti toprağı saldı.

Alışsb janmaqa cel az qaldı.  
Cobana isti gyç galib o zaman  
Cuqasın paltarıñ cıqartdı haman.  
Jel calışdı nə qədər qurdı kələk,  
Jənə axırda oldı gyn zirək.  
Gyç və zor ilə hec bir iş aşmaz  
İş əlində həlim olan caşmaz.

### ÇUTCY VƏ İLAN

Qış gyny bərk coqun idi bir səhər,  
Çutcy baba joldan edirdi gyzər.  
Gərdy qar ystyndə jatıb bir ilan  
Siddəti-sərmadan olub nim-çan.  
Saxta qurutmuş bədənin sərbəsər,  
Zərrəçə joq hissən onda əsər.  
Xatrı jandı İlaniñ halına,  
Qıldı tərəhhym onun əhvalına.  
Qapdı gətyrdy qar yzyndən onu,  
Kəndə gətirdi o əziz mehmanı.  
Od qıraqında ona verdi məqam,  
Mymkyn olan qədr elədi ehtiram.  
Isti əsər etdi bir an cyn ona,  
Gəldi o saat dejəsən çan ona.  
Qavzadı birdən başıñ ol bədkyhər,  
Oldu veline'mətinə həmləvər.  
Səjlədi çutcy a nəmək naşınas,  
Ne'mətə bojlə olunurmü sipas?  
Bojlə dejib qapdı oçaq daşınp  
Əzdi o saat İlaniñ başınp.

## QURT VƏ QUZU

Su kənarində qəflətən nacar  
Bir quzu bir gyn oldu qurda dycar  
Quzu qorqub dajandı xəlli məlül  
Qurt olarkən su icməgə məşqul.  
Fikri ondajdi kim tarbb nə desin  
Quzunu bir bəhanə ilə jesin.  
Dedi: əhməq quzu məgər korsan  
Məni joqsa gəryb də sajmırsan.  
De gərym bir necin suja girdin?  
Nejə sərceşməni bulandırdın?  
Qorqa, qorqa quzu dedi: əçəba.  
Mən ki, səndən dajanımsam aşaqa.  
Səni gərdykdə etmərəm çyr'ət,  
Su kənarına gəlmərəm hec vaqt.  
Qurt açıqlandı sejlədi: a jasar  
Səndə var çyr-bə-çyr jaman hallar  
Il jarımdır esitmışəm bunu mən,  
Danışırsan dağlımcə coq sezy sən  
Quzu and içdi, gəldi fərjadə,  
Joq idim mən o vəqt dynjadə.

Sən bilirsən mənim jaşyñ. azdýr,  
Anadan olduqum həmin jazdýr.  
Qurt çavab tapmadı qəzəbləndi  
Qəşqərbə coq açıqlıb səsləndi:  
— Datalım sən o vəqt olmamışsan,  
Anadan ja ki hec doqulmamışan.  
Var imiş ki atan, anan o zaman,  
Nə dejirsən bu doğrudur ja jalan?  
Bu jerə cyn jetirdi qurt səzyny,  
Dutdu, jırtdı, daqıtdı ol quzunu.

## ULAQ VƏ ASLAN

Bir xoruz ilə bir zaman eşşək  
Kənd icində gəzirdilər tək-tək  
Nagahan gordylər ki bir aslan  
Jyz qojub kənd sərçə gəlir qərran  
Qorqudan saldylar xyruşy-səda  
Bir-birə dəgdi—kaftavy-koxa.  
Və'zy-evzai cynky gərdy jaman  
Qajıdbəb qacdbə cəl sərçə aslan  
Bojlə gərcək ularq gyman etdi  
Qorqdu məndən bu şir qasəb getdi  
Daha şevqindən olmadı rəhət,  
Ejlədi şiri qavmaqa çyr'ət.  
Qajıdbəb şir baqdə məstanə,  
Gərdy eşşək gəlir diliranə.  
Gyldy bir qədər onun səfahətinə  
Dərkinə, fəhminə, fərasətinə.  
Dutdu jəqqdbə ierə o nadanı  
Jırtdbə, çırdbə, daqıqtdbə hejvanı.  
Dirilikdən olan zaman mə'jus  
Anlajbə eşşək ejlədi əfsus:

Gyçumy mən bilə-bilə nahəq,  
Şirə qaldım hycum mən əhməq.  
Mən b lirdim bu aslanın hynərin,  
Cekirəm kəndi səhvimin zərərin

## J A Z

O gyn ki, fəsli-jaz olur,  
Geçə, gynyz təraz olur.  
Havanıñ artar istisi,  
Daha sojuqluq az olur.  
Ərir daqıñ, celyn qarş,  
Aqar dərələrə sarş.  
Gurultu ilə sel gəlir,  
Salır sədaja cajlarş.  
Qaranuş ol zaman gəlir,  
Jenə tikər juvasıñ.  
Qonar jaşlı aqaçlara,  
Oqur gəzəl havasıñ,

## BIR MƏKTƏBDƏ IMTIHAN

İmtihan məçlisi qurulmuşdur,  
Zalda sqamjalar qojulmuşdur.  
Bir-birindən beş altı arşın uzaq,  
Hər bir sqamja yzrə tək bir uşaqq.  
Nəzmy-tərtib ilə oturmuşlar,  
İmtihancun sijahı dutmuşlar.  
Bunlarıñ qarşısında azça kənar,  
Jaşyl ərtykly bir bejyik miz var.  
Uzvi-maxsus olan myəllimlər,  
Həp oturmuş nizam ilə jeksər.  
Qapılar ərtylyb qapanmışdır,  
Arqasında nekər dajanmışdır.  
Qlejz ilə durmuş ortaňqda mydir,  
İmtihan jazıbsın edir təqdir.  
Rə'd tək gurlajan zamanda səsi,  
Sıqmaýr san coçuqlarıñ nəfəsi.  
Hamınyıñ qarşında qələm, kaqız,  
Qurumusdur jazıqlarıñ boqazъ.  
Əsəbilikdən iştə bə'zi caşyr,  
Əlləri titrəjir, dili dolaşır.

Bə'zinin qorqudan gəzy qaralıṛ,  
 Yrəgi cıgrynpıṛ uzy saralıṛ.  
 Bə'zi dutmuş iki əlilə başın,  
 Fikrə dalmış unutmuş arqadaşın.  
 Əzynə joldaşın gəryb ysgyn,  
 Bə'zi olmuş həjatına kyskyn.  
 Gah mydirin aċċeqb qaş-qabaq,  
 O sajaq qorqudub jazbq uşaqq.  
 Ki, jazbq bys-bytyń itirmiš əzyn,  
 Jazmaqa tapmaṭır dynənki sezym.  
 Ajrъ-ajrъ hərə kitabət edir,  
 Xaçələr onlara nəzarət edir.  
 Hansı şagirddə varsa iste'dad,  
 Fikrə picidət jazb dilşad.  
 Hansı şagirddə kim bətaət var,  
 Surətində qəribə halət var.  
 Jary-joldaşlarıñdan ar edəçək,  
 Bəlkə axırdı intihar edəçək.  
 Bu sajaq kəsb elmə raqib ikən,  
 Bu sajaq xaçələr məvəzib ikən.  
 Tifli-mə'sumlar imtihan dutdu,  
 Başlarında bilik məkanı dutdu.

«Məktəb» məçmuəsi  
 № 9, 1918.

### KYCƏ USADЬ

Gərsəm samırlı bir kycədə ojnayıṛ hasaq,  
 Cıplaq, ajaq jalıñ, baş aċċeq bir dəcəl uşaqq.  
 Adət edib sejışməgi, daim savaştmaqq.  
 It qovmaqq, daş atmaqq, xalqa sataşmaqq.  
 Əxlaqq pozqun, adəti pis, pasbanlı joq,  
 Qəlbim janar ona dejərəm: «Aj jazbq coçoq!  
 Sən sevgili vətənçigimin gyl fidanıssan,  
 Sən bir gəzelçə qoncasan, amma jabanıssan.  
 Zənnim budur diləncilik ejlər anan sənin,  
 Zindanlar icrə çan cyrydər həm atan sənin.  
 Sən gəzləmirmisən jaşamaqdan coq il hələ,  
 Zylmətli jollar icrə gəzirsən nicin belə?  
 Javrıym, quzum, bahari-həbatın nə çyr olar?  
 Sarqıncıśıqq, səfahəty-fisqu-fıçur olar.  
 Kəsbin joq, yrsət ilə kecər coq məisətin,  
 Bilməm ki, fəhləlikdə jetər vəqt-i-rəhlətin.  
 Ox javrıym, anlasıjdı bu gyn millətin sənin,  
 Bilsejdi, lajıqınpça əğər qıjmətin sənin,

Çan tək basardı baqrına, ejlərdi tərbijət:-  
Olmazdə razı, puc olasan bəjlə biçihət,  
Əsbabi-fəxr olmuş ikən sən də millətə,  
Min dyrly fajidə jetirərdin çəmaətə.

III

*TƏRÇYMƏLƏR*

## UCQUN VƏ JA UCURUM

Lermontovdan

Uça myzlym qajalara toqunur,  
Köpyryr dalqalar, xyruş eləjir  
Qara quşlar ucur, daq yzrə qonur,  
Qalıñ orman həzinçə çus eləjir.  
Qarlıb daqlar, dumanlara byrynyr,  
Parlajyr sisler icrə xoş gərynyr.  
Birdən ordan qar ucqunu uedu,  
Bərk səs ilə guruldaýb dyşdy.  
Qajanın dar kicidini təqadıb,  
«Terek»-in mevçinin ənyin voqadıb.  
Qəflətən oldun ej Terek xamus,  
Etməjirsən qəzəbli çusy-xyrus,  
Dalqalar həp bir istiqamətdə,  
Arqadan gəldi, deşdi, kecdi qarъ.  
Jenə əvvəlki qejzy-şiddətdə,  
Sən suvardıb səvahılı, kənagъ.  
O deşilmış, ərinməmiş ucqun,  
Istiqamətlə durdu xejli zaman.

Terekin dalqaçęqlarъ çoşqun,  
Onun altыndan ejlәdi çerәjan.  
Øpryiyb, sъcrajyb uquldajaraq,  
Vә o buz daşa cъgrybъ aqaraq.  
Uzerinә genişçә jol dyşdy,  
At, ekyz qorqusuz gәlib kecdi.  
Celly taçır dә kәndi naqәsini,  
Oradan syrdy, getdi vәhşatsız.  
Bir dә badi-sәba әlaqәsini,  
Oradan indi kәsmәjir jaňńyz.

QBS JOLU  
vә ja  
Q B S S Ә F Ә R I

Dalqalanan dumanlarъn, arasындан aj съqыr,  
Qämli jatan sәhralara qämli-qämli nur sacыr.  
Qыş sәfәri, tәk jol genly darъxdыrъ çan съqыr,  
Arabань syryklөjir, harun atlar tynd qасыr.  
Tәk calыnan сынqrolar uzun-uzun guvuldar,  
Usandыrsan bir sәs ilә vъjыldar...  
Syryçynyn şәrqisindә vәtәn sәsi dinlөnir,  
Gah ruhuma bәhçet verir, gah qәlbimә qäm gөlir.  
Nә ىşыltы, nә dә cъraq, nә bir qara daxma var.  
Hәr jer bytyn jijsizlik, hәr jer bytyn qalыn qar;  
Fәqәt hәrdәm baqar ikәn uzun, uzaq cөllөrә,  
Ala verst aqaçlarъ gөlir ançaq nәzәrә,

## QARACŞLAR

Puşkindən

Qaracşlar kəcəy həp dəstə-dəstə  
Bessarabjada daim kəcyrlər.  
Onlar bu gyn kəcyb dysmyşlər caj ystə,  
Jırtıq alacsəqda geçələjirlər.  
Azadəlik kibi misilsiz, bibədəl,  
Fərəhəlidir qajət aqşamlamaqlarъ.  
Asudə, qajqısz, həm sadə, həm gəzəl,  
Acsıq gej altında rahət jatmaqlarъ.  
Carxlarыn ystiyndə durmuşdur araba,  
Jaxymsıq salınpüş ystynə bir kisə.  
Oçaqda od janır, ətrafda kəc-kylfət,  
Şam hazırlajır gej cəməndə səhradə.  
Atlar otlajırlar, alacsəqda rahət,  
Jatmış əl ajısz zəncirsiz azadə.  
Dyzənlik çylgədə hər nə var bir həyat,  
Kylfətin hamıssı əlləşir, calışır.  
Sabahkъ jol ycyn gəryrlər ehtijat.  
Səhər tez kəcməgə hamıb həzırlaşır,  
Arvatlar mahnıssı, usaq aqlaması,  
Səfəri zindanıñ ćingiltili səsi.

İştə coq kecmədən kəcəri obada,  
Jatdýlar hamıb toqqadab səs səmir.  
Xamuşanlıq, sədasbz oldu səhrada,  
Ançaq itlər hyrrir, bir də at kişnəjir.  
Odalar səndyrylmış, hər tərəf xamuşan  
Jalınpız asmando mahi-aləm ara.  
Bulutlar icindən olurkənnymajan,  
Xamuşanlıq edir kəcəy qərgi-zija.  
Bir cədərda fəqət bir aq saqqal qoşa,  
Qaralmış kəməry oturub pyfləjir,  
Jatmajır o kişi tək-tənha bu geçə,  
Cənli səhralara baqır işləjir.

## Q Ь S

Iştə şimal jeli qopub guvuldar,  
Syrykləjib bulutları, vÿıldılar.  
Iştə jenə qÿş, neçə ki var gəlir;  
Saxta gəlir, sojuq gəlir, qar gəlir.  
Səpir qarş aqaclarla, göllərə,  
Dərələrə, təpələrə, jollara.  
Aq ərtigə byryndyryr aləmi,  
Culqalajyr, gejindirir aləmi.  
Saxta vurur şirin suju dondurur,  
Qarqalarla qar ystynə qondurur.  
Kylək əsir daqda qarş jumurlar,  
Jumbalanar, dolar cala-cuqurlar.  
Coqun geçə dym-dyz edir jer yzyn,  
Qar ьşqay gyndyz edir jer yzyn.  
Bşq dyşər qar ystynə rəqyldar,  
Tapdalajan vaqtda onu xarıyldar.

## QAFQAS

Puşkindən

Qafqas altımdadır, ən niydiş olan zirvədə mən,  
Dutmuşam tək ucurum, qarlb daq ystydə qərar.  
Qara quş ucmaqa qalqarsa uzaq bir təpədən,  
Nə qədər iyksək ucarsa yenə devrəmdə ucar.  
Buradan mən gəryəm cəşmələri qajnamada,  
Şybəli, qorqulu ucqunlarla ilk ojnamaxa.  
Burda məndən aşaq gəjdə bulut ojnaqlar,  
Arasından bulutun daqda su qajnar caqlar,  
Gərynyr onlarlañ altında bəjyk dar qajalar,  
Onun altında zəifçik qurumuş kol-kos var.  
Daha ondan aşaqb rəngi jaşlı ormanlar,  
Orda quşlar etər; ətrafı gəzər çejranlar.  
Şəfqəypə daqda japrılmış komaja insanlar,  
Dyrtaşyr sərt qajalar yzrə bytyn hejyanlar.  
Iştə məftunlaşdır insan bu gəzəl mənzərəjə.  
Orda kim daim Araçva cajı qəltan-qəltan,  
Carparaq kəlgəli sahillərə ejlər çərəjan.  
Dar kecid icrə fəqir atlı da pynhan olujor,  
Orda şiddətlə Terek nəhri xuruşan olujor.

Ojnajır, çəng eləjir dar qajalarla dəjysyr,  
Açımış, dalqaları, daşları cejnir, etysyr.  
Tə'mə gərmiş qəfəsi-ahən icindən san şir,  
Sırgırıxt gərnış edir, sahili guja gəmirir.  
Lejk əfsus! Nə var tə'na onuncun nə syrur,  
Onu mydhis qajalar hər iki jandan səqyor.

## SUDA BOQULMUS

Puşkindən

Jiyjrə-jiyjrə uşaqlar dəgəjə,  
Gəldilər tələsik dedilər dədəjə:  
—Ata torumuza bir əly dyşmyşdyr.  
—Jalancı nadınçıl, ax, bu nə işdyr,  
Siz mənim başıma gətirirsiniz hər dəm.  
Dəjə-dəjə sizi lap əldyrəçəgəm,  
Ataları bir coq hirsəndi olara,  
«—Nə borçmuzdur, mejit dyşmyşdyr tora,  
Qızı da sormaqdan gətirib zinhara,  
Jyz ilə mahaldur jaqamız qurtara....»  
—Nə carə etməli, arvat ver cuxanı,  
Gedim başdan edim bu xata-balayı,  
—«Mejit bəs haradadur. »—«Budur ha buradadur,  
Filvaqə orda ki, salınmışdı jaş tor,  
Qumlarıny ystyndə cajdan az aralı,  
Uzaqdan baqanda gərynyrdy əly,  
Qajət də cirkindi dəhşətli mənzərə,  
Baş ajaq gejərib, şışmişdi hər jeri,

Gynahkarmyňdýr bu, jetmişmi açeli,  
 Salmyşdýr bu hala onu eż əmeli;  
 Ja balqut dutandur, tufana dutulmuş,  
 Jaxud məst imiş, kim batmyş və boqulmuş,  
 Ja bir sevdagərdyr sojmuş onu oğru,  
 Oldyryb atmyşdur həmin nəhrə doqru,  
 Kəntlijə nə haçat bunlary axtarsın,  
 Tələsir ançaq o, eż başın qurtarsın,  
 Dənyb jan-ərəjə bir nəzər ejlədi.  
 Ajaq ilə nə'si su sarı itələdi.  
 Kyrək ilə sujuñ lap icinə buraqdb,  
 Jyzərkən mejit, su aşaqy aqdb,  
 Dajanıb bir qədər tamaşa da etdi,  
 Qajıdb sonra eż daxmasyna getdi,  
 Gəliniz oqlanlaşım, dalımcə hamılyz,  
 Məbada bu sirri bir kəsə dijəsiniz,  
 Joqsa sizləri qarqaşyb səjərəm,  
 Aqaça sarayıb əlynçə dəjərəm.



Geçə aşşam olçaq həva bərk qarşdy,  
 Kyłek şiddət etdi, haman caj da daşdy,  
 Kəntlinin evində janırdı cıraqy,  
 Bytyn jatmyş idi arvadı usaqy,  
 Kəntli də jatmyşdy; bajırda bir tufan,  
 Bir kyłek səsinə juqudan ojandy,  
 Bu halda qəflətən hənerti eşidir,  
 Biri pəncərəni javaş taqqıldadır,

—Kimdir o?  
 —Kişi ac qarşıyın mən gəlim,  
 Bir qədər burada əjlənib, dincəlim,  
 Bu geçə vaqtında nə gəzirsən Qajin<sup>1</sup>  
 Itil, buradan uzaş, zalım, məl'ün, xajin,  
 Qojmaram evimə sən kibi zalımy  
 Danışma coq artıq get pozma halımy,  
 Əlləri, ajaq titrəjə-titrəjə,  
 Ərtmək ucyn javıq getdi pəncərəjə,  
 O halda aij cıqdb buluṭlar dalından,  
 Gerdy cəld durmuş bir kişi lyt, yrjan,  
 Sac və saqqalından bulaq-tək su aqyr,  
 Aşq hərəkəti gəzlərilə baqyr,  
 Sişmiş əllərinini janınya salmyşdur,  
 Xərcənglər çismiñə járışyb qalmışdur.  
 Ərtdy pəncərəni bałqasın qorqudan,  
 Tanıdy ki, kimdir o qəribə mehman,  
 «—Nədən qorqursan» sejledi qonaqy,  
 Kəntlinin qorqudan əsdi dil-dodaqy,  
 Vahimədən onçə cəkildi juqusu,  
 Dəjyldy sybhəçən pəncərə, qarşıy,



Var xalqыn içində dəhşətli bir xəbər,  
 Dejirlər hər ildə haman ə gyn səhər.

<sup>1</sup> Qajin bizdə Qabil, həzrət Adəmin oğludur. Belə dejirlər ki, onun ruhu avara bir halda daim gəzir və bə'zi əşxasa gorynyb istimdad edir. Burada Puşkin ona işarə edir. A. Sihhat.

Hava bərk qarışır, şiddətlə qajətdə,  
Geçə tufan qopur myəjjən saətdə.  
Kəntlinin qorqudan cəkilir juqusu,  
Dəjylyr sybhəçən pəncərə qarışır.

### GƏZƏRƏMSƏ

Qıavqalı gyzərgahləri hər gyn gəzərəmsə,  
Kəsrətli məsaçıdlərə hərdəm gedərəmsə,  
Biəql çavanlarla gedib əjləşərəmsə,  
Bir ləhzə buraqmaz məni asudə xəjalıbm,



Mən sejlərəm: illər ki, kecir bəjlə şitaban, ,  
Jahu, bu qədər xalq ki, var burda nymajan,  
Bir gyn gedəcək dəhri-fənaja hamı jeksan,  
Bilməz ki, hacan qurtaraçaqdur məhy-salıbm,



Bir kəhnə palxt məddi-nigahımda duranda,  
Jad ejlərəm əmr ejlədin əçdadıbm olanda,  
Məndən sonra coq əsr jaşarsan bu çahanda,  
Jaddan cıqaram mən daha ej kəhnə nihalıbm,



Bir tiflə əgər ejlər isəm lytfy-nəvazış,  
Fikr ejlərəm əfv et, jerim olsun sənə bəxşis,  
Gyl kibi sənincin acıylan vaqt yetişmiş,  
Amma ki, catıbdıṛ mənim əjamı-zavalıbm.

Hər gyn, hər il olmuş bu dysynmək mənə adət,  
Qıllam gələcək illərə coq fikrile diqqət,  
Hansında məni dərk edəcək nevbəti-rihlət,  
Jaxud dəmi-rihlətdə nolur surəti-alım.



Bilməm cataçaqdur əçəlim harda nə jerdə,  
Də'vadəm, dərijadəm, ja inki səfərdə,  
Ja kim çəsədim dəfn olaçaq xaki-həzərdə  
Daim əz-əzymdən budur ən yndə sualıım,



Hərcənd təfavyt eləməz diqqət edəndə,  
Bihiss bədəncyn haşın jerdyr cyryjəndə.  
Amma sevirəm mən cyryjym xaki-vətəndə,  
Tək daməni-məhbubə cata dəsti-visalıım,



Qoj qəbrimin ystyndə gəjərsin gyly-şimşad,  
Qoj ojansın orda, kəpənəklər əbədi şad,  
Laqejd təbiət də gezəl parlasın azad,  
Qoj olmasın ol vaqtda tamaşaşa məçalıım.

## PEJƏMBƏR

Puşkinən

Ruhani təşnəliklə jorqun ikən  
Zylmətli bir cəldə syrynyrdym mən  
Altın şəhpərli Israfil nagəhan,  
Əsnajı-rahimdə oldunymajan  
Meləkuti çismi-lətfi ilə  
Rə'ja kibi dəsti-xəfifi ilə  
Doqundu coq javaş kipriklərimə.  
Kəramət nuri gəldi gəzlərimə  
Baqqıyım bəsirətlə ərzy-səmajə,  
Vaqif oldum həqajiqi-əşjajə.  
Qulaqımyı ləms etdi o zamanda,  
Düjdüm ucur mələklər asimanda,  
Mən onlarıın təsbihini dərk etdim  
Kylli mevçudatıı səsin eşitdim.  
Balıqların dərjalarda sədasın,  
Nəbatatın cəldə nəşvy-numasın  
Qanlı əlin aqzıım tərəf uzatdı  
Dutdu gynahkar dilimi qopartdı.

Qojudu ora həkimanə bir əfi,  
Nişi asan olsun mynkirlər dəfi  
Sonra şəmşir ilə sinəmi jardı  
Həjəcanlı yrəgimi cıqardı  
Alavlanan od qojudu ol məkanə  
Ki dajima janıb cəksin zabanə  
Mejit kibi dyşmişdi ol səhradə  
Çismim jerdə, ruhim ərşı-ə'ladə  
Təbliq etdi mənə əmri-xudanı  
Eşitdim sevti-həzrəti-sybhanı:  
«Ej pejəmbər! dur, gəl, eşit qıjam et,  
Get əmrəmi məxluqata e'lam et!  
Səhra, dərja məvçudatın ojandır.  
Kələmimlə xəlqin qlubin jandır».

### PEJƏMBƏR

Lermontovdan

O zamanda ki hakimi-mytləq,  
Məni qılmış pejəmbəri-bərhəq  
Xəlqi-aləmdən ejləjib mymtaz,  
Mənə vermiş kəraməty e'çaz.  
Adəm evladınpın gəzyində mı dam,  
Səfhə-səfhə xəta və zılm oquram  
Oları əmri-həqlə mən hər vaqt  
Ədly-insafa ejlədim də'vət  
Mənə əqvamım etdi istehza  
Atdılar tə'nə ilə səngi-çəfa.  
Şəhrdən dişrə qacdırın aç, jalavaç,  
Jaşadıım cəldə allaha möhtac.  
Jerdə insandan əzgə hər nə ki var,  
Gəjdə hətta ışqılı ıldızlar  
Çymla əhdi-ələstə etdi vəfa,  
Dedi sybhana-rəbbiəl-ə'la.  
Anma bir şəhrdən hacaq getsəm,  
Xalq icindən etyib ybur etsəm.

Gylərək tən' ilə qoça kışılər,  
Məni ətfalə gəstərib sejler:  
Ej uşaqlar budur baqın o dəli  
Ki dejir var əlində allah əli  
Bu sizə olmaq istəjir rəhbər,  
Gəlmisəm der: bu qovina pejəmərbər!  
Qəhr edib iyz cəvirdi o bizdən,  
Getdi daqlarda ejlədi məskən  
Istəjirdi inandırıb sezynə  
Bizi də tabe ejləsin əzynə  
Ger nə boş iddea edir əhməq,  
Ki bunun aqzı ilə həzrəti-həq.  
Danışır bir baqın nə qəmgindir,  
Neçə solqun, zəif, miskindir.  
Neçə cıplaqdır o, baqın nə fəqir,  
Ki bytyn xəlq edir onu təhqir.

### MITSIRIDƏN

Lermontovdan

1859-çu ildə Şejx Şamil əsir oluncaq qədər car Rusiyanın istila ordusu ilə Dağıstan arasında uzun myharəbələr gedirdi. Bu myharəbələrin birində bir rüyə general əsir dyşmiş altı yaşında bir naxos dağıstanlı uşaqlı Gyrçistan monastırlarınpın birinə gətirir. Burada rahiblər buna müələcə edib saqaldırlar və ezbər tərbijələri altında onu rəhbərliyə hazırlayırlar.

Əsirin həmişə, fikri və xəjalı vətənə qasnaq imiş; bu xəjalılıb bu əsir çavanlıq sinninə erdikdən sonra bir geçə fırıldına və borandan istifadə edərək qasçı.

Rahiblər isə bunu tə'qib edərək yəz gyndən sonra jaralıb və zəjif bir halda tarıb jənə monastırına gətirirlər, oqlan gyn-gyndən ejlə zəjifləşir ki, coq cəkmədən ələcəgi aşkar olur, ona gərə rahiblərin biri onun janına tevbə və istiqfar verməgə gəlir. Bu da labyd qalaraq axıtyńçə gycy ilə qalqıb dejir:

## I

— Gəlmisən məndən almaqə iqrar  
 Ejləjim ta ki tevbə, istiqfar  
 Coq saq ol, xejli razijəm mən həm,  
 İstərəm bir nəfər ola həmdən  
 Ki, dejəm ta ona bu qəmlərimi,  
 Cekdigim məhnəty-ələmlərimi,  
 Bəlkə dutqun yrəkçigim acıa,  
 Ruhimin tar dumanlarb qacsla.  
 Kimsəjə mən jamanlıq etməmişəm,  
 Bəd əməllər dalınca getməmişəm,  
 Agah olmaq dilərsən işdən əgər  
 Sənə bir nəfi' joq onun o qədər,  
 Anma bir də yrəkdə hər nə ki var  
 Lazımyńça acıb deməkmi olar?  
 Mən az əmr etmişəm səbavətdə;  
 O da kecmiş bytyn əsarətdə,  
 İki böjlə əmyr verərdim mən,  
 Ja baçarsam, dəjişdirərdim mən  
 Əjlə bir əmr ilə, ki qorquludur,  
 Dəhşəty-iztirabilə doludur...  
 Mən tənərdəm bir iqtidar ançaq  
 Məndən almış o ixtiār ançaq,  
 Məni həkm efləmişdi bir xylja,  
 Atəşin sevq, odlu bir sevda.  
 O mənim fikrimi dolandırdb,  
 Qəlbimə dyşdy, jaqdb, jandırdb.  
 O məni hiçrədən kənarə cəkər;  
 O, məni dəşty-kyhsarə cəkər.

Bir gəzəl bir səvimli dynjajə,  
 Qajnajan pyr həjaty-qavqajə.  
 Orda dəhşət icində le ly-nahar  
 Bulut altında gizlənir qajalar.  
 Adəm oqlanılarb uqab-asə  
 Gəzər azadə orda bi-pərvə,  
 Mən bu eşqi yrəkdə gizləmişəm;  
 Geçələr goz jaşımla bəsləmişəm.

## II

Dəfələrlə eşitmisişəm qoça, mən  
 Ki olymdən qurtarmışsan məni sən  
 Nə ycyn?... qalınışam həzin, tənha  
 Zillət ilə bəjymışəm burada  
 Mən o solqunça jaپraqam lərzan,  
 Ki qopardıb atıb məni tufan,  
 Bu qaranlıq ev icrə bisahib,  
 Jyrəgim tifl, taleim rahib.  
 Mən myqəddəs ata-ana səzynə  
 Tapmadım bir əvəz olan kəlmə  
 Qoça! əlbəttə sən coq istəmisən,  
 Həm bu babətdə sə'j ejləmisən  
 Unudam ta ki madəri, pədəri  
 O myqəddəs, o dadlı kəlmələri.  
 Joq əbəs fikrdir, xətadır bu  
 Nabəcə, həm də naravadır bu.  
 Mənlə o kəlmələr doqulmuşdur  
 O mənim çyz'i-çanım olmuşdur.

Gerdym əqjaların aşinalarlı var,  
Vətəni, qovmı, əqrəbalarlı var;  
Əmma joqdur mənim atam nə anam  
Olara pis gynymdə arqalanam.  
Nə də bir jarı mehribanım var,  
Tyrbəsindən nə də nişanım var.  
Bu janan sinəmi oquşdurram,  
Başqa bir sinəjə qovuşdurram.  
Tamışım olmaz isə də o mənim,  
Jalıńız olsun sevimli həm vətənim.  
Hejî, əçəl gəldi, ystymy aldy.  
Daha gənləmdə arzum qaldı.  
Olyrəm imdi burda qyrbətdə  
Xalıtmansız, jetim əsarətdə.

### III

Bilmək istərmisən azadlıqda,  
Mən nələr gərmyşəm uşaqlıqda.  
Gərmyşəm coq gəzel-gəzel şejlər;  
Şejləsəm gər bəjani tul cəkər:  
Arasından dumانlarын baqaraq,  
Gərynyr gerdym, ol zaiman coq uzaq:  
Təpəsi sanki parlajan almas,  
Uça, tərpənməjən, myhib Qafqas.  
Onu gerdym, kənyl səfaləndi;  
Nə ycyn bilmədim, çıyaləndi.  
Mənə sankı o anda sejlədilər:  
Baq, sən orda kecirmisən gynlər

Evimiz dysdy onda xatıxtıma,  
Gəldi, durdu gəryndy gəzlərimə:  
Keimyzyn o sevimli mənzərəsi,  
Kəlgədə dysmys evləri, dərəsi  
Eşidirdim mən atların səsini;  
Oərjəjə aqşam ysty dənməsini,  
Atların kışnəjib iygyrməsini,  
Asına itlərin də hyrməsini,  
Jadıma dysdy hampalar, qoçalar.  
Ajın ajdańıqə olan geçələr.....  
Ki, bizim doqqaza gəlirlər idi.  
Jıqılb gyftigu edirlər idi.  
Bu xəjallar tamamı nevbət ilə,  
Nəzərimdən savşədə syr'ət ilə.  
Mən bu əfkara daldıqəm jerdə  
Zahir oldu atam bərabərdə:  
Neçə evmizdə gərmyşəm o sajaq,  
Gejmiş idi dəmir gejim, qolcaq;  
Cymlə qavqa libasъ əgnində:  
Beldə xəncər tyfəngi cignində.  
Iri, dutqun gəzy, açqılıq qaşъ,  
E'tinasız, qırurlu, kəç baqışъ.  
Bir də dysdy anam, baçımjadıma;  
—Jetsin allah qəriblərin dadına—  
Biri çan-tək məni quçaqlar idi,  
Biri laj-laj dejib də oqşar idi.  
Dərələrdən əsən səfalsı jeli,  
Dadlı, şyr-şyr aqan dajazça seli;

Sarъ caj qumlarын qуçaqlar idim;  
Yzérindé bytyn gyn aqlar idim.  
Su yzyndan kecirdilər quşlar;  
Dəstə-dəstə gəzəl qaranquşlar  
Coq səvinçlə qanad acarlar idi.  
O qədər alcaçq ucarlar idi,—  
Doqunurdu qanadlarы sulara;  
Coq baqırdım həvəslə mən olara.  
Bir də gəldi xəjalıma kəjymyz;  
Rahət, asuda jurdumuz evimiz.  
Oçaqın qarşısında hər aqşam  
Əgləşib sehbət ejləjirdi babam:  
İşə, kecmis zamanda insanlar  
Neçə rahət iaşardylar onlar.  
Vardı dynjada xejir, həm bərəkət,  
Bolluq idi, uçuzdu hər nə'mət,  
O zamanlarda şimdidiən afaq  
Pək çəlallidi, həm də pək parlaq.

#### IV

Bilmək istərmisin—bajaq demişəm,  
Ki azadlıqda mən nə ejləmişəm  
Mən bu yc gyndə emr edib rahət  
Jaşamaqdən coq almışam ləzzət  
Olmasajdə əgər bu yc xoş gyn.  
Mənim emrym olurdu pək dysgyn:  
Qoçalıqda sənin həjatıñ-tək,  
Cəkdigin qəmlı myşkylatıñ tək.

Var idim coqdan ol təmənnadə,  
Dolaşajdım səqəb bu səhradə.  
Bir gərəjdım, gəzəlmidir bu çihan  
Bir bilejdım necin doqub insan  
Məhbəs ucunmu, ja azadlıq ucun  
Dərdy-qəm, qyssə, ja ki şadlıq ucun  
O geçə jıldıryım, jaqış, tufan  
Sizi qorqutmuş idi bi-paiyan.  
O zaman siz jıqıldınyz xakə,  
Oylınyz secdə xalıqi-pakə.  
Oaşın mən ysulluca acəm.  
Fırṣati fevtə vermejib qacəm.  
Sevinirdim gərəndə fırşınaj,  
Sel kibi səslənen kərvikly caj.  
Buluta eılədikcə etfi-nəzər,  
Dutur idim əlimdə şimsəklər.  
Bu divarlar icində, seilə mənə,  
Vermək ucun nə təymkyn idi sənə  
Əvəzində o eşci-xylıyanın,  
İştidadıñda bəjlə tufanıñ,  
Odlu qəlbimdə eıləjib həican  
Məni etmiş bu nev, sərgərdan.  
Coq iygyrdım cələ, daqa, dərəjə,  
Bilməjirdim vəli necin, nərəiə.  
Hava dutqun, bülüt dumaniñ idı,  
Geçə hərcənd pək qaranlıq idı.  
Qorqmajırdım gedəndə mən jalınyz  
Gəgdə əsla joq idi bir jıldıbz;

Ta ьшыqlandыrъb cәtin jolumu,  
 Bir gөrәjdim dә bәlkә saq-solumu.  
 Ormanыn saf hayasынъ, qacaraq;  
 Nefes almaqla şad idim ançaq.  
 Coq jygurdym, joruldum axыrdә,  
 Taqetim hәp kәsildi bir jerdә,  
 Uzanыb, otlar icә gizlendim;  
 Bir qәdәr dinlәdim, yrәklendim;  
 Joqdur arqamça anladым ki gәlәn,  
 Seçdә qыldым sevindigimdәn mәn.  
 Kecmәdi coq, dajandы hәp tufan;  
 Oldu bir az ьшыq hәvadә әjan.  
 Fәrq verdim o halda mәn coq izaq,  
 Gerynәn daqlaryn başыn aq-aq.  
 Nөqş kibi gөlirdilar nәzәre:  
 Mәn uzantyşdым ol zamanda jerә:  
 Hәrәketsiz dyşyb dә qalmış idim.  
 Pek dәrin bir sykuta dalmış idim.  
 Dәrәlәrdә ulardы caqqallar:  
 Zәnn edәrdin ki, bir coçuq aqlar.  
 Gah хьышларды xallы, parlaq ilan  
 O qara daşlarыn arasyndan  
 Amma mәn zәrrәçә darыlmaz idim,  
 O qaranlıqda hec dә qorqmaz idim  
 Cynky mәn dә qoça, inan o zaman,  
 Vәhşilәr-ték qacardым insandan.  
 Syrynyb әfi-ték uzantyş idim,  
 Gizlәnib jerdә daldalanmyş idim.

Bir aqaç vardы orda xejli uça  
 Coq өzijjatlı dyrmanыb aqaça.  
 Nәrә etdimse diqqәt ilә nәzәr,  
 Mesә gөrdym daqы, daşы jeksәr.  
 Endim ol vaqt carәsiz aşaqa  
 Başladым zar-zar aqlamaqa.  
 Urәgim catlajыrdы qejzimdәn,  
 Gәmirirdim, sojuq vә jaş jeri mәn.  
 Gez jaşым aqdis topraqa o qәdәr  
 Durdu onda alavly sәbnemәlәr  
 E'tiqad et buna, җәqinәn inan!  
 Istәmәzdim kөmәklik insandan.  
 Cynky sәhraji vәhşilәr kibi mәn  
 Jad idim insan adlyja әbәdәn.  
 Qoça, and olsun ejlә sәn baver;  
 Bir dәqiqә sәsim сыqajdy әgәr,  
 Dilәsәjdi dilim (donyb) jardым,  
 Rişәsindәn onu qopardardым.  
 Var jadыnda jeqin, bilirsәn sәn,  
 Coçuq ikәn hec aqlamazdым mәn;  
 Lakin orda utanmadым әsla,  
 Aqladым zar-zar bi-pәrva  
 Orda bir kimsә joqdu ta utapty  
 Gizlәdib aqlamaqa, ta dajanty  
 Meşәlikdi janыт-jөrәm jeksәr  
 Bir dә ték, gөg uzyndә qursi-qәmәr  
 Ormanы ejlәmişdi qәrq zija.  
 Bir tala vardы mәndәn az o jana.

Бастьб өтмүшdy qumla, қың jerini.  
Byrymysdy aqaç da janlarńń  
Dyşmyş idi ora aյп ьşyap  
Aidyn etmişdi qumlar ilə չоqь  
Kecdi bir kəlgə qəflətən orda  
Bənzədi parlajan gəzyl qurda  
Sonra gərdym ki, vəhşî bir hejvan  
Oldu dəhsətlə ortańqda əjan.  
Şeçradı qumlar yzrə, atlajaraq,  
Ojnadb, jatdb, durdu fyrlavaraq.  
Tanlıdym, pars idi, o hejvan  
Ormanıb daimi nigəhbanı.  
Gəmirirdi həvəslə bir gəmigi.  
Aq gymış-tək parşldaýrdb tyky.  
Qanlı gəzlə baqardı gəj yzynə.  
Havlajırdı, dururdu aj yzynə.  
Diklənib gal aja tıryldardı;  
Ditrədib qırıraqın da havlarda.  
Bir t'kanlı aqaç qarlıb jerdən  
Gəzlədim qavqanı zamənńń tən  
Susadıb arslan kibi qanına,  
Hazır oldum hynərlə mejdanaxa.  
Bəli, carəm nədir? Qəzavy-qədər  
Əmrymy başqa jolda qıldı hədər.  
Joqsa şimdi vətəndə olsa idim,  
Taj-tuşum icra mən də o'sajdım  
Bil jəqin qəhraman olurdum mən.  
Adlıb bir pəhləvan olurdum mən.

V  
Gəzləjirdim durub da busquda mən,  
O da dujudu hənirtimi birdən.  
Qəflətən nalə cəkdi atlandı,  
Bytyn ətrafi basdı sarsıntı  
Pəncəsilə jerin qumun daşınır  
Qazdı kinlə, qıçırıdadıb dişini.  
Ajaq ystydə sonra dik qalqdı.  
Uzanıb bir mənə tərəf baqdı.  
Etdi birdən quduz kibi həmlə,  
Məni qorqutdu əvvəl əlməklə;  
Leik mən vermadım ona fyrşət.  
Onu vurmaqda eılədim sibqət.  
Mənim vurmam da ejlə çəld oldu,  
Aqaçım balta-tək başın beldi.  
Cəkdi insan kibi o dəm nə'rə  
Fyrlavıb ta dəmin sərildi jerə.  
Jarasından bulaq kibi al qan  
Tekylyrkən, dybarə nə'rə zənan,  
Sinəmin yzrə qalqdı, atlandı;  
Bu sajaq qavqamız alavlandı.  
Vermədim mən maçal ona durdurum  
Aqaç hylqinə soqub burdurum  
Iki dəfə o hərci cıgrındı  
Axıgyınç gycilə tərpəndi.  
Iki joldaş kibi quçaqlasdıq.  
Dolaşıb çyt ilan kibi aşdıq.  
Cevrilib jer yzyndə hər ikimiz  
O qaranlıqda eoq dolaşdıq biz.

Elə qorqunç idi o dəm halım.  
 Jırtıçın, vəliyi pars kibi zalım,  
 Yrəgim odlanırdı qejzimdən,  
 Baqqırgırdılm dəxi onun kibi mən.  
 Deməli, mən də pars kibi o zaman  
 O tərəflərdə doqmuşam anadan.  
 Belə insan kibi danışmanı mən.  
 San, unutmuşdum ol zaman qət'ən  
 Qləzəbimdən, inady-kinimdən  
 Elə səslər cıqardı sinəmdən.  
 Dejəsan, kim bu sezlərə hec saat  
 Dil uşaqlıqda etməmiş adət...  
 Dysmənim dyşdy gycən, əlhasıl,  
 Nəfəs aldı aqyr-aqyr, myşkul  
 Məni axırdı bir də bərk səqdi.  
 Cənaçlından bəbəkləri cıqdı;  
 Sonra sakit bir ujquja getdi.  
 Gəz jünuldu, bəbəklər itdi;  
 Lejk çan verdi o dliranə,  
 Ru-bə-ru dysmən ilə mərdanə.  
 Neçə kim qavqada mybarizlər  
 Əlsə də bir ijitlik ilə ələr.

## VI

Sən gəryrsən sinəmdəki jarayı  
 Coq dərindir, kəsilməjir də qanı  
 Parca-parca didinmiş ət dəridir,  
 Iti çajnaqların əsərləridir

Hələ onlar saqalmamış bir baq,  
 Həm saqalmaz gər ərtməsə topraq.  
 Məni aquşuna cəkəndə məzar,  
 Onda bunlar həmişəlik saqalar  
 Cıqdı jaddan haman dəqiqə járam  
 Səj qıldılm ki, tez qasəb qutaramı,  
 Nə qədər varda qyvvətim jenə də  
 Gəzdim avara sybhə dək meşədə  
 Lejk mən cəkmisəm əbəs zəlimət  
 Joq imiş taleimidə ol qismət  
 Verməjən saat mən qəzajə riza,  
 Gylyr imiş-mənə o dəmdə qəza.  
 Meşəlikdən cıqanda oldu səhər  
 Sybh əşyqländi, batdı kevkəblər.  
 Gyn cıqıb daq başından ucdu dumən  
 Qaralırdı qalın, qara orman  
 Gərynyrdı uzaqda tək bir kənt  
 Kənləym olmuşdu bir qədər xyrənd  
 Ki eşitdim jaqyndakı dərədən  
 Gyçly gymbultı, bərk kylək birdən,  
 Oturub dinlədim eşitdikçə,  
 Artdı ol səs, qulaqa jetdikçə  
 Dənyb arqa tərəf qılanda nəzər,  
 Hər uzaqdan gəryndy iki nəfər  
 Tənəldim ki, gəlir daňımcə mənim,  
 Qorqudan əsdi, ditrədi bədənim  
 Bildim, indi gəlib məni dutaçaq  
 Bir də bu məhbəs icrə qajtaraçaq.

Bu qədər cəkdiğim əzijjətlər,  
 Haməsb getdi badə, oldu hədər,  
 Bu qədər iştjaq ilə necə gyn  
 Calışsb sebr qalmaşam nə ucun?  
 Ondan ətry ki, mən də azadə  
 Jaşajıb emr edəm bu dynjada  
 Taqətim qalmajıb daha çəbrə  
 Yrəg.ində aparıram qəbrə;  
 Həsrətin cəkdigimi əziz vətənin  
 Iştijaqi-vysah lə sən n  
 Ol həqarətli rəhm rəfətini  
 Həm bu jersiz olan məzəmmətinİ  
 Hələ mən şybəli.dim onda, bu çyr  
 Zənn edərdim, bu gərdygym juqudu..  
 Ta ki səsləndi qəflətən naqus,  
 Oldum ol vaqt bysbytyň mə'jus  
 Cyn tyfulijət.indən indişədək  
 Məni daim bu səs edər diltənk  
 Dadlıb-dadlıb, gəzəl-gəzəl rəjam  
 Bytiyň olmuş onun səsilə hərəm.  
 Ujqu hər vaqt ki, qapardıb məni,  
 Mən gəryrdym mydam əziz vətəni  
 Baçb, qardaşlıb, ata, anamı.  
 Jar joldaşlıb, nənə, babamı.  
 Hyrr, azadə kuhy-səhrlənb.  
 Hərən atlarla ыхъсь, соばнь  
 Qajalar içərə daidb çəngy-çıdal  
 Edir idin bu baralarda xəjal...

Dinlədim ol sədənə qyvvətsiz,  
 Ahy-əfqansız, eşqi həsrətsiz,  
 Eşidən vaqtda haman səsi mən,  
 Elə bildim ki, cəqdb qəlbimdən  
 Biri gu'a kylynk ilə vurdub  
 Sinəmin taxtasın əzib qərdəb  
 O zaman anladım, itib əməgim  
 Qaldıb bir də qıjamətə diləgim:  
 Qət'i surətdə vazeh oldu mənə  
 Ki mahal əmrdir, dənəm vətənə.

## VII

Səzomy mən daha tamam elədim  
 Çymlə təqririmi xytam elədim  
 Sejlədim mən qəzijəmən olanıb;  
 Sən bilirsən jəqin işin qalanıb  
 Ja inan, ja inanına hec səzymə  
 Fərqi joqdur mysavidir gəzymə  
 Məni bir şej edər fəqət məhzün  
 Ki vətəndə mən olmadım mədiün  
 Məni ol xaki-pak isitməjəçək,  
 Sojumuş noşunu cyrytməjəçək  
 Duiqusuz dərt divar icində mənim  
 Bu açıb sərgyzəsti-pyr-mihənim  
 Heç kimin konlyny bulandırmaz  
 Yrəgin az da olsa jandırmaz  
 Tez bu məçhul adam cıqar jaddan  
 Qalmaz əsla nə ad, nə san, nə nişan.

## VIII

Əlvida, ej ata! Xydahafiz,  
 Əlini ver mənə xydahafiz!  
 Ger, neçə od dutub janar bədəniim  
 Var uşaqlıqqdan od sinəmdə mənim  
 Quş kibi bulmajır da danəsini,  
 Jandırğrı şimdi həbsxanəsini  
 Etmək istər o çanibə evdət,  
 Vermiş aləmlərə qəmy-mihənət,  
 Lejk bunlar mənə nə lazımdır  
 Gərci ruhum behiştə azimdir.  
 Qoj, o çənnətdə aşijan dutsun,  
 O myqəddəs jeri məkan dutsun,  
 Tifl ikən mən vətəndə ki, var idim,  
 Ucurum daqlar yzrə ojnar idim  
 Əgər o şanlı gynlərim jerinə,  
 Ja o qıjmətli ellərin birinə  
 Versələr min behişt revzəsini,  
 Bil, dəjişməm də bir dəqiqlişini!...  
 Bilirəm az qaiyb ki, cıqsın çan  
 Coq da cəkməz gəlir catır o zaman  
 Bu,ur ol gyn məni aparsınlar,  
 Başıyımzdə, o jerdə qojsunlar:  
 Orda ki, jasəmən gyl astışdır  
 Bytyn ətrafa ətr sacışdır  
 Oranın coq safalıddır havası,  
 Aq cicəklər acıb aqasjası,  
 Gynəşin qarşısında japraqlar  
 Ditrəjəndə qızılı kibi parlar

Var gəzəl laləsi, jaşlı cəməni;  
 Orda qojsunlar əmr ejlə məni,  
 Bir dojunça olum nəzərəndəz  
 Gərynyr orda cyn bizim Qafqaz  
 Bəlkə ordan səba jeli savuşa  
 Bu bizim baqa bir gyzarış dyşə,  
 Həsrət ilə baqanda mən vətəna,  
 Gətirir ajrıyb salamı tənə...  
 Bəlkə axıṛ nəfəs olan jerdə,  
 Eşidejdəm vətən səsin bir də  
 Elə fikir eilərəm o saətdə  
 Başım yystyndə vaqtı-rəhlətdə  
 Bir əziz doqma qardaşım vardır,  
 Sevgili jary-joldaşım vardır.  
 Uzadıb diqqət ilə əllərini  
 Siləçək alımyın sərin tərini,  
 Sanaram, joldaşım əziz kəs ilə,  
 Məni oqşar həzin-həzin səs ilə  
 Jataram bu xəjal ilə rahət,  
 Daha hec kimdən ejləməm nifrət!...

## HAÇЬ ABREQ

Lermontovdan

Bojyk, devlətli, varlı kənddir Çamat.  
Hec kimsəjə verməz əsla malijat  
Divarlarlaş san polatdan cəkilmiş.  
Dava cəlyndə məscidi tikilmiş.  
Qahramandır onun azad evladı.  
Qafqasda məşhurdur onların adı.  
Jaj mevsimi, hava isti, caşt saqqı,  
Gyn qızdırırmış daqı, daş, torpaqı.  
Qara quşlar, bulutlarda qaralıq,  
Nə tərpənə bilir, nə qanad calıq.  
Dərə, təpə sakitlidir xamuşan,  
Joqdur kənt icində bir nəfər insan.  
Nədən isə kənt bysbytyn boşalmış,  
Evdə ançaq arvat-uşaqlar qalmış  
Jyofılmışdır maxluq sajın dəminə,  
Vermişlər ozlərin elin dəminə.  
Qoçalarlaş, bajalarlaş, işanlarlaş,  
Səhbət edir Çamat qalramanlarlaş.  
Bilmək olmur nə məsləhət edirlər  
Bəlkə basqın ejləməgə gedirlər.

Jaxud rus qoşunları ilə olar,  
Dojışməkcin cəkirlərmi intizar.  
Joq ançaq dərdy-qəm, həsrət nişanı.  
Vardır yzlərində səhbət zamalı.  
İcərində var bir aq saqqal kişi,  
Başı əsir, bytyn təkylmiş dişi.  
Qoça ləzgi bir daş yzrə oturmus,  
Ətrafında kənt əhli halqa vurmus.  
San aqzından od təkylyr, alşşı.  
Ləzgi qəmli-qəmli bu çyr danışır:  
«Qoçalıqda jenə «qadiry-sybhan».  
Əta ejləmişdi yc qız, yc oqlan.  
Amma sonra qəza sərsəri əsdi,  
Nəxli-əmryymyn budaqlarıń kəsdi.  
Indi quru ketyk kibi tək cırplaq,  
Bijabanlarda qalmışam jalızraq.  
Gəryrsynyz, sac, saqqalım aqarmış.  
Elə bil ki, daq başılarlańda qarmış.  
Lakin bə'zən cəqar hyndır, qarlıq daq,  
Altıñdan da coq isti qajnar bulaq.  
Gəryrsynyz, qoçalmamış əliləm.  
Indi Çamat əhli, sizə dəxiləm.  
Indi sizdən istəjirəm istimdad,  
Tanrırsıñızım kimdir qniaz Bəjpolat.  
Kim mənə allah ycyn jardım qıllar,  
Kim tapıb mənim qızımy qajtarar.  
Baçalarlaş qunca ikən soldular,  
Düşmənlər əlində əsir oldular.

Qardaşlarъ doqrandылар davada.  
 Jalnъz kicik qыz ilе mәn səhrada.  
 Jaxşъ, jaman bir nev' ilе jaşardым.  
 Bir mәqaraja sъqыпъб saqlardым,  
 Daim tyfəngim cijnimдә olardъ.  
 Onda idi az-coq hər nəjim vardъ.  
 Həsrət qaldыqda qevmә, əqrabaja.  
 Adət etdim javaş-javaş bəlaja.  
 Mənə jeni zylm ejlədi zamanə,  
 Quşum ucdу juvam oldu viranə.  
 Jatmъşдым bir geçə şəbistanъmdа,  
 Mələk qızым oturmuşdu janъmdа.  
 Birdən ajyldым, dujdum var baqъrtъ.  
 Xənçər bərqi, at şejhəsi, sъqъrtъ.  
 Tyfəngimi qapdым, durdum, iyiyrdym  
 Məqaradən cələ sъqanda gordym.  
 Bir atlıdъr qızы alımyş quçaqa,  
 Canъr atın daqdan yzy asaqı.  
 Daianmadan tyfəngimi boşaltdым,  
 Dallarynca bir necə gyllə atdым.  
 Hejf ki, dəimədi gəzdən uzaşdъ.  
 Oyzъmъ Bəipolat gətyryb qacdy.  
 Oocalıqda oldum bu nev' bədnam,  
 Gycym joqdur gedib alъm intiqam.  
 Geilər məni əldyryr ondan bəri,  
 Dolanıram daqъ, daşъ, cəlləri  
 Çamat əqli! Sizə qurban bu canъm,  
 Ançaq sizə gəlir bu gyn gymatъm,

Kim sizlərdən edər mənə imdadъ.  
 Kim sizlərdən tanыjъr Bəipoladъ?  
 Kim mənə allah ycyn jardым qылар?  
 Kim tarъb mənim qızъм qaitarar?»  
 Xənçərinin dəstəsindən dutarkan,  
 «Mən» səsləndi bir nəfər ijit oqlan.  
 Qaplarmъşkən ətrafъ synty-sykut.  
 Dənyb ona baqdy çamaat məbhüt.  
 «Tanыjъram mən qnјazъ jaxşъça.  
 Gəzlə məni burda sən iki geçə,  
 Boş-boşuna mən danışsb dinnərəm.  
 Əbəs jerə at belinə minnərəm.  
 Vaqtın tamamında burda olmasam,  
 Jəqin bil ki, fərzim olmuşdur tamam.  
 Pejəqəmbəri şəfi' gətir, dya et,  
 Mənə rəhmət oqu, getəsən sonra get».



Qızardъ dan jeri, səhər acıldы.  
 Gynəş doqdu, dynaja nur sacıldы.  
 Əşqalandыrdъ daqlarъ, daşlarъ,  
 Ufyqdə qarlı daqların başlarъ,  
 Dumanların arasından gərynyr,  
 Uçalıqdan bulutlara syrynyr.  
 Dərələrdən parca-parca bulutlar.  
 Jelkən kibi acılmış, gəgə qalqar.  
 At ystyndə oturmuş xejlî qъvraq,  
 Daq belində Cərkəs gedir caparaq.

Berkyny endirmiş qaşlarъ ystө.  
 Hərdən dejir bir jańqılb şikəstə.  
 Qırbaçlaýr atъ, jortur, iyiyryr,  
 Bir daqъ dəndykdə, bəjyk kənt gəryr.  
 Çetyldajan arabanılp cərxləri,  
 Qazmış jolu jerdə qalmış əsəri.  
 Sumaq əaşəndan var gəzəl qajalar,  
 Orda qojulmuşdur jekə tajalar.  
 Kəndin ajaqında bir bulaq axbъ.  
 Toz qalqızmış suja gələn mai-paxъ.  
 Bəipoladъn evin görçək tənəbdə,  
 Altlı, ystly bir ali ejvan idi.  
 Tərlan kibi gozlərini zillədi.  
 Daq başından evin səmtin bəllədi.  
 Gərdy astanada bojnunu burmuş,  
 Kelgədə bir lazgi qəzb oturmuş.  
 Evin qabaqında var geniş bir jol.  
 Vaqır uzaqdan ona məlul-məlul.  
 Kimi gəzləjirsən a ləzgi qəzb?!  
 Hara baqırsan, aj məşriq jıldəbz?!  
 Davadanıb qajıdaçaq qardaşın?  
 Səfərdənmi gələçəkdir joldaşın?  
 At kişnəjir, çapır, toz qopur daqdan.  
 İstə bir hənirti gəlir uzaqdan.  
 Qbz zənn edir səfərdən gəlir qnjaz.  
 Birdən gərdy bir qonaqdər tənəpmaz.  
 Uzaq joldan gələn şəxsə bənzəjir.  
 Atın jormuş, dyşyb qalmaq istəjir.

«Bujur qonaq! Atından dys, evə gel.  
 Jorulmuşsan əjləs, ie, ic, jat, dinçəl!  
 Məgər nə vardır! bir başqa çyr baqır.  
 Elə bil ki, evdən, eşkdən qorqyt.  
 Ixtijarsız bir ah cıqqıb dodaqdan,  
 San tufan bir jaپraq yzdy budaqdan.  
 — Necin gəlmirsən? Baqla, dursun atъ,  
 Qafıl qonaq olur allah sevqat!  
 Bujur, zəhmət cək, atından dys, jerə,  
 Vargıbzıb qımyz, cərək, bal, kərə.  
 Sən gəryəm fəqirsən, mən maldaram.  
 Bəipoladъn evidir bu, dut aram.  
 Nahar ejlə, getsən jenə gedərsən,  
 Ançaq bizə xeir dua edərsən.

**H a c ь A b r e q :** —Allah sənə niçat versin a Lejia.

Sənin kibi qonaqcə olmaz əsla.  
 Var atanıb sənə dua, salamъ,  
 Hiçranına joqdür daha davamъ.  
 Bu saatda mən gəlirəm jańyandan.

**L e j l a :** — Neçə, mənim atam məgər jańyandan,  
 Cıqartmajıbdər bu uzun myddətə?  
 Harda olur bəs əzy bu saətdə.

**H a c ь A b r e q :** — Haman sən gərdygyn qavaqъ  
 jerə,

Gah əzgənin evində, gah cellərdə.

**L e j l a :** — Səjət gəryim saqdbərmə, ia xəstədir?

**H a c ь A b r e q :** — Saqdbər, amma qajət dilshi  
 kəstədir,

Сән нәңесен?

Lejla : — Xoşbaxtam, saqdar çalym.

Hac A b r e q : — (javaş) Bi soq jaman.

Lejla : — Nə sejledin?

Hac A b r e q : — Hes xalym!

\*

Nahar tədaryky oldu sərənçam,  
Qojuldu syfrəjə qımyz, gümüş çam.  
Qonaq alnpın duyımłemiş, oturmuş,  
Əl dəjməniş qımyz syifrədə durmuş,  
Jeməgə, icməgə e'tina qılmış,  
Hes alnpın qıryşqəb acılmış.  
Lejla şirin-şirin gylyb danışır.  
Onun gənly acılmacaşın calışır.  
Qavalı naz ilə əlinə alır.  
Oqujur, ojnaçı, lezginqa calır,  
Xumar qara gözlərini lejlaç.  
Syzyr, hərdəm dənyib baqyr qıqaç.  
Ulduz kibi parıldajır gözləri.  
Şekerdən şirindir dadlı sozləri.  
Mə'sumanə nazlı gylimsənətək.  
Elə bil qızıl qanadlı kərənək.  
Gyn batan saatı ışığında fırlanır.  
Qanad calır ucmaqa hazırlanır.  
Aq biləklərində qızıl bilərzik.  
Zərif, lətif, sevimli nərmə-nəzik.  
Əllərilə qavalı dənqıldıdər.  
Atır, dutur, başı yzrə ojnadır.

Dodaqlarlı hərcənd ki, tərpənməjir.

Hal-dililə amma belə sejlejir:

«Qəmlı qonaq şad ol, başınp qaldır,

Qismət, tale', qyssə bytyn xəjaldır.

Hac A b r e q : — Lejla! Bəsdir şadlıqı daha  
huraq

Gəl otur bir ləhzə dejib danışaq.

Hec olurmu gonlyn fərəhdən xalı.

Qorqudurmu səni əlmək xəjalı?

Lejla : — Joq! Nə ucyn pozum eż halətimi  
Mən dynjada tapşışam çənnətimi.

Hac A b r e q : — Jaxşı, mənə sejə gərvim bir  
zaman.

Hec dyşərmi xatırına Dağıstan.

Ağrıdaqı əziz, gəzəl vətənin.

Gənlynu qəmləndirirmi hec sənin?

Lejla : — Necin, gynym harda xoş keçə mənim.  
Doqru söz budur o jerdir vətənim.  
Allahın dynjası genişdir, coqdur.  
Gənyil ucyn vətən, juva, jurd joqdur.  
Gənyil bir quşdur ki, sevməz əsarət.  
Daim səyriplər istəjir hyrrijət.  
Inanlımaq, ja məhəbbət hardadır.  
Inan ançaq xoşbaxılıq ordadır.

Hac A b r e q : — Məhəbbət... bilirsənmi  
filhəqiqtə,

Hansı şejdir o ikinci səadət.

Bir kəscin ki, dynjada inandıq,

Seydigi, aləmdə gəzəl sandıq,

Bir məhbubu əlindən getmiş olsun,  
Qara topraqlarda dəfn etmiş olsun.  
Hər kimsə ki, bu nev'i oldu bədbaxt,  
Onuncun var jalıñz birçə səadət;  
O səadət məhəbbətlə jekşandır.  
Mətlubu ançaq gəz jaşılə qandır.  
Onda insanlarçын vardır təslilət;  
Olur vaqtı ki, birinci səadət,  
Onda vardır xəta, şəhvət, çınajet.  
Ruhumcun həm çəhənnəm var, həm cənnət.  
O bizimcini daimidir, bərqərar.  
Gah inçidər gənləmyzy, gah acar:  
Joq and olsun, intiqamın bir anı  
Əvəzindən mən almaram dynjanı.

L e i l a : — Nə var məgər, necin rəngin aqardı?  
Ha ç ə A b r e q : — Dinlə, kecmişdə bir qardasım  
yardı.

Onu nahaq əldyrmyşdır Bəjpolad  
Sinəmə daq cəkmış eləmiş bidad.  
Vəsijəti budur mənə aqtaram,  
Tapam qatilini, alam intiqam.  
Amma mən fikr etdim nə imiş qıssas,  
Əldyrmaklə olaçaqdır o xılas.  
İllər ilə mən cəkdigim qəmlərə  
Əvəz ola bilməz olmək bir kərrə.  
Joq bu olmaz dynja yzyndə əlbət,  
Jəqin o bir şejə edər məhəbbət.  
Tarpıb əldyrərəm onun çanapıñ  
Qoq tapmasıñ hec dərdinin dərmanıñ.

Ha indi bil ki, vəqt-i-intiqamdır,  
Sənin əmrin həmin saat tamamdır.  
Baq, şəfəq saralıṛ, daha gyn batır,  
Sənin də çan vermək zamanıñ satır.  
Eşidirəm qardaşımın səsini,  
Bu gyn birinci dəfə gərcək səni,  
Çəmalıñ ki, gəzlərimə sataşdır.  
Ruhum çəhənnəm-tək janıb alışdır.  
Anma o duju tez savışdır məndən  
Vallah gərək başın dyssyn bədəndən.  
Qızıñ qarşı kibi Şərq daqlarıñda,  
Qan qalmadı qızıñ janaqlarıñda.  
Aqardı titrərkən diz ystə cəkdiy  
Ajaaqından əryub gez jaşın təkdiy.  
Dutub onun ətəgindən jalvardı,  
Aqlajaraq, min dil ilə jaqardı:  
«Ox baqışın sənin nə qorquludur!  
Sezyn təmamən zəhr ilə doludur!  
Joq bu sajaq baqmaq, bir azça jan dur,  
Ədym qopdu, əldym, allah amandur!  
Bəlkə zarafatdur sənin sezlərin?  
Çavab ver baqıñmə jardı gəzlərin!  
Məgər mənim halıma qəlbin janımyı,  
Gəz jaşımyı gəryub gənlən bulanımyı?  
Nə çyr aqlajarlar sizin vətəndə  
Ta o çyr aqlayım, jalvarım mən də:  
Allah ucyn rəhm et mənə çavanam  
Gynahısz, taqsırsıbz bir mysolmanam.

Azaçың өмрүмү тәнә соқ гөрмө  
 Сөн pejembər, naħaq тәні өldyrmə».  
 Haç sakit hirsli qalqымш аяқа  
 Alып dyjymləmiş baqyr aşaqa.  
 «Məgər sənin rəhmin insafын joqdur  
 Urəgində ax qəsavət nə coqdur.  
 Vurma allah xatirinə bir dajan,  
 Məhlət ver bir saat, joq, joq birçə an!»  
 Xənçər parıldadı, bir-iki bərq caldı  
 Qızın başıny yzdy, topraqa saldı.  
 Qanlı əllərilə sonra əjildi  
 Getyrdy sacına xənçərin sildi.  
 Sonra başı bykdy jarpıçsınna.  
 Cıqdı evdən cələ, mindi atına.  
 Myti' hejvan iygyryr cəldy-calak,  
 Asimanı bir qorqula həlnak,  
 Polat iyjenin gəmirir, ləhləjir,  
 Jalrı qalqızımyş, kişnəjir, tərləjir.  
 Nə qırbaça baqyr, nə söz eşidir,  
 Dırmaşır, daqlardan oq kibi gedir.



Aqşamdır, gyn batımyş, şəfəq sararmış  
 Cələ zylmat cökmyş, hava qararmış.  
 Daqların başında bulut ojnaşır  
 İlən kibi ştylləjir, dırmaşır.  
 Gah qajanı quçaqlaşır, gah qasır  
 Kollar yzrə inçi kibi şeh sacır.

Gəg otlarын arasından bulaqlar  
 Şırtılılə kəpyklənərkən caqlar.  
 Duman icində daqlarda məqarə  
 Oly gezy kibi edir nəzara.  
 Tələsmə jaňız jolcu! Getsən də tək,  
 Qorqma atıñ qajış, iyənin az cək!  
 Qorqma javaş vur atına qırbaç  
 Eibi joqdur acılsa da jarpıç.  
 Arxaýın ol, daňıça gələn joqdur  
 Namaz qılsan qıly, hələ vaqt coqdur.  
 Jygrək atım! Cap, iort nədən qorqursan  
 Nədən yrkyb jan ierəna baqırsan?  
 O ilandır jerdə parıldar fylsi  
 Sel gətirən daş-kəsəkdir o birisi.  
 Dəfələrlə təhilykadən, bəladən,  
 Qurtarmışan məni qanlı davadan.  
 Silmişəm əlimin qanlı jańna  
 Qayıqlalar da fərq etməmiş halına.  
 Bu dəfə də məni jetir vətənə.  
 Gymış rəxty-rişmə taxaram sənə.  
 Buraqaram otlağarsan jajlaqda  
 Necin janılmışsan iti capmaqda.  
 Nədən ətry ləhləjirsən bu sajaq.  
 Nədən ətry tərləmisən baş, ajaq.  
 İştə duman daňında aj uçalır  
 Javaş-javaş dynjaja ışığı salır.  
 Aqaçların juqarışın ormando  
 Gymış kibi parıldajır dumanda.

Намъ көндіміз зылмәтә батмашың  
 Бұшқа жоқдур, сан кәнт әхли жатмашың  
 Аңсаң Қамат собанарың үзақдан  
 Од жандармаш һәр бирси бир дақдан.  
 Буралардан іуіүр, тең етүш бары  
 Ыхыптың киңәйіб ақпәр аттары.  
 Инди бизим іжимизи дужарлар  
 Гөліб һәр ікимизи будуюлар!



Сакитлик һөкүмәрмадың һәр судә.  
 Қамат кәndi жатмаш рахат асудә.  
 Жалың хаман қоңақ киңиңигаран,  
 Қәбр үздә һейкәл әскеліндә үзаңмаш ,  
 Bir daş yстындә joldan az kənara,  
 Oturmuşdur jol gəzləjir bicara,  
 Fikr ejlajır: «Kimdir bu gələn atı,  
 Dağdan enir aşaqı ehtijatlı.  
 Uzun jallı atın əsir qolları,  
 Jorqunluqdan başı qalqmış juqarы.  
 Өлindә də bir şej dutmuş de:əsən.  
 Haçın Abreqdir zənnimcə bu gələn.  
 Mənəimcin qızılımdan gətirir sevqat,  
 Əziz balam mənə etmiş iltifat!»  
 Atı budur daha gəldi jetișdi.  
 Atın başın cəkib saqladı dyşdy.  
 Sonra titrər ikən əlin uzatdı.  
 Йарыңсыз алтыndan bir şej cıqqartdı.

Bir qanlı baş dijirlətdi toprağı,  
 Qoça diqqətlə baqdıqda аşaqa.  
 Aman allah! Nə gərdy jazıq kişi?  
 Sevgili Lejlasılpın kəsik başı  
 Aqıb cıqqıb başından oldu bılış  
 Ouçaqlıjb etdi onu dəraquş.  
 Gəz jaşınb təkdy janaqlarına  
 Dodaqların qoidu dodaqlarına.  
 Elə qəmli səbzəldajır, inləjir,  
 Elə bil əz dərdin ona səjləjir.  
 Bir odlu ah cəkib getdi əzyndən,  
 Bil bu şeılə əmry cıqqıb gozyndən.  
 Jetər insanlar, jetər həm mysibət.  
 Bələlbə baqrıb catladı o saat.  
 Dodaqların əsdi, rəngi saraldı  
 Hərəkətsiz dysyb jer үzdə qaldı.  
 O qədər tez ucdı ruhu bədəndən  
 Kim axıb nəfəsdə dərdy-mihəndən.  
 Uzyndəki qəm nişanəsi xəjal  
 Etmək ucyn həttə olmadı məçal.  
 Haçın qəmli sykunətlə bipərvə.  
 Əsla ona ejləmədi e'tina!  
 Bir ata, bir xəncərə nəzər etdi  
 Ordan uezəlaşıb daqlara getdi.  
 Necə illər ondan sonra jolcular,  
 Bir cuxurda iki çəmdək tapdılar.  
 Tikə-tikə, parca-parca doğranısh.  
 Qana-qoxa, toz-topraqa bulanısh.

Bilmək olmağırdı hansı səbəbə,  
Hər ikisi birdən gəlmış qəzəbə.  
Bu çyr kim onlar bir jerdə jatmışlar.  
İki zağım, iki joldaş imişlər.  
Gyman var ki, onun biri xəjaldır.  
Gəgdən gələn lə'nətdən bir timsaldır.  
Paltarlar, başlıqlar qıjmətli.  
Halətləri xeili qorqunç, hejbətli.  
Surətləri gərci dəjişmiş idi.  
Aqzı gəzy şisib əjişmiş idi.  
Tanıbdılar Bəjpolat idi biri.  
Lakin əsla tanınmazdı digəri.

### «TEREK»-IN SEVQATI.

Lermontovdan

Zağım, vəhşi Terek saj kəpyklənər guruldar.  
Hyndyr-hyndyr qajaların arasında çıqıldar.  
Narlıtəs, aqlaması onun bənzər tufana.  
Göz jaşılınp qətrələri sıxrar o jan, bu jana.  
Jiyirdykə səhralardan o qan içən hiləkar.  
Qaspi dərjasına belə nazlı-nazlı şırqıldar.  
«Qoça Qaspi! Cəkil, yol ver, dalqlarım qoş gəlsin  
Bas baqırına jer ver sənin aqşunda dinçəsin.  
Doqulmuşam Qazbəj kibi üçə daqıqın janından,  
Syt əmmişəm həmişə mən bulutlar pystanından,  
Insanlarınp iqtidarb hər qədr olsa zihadə,  
Onlar ilə çarpışmaqa daim varam amadə,  
Qollarım ojnamaq ucyn Darjal səddin daqıqtdəm.  
Kopa-kopa daşlarınp oradan bura aqıqtdəm.  
Amma Qaspi ez jumuşaq sahilinə əjildi.  
Hec dinmədi, jatmiş idi sankı ojaq dəjildi.  
Nəvazişlə Terek saj şırqıldajıb dybarə.  
Pıçıldadıb bu nev'lə jenə o ixtijarə:  
«Sevqat gətirmişəm sənə qıjmətdə qajət zəngin,  
Qabardinlər davasında bir qahraman qabardin.

Baq, əjnində coq qıjmətli, jaxşır dəmir gejim var.  
 Dəjərlidir qollarında olan polat qolcaiar.  
 Qızıl sujılıc ystynə çeli xətlər qazıltış.  
 Qur'ani-ə'zimdən ona pak ajələr jazıltış!  
 Qaşlarınp dyiyimləmiş hirsli edir nəzarə,  
 Acsıltışdər jarasından bir fışqıran fəvvare.  
 Acsıq, çavabsız gəzləri qədim kılnlə doludur,  
 Baş qodunu niyyət varsa, o da vətənən joladur.  
 Qalın topa bircəkləri ez qanılı bojaaltış.  
 Bıqların kənaraında qan laxtası dajanıltış».  
 Xəzər bəhri bu dəfə də jenə çavab vermədi.  
 Terek coşqun dalqlalarla jeni xəbər sejledi:  
 «Dinlə daj! Gətirmişəm bir qıjmətli sevqat da,  
 Bu qıjmətdə hec bir təhfə tapılmaz kajnatda.  
 Gətirmişəm qazaqlardan mən bir qızın nə'sini  
 Jetirməjib gəzəllikdə dynja onun əşini.  
 Acsıq-sarlıq gejsuları dəqıltışdər pərisan.  
 Goyərmiş cijninin yzrə tekylyməş əfşan-əfşan.  
 Dutqun, məhzun sima ilə sakit, şirin atıltışdər  
 Dəşyndəki az jaradan al fəvvare atıltışdər.  
 Öz elində ondan ətry jalrıb biri girjanıltış.  
 Qremenski, qazaqlardan o bir çavan oqlandı,  
 Kəhər atın jəhərləib o da getdi mejdana,  
 Cecənlərin davasında çan tapşırıb çanana.  
 Acsıqlı sel susdu, ta ki səzyn bura jetirdi,  
 Yzə-yzə su yzyndə bir qanlı baş gətirdi.  
 Sakit dəniz dalğalarıb o vaqtda gəldi çusə  
 Quçaqlajıb məhəbbətlə cəkdi onu aqşə.

## YC XURMA AQAÇЬ

Lermontovdan

Ərəbistanda qumlu cəllerdə  
 Yc bəjyk xurma nəxli bitmişdi.  
 Bir sərin çeşmə vardı ol jerdə  
 Lakin otlar icində itmişdi.  
 Kecdi coq illər olmadı orada,  
 Bir mysafr gəlib sirab olsun.  
 O aqaçlar o dadlıq qajnamada  
 Gyndən az qaldı qavrılıb solsun.  
 Bisəmərliklərindən axırdı  
 Dağıxıb coq şikajət ejlədilər:  
 «Ej tarı! Sən bizi belə jerdə,  
 Nədən ətry jaratıltışsan?» dedilər.  
 «Biz məgər ondan ətry xalq olduq  
 Ki, qalaq bisəmər bu səhradə?  
 Byrkydən, istidən janıb solduq,  
 Nejə bəs lazıltış bu dynjadə?  
 Etmədik bir qəribi biz xoşnud  
 Aj tarı, aj kərəminə qurban!

Bizi, xalq etmədən nədir məqsəd?  
Birçə sərrin bu hikmətin qıly əjan!»  
Səzləri jetməmişdi itmamə  
Ki uzaqdan gəryndy bir boqanaq.  
Haj, hu, ku, qəribə həngamə  
Danqa-danq, zanqa-zanq, daranqa-daranq  
Elə iykly qatar, qatar dəvələr.  
Savbarkən cəlyn o isti, sarı  
Qumlarıny, tikən qapıb gəvələr  
Ləkləjirkən gəlir o vahə sarı,  
Alasəqlər, kəçəvələr satılyb,  
Minik altında daldalanışdır.  
Ystynə kəhnə bir çəçim atılyb,  
Carvadarlar gyn altda janışdır.  
Səkənərkən, kəmətiyna xəstə,  
Atınya bir ərəb açıqlandı:  
Harun at qalqıb dik ajaq ystə,  
Oq dəjən ahu kibi tullandı.  
Aq libas gejmış ozgə bir miniçi  
Vurdu məhniniz o da at ojnاتدی.  
Başy yzrə dolandırıb qılıncı  
Nizəsin atdı, dutdu, fırıldadı.  
Bu sajaq həlhələilə bir anda,  
Gəldi, catdı o vahəjə kərvan;  
Jorqun, arqın, susuz bijabanda,  
Aqaçın kəlgəsində dutdu məkan.  
Tuluqun doldurub su icdi tamam,  
Judular həm yz, əl, ajaqlarıny,

Həm aqaçlar baş əidi verdi salam,  
Qıldı təkrim əziz qonaqlarıny.  
Gyn batıb aqşam oldu, cyn amma.  
Olary kərvan əhli baltaladı;  
O geçə ta ьşəflənpça hava,  
Doqrajbıb jandırıb oçaq qaladı.  
Sybh olan vaqtda kəcyb karvan,  
Jenə əz adətilə dyşdy jola,  
Bir sojuq kyl o jerdə qaldı pişan,  
Onu da jel savırdı saq və sola.  
Kəlgəsiz indi də o ceşmə aqyr.  
Quru, boş celləri səjahət edir,  
Hyzn ilə çanibi-Hiçazə baqyr,  
Qəbri-pejəmbərə şikajət edir.  
O bijabanda isti jel ançaq,  
Sarıq qum doldurur ona hər an.  
Avlajıb əz şikarıny ucaraq,  
Qonur orda didib jejir calağan.

## Q A N L Ȧ

Lermo tovdan

1

«Indi daha gəlib catış o zaman,  
Sənə bir gizli sərr edim mən e'lan.  
Mənim səzym bytyń əmri-xudadər,  
Zənn etmə ki, bəhtan, ja iftiradər.  
Yırəkdən e'tiqad edib jəmin et,  
Tez ənçama jetirməkcin sonra get.  
Dysmənindən almaqdan ətry qisas,  
Xəncərlərin aqzəndən etmiş xylas.  
Bil qejb əli dutmuş səni nihani,  
Alsın jerin ta həkmy-asimanı.  
Sənin dejil bu aldbəyin nəfəslər,  
Allah səni intiqam ycyn bəslər.  
Sən intiqam alətisən, sən çəllad,  
Əldyrdygyn gərək olsun Aq Polad.  
Əziz atan, anan, böyük qardaşın,  
Onun əlilə əldyrylmış dyşyn!  
Vəqta ki, ol zalim əlində onlar,  
Məzlumanə surətdə doqrandalar,

Dərgahi-haqqdan istid'a etmişlər,  
Evladıbdan baqi qojsun bir nəfər;  
Bir gyn ata, anasın jáda salsın,  
Qatilindən gedib intiqam alsın.  
Indi sən də rəhmy-insaſı unut,  
Xəncərinin qəbzəsindən sonra dut.  
Get, ata-anapıñ tez al qapıñ,  
Daqıt Aq Poladıñ xəmtapıñ.»  
Bu nev' ilə zalim bir məllanyma,  
Ixtar etdi qabardın bir oqlana;  
Ki, qorqmazdə hec əlymdən, davadan,  
İjtlilik catışdə ona babadan.  
Haç gəzlərini dikmişkən jerə,  
Sejgəl verdi əlindəki xəncərə.  
Eşitdikçə bu vəhşətli sezləri,  
Əsdi bədəni, qyzardə gəzləri.  
And icdi ki, gedib alsın intiqam,  
Haman saat etdi qəsdinə iqdam.

2

Gyn batışdə Haç qajət xişmnak,  
Qajalardan aşyb gedirdi bibak.  
Daqlar bytyń qaranlıqdə, xamuşan,  
Gəg yzyndən ışqıqlı mahi-taban.  
Bulutdan-buluta kecir dolanıñ,  
Gah dutulur yzy, gah ışqıqlanıñ.  
Haç dysməninin evinə satır,  
Gəzir, gəryr koc-kylfət bytyń jatır.

Nə dizləri titrəjir, nə əlləri,  
Artıq dajanmadan cəkir xəncəri;  
Aq Polad oğlunun qarınna soqur,  
Burub cəkir, cıqardır, sonra qalqır.  
Başır ki, aqtarlıb tapsın atasın,  
Ta onun da bu çyr versin çəzasın  
Gəryr qoça kişi jatmış səfalı,  
Sinəsinə dyşmiş uzun saqqalı,  
Dodaqların ərtmiş qalıb bəqlər,  
Dya edir kibi əli juqar.  
Haç! nəcən verməjirsən çəzasın,  
Məgər eşidirsən viçdan sədasını?  
Ona da etdi xəncəri həvalə,  
Qoça kişi ciyərdən cəkdi nalə;  
Capalajıb tez hərəkətdən dyşdy,  
Rəngi qasıb yzy, gəzy byryşdy.  
Bununla da sojumajır yrəgi,  
Vardur onlardan başqa bir diləgi.  
Diqqətlə aqtarlıb bu jan-o janı,  
Joqdur; hansı axıtyńç qurbanı?  
Əlin divarlara syrtır, dolanır,  
Qaranlıqda taprıb bir az dajanır,  
Əz qəlbinin dejynməsin eşidir.  
«Qız bəs harda jatmışdır?» Fikrə gedir:  
«Aq Poladın gəzəl qızı da vardı,  
Joqdur, o ki, anasılı jaşardı,  
Ançaq olardı on jeddi jaşında.  
Gərək tarlıb kəsəm onun başın da».

İştə bulut parçaları ajryıldır,  
Aj parladı, dynjanı revşan qıldı.  
Pəncərədən dərhal evin jerinə,  
İşbəq dyşdy, Haçının gəzlərinə.  
Sataşdı gəzynə əldyrdykları.  
Çavan ləzgi qızının da bəstəri.

### 3

Kərrubi ujqulu mələk kibi qız,  
Qanlının ənyində coq ehtijatsız.  
Jatmışdır, uyzınə dyşmişdir ışbəq,  
Juqu gəryr coq qorqulu qarışqı.  
Rahət nəfəs cəkə bilmir ujquda,  
San qatilin gəryr durmuş busquda.  
Xumar, qara gəzləri az aşıyı,  
Gyl janaçıb yzrə şəbnəm sasıyı.  
Elə bil dyşdygy bələnə qapayı,  
Jenidən gəzləri jenə qarapayı.  
Əfsus, nə şadlıq, nə qəm və möhnət.  
Acnaz o gəzləri dybarə hec vaqt.  
O gəzəllik, o nazənin tamaşa,  
Qatilinə mane olarmı? Haşa!  
İntiqamçı, xəncər oldu həvalə,  
Uçaldı bir yrək jandıran nalə  
Kimdir səbzəldajan? Jəqin o qızdır.  
Gərən allah, şahid də aj, -ulduzdur!  
Kim o səsi eşidir, jaxud dñjar?  
Unudarmı onu, rahətmi ujar?

Joq belə əsla səqmaz jadımdan,  
Daş olsa da qəlb, əldyryr viçdan.

4

Molla irandan gəbələr aldyrmış,  
Otaqına, ejvanına saldyrmış;  
Xalqa çənnət satmaqa acmış dykan,  
Bir əlində təsbəh, birində qaljan.  
Qalın dəşək yzrə oturmuş rahət,  
Qaljan cəkir tənbəl bərəsmi-adət.  
Buruq-buruq tysty səqyr qaljandan,  
Vəhşətli bir səs eşidir nagahan.  
Haç gəzy qızmış girir icəri,  
Bir əlində jałyń, qanlı xəncəri.  
O birində ləzgi qızılpın başı,  
— Dejiləm intiqam almaqdan naşı,  
Axund aqa! Bujur bu da sevqatın;  
Indi daha catmış sənin nevbətin...  
Əjrənmışəmmi? verdigin dərsləri,  
Belə dejib Haçь caldъ xəncəri.  
Jazъq molla tək bir dətə qışqırda,  
Dyşyb əldy, dəsyndən qan fışqırda.

5

Daq başında varsa da bir nişangah;  
Ətrafıń basmış vəhşi gyl, gijah.  
Əmmamə şəklində bir daş jonulmuş,  
Bir sadə qəbrin ystynə qojulmuş.

Sytun kibi dikəlmış bir baş daş,  
Ordan uzaqqakъ daqların başı,  
O daimi azadlıq qə'lələri,  
Baqan zamanda çəlb edir nəzəri.  
Molla orda eż işlərilə jatmış,  
Dynja onu, o dynjanı unutmuş.  
Başqa ərə getmiş onu evrəti.  
Qorqusuz var ona coq məhəbbəti.

6

Haçь da ondan sonra dyşdy qacaq,  
Qaldъ daqlarda el, ulusdan iraq.  
Əmry olduqça sərgərdan dolandъ,  
Hər saatın min il olub uzandъ.  
İnsanlardan, jəfənpəqəndən kənara,  
Vəhşî kibi gəzdi cəldə avara.  
Arvat gərçək bədəni erpəşirdi,  
Əldyrdygы qız jadına dyşyrdy.  
Hərdəm əldyryrdy onu viçdanı,  
Çəhənnəm tək janırda ruhu, əsən.  
Gizlədə bilməjirdi iztirabın,  
Dəhsətin, qorqusun, viçdan əzəvən.  
Başlıq altında qan dutan gəzləri,  
Sejləjirdi ona cirkin sözləri.  
Əz elindən, obasından, hec bir kəs,  
Onuna olmadı əsla həm nəfəs.  
Nifrət edib çymə qacırda ondan,  
O nev ilə kim qacarlar taundan.

Gөзө гөрүнсәјди ехжана һасақ,  
Түпүрүб қасырдь ҳалқ ондан узақ.  
Дайм үңгілт тәри ону бирыды.  
Өмірі дақда, дәрәләрдә сүрүды  
Жаңыңыз өзы дүйнү етди е'тиқад,  
Нечин маxluq она қојmuş «Qанлы» ад.

## СӘРКӨSLӘR

Lermontovdan

Qалып qара мешөнин ortasындакъ асығы,  
Bulutlu гөгдән ышыландыргы аյып ышығы.  
Janыр дақ yстө олан qәл'әнин дә lampalarы,  
Dumanda titrәk ышыqlarla çөлб edir нәзәри.  
Aqaçlarын arasyndan qөfildәn oлан әjan,  
Jaraqlы erkәk at ystyndә bir necә oqlan;  
Bir az o jan-bu jana baqdыlar sola вә saqы,  
O vaqta çyr'ет ilә atdan endilәr асаqы.  
Kәmәrlерindә qылбашылар, cijinlәrindә tyfәng,  
Bojunlarында hamajil, iki qatar da fisәng;  
Jәhәr қаşындан асылмыş qosa tapançalarы,  
Atылмыş istә atып тәркинә ярпыңылары;  
Atып баşып aqaça baqlajыb daqыldы hamы,  
Bir az odun, quru сөр-сөр жығыб alav qalaðы;  
Zәbanә cәkdi alav, tysty qalqыb culqaladы,  
Oturdular jerә dirsөklөniñ uzанды biri,  
Tyfәnginә qolunu sejkәjib dajandы biri.  
Biri qылышына sejgәl verirdi mөrdanә,  
Biri silirdi kөmanып, oqun diliranә.

Yumumi sakit ikən etdi mətləbə aqaz,  
 Dəmir gejimli, polat taskylahıb bir qnjaz:  
 Hynərli, adlı vətəndaşlarım a cərkəslər!,  
 Şəhid olub cata bilməz bu fejzə hər kəslər;  
 Gəryrsynyzm ki, möhkəm tikib bu qəl'əni rus,  
 Və lakin orada mənim qardaşım iatır məhbüs.  
 Başım gətyrməjir, əsla qajıtmaram kəndə,  
 Sabah onu qurtaram, ja gərək ələm mən də.  
 Geçə quşub dizimi qojdum ystynə başımy,  
 Jatanda ujquda gərdym sevimli qardaşımy,  
 Bərabərimdə durub səjlədi: haraj qardaş!  
 Məni xılas elə zəhmətdən əldym ai qardaş.  
 Bunu dejib nəzərimdən o dəm nihan oldu,  
 Geçə, gynyz araram bir də ujquja gəlməz;  
 Qutarmasam onu gənləm jəqin ki, dincəlməz;  
 Və lakin indi bilin kibrijaja and olsun,  
 O ruhi-paki-rəsuli xydaja and olsun.  
 Gərək bu ruslarb həm əldyryb qisas eləjim,  
 Sevimli qardaşımy həbs ən xılas eləjim.  
 Mən indi hazırlam əmrym bu dəm tamam olsun,  
 Belə zəlil jaşamaq bir kərə haram olsun.»  
 Dejib bu sozləri qnjaz dajandı; ordakılar,  
 Haman qəsəmləri yc dəfə etdilər təkrar:  
 «Gərək sabah ja daqılsın bu qəl'ə qardaşlar,  
 Ja inki, qalmasın əsla bədəndə bu başlar.



Qızardıb dan jeri, məşriq janıb alavlandıb,  
 Acıldıb sybh, batıb aj hava ышqılandıb.

Nəsimi-sybh aqasınp tərpədib budaqlarıny,  
 Gynəs saraltdıb cölyn buzlu, qarlıq daqlarıny.  
 Minişdilər ata cərkəslər oldular qıvraq,  
 Aqacların arasından uzaşdlar caparaq.  
 Bu janda şəhrdə bajram gynijdi, xas və avam,  
 Tamam şad fərəhnak edirdilər bajram.  
 Guvulcayırdıb kəlisada dəm-bə-dəm naqus,  
 Qoşun calırdıb nejy-təbly-kərranaj ilə kus.  
 Durub nizam ilə mejdana səf-bə-səf jekça,  
 Edirdi çymə salamlıq rysumunu ifa.  
 Bazar, kycə bəzənib izdeham kəsrətdir,  
 Bəjyk, kicik, uşaqlıq, arvatdıb, ərdir, evratdır.  
 Kimi gedir tələsik tez cata kəlsaja,  
 Kimi gəzir, dajanlır ləşgərə tamaşa.  
 Tamama jetdi salamlıq rysumu cyn ol vəqt,  
 Qoşun edirdi daq ystydə qəl'əjə riç'ət.  
 Nə gərdylər ki, uzaqdan gəryndy bir boqanaq.  
 Budur gəlir saralıb rəngi, bir qazaq qacaraq;  
 Jetişdi, dyşdy atından jerə pərişan hal,  
 Dodaqlarlaş əsərək səjlədi «Çənab general!»  
 Amandıb əldyk, ilaç eılə, əmr ver qoşuna,  
 Daqıtdıb qəl'əni cərkəs, duran da joq dəşynə.  
 Mənimlə durmuş idik, joldaşım keşikdə səhər,  
 Qəfildən ystymyzə həmlə etdi cərkəslər.  
 Həzar zəhmət ilə mən qasıb xılas oldum,  
 Atıb pis olsa idi mən də coqdan əlmış idim.  
 Bu mətləbi general, cyn eşitdi saldatdan,  
 Myharəbəicin o dəm verdi ləşgərə fərman.

Dejyldy təbly-naqarə, salındı nej balaban,  
 Hycum edildi, tyfənglər atıldı, qopdu duman.  
 Vaqırsan hər iana cərkəs qarışqa-tək gerynır,  
 Odun, qanın arasından elyrsə də syrynyr.  
 Topun gurultusu, xəncərlərin parıldaması,  
 Qılıçların səsi, qurşunlarıq vüja daması,  
 Dyşybdy daqlara səs, doldurub bijabın,  
 Zəmini qan byrymyş, tysty kuhy-səhranı.  
 Qılyńç ilə, oq ilə, syngy ilə, gyllə ilə,  
 Olanda əlbəjaqa jumruq ilə, sillə ilə,  
 Kəsib, bicib, daqıdb, jandırıb, əzirdi bytyn,  
 Qolun, qıçın, sinəsin, baş, geyzyny bir-birinin.  
 Edirdi ruslara şiranə həmlələr cərkəs,  
 Vurub, jıqardı qılyńç ilə dyşməni hər kəs.  
 Dumanda qırmızı top gylləsi guruldar idi.  
 Jarırdı səfləri laj-laj jera jatırdar idi.  
 Ax, of, sızıltı, aman, dad, haraj, fəqan, utra,  
 Cely, daqqı byrydy, məhşər oldu san bərpa.  
 Bu janda yrkmış at ystə bir nəfər oqlan,  
 Bulaq kibi jarasından fışıldajır al qan;  
 Baçarmadı atı qajtarsıq eż tərəflərinə,  
 Getyrdy at jazıqı qacdı rus səflərinə.  
 Kəpyrdy, qalqıdı gojə, sahibin jerə saldı,  
 Jıqıldı həm onun ystə ezy əlyb qaldı.  
 Bu janda bir jaralı qahraman cəkib fərjad,  
 Rəfiqlərin saqırankən edə ona imdad,  
 Ki, arqadan təpəsindən qılyńç ilə yurulur,  
 Oqu, kəmanı əlindən dyşyb jerə jıqılyr.

Biri qasır, biri daldan qovar, kəsər jolunu,  
 Vurur qılyńç ilə topraqlara salıq qolunu.  
 Basır jenə qaş ystə zavallı məqfərinini,  
 O hal ilə arajır həm sol əlli xəncərini.  
 Dutubdur hər tərəfi qorqu, təhlükə dəhsət,  
 Səhərdə, qələdə kəntlərdə, xevf, əlym, vəhsət  
 Bir əzgə cərkəs əlində qılyńç ojnadarəq,  
 Qazaqların səfinə həmlə ejlədi caparaq.  
 Qılyńç hec aşaoq enməmiş vuruldu o da,  
 Qasır qurtarmadı hərcənd istədi qajıda.  
 Bu halda başqası əldə parıldajan xəncər,  
 Ələzəblə bir qazaqın ystynə hycumavər,  
 Olub, qılyńç başı yzrə bir dolandırıb,  
 Atilə ol qazaqı vurdı, jumbalandırdı.  
 Vəli o dəmdə ihatə edildi hər jandan,  
 Alıb dərin jaralar dyşdy tez o da çandan.  
 Axırdı qınjaz ezy kəsrəti-hərarətdən,  
 Baçarmadı qala at ystə dyşdy taqətdən;  
 Jıqıldı jerdə qalanlar buraqdılar deyışy,  
 Oasır daqqıdı hamı jaqdırar ikən səjışy.  
 Daňıça rus, olarıq təkdy gyllə baranı,  
 Qacan qasır, ələn əldy, bitirdi də'vanı.



Budur daha ara sajxaşdı, toz duman cəkilir,  
 Fəqət tyfəng atılyr, burda orda hərdən bir.  
 Bu jan-o janda fəqət nydrətən qazaq atışır,  
 Səhərdə, qələdə xalq arxaçıq gəzib danışır.  
 Kəsildi səs daha joq bir səda, majaq da janır.

Tyfəng ilə qaraullar keşik cəkib dolanır.  
Sıkutdur hara baqsan, vəlejk hərdən bir,  
Xəşin gurultulu bir səs gəlir: «Gələn kimdir?»  
Fəqət jenə ara bir tək jaman, açıqlı qazaq,  
Dənyb gəlir atın ystyndə qəl'əjə caparaq.  
Fəqət az-az japalaq, qarqalar edir qyr-qyr,  
Qonubdu cəldəki çəmdəklər ystynə daqğdır.  
Gah əskərin sadırından gələn ışaq titrər,  
Parıldar ortada gah qanlı, paslı bir xənçər,  
Keşik cəkir qaraullar, hec eiləmir qəflət,  
Bytyn-bytyn hamı asudə, hər tərəf rahət.

### МУВАНӘСӘ

Lermontovdan

Qazbej daqъ oz həmçinsi daqlarын,  
Dəstasının barabarsında bir gyn,  
Sat daqılə bir zəbani-hal ilə,  
Bəhs edirdi guja bu minval ilə:  
«Qazbej saqъп—dedi, qoça Sat daqъ,  
«Sən myftə olmadын insan iataqъ.  
Qardaş! Bunlar daqъы belində tikər,  
Baq gorynçə tystyləjən dəxmalər.  
Dərin, darısqal dibində dərənin,  
Rə'd kibi guruldajъ baltalar.  
Daşdan olan taxtasыnda sinənin,  
Dəmir bellər; qızыл, ja mis cıqardar.  
Bu sıldıryм qajalar yzrə durar,  
Məhabətli jollar qazъb qajırar.  
Hiləkardыр xalqъ burda jəqindir,  
Ançaq əvvəlinçi qədəm cətindir.  
Oyyvətlidir şərəf əhli kəsrətli,  
Saqъы qardaş! Davran coq ehtijatlı.

«Qaf» daqъdъr, bura quşlar sultanъ,  
 Ançaq Simyrqlər qonan qajanъ  
 Kim culqajъr, qalъn qara dumanlar,  
 Indi gəlib burdan kecər karvanlar.  
 Qazbej dedi: «Dejil bu fikrin məqbıl,  
 Mən şərqdən qorqmaçıram əmin ol.  
 Cyn doqquz əsrdir bular jatmъşlar,  
 Dərin, aqъr bir uiquja batmъşlar.  
 Baq gər cinar kəlgəsində gyrçylər,  
 Sərxoş, əlvan şalvar gejmış keif elər.  
 Xumarlıq qajıqsız calır rybabъ,  
 Təkyr kəpyklədir, icir şərabъ.  
 Baq bu jana tamaşa qыl Tehranъ,  
 Əldə dutmuş tystyləjən qaljanъ.  
 Hovzun kənarında rahət əjləşir,  
 Taxtın ystə myrgyləjir, gərnəşir.  
 O dur Bejtylmışqəddəsin ajaqъ,  
 Altında xalq olmuş allaha jaqъ.  
 Hərəkətsiz, səssiz, əlmış əlkədir.  
 Aşaqqıslı daimijad kəlgədir.  
 Məşrūn ehramlarlaň jujar sybhy-şam,  
 Nilin sarъ suju, baq ələddavam;  
 Bədəvilər şyçaati unutmuş,  
 Əlvan alacъqlarda mənzil qurmuş,  
 Sajъr ulduzlarlaň sabit, səjjagъn,  
 Oqur əçdadılyň kecmiş asaňn.  
 Bytyn burda gəzər gələn nə ki, var,  
 Rahatlıqqa qıjmət qojub jatmъşlar.

Əskimiş, kəhnəlmış şərqin tavanъ,  
 Bu qədərmə zəbt eləmək imkanъ.  
 Çavab verdi aq saqqal Şat kamallъ,  
 «Hələ tezdir, az loqalan bu hallъ.  
 Şimal sarъ birçə dənyb qыl nəzər,  
 Baq gorynır, qardaş! Qəribə şejlər.  
 Qazbej qorqdu bu xəbəri dujanda,  
 Şimal tərəf dənyb baqan zamanda:  
 Gərdy gəlir bir qaraltı uzaqdan,  
 Var qəribə qarışqılcıq və həjəcan.  
 Hejran olub vəhşətdən fikrə getdi,  
 Bərk qalmaqal, şejpur səsi eşitdi.  
 Ural daqъndan ta Tuna caijnadan,  
 Daqlar, daşlar, collər, qoşundur eizən.  
 Od parlar atlaryň dyrnaqlarlaňdan,  
 Toz qopmuşdur hykrəm capmaqlarlaňdan.  
 Aq cıqqalar sarъ parlaq bajraqlar.  
 Həm calınyň təbil-y kus-y, naqara.  
 Daldan gəlir top, topxana, qumbara,  
 Fitilləri tystyləjir havada,  
 Myharəbəjcyn olmuşlar amada...  
 Fərman verir qoşunlara aq saqqal,  
 Təçribəli, bir açıqlı general.  
 Aqъr-aqъr bülüt kibi fevçər,  
 Gəlir, vurur dəria kibi mevçər.  
 Dəhşətli, qyvvətli, hesabsız ləşgər,  
 Şimaldan dyz şərqə iyryş edirlər.  
 Qazbej baqъb gərdy ta ki, bu halъ,  
 Dujdu, bildi ki kim nəhsdir iqbalъ.

Qəmgin, mə'ius dysmənlərin istədi  
Sajsıb, amma caşdə saja bilmədi.  
Nacar qal'b susdu daim ol zamanı.  
Bulutlarыn altında oldu nihan.

## VƏTƏN

Lerme tovdan

Mən sevirəm vətənimi, amma əcibə sevmək,  
Əqlim catmaz tə'jin edəm o eşqimin pajəsin.  
Nə qan təkyb qazanılmış şəhrətinə gyzənmək,  
Nə kibrilə dolu olan e'tibarın sajəsin.  
Nə qaranlıq, mybhəm, qədim rəvajatın istərəm,  
Bu şeirlərin hec birisi xatırıtmış şad etməz.  
Coq sevirəm.

— Nədən etry?  
— Mən əzym də biləmirəm.  
Onun sərin jaşaqlarыn, gənyil neçə jad etməz.  
Qalıb, gəzəl meşələrin dərja kibi cajlarыn,  
Arabaja minib gyndyz caparaq iol getməgi,  
Tikiş tikən analarыn ləzzətli lajlaqlarыn,  
Kəndin titrək odalarыna geçə nəzər etməgi.  
Od vurulmuş kyləşlərin gəgə cıqan tystysyn,  
Qışlaqlardan jaşaqlara kəcyb gedən elləri.  
Dərzlərlə dolu olan xırmanlarыn istisin,  
Aqşam saatı javaş-javaş əsən sərin jelləri.

Mən gəryrəm kyləş ilə ərtylmış bir qazmaň,  
Arqasında kotan ilə syrylmış bir jamaçъ.  
O ətrafda xejli tanış olmadıqъım insańъ,  
O təpənin lap başında bir çyt jaşy afaçъ.  
Nə vaqtъ ki, kəndimizdə olur bajram aqşamъ,  
Bir hamparapъn doqqazъna gəlib çəm olur hamъ.  
Coq sevirəm çavanlarыn gylýb danışmaqlarыn,  
Bir-birilə xırda uşaqlarыn ojnaşmaqlarыn.

### ƏRDO MƏLİK

Lermontovdan

Geçə vaqtъ, hava kylək, duman, cən,  
Meşə icrə atlı bu kimdir gedən?  
Bir atadъr kərpə oqlu quçaqda,  
Qorqa-qorqa atasıńı uşaq da  
Quçaqlamъs, gəzyn ərtyb gizlədir.  
Qoça kişi ona məhəbbət edir:  
— Oqlum! Necin gizlədirsən yzyny,  
Nədən qorqub bərk jumursan gəzyny.  
— Ata, ata—Sypyrgə saqqal gəlir,  
Ərdo Məlik gəlir, odur Al gəlir,  
Odur ha jerlə syrynyr saqqalı,  
Baq deşynə təkylybdyr aq jalı.  
—«Qorqma oqlum! Ərdə joqdur, jalandır,  
O aqaran su yzyndə dumandır.  
— Nazlı bala, gəjcək uşaq gəl mənə.  
Jaxşъ, jaxşъ qaqqı verim mən sənə.  
Gəzdirərəm gəl səni bojnumda mən,  
Bəsləjərəm gyl kibi qojnumda mən.

Var anatyn coqlu qızы, paltarъ,  
 Qızlarътын əlvan ojuńçaqlarъ.  
 —Ata eşitməjirsənmi kim nələr?  
 Ərdo Məlik mənə javaş və'd elər.  
 —«Oqlum! Qorqma o jaþraqdır səs edir,  
 Kylək quru jaþraqlarъ tərpədir».  
 — Joqsa istəməjirsənmi ej uşaq,  
 Aj ışqında geçələr ojnajaq.  
 • Gəl qızlarım sənə lajla calsınlar,  
 Oqujub oqşasınlar, naj calsınlar.  
 —Ata qaranlıqda ərdo qızlarъ,  
 Əllərilə baq saqırıg bizləri.  
 —Joq oqlum, joq, o kəlinə boz qavaqdır,  
 Əşyldajan sənəq, cyryk budaqdır.  
 —«Gəzəl uşaq, aqrın, dərdin çanıma,  
 Öz xoşunla gəlməz isən janıma,  
 Axırdı mən gyçlə aparram səni,  
 Gəl janıma, darxədərma coq məni».  
 — «Qoyma məni ərdo vurdı aj dədə,  
 Ox, ox jaralandım, jandım vaj dədə.  
 Qorqub atın qırbaçladı atası,  
 Hej cıqırıg, szszıldajır balası.  
 O vaqtda gəlib evə jetişdi.  
 Qorqusundan jazəq uşaq əlmışdı.

## ILƏRİ

Nadsondan

Arş iləri, arş unut qəmləri,  
 Qacma bələlər qabaqından geri:  
 Zylməti-şəbdə qızarır dan jeri,  
 Hajdə qocaq, hajdə ijit qos, iyry.  
 Carpış üzəqdan gəryənən nura cat,  
 Vadiji-Sinaja jetiş, Tura cat.  
 Get, iləri get, geri qojma ajaq,  
 Elmıy-ışqı namına jandır cıraq.  
 Məş'əli-ynsijjəti bərpa elə,  
 Zylməti-vəhşijjəti imha elə.  
 Qoj səni təkfir eləsinlər haman,  
 Qoj səni təhqir eləsinlər haman,  
 Qoj çyhəlalər sənə bəhtan desin,  
 Qoj yləma qətlinə fərman desin,  
 Qorqma bu zəhmətlərə qatlaş, alış,  
 Qejrət ilə məsləkin yzrə calış.  
 Qət' umud olma

Uiquba dałmışlarъ qaldыr, ojat.  
Açizy-bicarələrə el uzat,  
Kəlməji-paki-həqqi ə'la elə,  
Bu diri mejitləri ehja elə.

## HƏJAT

Nadsonda,

Dəjişir surətin hər anda həjat,  
Gəstərir min qəribə təsvirat.  
Hər dəqiqə dyşyr bir əhvala,  
Oxşajır tərbijətsiz ətfala.  
Gahi bir nəqmə kibi biahəng,  
Gahi bir levhə kibi rəngarəng.  
Burda bir buseji-məhəbbət var,  
Orda bir xənçəri-ədavət var.  
Burda toj, orda amma matəm var,  
Burda şadlıq, o janda min qəm var.  
Burdu cahil nişaty-işrətdə,  
Orda arif əzaby-zəhmətdə.  
Aqıl ucun ьşьqlъ gyn şamdъr.  
Dəlijə amma gyndə bajramdъr.  
Bir zəifin janında joq bir, ovn,  
Hər Kəlimin janında bir Fir'on.  
Harda bir aj gərynsə halə də var,  
Harda bir qəlb varsa, nalə də var.

Harda bir şəms varsa zylmət var,  
Harda bir gəz var, əşki-həsrət var.  
Dynən orda təkyldy topraqa qan;  
Bitmiş amma bu gyn gyly-rejhan.  
Pəri-tavus palçəqə bulanıb,  
Ajaq altında iştə tapdalınıb.  
Sən dynən pəhləvan idin məqrur.  
Olmusan indi açizy-məqbur.  
Jaşamaqlıq budur, həjat iştə,  
Bu gedən əmri-bisəbat iştə.  
Joqdur aləmdə bir nəfər aqil  
Ki, desin əmrədən nədir hasil.  
Bysbytyn rənqy-dərdy-məhnətdir.  
Bysbytyn qyssədýr, mysibətdir.  
Bysbytyn iztirab ilə doludur,  
Dyrly-dyrly əzab ilə doludur.  
Dirilik bir myhiti-ymmändyr;  
Dirilik bir bəlalıb zindandır.

## ZINDAN

Nadsondan

Qəbir kibi qaranlıqdır zindanım,  
Qurt, quş, səcan ojnaqıdır dört janınp.  
Dalqalanıṛ dəniz dəmadəm gəlir,  
Divarlara bərk doqunur səslənir.  
Geçə, gyndyz bir ləhzə vermir aman,  
Qoimajır ta rahət olum bir zaman.  
Hec vaqt əşqəlanmaz məkanım məgər,  
Pəncərənin şikafından gyn dyşər.  
Məhbəsimin hərdən saraldar taçın  
Yfunətli, rytyubətli toprqayı.  
Hyrrijiət jolunda əsirəm əsir,  
Zəncirim aqyrıdır bojnunu kəsir.  
Dərdimin ortaqqı dustaq joldaşım.  
Tək bir nəfərdir mehriban qardaşın.  
Başlajaraq zalımların təhqirə,  
Cəkilmişik şirlər kibi zəncirə.  
Biz vətənin səadətin istədik,  
Təbəsbys etməjib haqqıb sojlədik,

Amma joldaşlar bizi aldatdylar,  
Gylimsənib dysmənlərə satdylar.  
Aldanaraq vəfasız ixvanlara,  
Soqulmuşuq qədrilə zindanlara.

## DANŞMA!

Nadsondan

Mənə derlər ki: «Inan, sejlemə coq, kəs sezyny,  
Kur-kurana qəbul ejlə kor ol, jum gəzyny.  
Acmaqa pərdeji-əsratı uzatma əlini,  
Anlama, dinnə eşitmə, lal olub kəs əlini».  
Joq, tə'əbbydə mən əsla inana bilməjirəm,  
Fikri-mevluma ujub da dolana bilməjirəm,  
Sizə təqlid gərəkdirsə mənə din lazımlı,  
Batılı, həqqi gerən dideji-həqbin lazımlı.  
Istərəm mən biləm aləm neçə coqdan jarانıb,  
Nədən etry nə səbəblə nəjə, joqdan jarانıb.  
Istərəm bilməgə bəs mən jaradıbdım nə ucun?  
Bu qədər dərdə, qəmə, məhnətə daldım nə ucun?  
Mejlisi-hyrrijəti sevdanıb mənə kim verdi?  
Bu əbəs fikri bu xyljanıb mənə kim verdi?  
Qorqmamaqla məni sərməsti-çıdal ejlədi kim?  
Carpışarkən məni məcburi-sual ejlədi kim?  
Kim mənə verdi bəsirət, mənə kim verdi şur?  
Jaşajarkən jaşamaq aşığı kim etdi bu çyr?

«Mə'min olmaz, ezy mə'min» ona kim verdi  
vyçud,  
Kafir olmaz, ezy kafir, onu kim etdi çyhud.  
Istəməz kimsə jəqinən əbədi cəksin əzab,  
Joqdur aja bu sualtıma bir qət'i cavab?  
Dyşynərkən bu sajaq bir səs eşitdim mybhəm.  
Mənə bir sətvət ilə sejlədi: əbkəm, əbkəm!  
Jenə əsrəri-həqi dərk edə bilməz insan,  
Nisbətin joq ona, sən qətrəsən, oldur ymman.

### MAJİS GEÇƏSİ

Müssədən

### S e r i l a h a s i

Gəl şairim! Al bərbəti cal, əp məni oqşa.  
Jaz fəslidir afaqa baqyb ejlə tamaşa.  
Acmış jaşlı ormando gəzəl dyrly cəeklər,  
Gyldən-gylə qalqyb qonur əlvən kəlbəklər.  
Gog saf, su səffaf, gylyr qynçə qızyl gyl,  
Japraqlı budaqlarda otyr gər neçə bylyb!  
Alqışlaşdır aləm, hamı bu tazə həjatı,  
Sən də məni əp, başla o sırin nəqəmatı.

### S a i r

Jeksər byryjyb daq, dərəni ortdy qaranlıq,  
Hər bir jeri sarmış gəryərəm qəmli dumانlıq.  
Övvəlçə edib cajlar, səhralar işqal,  
Sonra elədi qynçələri, gylləri pamal.  
Mən bilməjirəm bəlkə bular məhz xəjaldır,  
Dinçəlmajır əsla yrəgim natiqə laldır.

## S e ' r i l a h e s i

Al bərbəti cal şairim, aləmdə səfa var,  
Bir janda çəfa varsa da, bir janda vəfa var.  
Məhtab ujumus jer yzynə cəkdi niqabы,  
Gizləndi cicəklər arxanın ərtəy hiçabы  
Əz aşiqinə gər neçə nifrat edir izhar,  
Hər jerdə bu dəm baq nə gəzəl səmty-sykun var.  
On dərt geçəlik aj yfyq ystyndə gylymsər,  
Pyrxəndədir aləm ujujurkən də sərasər.  
Çənnət kibi dynja fərhəfza, tərəbəngiz,  
Sən bejlə zamanda nəjə pozqun, nəjə qəmgin.

## S a i r

Şiddətlə nədəndyr yrəgim quş kibi carpıv,  
Bilməm həjəçanım nə ucun dəmbədəm artıv.  
Joqsa qarv təqqıldadıv, kim onu caldıv.  
Şəm'in alavъ əz-əzynə nəjcin uçaldıv.  
Jahu məni kimdir caqıran, bu nə sədadıv.  
Jarəb! Nə gəzəl səs, nə qədər nəş'əfazadıv.  
Səs gəldi... jenə susdu.. jenə var.. dala bitdi,  
Ox qyssədə, təklikdə çanım axıra jetdi.

## S e ' r i l a h e s i

Gəl şairim, al bərbəti, səhbəji-baharın,  
Xalıq eləmiş dəhrin yruqatına çarv.  
Gənləym doludur eşqy-həvəslərlə bu saət,  
Qyvvəm azalıv, ləblərimi jaqdə hərarət.

Tənbəl coçuq ac gəzlərini, ejlə nəzarə,  
Baq mən kibi lahuti, gezəl, nazlı nigara.  
Sal jada əzizim məni ilk dəfə ki, gərdyn  
Ol pajədə sevdin, əzynə fevrən itirdin.  
Şəhpərlərim ançaq sənə bir cyz'i doqundu,  
Solqun yzynə esq, məhəbbət tozu qondu.  
Aquşa alıb ejlədim izhari-nəvazış,  
Səndən edirəm mən də həmin ləhzədə xahis  
Xoşnud elə, təskinə calış qəlb nəzarə,  
Aquşuna cək sən də bu lahuti-nigarə.

## S a i r

Ha? Sejlə neçə?—Dost səsi imiş bu xoş avaz,  
Pah alihəji-şə'r məni etdi sərəfraz.  
Gəl jari-vəfadərəm, o solmaz cicəgim gəl.  
Həmşireji-ruhum, mələkim, sevdicigim gəl.  
Gəl bojnuma rə'na qolunu ejlə həmajıl.  
Qəlbimdə olan zylməti-şəb ta ola zajıl.

## S e ' r i l a h e s i

Al bərbəti şaircigim! Ej qəmli rəfiqim.  
Ej zindeji-çavidim, a məftun-həqiqim.  
Gərdim səni məhəzuny-mələl evçi-səmədə,  
Gəldim jetişəm dadına bu dar bəladə.  
Qəmginsən əzizim, yrəgin pyrxələçandır,  
Syölyn nə ucun dərdy-qəmy-ahy-fəqandır.  
Joqsa jenə bir dildərə dildadəmi oldun,  
Sajə kibi toprağına iftadəmi oldun?

Ja inki, usandınmış həjatın sítəmindən?  
 İlham jetişməzmi sənə ruhy'ləməndən?  
 Tabyń joq isə dərdy-qəmy-rənçy-bələja  
 Bir jerdə ucub gəl, cəqalım evç səməjə  
 Ol jerdə nə məhnət, nə əzijət, nə çəfa var,  
 Ol jerdə fərəh, nəşə, tərəb, zevqy-səfa var.  
 Gəl əp məni balalara pərvaz edəlim gəl,  
 Ynsijjəti-dirinənə aqaz edəlim, gəl.  
 Sejir eləjib ançymları, əflakъ, səhabъ,  
 Tizkar edəlim səhbəti-əjjami-şəbabъ.  
 Joq, gəl oqujaq indi bir eżgə sejə dajir,  
 Sən sejə təqənni edəlim bəs nəjə dajir?  
 Gəl nəzm edəlim mə'rəkəji-rəzmy dəqənli,  
 Ja eşqi-məçazini, ja aşubi-zəmanı.  
 Xoşlanmaz isən hajileji-çəngy-çədəldən,  
 Gəl bəhs edəlim dəhrdəki məkry-h-iəldən.  
 Joq ejbi sevirsənsə əgər sejdi-şikarъ,  
 Gəl ahulara təng edəlim rahi-fərərъ.  
 Ax, ax nə gəzəl datlı dəqiqejdi o saət,  
 Aşıq olub etdin mənə izhari-məhəbbət.  
 Gyl dəstələri toplajaraq, rəngi-şəfəqdən,  
 Gyl ətri japardı yzymə dyşmiş ərqədən.  
 Kəklikləri al qanına qəltən edəlim gəl,  
 Jurdun, juvasıñ xak ilə jeksan edəlim gol.  
 Təsvir edəlim məscidə gəldikdə nisanı,  
 Gəz altı nə nev'i arajırlar zyrəfanı.  
 Olmus yrəğim eşq ilə dərja kibi pyrcus,  
 Mymkyn dejil əsla olamam sakity-xanıñ.  
 Jekdigərə məqsudumuzu etməgə ifham,

Jetmir mənə səndən, sənə məndən dəxi illəm.  
 Bir jerdə gəl indi edəlim zəmzəməxanıq,  
 Sybh oldu, şəfqə sokdy, qasıx istə qaranlıq.  
 Evdat edirəm mən daha səmti-mələkuta,  
 Şairçigim! Artıq dalaçaqsanım sykuta?  
 Gəl quç məni, əp, aqla mən oldum dəxi azim,  
 Gəz jaşlarıbdır jaňız əzizim mənə lazımlı.

### S a i r

Həmşirəcigim! Ej avxtan qəlb-i-xərabъ,  
 Jad etmək ucyn səhbəti-əjjami-şəbabъ.  
 Gəz jaşlı sənə busələr ehda edərəm mən,  
 Əmrin nə isə şevqilə ifa edərəm mən.  
 Lakin oqumam məsədətə, şəhrətə dajir,  
 Həm qəlb-i-nəzarımda olan məhnətə dajir,  
 Sərqi cəqyraq, türky dejək etmə təmənni,  
 Joq sevdicigim, etməjəlim indi təqənni.

### S e 'r i l a h ə s i

Sən zənn elədin joqsa pajız rejhi kibi mən,  
 Hər ləhəzə təqəddi edirəm əski-bəsərdən?  
 Alamyń təqdis edirəm alidir, ali,  
 Olduqça mənim ruhumu ejlər mytəali.  
 Lakin cicəgi zəhərlidir zevqy-səfanı,  
 Gəldim ki, cəqalıb atağım rişasın anıñ.  
 Joq sairim, əlbəttə oqu zəmzəməxan ol,  
 Üfəfanıñ ilə gəglərə forjad rəsan ol.  
 Bərbətlərin atəşli, həzin zəmzəməsilə,

Tənburların janqılb, riqqətli səsilə,  
 Sevdalb yrəklərdən uçalmış nəvəhatı,  
 Təqdir edər əfradı-bəşər hazırlı-ati.  
 Səqqə quşunun bəlli dejilmə sənə halı,  
 Jorqun qajıdarkən evinə əlləri xalı.  
 Açı javrıyların toplanar ətrafına jekşər,  
 Aqzən acıb onlar anasından jemək istər.  
 Zılmətlə qaranlıq geçədə myztərib əhval,  
 Bilməz ana evladıny etsin neçə xoşal.  
 Əhməq balalar bəkləjib istərsə qidanı,  
 Lakin ananın hejfi ki, boşdur cinədanı,  
 Zira ki, balıq avlamamış xiçləti vardır.  
 Həddən fyzun, amma olara şəfqəti vardır  
 Picidə olar fikrə, arar dərdinə carə,  
 Həsrətlə qaranlıq gəgə ejlər də nəzarə.  
 Ol-dəm jeni bir fikr gələr gənlynə birdən,  
 Dutqun yrəgi xəndələr ejlər o fikrdən.  
 Sadıqla elər gəjsynı evladına təqdim,  
 Açı javrıylar ejləq ətini, qanıny təqsim.  
 Gəjsy didilib, al qanıq aqdaqça dəmadəm,  
 Valid bu zıjafətdən olur şakiry-xyrəm.  
 Etdikcə təhəmmiyəl o dəzylməz zəhəmata  
 Qorqar ki, vida etsin əzijətlə həjata.  
 Dojduqda əziz javrıyların qalqıb o jerdən,  
 Zəhmətlə ucar gəg yzynə kəndisi birdən,  
 Dərjaja atar, ərtər onu bəhri-xuruşan  
 Əz nəfsini ejlər əziz evladına qurban.  
 Lakin cəkər ol vaqtda bir janqılb fərjad,  
 Ta'siri ilə az qalar aləm ola bərbad.

Myzlym geçənin səmty-sykununda fəqanı,  
 Toplar onun ətrafına myrqani-həvanı.  
 İnsan da əger kecsə o jerdə jenə qorqar,  
 Zənn ejlər o hökimən əlydyr xortlağın aqlar.  
 Səqqə quşunun halıny et şairim əzbər,  
 Ejlər belə rəftar ulu şairlər, ədiblər.  
 Nəqs etməjərək sözləri ystyndə dururlar,  
 Nev'i bəşər xun cijərlə dojururlar.

Bir jan syry, bir jan caj, bir jan dərə,  
Nə iaxşədər baq bu gozəl mənzərə.  
Jaşlı cəmən ysty gyn atəşfəşan,  
Parıldajır laçivərdi asiman...

## CAJ KƏNARЬ

Smirnov an

Jaj mevsimi, hava byrky, caşt caqı,  
Gyn qızdzırbə daqı, daş, topraqı.  
Bir cəp başı təprənməjir baqlarda,  
Jerdən gəgə alav cıqırlar daqlarda.  
Gynəş dyşyb caja aqar, şırtıldar,  
Sujun uzy qızıl kibi parıldar,  
Qojunlarbə coban salıbdır suja,  
Ot ystyndə ezy gedib ujquja.  
Caj icində xırda-xırda uşaqlar,  
Əllərilən dutar xırda balıqlar.  
Biri atar suju səpələndirər,  
Biri qacar cajı ləpələndirər.  
Şəcrajarkən əşyıldajar damçular,  
San sacıclar mirvaridlər, incilər.  
Daqlara səs salar gylyşməkləri,  
Caşın icində iygyrysəmkələri.  
Bir jan goryrsən uşaqlar o-naşır,  
Milek, vəzvıldışır, hynı qajnaşır.

## JAJ GEÇƏSİNİN AQSAMЬ

Smirnovdan

Gynəş batyr daqъn başъ saralъr,  
Uzaqda bir qalъn meşə qaralъr.  
Tək, tək cъqъb ulduz gəgdə sajыlъr.  
Nəzik bulut duman kibi jajыlъr.  
Kylək dəjir aqaçda budaqlara,  
Salъr dadlıx xьşyltъ japräqlara.  
Cəldə taxyl şan-şan olur, tellənir,  
Dərja kibi ləpələnir, yellənir.  
Zəmilərdə synbyllər qalqъb enir,  
Elə bil ki, myrgylyiyr, diksinir.  
Kənt gərynyr, istə bir az uzaqda,  
Qojunlarъ coban otarъr daqda.  
Daq dibində bir caj aqъr, şetyldar.  
Sujun yzy gymış kibi parыldar.  
Jol aqarъr, bir az taxyldan bəri,  
Baqdъqça hec gərynmajır axъtъ.  
Bejryn jerə vurub coban daq ysto,  
Hər dəm dejir bir janъqlъ şikəstə.

## PAJЬZ

Smirnovdan

Daqlarъn, baqlarъn pajъzъ sarъ,  
Gynəsin də sonyk zijsъ sarъ.  
Coq gəzəldir bu rəng zərtarъ,  
Qəmlidir, qəmli, lejk içbarı.  
Aqaçın japräqъ saralmyş enib,  
Jaj olur ejlə bil ki, sax bəzənib.  
Meşənin hyznyly iniltiləri,  
Kyləgin naləli vüjültalarъ:  
Öly aqlaşmasъn salъr jada,  
San səbzəldar tamam əşja da.  
Ah cəkər gəg yzy qara gejəçək.  
Qəmli-qəmli bajatlar dejəçək.  
Qəbr kibi jeri quçaqlajaçaq,  
Jajdan ötry pajъz coq aqlaşaçaq.

## TAXYL BICINI

Qoltsovdan

Jenə od dutdu, dan jeri jandı;  
Se'lələndi yfyq alavlandı.  
Cəkilir, iyksəlir duman uçalır,  
Jer yzyndən javaş-javaş azalır  
Gyn cıqıb jer yzy əşqlandı.  
Aq duman daqlar ystə toplandı.  
Toplanarkən qaraldı, oldu bulut;  
Kylək əsdi, qovuldu, doldu bulut.  
Bərqa-ro'd ilə qopdu bir tufan,  
Jaqdı sirab ediçi bir baran.  
Aralındı bulut, cəkildi səhab,  
Jer yzyn ejlədi gəzəl sirab.  
Görynr gəj yzyndə qevsy-qyzəh,  
Cytcylarda, əkincilərdə fərəh:  
Coq suraqıq kecirdi bipajə,  
Xalq cıqmışdılar mysəllajə;  
Xalqın ymmidi artdı hasıl ycyn,  
Əkənəklərdə nəf'i-kamil ycyn.

Cytcylər cıqdı dəsty-səhrajə,  
Haqqın ehsanına tamaşaçı.  
O saat bə'zisi kotan qoşdu,  
Bə'zisi cüt qoşub jola dyşdy.



Taxyl iştə adam boju qalqmış,  
Dolu synbillərin başı salqmış.  
Saraňr saf oyzıb kibi zəmilər,  
Kylək əsdikə mevç urar, əjilər.  
Giytyryb kəntlilər hərə bir cim,  
Başlanıbdır taxyllar icərə bicin.  
Hər tərəfdə taxyl şirin bicilir,  
Tərli-tərli şirin sular icilir,  
Dərzlər baqlanıb taja dyzylyr.  
Tarlalardan bejyk qaja dyzylyr.  
Zəmilər, tarlalar bytyn talanıb,  
Jyklənir hej arabalar qalanıb.  
Daşınır xırmana əkin tökylyr,  
Zəmilərdən daha bicin tökylyr.  
Giydəlir iştə gyn, hava sojujur,  
Pańz olmuş, sojuq kylək cojujur.  
Jıfqıb hər tərəfdə məhsulat,  
Saqlanıb ambar icərə mə'kulat.

## DILƏNCİ

Pleşcejevdən

### 1

Gynyn hərarəti xalqı ləhlədir,  
Kəndə tərəf bir uşaq joldan gedir.  
Pal-paltarın çəndər halı pərişan,  
Daş ajaqın jaralamış aqıt qan.  
Bojnu bykyk baqtı yanıq, coq qəmli,  
Qəlbi dutuq, bənzi ısuq, vərəmli.  
Jetimligi halətindən bəllidir,  
Fəqirligi zillətindən bəllidir.  
Şəhərə gedib ta ki, nəkər dajansın,  
Ja fəhləlik edib, cərək qazansın.  
Hara getmişsə hec kəs iş verməmis,  
«Azarlısan qac, get» gərənlər demiş.  
Beş gyn dejil, dəfn olunmuş anası,  
Diləncilik edir indi balası.  
Bir devlətli, bir fajtonda otyşır,  
Tez iyiyryb uşaq ona jetişir.  
Əl uzadıb istəjir allah pańı,  
«Get jeməgi ejrənmisiz havajı».

Dedi aqa, fajtoncu da qırbaçlı,  
Cəkib vurdub, sejdı onu coq açıb.  
Məlül-məlül, mə'jus-mə'jus qaçıtdı,  
Başını jerə dikib jol ilə getdi.

### 2

Qəlbi sıñımış, gəzy dolmuş, pozulmuş,  
İstjdən susalmış, açımış, jorulmuş.  
Taqəti joqdur getməgə dajaňyr,  
Bir aqaçın kelgəsində uzanıb.  
Gəryr əsə-əsə gəlir bir qoça,  
Ona catçaq nəvazişlə soruşur:  
«Səjlə gərym nəcisin, kimsən bala?  
Hardan gəlib hara gedənsə bala?»  
— Baba, kəndə qayıdıram şəhərdən,  
Pa pijada dolanıram səhərdən.  
Bu gyn hec zad jemənişəm coq, aşam,  
Adamsızam, azarlıjam, möhtacam.  
— Var corəgim allah kərimidir bala!  
Daqarçığım baq doludur dut, ala!  
Bölyb verdi cərəginin jarısysı,  
Uşaq dəxi jumuşaqlı, sarısysı,  
Dojudurdu su icməgə gedirlər,  
Şirin-şirin əcəb sehbət edirlər.  
Ata, baba dedikləri haq səzdyr,  
Toxun açdan xəbəri olmaz dyzdyr.

«D I B I N D Ə»<sup>1</sup>, adlı dramadan,

Maqstım Ojorķidən  
bir parça



Gyn ki, səhərlər cıqır, aqşam batır,  
Əksiləməz zylməti ziindanımyň.  
Sanma ki, bir ləhzə keşikcim jatır,  
Fikri qalıb məndə nigəhbanımyň.  
Hər neçə istərsən elə, cək keşik,  
Arxaýın ol mən buradan qacmaram,  
Istojirəm gərci mən azadəlik,  
Zənciri amma başańıb acmaram.  
Ax siz, a zəncir, a zəncirlərim!  
Sizdə dəmir bəkcisiniz hər zaman,  
Sizləri myşkildir aсым, sındıryım.  
Catladıb baqrıyım, aman allah aman!..

<sup>1</sup> «Həyatın dibində» Azərnəşr 1932.

### JAJ SƏHƏRI

Od dutub qırmızı atəşlə jenə jandı yfyq,  
Şəfəqin qırmızı rəngilə ışığılandı yfyq.  
Bir qədər cajdan uzaq, od qalamış daqda coban.  
Ojadıր əz syrysyn otlaja jailaqlıda coban;  
Jumuşaq gəg cəmənin ystə dyşyb seh gedədən  
İsti joqdur, hələ var bir balaça meh gedədən.  
Aq dumanlar uçalıb gəg yzyıñə daqlardan,  
Coq sərindir havası kecmə bu jailaqlardan,  
Gyn cıqır, gəğdə bulut qırmızı rəngə bojanır,  
Kəntlilər coq iorulub, uşqudan indi ojanır.  
Pəjədən mal-qaranı bə'zi cıqardıb qıraqa,  
Bə'zi səhrajı gedir işləməgə, bə'zi baqa.

## USAQLIQ XATIRATY

Nikitindən

Nə jaxşıdъr uşaqlыqын hallarъ,  
Nə gəzəldir uşaqlыq xəjallarъ:  
Jada gəlir aqlamaqъm, şadlıqъm,  
Bu dynjanыn qəmindiən azadlıqъm.  
Myrgyləjir nənəm taqъb' ceşməgi,  
Dyşyb jerə toquduqu əlcəgi.  
Lampa evin ortalъqъnda janъr,  
Pişik də bir ianda dyşyb tullanır.  
Qış geçəsi coldə kylək bərk əsir,  
Kəntlilərin taby-təvanıñ kəsir.  
Şirin-şirin nənəm naqyllar dejir;  
Mənim juqum' qasır nənəm əsnəjir.  
Durur nənəm mənim ycyn jer salır,  
Ustymy ortyr, mənə lajlaj salır.  
Çıraq janъr, mənim juqum gəlməjir,  
Vüjdajyr kylək də dinçəlməjir.  
Axtarışram dyşmyr uşaqlыq ələ,  
Halым olur fəna bu gyndən belə,

Getdi o qıjmətli, gəzəl vaqtlağım,  
Dəmbədəm artır daha zəhmətlərim.  
Hardasınız ej şad kecən dəmlərim!  
Hardasız ej sevgili həmdəmlərim?!

## JAJ SƏHƏRI

Nikitindən

Javaş-javaş sənýr, batır ulduzlar,  
Satış bulut gəgyn yzyn jaldızlar.  
Al şəfəqin əksi dysybdyr gələ,  
Aq duman enmiş onun ystə cələ.  
Ajna kibi sujun yzy bərq vurər,  
Məxmər kibi onun yzy xovlanar.  
Qamışlıqa kylək əsir tərpənir,  
Baq nə gezəl xışıldajır, səslənir.  
Hər bir tarəf sakındır ioq bir insan;  
Daq başından qalqır az-az aq duman.  
Kylək dəjir eicəklərə otyşyr,  
Inçi kibi sehlər ot ystə dysyır.  
Çikkildəjir quşlar juvalarında,  
Kocərilər durmuş ovalarında.  
Mal-qaranış cıqardırlar jataqdan,  
Azan səsi eşidilir uzaqdan.  
Daxmalarda baňqçalar ojannış,  
Bir parası coq geçikib jubanmış.

Tələsikli gedirlər tor atmaqə,  
Gyn cıqmattyş geldən baňq dutmaqə.  
Oyzartı artıq, dan jeri acılyr;  
Gej yzynə al alavlar sacılyr.  
Qalın meşə gylymsənir qaralıq,  
Aqaçların dalından gyn uçaqə.  
Gynəş cıqır ışaq dysyr hər jerə,  
Cələ, gələ, cəmənlərə, gəllərə.  
Kotan qosub gedir cələ əkinçι,  
Əlində dərijəz ot bicir bicinci.  
Gynəş cıqqı zıjalandı jer yzy!  
Çılalandı, səfalandı jer yzy.

## ANA DUASЬ

Derzavindən

Qamış evdə janır buçaqda sıraq,  
Ojnajır ortaşqda körpə uşaq.  
Qar jaqbı cəldə amma coqun var,  
Qarlı jerdən kylək qapıb savırar.  
Belə fikr ejləjir o vaqt uşaqlıq,  
«Birçə jaj gynləri gələr də hacaq!»  
Ata ummud ilə baqar uşaqlıq,  
Byzylybdyr anası bir buçaqlıq.  
Çəhrəsi qarşısında ip ojırər,  
Uşaqlıqdan belə dya eləjir:  
«Qadir allah! Çəlalıñ hərmətinə!  
Sidqi-hikmət-məaşın hərmətinə!  
Ərzim oldur ki, barigahında,  
Balamış saqlıq ilə şad ejlə,  
Gənlomy saqlıq ilə şad ejlə,  
Baxtın, emryn uzun, zihad ejlə,  
Bejysyn gənç bir çavan olsun!  
Qoçalan vaqta kamiran olsun!»

DUSTAQ

Tolstojdən

Daqın dalından batır gyn, jerin yzy qaralıq,  
Uzaqdakı gerynən ot, qızıl kibi saralıq.  
Budur səs ejlədi zəncir, gəlir necə dustaqlıq.  
Pijada, jorqun, aqyrılıqla qaldırıqlar ajaq.  
Fikirli hər biri əz pis həyatına typyryr,  
Ajaqlarındakı zəncir jerin tozun sypyryr.  
Gəlir iki araba onlar ilə bir jerdə,  
Salıb jer yzrə uzun kelgələr bərabərdə.  
Alıb aralıqda əskərlər əllərində tyfəng,  
Jorulsa da olara verməjir məçal, dirəng.  
O dəm dejir biri dustaqları:—bəradərlər!  
Nə var, necin belə kefsiz, fikirlisiz jeksər?  
Gəlin, gəlin oqujaq mahnı çymənmiz birdən,  
Bir az bu qəmləri bəlkə cəqarda xatirdən.  
Nə etməli bizə qismət bu imiş aləmdə,  
Qəza jazıb bizi bədbaxt xalq olan dəmdə.

Uçaldı səsləri istə hamı həvəsləndi,  
Sədalərılə bytyn daq və daş səsləndi.  
Bajatlılar oqujurlar bytyn mynasıb hal,  
Jerin tozun syrygryr lejik ajaqqadakъ qandal.

### “ƏTƏNI JADA SALMAQ

Cozluvdan

Bir myqəddəs məhəbbət ilə mydam.  
Vatəni, xanımın coq sevirəm.  
Gəryəm mən juqumda hər aqşam.  
O mybarək məkanıb coq sevirəm.  
Oçaqqılm qarsılsında biz vardıq,  
Evimizdə atam, anam geçələr;  
Oqujardıq, gylərdik, ojnajardıq,  
Mən, baçım, qardaşım tamam geçələr.  
Jorulardıq, juqu dutardı bizi,  
Anamız baqrına basardı bizi.  
Juquda bir səfələr cəl gəryəm,  
Bir də gəm-gəg böyükçə gel gəryəm:  
Dərt janında bitib sojytla, cinar,  
Uzər ol geldə qazlar, ərdəklər;  
Ajın əksi suja dysyb parlar,  
Ucuşur gəg uzynda bəzgəklər.  
Çaj kənarında bir meşə qaralıq,  
O-biri janda kənt nymajandır.

Үрөгім онларъ гөryб асыъы,  
О мәнимчин rijazi-rizvандър.  
О мәним sevgili dijарътдър,  
Vәtәним мајәji-qәratатдър.

## KIM МӘNӘ JAVЬQRAQDЬR?

Zadovskidən

Jaralъ, al qana bojanмъş idim,  
Jьqыльb топраqa bulanмъş idim.  
Qavrъlyrdым, aqardъ gөzdәn jaş;  
Fikr edirdim ki, haradasan qardaş!?  
Hardasbz ej ata, ana harada?  
Hardasbz ej sevimli dost aşna?  
Jan-jөrөmdәn gәlib gedәn coq idi.  
Mәnә amma komәk edәn joq idi.  
Bә'zi istәrdisә komәk etsin,  
Hәdәlәrdi өlym qojub getsin.  
Başымъ kim gәlib ki, qayzar idi,  
Jaramъ coq gөrәndә qorqar idi.  
Qan aqъb coq, kәsilmiш idи sәsim,  
Az qalъrdъ tykәnmәgә nәfәsim.  
Qan dutub kirpigim qavьşмъş idи,  
Cәnәm, aqzъm, dilim qavьşмъş idи.  
Amma birdәn nә gordym onda jenә,  
Birisi rәhm әlin uzatdъ mәnә;

Dizi ysta ezel alıb başyıń,  
Sildi lytfılə qanlı gəz jaşyıń,  
Jaramıń baqladıb, salıb mərhəm,  
Yrəgimdə dedim o dəm mən həm;  
«Qohuñun istə, qardaşın, istə».  
«Sevgili jery joldaşın istə».



## JAĞIŞDAN SONRA

Mixajlovdan

Jağış ara verdi hava acıldı;  
Jer yzynə tazə çənnət sasıldı.  
Baq nə gezəl ajdınaşdı gəg uzy,  
Qevsi-qyzəh durub jaşlı, qırmızı;  
Ançaq tək-tək laçivərdi səmada,  
Parca-parca bulutlar var havada.  
Çilalandı aqaçların japrağı  
Səfalanda cəmənlərin torpağı.  
Japraqlara meh doqunur tərpənir,  
Parlaq-parlaq damçın ot ystə enir.  
Gynəş ziyasında qıllarkən nəzər,  
Almas kibi parıldayıր qətrələr.  
Cicəklərin artıb təravətləri,  
Fərəh verir qəlbə lətafətləri.  
Gəg cəməndə gyllər elə əkilmiş,  
San jer jyzə qevsi-qyzəh cəkilmiş.

Nə gezəldir nə qəribə səfalı;  
Hejran olur adam gərçək bu halı.  
Baqsə gərər o kəs ki, diqqət edə,  
Qevsi-qyzəh jerdə də var, gəgdə də.

## PAJÝZBÝN NIŞANƏLƏRİ

Oraqdan

Saralınışdır aqaclarda jaپraqlar,  
Solmuş qızarmış, cəmənlər, olaqlar.  
Zəmilərdən getmiş cinlər, oraqlar;  
Baq gərynyr nişanəsi pajyzyn.

Cəpərlənmiş hər jan taja qojulmuş;  
Baqdan bostana meyvələr savılmış;  
Damçə-damış, jerdə topraq ojułmuş,  
Gəgdən jaqyr dyr dənəsi pajyzyn.

Arabalalar çyrtıldajır hər tərəf,  
Sojuq kylək vüjüldajır hər tərəf,  
Qarqa, dolas qırtıldajır hər tərəf;  
Eşidilir təranəsi pajyzyn.

## AQ PALTAR

Mıxajlovdan

Bir gənc, maçar qraflarından,  
Olmuşdu pranqa bəndi-zindanı;  
Qul olduğunu edinçə idrak,  
Hyrrijjətin istəmişdi bibak.  
Dyşmənləri qalib oldu axъr,  
E'damına həkm olundu sadır.  
Haqqında olan iza və tə'zir,  
Əsla onu etməz idi dilgir.  
Zindanlara vəqf edib həjatın,  
Istərdi bir aləmin niçatın.  
Bəklərdi kəmali-himmət ilə,  
Mevty-əçəlin şyçaət ilə.  
Catməşdəsa emrynyň baharы,  
Dənmyşdy xəzana gylyzarы;  
Ançaq var idi ijirmi jaşы,  
Hejfa ki, kəsilməlijdi başы.  
Gərci olymyn sevirdi çandan,  
Tə'sir ona etməz idi cəndan....

Vaqta ki, bir az fikirlənirdi,  
Bir qədr ona aqъr gəlirdi  
Ilmək boqaza kecib asylmaq,  
Təhqir ilə jellənib də qalmaq,  
Mejdanda duran bytyn çəmaət,  
Hərdəm edərlər ona şəmatət.  
Aç qarqalar onda dəstə-dəstə,  
Dava sala qanlı başı ystə.  
Bir gyn şəbi-qələdən inyqəddəm,  
Gəldi janına anasъ ryugəm.  
Gərcək anasъn bərabərində,  
Jaş ojnadb qəmli gəzlərində.  
Ərz etdi: səlamət ol anaçan,  
Allaha əmanət ol anaçan.  
Qismət bu imiş qəza, qədərdən,  
Dyńjanъ gərək vida edəm mən.  
Əfsus gedər fənaja çanım,  
Qalmaz jer yzyndə bir nişanım,  
Oqlun anaçan, axъr çavandır,  
Evladınya rəhm qы amandır.  
Hec vahimə etmirəm əçəldən,  
Mən qorqmamışam ana çədəldən;  
Od, tysty icində etmişəm çəng,  
Hec olmamışam bu nev diltəng.  
Amma sabahын qəmy-məlalы,  
Təhqir ilə olməgin xəjalы,  
Etmiş bu qədər məni pərişan,  
Kim titrəjirəm cy bidi-lərzan.

Oqlun bu sajaq gərəndə qəmli,  
Verdi anasъ belə təsəlli.  
«Hec qorqma oqlul, təhəmmyl ejlə,  
Allahı səqqın, təvəkkyl ejlə.  
Indi gedirəm də bargahə,  
Sallam əzymü qydumi-şahə.  
Qan jaş tekyb ahy-nalə qıllam,  
Ə'vaninə jalvarıb jıqıllam.  
Rəhmİ gələ bəlkə padşahınp,  
Zənnim budur əfv edər gynahınp.  
Cun sybh zamańı mirqəzəblər,  
Mejdana səni aparmaq istər.  
Gərsən məni orda jas icində,  
Gez jaşlı qara libas icində,  
Bil dərdinə carə olmajıbdıy.  
Təqdir qəza jorulmajıbdıy.  
Mərdanə ol əlməgə myhəjja,  
Qыı məsləky-ismy-rəsmin ehja.  
Hər gah ki, mən aq gejinmiş olsam,  
Çəm'iijətin arqasında dursam,  
Asuda ol etmə xəvfy-xəşjət,  
Bil kim sənə etmişəm şəfaət.  
Dutsa səni mirqəzəb darıxma,  
Get, cıq dar aqaçə ystə qorxma!»  
Evladına verdi bejlə təskin,  
Bicarə zəifə getdi qəmgin.  
Dinçəldi Qıraf, təsəlli tapdıy,  
Sonra onu datlı ujqu qapdıy.

Jatçaq juquda geryb o saat,  
Etmiş anasъ ona şəfaət.  
Ol qəmli geçə sabah olunça,  
Rahət juqu jatdə bir dojunça.  
Sybh oldu, calındə zəngi-vəhsət,  
Cıqdı kycəjə bytyn çəmaət;  
Gərdy ki, Qıraf gedir pərişan,  
Əsgərlər icində suji-mejdan.  
Həp pəncərələr bytyn acıldı,  
Min dəstə gyl ystynə saçılıdı.  
Min-min dalısınça gez baqırıdı,  
Jaş gəzdə dajanmajıb aqırdı.  
Qızlar dalına dyşyb gedirdi,  
Həsrətlə onu vida edirdi.  
Təmkiny-vyqar ilə o amma,  
Mejdanajetişdi bimyhaba.  
Səflər dalısında əz anasınp,  
Gərdy ki, gejinmiş aq libasınp;  
Çyr'atlə yrəklənib o saat,  
Tez cıqdı səpajə ystə rahat,  
Çəlladılara baqdə şady-xəndan,  
Çan verdi səpajadə haman an.  
Gejdi necin aq libas anasъ,  
Ta qorqmasınp əsməsin balası.  
Bəh-bəh nə jalani, nə fikri-əqqədəs,  
Şajistədir adlana myqəddəs.

## Q Ь S

Medvedjevdañ

Gögyn yzyn duman dutub, parca-parca qar jaqыр.  
Gegdən jerə dyşər ikən hava yzrə fırlanır.  
Aq fərş ilə ərtdy bytyn səhralarъ, daqlarъ,  
Aq paltara byrynyrdy meşələri, baqlarъ.  
Evlər, damlar taxtapuşlar gymış kibi aqaçır,  
Qar tapdanıb, palçeq olub daqda çeqeq qaralır.  
İştə jenə məktəblərdən azad olub uşaqlar,  
Qarъ gərçək sevinirlər qar lopasъ ojnalar:  
Biri dejir: qar suludur ystymyzy isladır,  
Biri dejir: ada durun baq bu bizi aldadır,  
Biri dejir: gəlin bura ojnamaqa qardaşlar,  
Arqasъna dyşyb gedir jerdə qalan joldaşlar.  
Toplandılar, jəqıldılar ta hamşə bir jerə,  
Jerdən qarъ jumurlajıb zollajırlar bir-birə.  
Bir saatda vuruşdular, barışdılar təzədən,  
Gylışdylər, qarışdılar, danışdılar təzədən.  
Ləhləjirlər, tərləjirlər, əl, yzləri qararmış,  
Bir parasъ coq ysyıyr, əl yzləri bozarmış.

## IV

TƏRÇİMƏ EDİLMİŞ COÇUQ  
MƏNZUMƏLƏRI

## QЬŞ GEÇƏSI

Belousovdan

Zylmət jenə qaplamış çahanıň,  
Joq nuri-həjatdan əlamət;  
Coqun dutan ərzy-asimanıň,  
Guja ki, qijam edir qijamət.  
Jatmış hamı̄ joq ojaq bir insan,  
Bir pənçərədə fəqət ьşъq var,  
Orda gərynyr ojaq bir oqlan,  
Əjnində bir əski arxalıq var.  
Dalmış anası, atası xaba,  
Ançaq o, oturmuş evdə tənha,  
Coq diqqət ilə baqır kitabə,  
Gah nəqşəjə eiləjir tamaşa.  
Hərdən oqujur ki, var bu saat,  
Dynjada gezəl-gezəl məkanlar;  
Insan iاشajır o jerdə rahət,  
Gərməz nə sojuq, nə coqun onlar.  
Ol jerləri sejr edir xəjalı,  
Kim orda bahar var həmişə,

Dərjələ, jeri, gəgy, çibalı,  
Gyn nurılı doldurar həmişə.  
Baqdəqça onun maraqı artı,  
Elmə, ədəbə, kitabə, hərdəm,  
Coqun da aqaçlară qopardı,  
Baq, bostan olur xərabə hərdəm.

## QƏŞ SABAHЬ

Тевәҗевдән

Geçənin qarlı seçunu dajanıb,  
Juqudan indi kəntlilər ojanıb.  
Gyn səqandan qara bulut cəkilir,  
Qızarğır istə dan jeri səkylyr,  
Əşyq artı, dutar havanı, jeri,  
Gerynyr hər tərəf həyat əsəri.  
Səhərin şaxtalı havasında,  
Gynəşin az sonyk zijsəndə,  
Bir qoça kehnə paltar əjnində,  
Jyryiyr jolda torba cijnində.  
Şu uzaqda çırıldajıb arabə,  
Ot daşyırb kişi əlində jaba.  
Saqırgıt kəndi qonşusun danışırb.  
Həm uşaqlar səqəb cələ qonuşur.  
Həm bulutlar gedir şimala sarı,  
Gyn də qalqırb javaş-javaş juqarıb.

## PAJЬZ

Sqolevdən

Sevirəm jaz saqında jaz gynyny,  
Pajъzъn ən sojuq ajaz gynyny;  
O zamanda ki, kəntlilər qojalar,  
Hər tərəfdə bəjyk-bəjyk tajalar.  
Meşənin dəjmış əzgili saralar,  
Həm zoqal da dərilməjib qaralar.  
Doqunar japraqa kylək etyşyr,  
Fırlana-fırlana jer ystə dyşyr.  
İşqında gynyn sarъ japraq,  
Gerynyr saf qızyl kibi parlaq.  
Gej jyzy dumduru hava coq saf,  
Parlaŷr mayi asiman şəffaf.  
Durnalar dəstə-dəstə gəjdə ucar,  
Oqujar nəqmələr çənuba qacar.  
Saralar gəg cəmən, sular, gyllər,  
Daha gəlməz fəqana bylbyllər.  
Ujuşar baqы-baqca gylşənlər,  
Dejylər hər tərəfdə xərmənlər.

## S Y K U T

Minskidən

Nəjə lazımlı dejəsən: daq, daşa vıçdansızsınpız!  
Nəjə lazımlı dejəsən: mejjitə kim çansızsınpız.  
Fasid ərvaha, mynafiq yrəgə bittəkrar,  
Nejə lazımlı dejəsən: cirklisiz aj alcaqlar.  
Orda kim həqqy-həqiqət gynəsi tabandır,  
Doqrudur orda dejilsin: o jerə şajandır.

## HƏJƏÇANLƏ NƏQİMƏLƏR.

Satırañdan

Qəmlidir gynlərimiz qajqayıldır,  
Dərd ilə həp dir. ligimiz doludur.  
Nə fərahət, nə fəraqət vardır,  
Nə də ymmidi-səlamət vardur.  
Kədərindən alşıg, s.nə janıg,  
Tykənib taqəti ruhun usanıg:  
Qlyssədən, qəmdən, uqybətlərdən,  
Tykənilməz bu mysibətlərdən.  
Qaplamus jerləri zylmət byrymys,  
Lap vərəmləndi yrəklər cyrymys.  
Devr edir eks myradıñça fələk,  
Əldyn, ajdənləqə həsrət cəkərək.  
Gələçəkdə gəryunyr təhlykələr,  
Bizi min dyrly bələlar hədələr.  
Coq fəna haldə qullar kibijiz,  
Cəkirik zənciri joqdur gyçymyz.  
Ruhumuz hyznlıdyr, çan yzylyr,  
Açs gəz jaşlarb gəzdən syzylyr.

Qaldı xatirdə bytyn nijjətimiz,  
Qəsdimiz, arizumız, həsrətimiz.  
Qlyssədən baqrımyz al qan olmuş,  
Geniş aləm bizə zindan olmuş.  
Cəkilib qul kibi bir zəncirə,  
Qalmışşaq baqlanaraq təqdirə.  
Juqudan dur, daha xanəndə ajyl!  
Geyzyn ac, jatma sərajəndə ajyl!  
Vəhyy-ilhamılə mala-mal ol,  
Nəfxi-ruhylqydyşə timsal ol!  
Oqu şiddətlə bir ahəngi-həçaz,  
Uçadan başla oqu bir avaz.  
Oqu, sal xatirinə dynjanıñ,  
İftixarın o kecən devranıñ.  
Ta ki, çyrətlə o kəskin nəfəsin,  
Edə şiddətli syrudunda sənin.  
Sazıñın tellərinə ver hərəkət,  
Bu janan qəbləri birçə ojat.  
Ləpələnsin o gəzəl avazın.  
Təzədən jadlara salsañ sazıñ,  
Bu kecən əsrlərin əş'arıñ,  
Babadan qalma olan asarıñ  
Ki, oquduqda ola qavqada,  
Qəblər çəngə olub amada.  
Qahramanlıqla alıb taçi-zəfər,  
Qojdular aləm ara şəhrətlər.  
Ej myqənni, oqu bir nəqmeji-Sur,  
Nəqəmatıyla qopart şuru-nyşur.

Bizi ahənglərin şad ejlər,  
Qəlbi jatmışlarla işşad ejlər.  
Daqqlar qəlbi dutan zylmətlər,  
Qajędar bir də gəzəl niijətlər.  
O myqəddəs gəzəl ahəngi oqu,  
O vətən nəqməsi Sarangi oqu.  
Bizi dərja kibi pyrçuş etsin,  
Qəmi-dynjanlı fəramuş etsin.  
Ta myqabildə duraq şiranə,  
Jaşamaqçın calşaq mərdanə.

### QIT'Ə

Baq, gylsəndə etən şejda bylbylo,  
Cəh-cəh vurur aşiq olmuşdur gylə;  
Geçə gynyz nəqmə oqur inləjir,  
Lejk onu gyl e'tinaslız dinləjir.  
Onun kibi aşiq də dynjadə,  
Olmuşdur bir gəzəl qızla dildadə.  
Jata bilməz, sevdiginin dərdindən,  
Jaqar jeri, gəgy ahi-sərdindən.  
Amma çavan qızının joqdur xəbəri,  
Onun niciñ qəmlidir nəqmələri.

## ƏDALƏT

Ej ədalət! Nə olmusan bilməm?  
Jatməsan, ja ki, əlməsan bilməm?  
Kim ki, hyrijətə edə hərmət,  
Cəkər aləmdə myttəsil zəhmət.  
Kim ki, zılm ilə, nahaq ilə aşıq,  
Vuruşur, carpışır isə o jazıq.  
Bojnu zəncirlərin quçaqında,  
Çan verir məhbəsin buçaqında.  
Kim ki, qəlbində ejləjirsə həlak,  
Əz gəzəl mejly-nijjətin bibak,  
Hec utanmaqsızlıq edər rəftar,  
Kəndi viçdanı ilə saxtakar.  
Kecir əmry onun fəraqətdə,  
Jaşar azadə ejşy-işrətdə.  
Ej ədalət! Nə olmusan bilməm,  
Jatməsan, ja ki, əlməsan bilməm.

## LƏ'NƏT

Lə'nət vycudun yzrə, odlar sacarsa sacsıyn,  
Sən dyşmən yzrə baq, gyl mərdanə dur, cəkiləmə.  
Qoj dostların quçaqıyn, qoj səndən ətry aşıqı.  
Getmə olar tərəfdə ioldaşlara əjilmə.  
Jol xejli sərtraqdır, mənzil başı iraqdır,  
Jalıñz dajan qabaqda, jalıñz duran qocaqdır.  
«Artıq buraqmarıq biz» dyşmənlərin baqqırsa,  
Sən gyl çavablarında səj et, calış qabaq get.  
«Gəl bir qədər də dinçəl» ioldaşların saqqırsa.  
Tez kec etyş ki, vardır atidə istirahət.  
Jol xejli sərtraqdır mənzil başı iraqdur.  
Jalıñz dajan qabaqda jalıñz duran qocaqdır.

## QARAQUŞ VƏ ARB

Şirə jəqmaqda idi bal arısbə zəhmət ilə,  
Qaraquş gerdi onu seılədi coq nifrət ilə.  
Bu nə gyndyr a jazbəq bəjlə olurmuş jaşaış?  
Aqşam iş, hər səhər iş, hec tykənilməz məgər iş?  
Əzgələrdən də olən vaqtda bir fərgin joq,  
Bəs nə mənzurilə bunça calışırsan coq-coq.  
Əmry olduqça məgər hər jaşajan işlərmi?  
Bu qədər zəhməti aqil də qəbul ejlərmi?  
Sən hara, mən hara, baq mən ucaram geg <sup>Uzynə</sup>,  
Qanadım səs salar ucmaqda cəlyn daqı-dyzynə.  
Mən ucarı vaqtda ətrafa dyşər səs, vəhşət  
Bir ucar quş edəməz ucmaqə hər giz Cyr'ət;  
Syry ystyndə cobanlar jatamaz qorqumdan.  
Celdə hejvan, ja maral vaz atamaz qorqumdan.  
Ehtiramılə ona bal arısbə verdi çavab:  
Bəli fərmajışınız doğrudur əlbəttə cənab!  
Səhrətin, şanın ucalsın yrəgin şad olsun.  
Qismətin devri-qəzadən daha myzdad olsun.

Amma mən kim bu qədər əlləşirəm zəhmət ilə,  
Ittifaq etmək ycyn məhz ymumijjət ilə.  
Bu təsəlli mənə bəsdir, olar asuda halım,  
Ki, bu şanlıarda mənim də var iki qətrə balım.

Sejlə bunun birçə nədir illəti,  
Mən nə ycyn bilmədim ol sən'əti?»  
Kəntli dedi: «Vəchi budur myxtəsər,  
Səndə o şejdən əbədən joq əsər.  
Səbr, bilikdir bu işin hikməti,  
Sən başara bilməsən ol sən'əti,»

## ZƏHMƏTKƏŞ AJЬ.

Qarlovdan

Gərdy ajъ kəntli cəkir zəhməti,  
Var əcəb asuda, asan sən'əti.  
Əjmə əjər mənfəətilə satar,  
Pul qazanar jaxşъ qazança catar.  
Dyşdy onun da həvəsi bu işə,  
Fikr elədi jaxşъça tapdым pesə.  
Getdi meşə icrə odun qırmaqa,  
Şax-budaqъ başladъ sındırmaga.  
Hansъ birin basdъ əjə bir təhər,  
Sındъ aqaç, zəhməti oldu hədər.  
Gəzdi, dolandъ meşəni hər tərəf,  
Xejli aqaç sındırbъ etdi tələf.  
Gərdy ki, hec əjmə əjə bilməjir,  
Sonra gedib kəntlijə boylə dejir:  
«Bir işim aj qonşu dyşybdyr sənə,  
Sən tarb qandır səbəbin bir mənə.  
Mən meşədən xejli aqaç qırtışam,  
Istəmişəm əjməgə sındırtışam.»

## AJY VƏ ARYLAR.

Bir aýńıň dysdy jolu bir zaman,  
Bal arıssy «kəndisine» nagahan!  
Jýqdýý jeré «kəndini» dərhal aýý,  
Ta daqýdýb sonra jesin bal aýý.  
Agah olan ték arýlar haldan,  
Oldular aşifta bu əhvaldan.  
Ol aýńıň dəjməgə bil'ittifaq,  
Ejlədilər həmlə hərə bir sajaq.  
Gördy fənadsyr işinin axýry,  
Qacdy o saat aýý ordan geri.

## FIL VƏ ALABAS

Qrylovdan

Xəlqə kəstərməgə fili filban  
Kycədə gəzdirir idi hər jan  
Bəllidir fil bu əlkədə az olar  
O səbəbdən bizə tanınmaz olar  
Xəlq mat-mat tə'əcçyb ejləjərək  
Arqasından gedirdi əsnəjərək  
Bildi hardansa bülərən soraqyn  
Alabaş kəsdi dəstənin qabaqyn,  
Fili gərdykəd çumdu, qışqırda  
Uladý, basdý, hyrdi, hajxýrdý.  
Dedi toplan; a qonşu, aj alabaş!  
Etma rysvajsyýq bir azça javaş.  
Sənni fil ystynə mətyıldarsan?  
Baq əzyn a jazıq xıtgıldarsan!  
Əmma gər o neçə gedir sajmaz  
Sən hyrrırsən o hec məhəl qojmaz.  
Alabaş seilədi çavabında,  
Qanýram eh, eh onlarb mən də

Istə jalıñz mənə verən çyr'et  
Budur əlbəttə ondakъ halət  
Bejləçə dava etməzin hər vaqt  
Davakarlıqda tapşışam şehrət  
Qoj məni tə'rif ejləsin itlər  
Həm desinlər gərən çəmaətlər  
«Barəkallah qyvvətliçə alabaş  
Filin ystə əçəb gedir bir baş»

## BALQ, ƏRDƏK VƏ XƏRCƏNG

Qırılovdan

Bir balıq ərdək ilə bir xərcəng  
Bir zaman oldu yey həmahəng;  
Jyklyçə bir araba cəkmək ucyn,  
Əz jerindən onu dəbərtmək ucyn.  
Qoşulub cəkdilər iş nə qədər,  
Oldu zəhmətləri axırdı hədər.  
Araba getmədi əsla qabaqa,  
Dejəsən batış idı bir bataqa.  
Bəs nədən ətry bu iş myşkil idı,  
Jyk dejil, coq da aqyr, iyngyl idı.  
Ərdəgin mejli gəjə uemaq idı,  
Balıqçı qəsdi suja qacmaq idı.  
Gərci xərcəng də gyç etməkdə idı,  
Fikri hejfa geri getməkdə idı.  
Burda kim haqlı, myqəssir kimdir?  
Qoj onu bilsin o kim hakimdir.  
Bu qədər biz bilirik kim bu cihət  
Qalmış orda arababihərəkət.

## SAZANDALAR

Qırılovdan

Deçəl mejmun, colaq aјь, cəp keci,  
Bir ulaqa joldaş oldu hər ycy.  
Dört səslি�čə bir musiqi nəqməsi,  
Calmaqa həməhənk oldu çymlesi.  
Iki kamanca, iki tar tapdılar,  
Bir cəmənin ystə məçlis jadılar.  
Oturdular tərəb bəzmi qurdular,  
Mizrabı tara nə qədər vurdular.  
Syrtdy kamancaya aјь əllərin,  
Az qaldı ki, lap qopara tellərin,  
Hejfa ki, səqmadı tarın sədası,  
Uçalmadı kamancanın nəvası.  
Mejmun dedi: «Bir dajanıп qardaşlar!»  
Bu nev' ilə oturmazlar joldaşlar!  
Kaman calanlar yz-yzə otursun,  
Qoј tarcsılar qalqıb ajaqa dursun.  
Gəliz indi nəqməni başdan calaq,  
Daqa, daşa səhraja şuriş salaq».

Başladılar nəqməleri caldılar  
Jenə səs səqmadı hejran qaıdılar.  
Eşşək baqırdı: «Qardaşım! Toxta, dur;  
Mən dujmışan illətini baq budur:  
Bizim bəjlə oturmamız qələtəir,  
Çərgə ilə duraq o məsləhətdir».  
Tabe oldu tamamisi ulaqa,  
Amma jenə səs getmədi uzağı  
İştə jenə mynaqəşə başlandı,  
Oturmaq ystə sozləri uzandı.  
Bu əsnadə kecdi ordan bir bylbyl,  
Jalvardılar: «Sən et bizə təəmmiy!

Biz bir necə kamanca, tar tapmışıq,  
Burda bir işrat məçlisи japtışıq.  
Xahişimiz budur bir azça zəhmət,  
Cəkib, bizə oturmaq gəl ejrət».  
Bylbyl dedi: «Bunlar ilə kar aşmaz,  
Bu baş, qulaq kamancaya jaraşmaz.  
Musiqi bir zevq istəjir bu sən'et,  
Bir də gərək elmlə qablıjöt  
Sizdə ki, ioqdur bunlardan bir əsər,  
Boş jerə zəhmət cəkməjin myxtdəsər».

## IT VƏ KӨLGƏSI

Bir it aqzında bir symykłə səhər  
Su kənəgəndən ejləjirdi gyzər.  
Suda əz kelgəsin gəryb o zaman,  
Sandı bir ezzə itdir ol hejvan.  
Symygy atdı tez o bir janə,  
Suja vurdı əzyn hərisanə:  
O iti ta ki, qorquja salsın,  
Bəlkə aqzəndakı əti alsın.  
Tapmadı bir şej, oldu coq qəmgin,  
Həm itirdi nahaq jerə xərəgin.  
Kəlgəjə ujma, hirsy-qəflətdən.  
Ta əlin cəqmasın həqiqətdən.

## SƏRCƏ VƏ QЬRQЬ

Sərcəni bir qıraqı edərkən şikar  
Bir tələjə oldu qəzadan dyçar.  
Çutcy gəryb dutdu onu ol zaman,  
Qıraqı gəlib naləjə etdi fəqaz.  
Səjlədi: «Rəhm ejlə, məni qыl xylas,  
Iczilə səndən edirəm iłtimas.  
İstər idim avlamaqa sərcəni  
Sən nejə nahaq jerə dutdun məni,  
Verməmişəm mən ki, xəsarət sənə,  
Sən də dəxi vermə əzijət mənə».  
Çutcy dedi: «Briçə mənə qыl bəjan,  
Sərcə veribdirmi sənə bir ziyan?  
Qəsd eləmişdin nə ucun çalınna,  
Olmuş idin təşnə onun qalınna?»  
Çutcy baba beılə dejib qeiznak.  
Ejlədi ol qıraqınp ol dəm həlik.  
Xalq ilə hər kəs neçə rəftar edər,  
Haq onu ol dərdə giriftar edər.  
Jaxşılıqda jaxşır cəzalar alar,  
Pisligə həm dyrlı izalar alar.  
Sə'j elə əxlaqınp qыl xubtar,  
Xylqi-həsən sahıbb ol ej pesər.

## QARŞQA VƏ MILCƏK

Dedi bir gyn qarşqaja milçök:  
«Sən zirəksən və ja ki, mən zirək?  
Nerə mən istəsəm ucub gedərəm,  
Əzymə hər jeri juva edərəm.  
Hər xərək ystynə qonub jejərəm,  
Səndən artıq hynərlijəm dejərəm.  
Sən əgər dən gətirməgə gedəsən,  
Sənə myımkyn dejli fərar edəsən.  
Məni hər gah ki, qovsalar qacaram,  
Uemaqa onda qol-qanat acaram.  
Qanadılm vermiş ixtijar mənə  
Joqdır əsla qəmim nə var mənə?  
Xərəgimdir həmişə amadə,  
Kim jaşar mən kibi bu dynjadə?  
Xabgahılm həriry-dibadı,  
Mənzilim bəzmi-şahy-paşadı,  
Joqdur əsla nə hərmətin, nə jerin,  
Səjlə aja nədir sənin hynərin?»  
Dedi qarşqa: «Kəs daha səzyunu,  
Bəsdyr az tə'rif ejlə əz-əzyunu.

Jaj gyny jəqmajanda majehtəç,  
Qış olanda odur qalarsan aç.  
Cəkərəm jajda mən əgərci çəfa.  
Syrərəm qış zamanı lejik səfa»,  
İşdən ətry ki, getmədi tənbəl,  
Işinin axıry olar əngəl.  
Cəksə hər kim ki, bir qədər zəhmət,  
Olar əlbəttə aqibət rahət.

## BAQCA

Gəgərin, gəj cəmənlərim gəgərin,  
Synbylym, jasəmənlərim gəgərin.  
Acsyln, iqli gyllərim acsyln.  
Allı-əlvanlı gyllərim acsyln.  
Jetişin, mejvəciklərim jetişin,  
Saralın hejvaçqılarım jetişin  
Mənə bir sevgili qonaq gələçək.  
Gələçək, bilmirəm hacan gələçək,  
Gələçəkdir babam mənim jənəmta.  
Baqaçaq allı-gilly bostanıma.  
Gəzəçəkdir qədəm-qədəm baqımy.  
Gərəçəkdir yzymly cardaqımy.  
Dərəçək dadlı mejvələr jejəçək.  
Mənə min dəfə mərhəba dejəçək:  
— Maşaallah nə jaxş qabilsən,  
Baçcabanlıqda xejli kamilsən.  
Daraçıb su verib çalaqlamışsan,  
Şaxtadan qışa jaxş saqlamışsan.

## AJЬ VƏ ŞIR

Əlbir olub bir ajь bir şir ilə,  
Avladılar davşanlı tədbir ilə.  
Olmadılar razı onu bəlməgə.  
Çıqdı iş axır əlyb-əldyrəməgə.  
Cejnədilər, dişlədilər, diddilər,  
Bir-birini al qana qərq etdilər.  
Əzlərini taqəfdən saldılar,  
Hər biri bir səmtə dyşyb qaldılar.  
Tylyk uzaqdan gəryb ol haləti,  
Bildi ki, ioq hec birinin taqəti.  
Gəldi getyrdy avъ etdi fərar,  
Həsrət ilə baqdı daňıça bular.

## OT BICINI

Gəg cəmənin ətri dutub hər ieri.  
Culqalajyb daq, dərəni celləri.  
Əldə bicinci daraqyb səf-bə-səf,  
Ot darajılar qarşalar hər tərəf.  
Ot qurusun burda jəqarlar sə!ə,  
Jaş otu bir janda sərərlər hələ.  
Kəntlilər əllərdə təmamən jaba.  
Arabaja otu jəqarlar qaba.  
Arabaja ot qalanar, daq olar,  
Kəntlilərin onda kefi caq olar.  
Arabaja at qosulub gəzləjir,  
Sankə qaxılmış jerə tərpənməjir.  
Əjmə kibi saqlamış ajaqların,  
Sallajyb hər iki qulaqların.

## V

## NEFT FANTANİ

Əsli erməniçədən əxz və  
iqtibas edilmişdir.

## BİR MƏÇLİSLİ QOMEDIYA

## MƏÇLIS ƏHLİ

Bəjbalı—qara saqqal, Avropa səbkində upravljajuşci. 30 yaşında.

Əhməd Məhəmməd oğlu—vişqa sahbbə 50 yaşında.

Mirzə — 20 yaşında  
Fəhlələr.

Safaqat.

Əli Şəfi —pirkeşik—25 yaşında.  
Xan Sənəm—40 yaşında.

«Bu nədir?... Bu qədər də piy işlənər. Piy jeirişiniz nədəyr?!» Carə nədir. Nə etməli? Xah-nəxah hirsini saqlajırsan; işi salırsan zarafata, dejırsən:

— A ənəm! A gəzim! Biz sıçan dejilik, piy jejək. Bir dəqiqə də rəhatlılıqımız, dinçliğimiz işqdır; istəjirən bir kitab oqumaq, bir də gərdyn mirzalar, fəhlələr: Aqa! Zalonqa dyşdy qoju-nun icinə. Aqa! Paravojun topqassı şışib; aqa! Oçaq karastılarbı səndərbə, saldbı qujunur; icinə (bu vaqt bir səs eşidilir.)

#### Ikinçi gəliş

(Əli Şəfi gəlir)

Ə l i s ə f i—Bu nə səsdir?

B ə j b a l a—Ej oqlan! Bağırdan sən gəlirsən məndən niyə soruştursan?

Ə l i s ə f i—Mən elə bilirəm buradan gəlir (Əli Şəfi gedir).

B ə j b a l a—(jalınpəz) hə! Bu da mənim pırkeşigim!... (başınbı silkələjir).

#### Ücüncü gəliş

(Mirza ara qarşıdan gəlir və dajaňır.)

M i r z a—Çənab upravljajuşcu! Qorqma! Bu gurultu fantanın pilətəsinin səsidir. Arabanın icindən jerə salanda səs elədi.

Məclis vəqe olur Balaxanı kəndində soi təraf-də qarşalar, jazb stolu. Altında zənbil, ystydə ka-qız, qələm, myrəkkəb qabə, cotqa, bir telefon aparatı bir də Balaxanı nəqsəsi və bir necə stillar.

#### Birinci gəliş

B ə j b a l a

(jalınpəz gəzir)

Parizin vəstavqasında bizim bu daqıqlış Balaxanı elə jaxşır gərynr ki, daha nə dejəsən. O vəqtə yrəgimdə qojdum ki, həcan Bakıja get-səm hər nev' ilə olsa Balaxanada əzymə bir qul-luq tərəym... Elə də oldu: iş də rast gətiirdi, qul-luq da tapdım; indi bu Balaxana qara nəftin, paş-sıqın, tystynyn, hisin, passın icində adam neçə jaşaşın? Coq da adam upravljajuşcudur! Əzym də mat qalmaşam ki, nə ucun bu adı mənə qujrıq baqlajırlar. (təəccübə.) upravljajuşcu! Döqrusu şəhər qontorlarınyı lap aicaq nəkəri bizdən jaxşır dolanır. Bunlar kecər, gedər, hamılsından bətər odur ki, gyndə bir dəfə qontorec gəlib dejir:

Bəjbala—Ağsaq olasən, ağ olasən saq.

Mirza—Aqa, mən saqı dejiləm, mən Mirzajam.

Saqı mənim anatımlı qardaşının bibisi nəvəsinin oğludur. Indi burada dejil, kəndə gedib.

Bəjbala—Jaxşın coq jaxşın daha bəşdir, üzün myşərrəf eləmə; get, Əli Şəfi də arabasçının pulunu versin, jola salsaq.

Mirza—Baş ystə (bu vaqt telefon zəng vurur.) Telefon izvon ejləjir, aqa!

Bəjbala—Jaxşın! Gəryrsən ki, telefonun səsin mən eşidirəm (əz-əzynə) burada gərək mən tyrkə danışmaq da jaddan cəqardam. Gərək rusça danışsaq, javaş-javaş gərək tat dilini də əjrənəm. Bir də bu jazzıqlar tyrk dili bilməjirlər ki, nə etməli (Mirzaja) hə? Nejə dajanımsan Mirza! Jenə bir dərdin var joqsa?

Mirza—Aqa upravljajuşcu! Əgər o cətverti nomer fantan eləsə, mənim donluqumu artırsanım, ja joq?

Bəjbala—Neçə joq, əlbəttə artıraçaqam. Hə; sonra daha nə qulluqun var? Axır sənə söz dedim, getsənə işinə (jenə telefon zəng vurur.)

Mirza—Hec nə. Telefon izvonit ejləjir.

Bəjbala—Eşidirəm çanım, get dalia (Mirza cəqər).

Dərdynçy gəliş  
(Əli Şəfi gəlir)

Bəjbala—(Gəlir telefonu gətyyrir qulaqına dutub danışır). Promisla qaspadına Mamedova, hə mənəm, Bəjbala. Salam əlejkyim, sabahınpız xejr ənənə Əhməd Aqa, dərdynçy nəmrə bejyk umud verir. Fantan gəzləjirik, beşinci nəmrədə də işimiz jaxşırıb. Dynəndən bəri orada balta sənib qalıbdır.

Bəli! Coqdan dutmuşaq, cəkirik, iki dyiyim gəlib ikinçi zalonqanı cəqartmışq. Geçəni səhər olunca cəlşətmişq; amma o şəhərib balta cəqmədə, qaldıqojumun içində; amma zərər joqdur, jenə cəqardarlıq (bir az da-ha diqqətlə dinləjir.)

Neçə? Qonşunun raxıllıqdan ləp baqrıv catlağı. (burnunun altında mətyıldajır.) onlar da jyz əlli səkkiz sazındadırlar; mənim qorqum ondadır ki, olmaja bizimki ilə onlarınpı da ejni mənbə'dən, bir gəzdən olmuş ola; sonra bizim neft də oradan gedə; arxajın olun. Neçə ki, bir parca qəndin ystynə milcək qonar, o çyr də fəhlələr dərdynçy nəmrənin ystydə işləjirlər; daha neçə ola bilər ki, adamıq da coq eləjek, xarç da az olsun (otboj verir). Başınpıza nə gəlsin, sizin... nə dejiim?!

— Sezymy aqzymba jaňımsyňq qojudu getdi (saata baqyr). Saat yedyr, hələ mən dinçelməmişəm. Hə nə var Əli Şəfi?

Əli Şəfi — Fantanын qaraqynıň getyrdym.

Bəjbala — Sonra?

Əli Şəfi — Mən istejirəm bir söz demək.

Bəjbala — Oho! Demək?! (tərəfə: jaxşy danyşır). Bujur, de gerym, mən də istejirəm qulaq asmaq (tərəfə): dinləmək jerinə qulaq asmaq! (Qulaqynıň dutur)

Əli Şəfi — Dejirəm ki, axyr biz də adamıňq, adam balasıyıňq; bir jeməg-icməgə də maçaňmız joqdur. Arvat joq, uşaqlar joq, ana joq, bacı joq.... Təvəqqə eləjirəm ki, bizim yeyn bir vaqt qojaşyňz ki, hacaq iejək, hacaq icək?

Bəjbala — Pək ejii, coq gəzəl səzdyr. Get əzizim nə vaqt jemək istejirsən je, nə vaqt icmək istejirsən ic.

Əli Şəfi — Neçə bujurduñ, anlamadım?

Bəjbala — Bilirəm o sənin az əqlin ilə bū myşkil fəlsəfəni anlamazsan?

Əli Şəfi :— Elədir.

Bəjbala — (Əzy-əzy ilə tərəfə: jaňi ki, anladı) Başqa qulluq?

Əli Şəfi — Başqa şej joqdur. Mən istejirəm cıvımtı.

Bəjbala — Nə yeyn?

Əli Şəfi — Donluqum azdır. Odur indi fantan olaçaq, sən mənim donluqumu artırmayırsan; doqrusu mən bu donluq ilə dajanmaram.

Bəjbala — Qardaş! Hələ hec zad joqdur. Indi ajaqlarınızı juqară nərdibana qoymusunuz. A jaňıq, hara gedəçəksən? Kim sənə artıq vərəçək?

Əli Şəfi — Mobilə...

Bəjbala — Kim.

Əli Şəfi — Mobil! Mobil; ye il onun janında da dajanıňşam.

Bəjbala — Aj ybyn aq olsun. Hələ ye il janında olmusan adıňı bilməjirsən...

Əli Şəfi — Elədir də...

Bəjbala — Budur. Səzyn çavabında da belə dejirsən; amma onu unutmusan ki, onların janında gərək rusça jaňı-pozu biləsən.

Əli Şəfi — Neçə ki, bilməjirəm. Əlbettə bilirəm. Hələ ondan başqa jenə qejri jerlərdə də xidmət etmişəm.

Bəjbala — Sələ gerym daha nərədə qulluq etmisən?

Əli Şəfi — Cornı şorodun pristavınyň janında; onun lap gəzynyn ńışqı idim.

Bəjbala — De gorym, bu jalalılar əzyndən qayıtyrsan? Joqsa əjrənmışsən?

Əli Şəfi — İncəmalıñ janında, Pantaljon həkiminin janında; vallah, billah!

Bəjbala—Pantalion kiñdir?

Əli Şəfi—Nə bilim, bir böyük dyr (bir az daja-nır) indi nə dejirsən? Odur şykyr allaha ki, indi fantandır; mənsiz nə qayıtaqsañız?

Bəjbala—Əlbəttə sənsiz böyük iş olmaz.

Əli Şəfi—bəs!....

Bəjbala—De gorym rusça bilirsənmى?

Əli Şəfi—Neçə bilməjirəm (çibindən kaçqız cıqardır) budur proşına jazmışam.

Bəjbala—Gorym (alır baqır) oho ərizədir!

Əli Şəfi—Joq proşinadır.

Bəjbala—Təfavyty joqdur, birdir (oqujür). Jejo Beloqorodu qaspada Mobil, Əli Şəfi Qurbanovdan proşinadır, Vot moy xətt. (Bəjbala gylyr), pozalista mine piranmit izdelaj, mən zalovanı petsat rubli mesjatsı, maja imejəta prikeşik. Izdanşık psjerona.

Bəjbala—Aj oğul, sən bu dili harada oğrenmişən?

Əli Şəfi—Bizim məktəbdə.

Bəjbala—Coq jaxşır, mən bunu gəndərərəm bızmı qəzetlərə...

Əli Şəfi—Hələ bu cornavajdır. Bəlkə billavrıñ da gərəsan.

Bəjbala—Bu da jaxşdır. Birçə get bizini nəççər Irəfi caqır buraja.

Əli Şəfi—Aqa! Mən Irəfi neçə caqıryım? Irəfin ki, çanıq joqdur.

Bəjbala—Sən hansı Irəfi dejirsən? Ada, mən dylgər Irəfi dejirəm ej....

Əli Şəfi—Elə mən də dylgər qayıran Irəfi dejirəm: də.

Bəjbala—Ada, mən dejən mysəlmandı ej... Er-məni dejil.

Əli Şəfi—Aj aqa! Irəfin də erməni mysəlmənə olar? Irəfə evlərdə kasa boşqab dyzərlər.

Bəjbala—A çanlım sən məni lap darıxdaşın, get bizim qonşu bazar dylgəri caqır.

Əli Şəfi—O tırjəki dylgəri dejirsən? O ki, araqınpıñ vaqtı gələndə səkdar it kibi əsir; onu dejirsən?

Bəjbala—Hə onu dejirəm. Aj, Irəf dejil, bəs nadır? Amma bizlərdə də qəribə-qəribə adlar var ha... Irəf, taqca-boqca, Aqabala, Aqa Baba, Durdu, Quhı, Bala Qulu...

Əli Şəfi—Nə qayıraq, biz qojmatışq ki, mama qojan addır; biz oqujanda qojuruq. Aj Xəlil, Essək Qəni, Qojun Həsən, nə bilim. Hə Irəf odur vişqanıñ yстыndə kəlləcərx qojur. Sənin başıñ ucyn Mobilin pirkəşigi gərdy lap ma'təl qaldı, dyz getdi, mən iki manat da söz vermişəm ki artıq verim.

Bəjbala—Aj coq saq ol! Həmişə mənim tərəfimi saqla: mən dejənə əməl eləsan, axırdı adam olarsan; imdi mən gedim bir az dincəlim. Əgər gəlib soruşan olsa, dejərsən, iş ystyndə getdi (Bəjbala gedir).

### Beşinci gəliş

Ə l i S e f i—(jalınpız) Hə dərə xəlvət tylky bəj: o bəj də mənəm (oturur upravljajuşçinin jerində, bir qələm də getyryr, elə gestərir ki, jazyr). Amma bu upravljajuşci kibi adam joqdur. Doqrudur dili bir az zujaddır, açıdır, amma yrəgi safdır. Ax, buraq o dərdynçy nəmrə fantan eləsin, donluqum qıraq manat olsun; vaj hec dərdim olmaz. Aj kepək oqlunun qələmi (çəzzər), biz də upravljajuşci olaq, burada oturaq, amma neçə upravljajuşci olaram! Bujurğam basaram, kəsərəm, qışsqıram, cıqıragam, onu-bunu sejərəm, uşaqların hamışlıq qamçılıq alına salaram, bijar apararam, (qorqaraq); a, birdən sonra məni atalar ha!.... (o vaqt telefon zəngi caşınyıq). Nə oladıb bu zəngi vuran xozejin olaidb. Ona bir para sozlər xəbər verərdim. Olardım gəzynyn łyşyəv; sonra bu upravljajuşcini alardım avşıtyınlı icinə mum kibi jumşaldar idim (təməllıkanə bir halət ilə danışır). Aqa sənsən? Ixtvo aparat, ixtvo? Hej aqa! Aqa! Sizsiniz? Odur jatıb nə bilim?! Bir-iki saat olar ki. jatıb; elədir, doqrudur; həmişə oturur, telefon ilə danışır, jenə jəqylyr, jatır. Sənin hec xəbərin joqdur. Əgər biz olmajaq, buraň o allah haqqı lap talan elər; nə? Kim? Kim-sən! Eşşək sənin aqandır (əz-əzynə). Mən də elə bildim ki, aqadırg... Itil çəhənnəm ol,

qırışmal!... Ada, bəlkə xozejin imiş! Hər nə isə kecər gedər.

Jalan-palan bir təhər dyzəldərik. (Oturur Bəjbalanın jerində).

### Altıncı gəliş

(Safaqat gəlir qarşın bərk aşıq və papax ilə daxil olur)

S a f a q a t—Aqa, Sabahın xejir.

Ə l i S e f i—Pəhə, qorqduñ ki, evi daqıltışın oqlu! Cort iznajet!... (Əlini şalvar çibinə qojuv və təkəbbyrlə danışır). Paraçın getyr, qarşın ərt (əzynə gylir).

S a f a q a t—Baqışlaçınpız, mən upravljajuşcini istəjirəm.

Ə l i S e f i—Sənin ilə danışsandır. Jə'ni ki, biz olurraq. Nə ərzin var? De!

S a f a q a t—(iki əlini dəşynə qojuv baş vurur). Salam əlejkym (bir də baş vurur). Salam əlejkym!

Ə l i S e f i—Aj əlejkəsəlam, maşallah mə'rifətlı oqlan! geryunyr ki, girib cıqan adama oxşajırsan.

S a f a q a t—Aqa! Eşitmişəm fantanınpız var, mənə bir jer verin.

Ə l i S e f i—Gorym əlindən nə gəlir, ha de gorym?

S a f a q a t—Sykanç,

Əli Şəfi—Iznacit tartajıcıq; odur ki, jə'nı mursuman dili ilə neft cıqardançır (durur gəzir) xarçın səndən zalovanıb nə qədər pazdravit ejləjek?

Safaqat—Bir aj işlajım, gərərsiniz də...

Əli Şəfi—Elə isə, mə'rifətli danışırsan.

Safaqat—Mən də qədir bilən adamın janında qulluq etmək istəjirəm.

Əli Şəfi—O halda jaxşın nəqşin gətirdi. Hə, sej-lə gərym, jeddi eşşəgin arpasıñ bələ bilirsənmı?

Safaqat—Nejə bilməjirəm (Əli Şəfi qələm gətyrrir, bir sej jazır.)

Əli Şəfi—Adıñ nədir.

Safaqat—Nəkərin Şəfaqat.

Əli Şəfi—Mysəlmansan, joqsa erməni?

Safaqat—Vaj, nejə erməni olum, mysəlmən.

Əli Şəfi—Hec zərər ioqdur. Familjan nədir?

Safaqat—Qanpanof.

Əli Şəfi—Hə indi bildim. Atana rəhmət; dyzəldi; sizin kəndinizdə molla—var? (Jenə jazır).

Safaqat—Ha, əlbət ki...

Əli Şəfi—Musurmanduru, ja erməni?

Safaqat—Dazdanja eləson nejə olmaz?

Əli Şəfi—Axb mili moj mən bir jazan, pozan adamam. Amina Şəfaqat Qanpanov musurmanı adı hec tətbiñ kitabında da germəmişəm. Mu-

surmanıñ adı olar: Bejyk Aqa, Əli Baba, məsləhədi Tariqulu, karbalajı Sizimqulu, joqsa Şafaqat?...

Safaqat—(Onun söyüñ kəsir) Ada! Noxanlı Xançanıñ oqlu Əli Şəfi! nə uzun danışırsan? elə bilirsən, səni tanrımağıram? Dabbaqxanada genyny tanrıyağıram. Daha uzun myşərrəf eləmə. Al bu iki manatın pravljajuciј de, mənə bir jer versin.

Əli Şəfi (tərəfə)—Oldu qutardı.

Safaqat (verir)—Al soq gezynə (Şəfaqat gedir).

### Jeddinçi gəliş

Əli Şəfi—Gərdynyz, nə çiyvəllaqъ adam idı? Amina fantan ki, javıqlaşsb gəlirim artıb ha... (Aquşqadan qalqıb ʃaqqıtyr), Mirza, Mirza, Mirza!...

Mirza (xarıçdən)—Nə dejirsən?!

Əli Şəfi—Ada mənim o qoltuq bajazımyň gətir bura. Mirza Çanıñ nimdərinin altındadır.

Mirza (jenə xarıçdən)—Nə yeyn? Nəkərinəm? It hambalıq dejiləm ki...

Əli Şəfi—Ada! Gəzymə jaxşın baq, məni tanrıyaşsanıb? Bunun aqzınpa-burnuna baq...

Mirza (jenə xarıçdən)—Ha, daha bəsdir, az danış.

Əli Şəfi (əz-əzyynə)—Çanıñ bizim bu musurmanıñ işi lap təəççyblydyr! Bunlar bir-birinin

ајағынъ сәкмәгө, pisligini istемәгә лап һевәс edirlär. Аңдан оlyrdy, гөтирудим vedrәciliğе qojdum, инди мәни дә бәjөнмир. Az qalыр ki, loqalығындан partlasып: sorusсаныз ki, нә qәdәr rişvәт алдын? Нес нә? Vur, dut (barmaqы ilә gөstәrir) iki abbasы.

Sәkkizинчи гәлиш  
(Әli Sәfi vә Mirza)

(Mirza ortalық қарыдан гәлір vә  
iki kitab verir)

Mirza—Mirza Ҫапын nimdәrinin altында imis,  
joqdur, bunlarъ da cəlləgin ystydәn getүргүм.

Әli Sәfi—Aj evi daqылыш, bu bajazdьr. Bu ki,  
Tatъverdinin gezәl kitabыдьr (oqujur). Aj da-  
laj, dalaj, dalaj...

Jyz fikry-xәjal ejlәjirәm gөnlүm асымыр.

Qыssә mәhy-sal ejlәjirәm gөnlүm асымыр.

Mirza—Nejә gөnlүn асымайыр? Budur dөrdүңү  
nөмрә fantan elәjir, onda yrәgin асылар. Indidен  
hәлә bir nәfәr musurman mәnә ajda бes ma-  
nat verir ki, onun qanалына neft buraqым.

Әli Sәfi—Oho! Olmaja ki, mәnsiz iş dutasan ha!  
(sonra o biri kitaba бағыр). Oho! Bu nәdir,  
Orъlovun basыларъ.

Mirza—Bilmәjirәm nәdir, мән oqumamışam.

Әli Sәfi—Odur, oqumamışsan ki, o gynә qal-  
mışsan da!

Mirza—Sәn ki, oqumussan gөryryk elә farzezən  
gynә сыймышсан?

Әli Sәfi—Anlamajыrsan, sәnә nә dejirәm (oqu-  
jur):

Кәртет. Пряказниц мәртишька, ешак кячи  
да тапдилар мишиш, заатдеиель кәртет. Апар-  
дилар ноты алты балты ики скрипка отурдилар  
под липка вурдурум смички пилинит сувет.

Яваш кардашим кричит мәртишька, санин  
мишка басым отур каршида альты, маним про-  
тив втор, бурда айнар лес и гор. Апиат кри-  
чит ешак, маним вар секрет, когда джаркина  
отурум. Апиат гамзум зулдулар, вурулар и  
соловей прилетел. Мәртишька саним деир, апар  
бир saat терпений. Чтоб онин решит саман  
мений. Соловей деир, истуфай да! Ешак мәр-  
тишька кячи де тапдилар мишиш.

Mirza—Nә uzun qulaqтышъ dәnk ejlәdin soi-  
lә gөrәk nә dejir o?

Әli Sәfi—Dejir ki: Nadinçi mejmун, еssәk, kәci  
tapdylar. Bir аյып qvartet calmaqa.

Mirza (onun sөzyny kәsir vә tәmәsxyranы)—  
Pof!!! pof!!! Bu nә әхмәq сөzlәrdir, hajы  
dejil bizim Kөllөdәmәnә kitabы?!... Ho, jaxш.,  
jaxшь bizim upravljaiuisci nәrdivanә mәrdivәn  
dejir a!

Әli Sәfi—Pәh, sәn onu dejirsәn, xәberin joq-  
dur, dylgәr Irәfә dә naççar dejir (gylyrlar).  
Aha! birdәn Bejbala esidәr ha!

Mirza—Bir də de, gərym nə dejir?

Əli Şəfi—A hejvan, bizi biabыr edirsən, cıq buradan, çəhənnəm ol!

Mirza—Oho, oho, oho!

Əli Şəfi—Tərs sillə gələr ha! Cıq buradan, cıq!

Mirza—javaş, javaş; oho, oho!

Əli Şəfi—Məni tanrıyırsanım? Gəzyny sil, məni əməlli tanı!

Mirza—Neçə məgər, joqsa moqrusən, qələ bəjissən, nə cıq, cıq dejirsən. Hava jələməmişəm ki, iki abbasə saq olsun, iki abbas.

Əli Şəfi—Eh, sənin iki abbasən başına deisin. Al itil, açlı başımdan (ikisi də gedirlər).

### Doqquzunçu gəliş

Bəjbala (gəlir)—Bu nə səs idi, qoymadılar bir az jatım, dinçəlim, Əli Şəfi gətəsən ʃansı çəhənnəmə getdi. Amma mən bunun xatırıñı coq istəjirəm: jaxşır qulluqbaz, vəfələr adamdır. Məhəmmədovun janında məni tə'rif edə edə lap gəgə cıqardıb.

Xan Sənəm (daxil olur)—Bəjbala senən?

Bəjbala—Bəli! Baçlı mənəm. Nə qulluqunuz var?

Xan Sənəm (gəlir lap Bəjbalañın uzyynə baqış və saqqalıñdan jarpışır).—A saqqalıñ aqarşın, bu mənim işaqıñ nə usun cıqartısan?

Bəjbala—(əz-əzynə)—Nataraz arvaddıb ha! Hec xarrat bazarıñdan kecməjib! (Xan Sənəmə xitabən). Sənin işaqın kimdir baç?

Xan Sənəm—Kim olaçaq, Mirza!

Bəjbala—Nə Mirza?

Xan Sənəm—Iki il idi burada qulluqda idi. Dynən bir, bu gyn iki gəldin-gəlmədin işaqıñı cıqartdıb, qojsun avara, sənə nə jaimarlıq etmişdi? Fajda verməz, təzə gəlmisən axı... Təhər-təhrynə baq bunun; adama oqşamaz... (barmaq ilə hədələjir). Budur mən gedirəm şəhərə işaqıñı gəndərəcəgəm gəlsin.

Bəjbala—(əz-əzynə)—biz də dejirik ki, mysəlman arvatlarında qocaqlıq joqdur, bunlar da? (Xan Sənəmə xitabən) a baç! Bujurursan? Joqsa xahiş edirsən?

Xan Sənəm—Əlbəttə xahiş edirəm, təvəqqə edirəm, Bəjbala aqa! Dedigim budur ki, bir təhər jola gedir; biz də axı mysəlmənəq, adamıq, qərib əlkədən gəlmüşik; eżgənin janında uzymyzın suju təkyləməsin; biz də axı bir oçaqıq; joqsa məni tanrımajırsan? Mən kərbalaјı Məşədi Haçyıñın işaqalarınyı anasıjam, kecən il qaban avına gedəndə avda əldy; daş dyşsyn fələkin başına, joqsa mən hara, Balaxana hara? Aqdam mahalı hara? Bura hara?!

**B a j b a l a**—Ejbi joqdur, de, gəlsin; allah qoisa fantanlarımız atar, bir işə qojaşır.

**X a n S ə n ə m**—Coq saq olasan, allah sənə əmyr versin, (stolun ystynə bir çyt çorab qojub dejir) bu da sənin peşkəsin.

**Ə l i Ş ə f i** (gəlir)—Aqa! Qanatъ gətirdilər, amma jaxşır dejil, cyrymyşdyr. Əzynyz baqışlız jaxşır olar (Bəjbala gedir).

### Onunçu gəliş

**X a n S ə n ə m** (əz-əzynə)—Aj oqlan bu Bəjbala Tykəzban xan baçınıñ baçsın oğlu dejil, joqsa Tubu Nisanıñ qardaşy oqludur (Əli Şəfi bunu gərməjir, gəlir telefonun janına zəng (vurur). Buj, bismillah bu nədir? (jenə zəng vurulur); aj balam bu şejtandır nədir? (jenə zəng vurulur). Vaj dədəm sənə qurban Əli Şəfi buna baqşır, Xan Sənəm qorqur, gedir, onun janında durur).

**Ə l i Ş ə f i**—Aj baçşı! Nejə belə gizlənirsən?

**X a n S ə n ə m**—Allah amandır, bu şejtandır nədir? A balam əgər mysəlmansan allah xatirinə daha məni qorqutma, danış gərək sözün nədir?

**Ə l i Ş ə f i**—Aj baçşı! Şəjtan kimdir?

**X a n S ə n ə m**—A balam! Ədymy quşdum ki, bir danış gərək nə təhər adamsan?

**Ə l i Ş ə f i**—kim ilə danışırsan! Aj arvat. (Gylır). Ha. ha. ha... bah telefonu dejirsən; adam da

balaça zəngdən qorqar? Qorqma baçşı, qorqma! Bu bir məzəli maşındır, gəl gestərim, bir gər bu nə çyr şejdir.

**X a n S ə n ə m**—Joq, qorquram, a bala!

**Ə l i Ş ə f i**—A baçşı «sijiredenite» elijənlər hamıbsı arvatdır. Nədəndir sən qorqursan, olar joq, jaçın gəl, baq, gedərsən kəntdə səlibəf edərsən, hamı mat qalar; bir baq, gər bunun icində ildətgüm var!

**X a n S ə n ə m**—joq, mən qorquram istəməjirəm.

**Ə l i Ş ə f i**—A baçşım, mən jekəlikdə kişi sənini janında, nejə qorqursan, nədən qorqursan? Mən budur zəngi vuraram (zəngi vurur) mad-mozel dejir, ja'ni arvat dejir (arvat səsi ilə) sentralıms. Mən dejəcəgəm sijiredenite pazar-lusta kislotni raqoto Frakul Hurvic Birnataqov, indi hazırdır. Zəngi vurdum danışaçaqlar.

**X a n S ə n ə m**—Siz axıb rus dili ilə danışırsınız, mən ki, bilməjirəm.

**Ə l i Ş ə f i**—Axıb sənin xəbərin joqdur. İstəjirsən, lap moltanı dili ilə danışım. Bir baq (danışır): ixto aparat, zırğır sənsən, qıvrıqsanım? Iz-des adın qarabaqski madam jest; danışmaq istəjirsənmi? (Xan Sənəmə dejir) gəl, getyr, qulaqına dut, həm eşit, həm danış.

**X a n S ə n ə m** (danışır)—Kimsən? Xan Sənəm! Nə dejirsən? (Telefonu atır) ala, ala, vuj, lova dýşəsiniz. Kylym onun başına...

Ə l i Ş ə f i—(Gyljr) Ai baçy, nə dedi?

X a n S ə n ə m—Hec nə, kylym onun başnya!

### On birinci gəliş

Ə l i Ş ə f i—Xan Sənəm (Məhəmmədov orta qapıdan gəlir)

M ə h ə m m ə d o v—Bu kimdir? (Əli Şəfi qorqur)

Ə l i Ş ə f i—Amandır, bibimdir (sonra) Mirzanyň  
baçsasbdyr, Ibadyn xalasbdyr...

M ə h ə m m ə d o v—Hə, dört adamsınız imis,  
bəs o biriləri hanı?

Ə l i Ş ə f i—(Javaşça Xan Sənəmə) İşin varsa  
de (Əli Şəfi gedir).

M ə h ə m m ə d o v (Xan Sənəmdən soruşur)—Ai  
arvat ərin burada işləjir?

X a n S ə n ə m—(Başyň silkələjir).

M ə h ə m m ə d o v—Oqlun burada işləjir?

X a n S ə n ə m—(Başy ilə hə dejir).

M ə h ə m m ə d o v—Necə oqlun var?

X a n S ə n ə m—(Barmaqy ilə gestərir 5 və gedir.  
Telefonun zəngi vurulur. Məhəmmədov ja-  
qыn gəlir və danışsın).

M ə h ə m m ə d o v—Kimsən? Əli Şəfi? Nə dejir-  
sən? Nə madam? Itil telefondan, haramzada,  
bir də bizim promysla ilə danışma. Sən də  
əhəmişsən. Əli Şəfi də (jenə dinləjir). Sənə dejirəm,  
kəs səsini (telefonu qoşur jerə). Siz al-  
lahı hec myryvvətdir, insafdar! Bunu allah

getyrərmi? İşi qoşular gər telefon ilə nə biç-  
lik, haramzadalar cəqardırlar. Mənə də dejir-  
lər ki, fantan var, fantan var; mən də şəhər-  
dən fajtona minib jorta-jiyirə gəlmisəm, go-  
ryym nə var; hec zad. Bir ətək pul tokmuşsun,  
bunlara baq, burada qart ojnayırlar. Geçə jat-  
dəqlər bəs dejil, gyndyz də jatırlar; nə bə-  
iyk, nə kicik. Məh də dejirəm ezygymdə fan-  
talıbm var, fantalıbm.

### On ikinci gəliş

(Bəjbala, Əli Şəfi, Məhəmmədov)

B ə j b a l a—Ada, Əli Şəfi, Əhməd Aqaja kim de-  
jibdir, fantan var?

Ə l i Ş ə f i—Vallah hec manım xəbərim joqdur.  
Mən deməmişəm.

M ə h ə m m ə d o v—Jalan demə; eşşək; sən dejil  
idin telefonda məgər, sonra da dedin ki, eşşək  
qardaşındır?

Ə l i Ş ə f i—O, telefon jaxşy danışmajıbdır;  
xarabdır; mən elə bildim ki, danışan Mirza-  
nyň qardaşdır. Dedim: qardaşın iştəkdir.  
Jə'ni coq işləjən adamdır; işləməkdən jorul-  
mağır. Telefonda cıqıb eşşək qardaşındır.

M ə h ə m m ə d o v—Sən dedin axır fantan vu-  
rur.

Ə l i Ş ə f i—Mən demişəm. Mantaşovun fantals  
vurur.

Mə hə m m ə d o v (onun səzyny kəsir.) Kəs səsini əhməqin birisi, nə böyük var, nə kiçik. Evimi jəqqınpəz; uzun elə pul ver, pul; bu nədir? Kəndir; bu nədir? Dəmir; bu nədir? Torba; bu nədir? Şalman; bu nədir? Taxta, bu nədir? Maşın, A kişi, belə də mysəlmansıq olar? Evin jəqəldə. Hec məgər allahınbz joqdur? Birisi baltanı qujuda sındırıb. o birisi zalonqanı cəqarda bilməjir.

Bəjbala—Əhməd Aqa, Bir az həvsələ ediniz, darəxmajınpəz sykyr allaha işimiz jaxş gedir. Məhəmmədov—A kişi! On iki ildir mən həvəslə edirəm, aj evi jəxlyıtışın oqlu! Daha bəs dejil?

Əli Səfi—(Bəjbala xitabən) Indi nə bujurursan, o Safaqat bir jaxş sykancıdər; məndən olsa elə eləjək ki, o əlimizdən cəqmasın; odur qojuşam zalonqanı cəqarsın.

Bəjbala—Qujudan hec əsər, əlamət varını. Neft gərynyrmış?

Əli Səfi—Coq...

Məhəmmədov—(Bəjbala xitabən) Siz bunun səzyny adam səzy hesab edirsınız. Bu ki, hejvandır...

Bəjbala—Nə eləjim? O birləri də onun tajıdər. Nə tafavyty var?

Məhəmmədov—(ibarə ilə) Şu qotur hərif zati—alılrinin əlejhində bana bir coq ixtəratda

bulunub da dejir idi ki, əksər geçələr qumarbazlıqla imrari-vaqt edir.

Bəjbala—(Soruşur) Jə'nı bu eşşək demişmi? Mə hə m m ə d o v—Əvət, su eşşək hərif dejir. Bytyn gýndyzlər juqudan qalqmajır.

Bəjbala—Əcajib! Jə'nı bu hejvan hərif demişdir?

Əli Səfi—Hələ elə bilirsiniz ki, biz eşşəgik, həc başa dysmyryk nə danışsınınpəz. Doqrudur, Safaqat elə bir az da qart ojnajandır. Gündüz də bir qədər jatır, amma onu mən əlimdə mum kibi jumşaldaram.

Məhəmmədov—(Əli Səfi) Itil buradan əhməq (Əli Səfi gedir).

Bəjbala—Zənnimcə o mənim əlejhimə danışmaz.

On yeynçy gəlis

(Bəjbala və Məhəmmədov)

Mirza—(Daxil olur Məhəmmədova xitabən). Aqa gəzyn ajdyn ftoroj nəmrənin baltasını cəqartdım.

Məhəmmədov—Oj ... sykyr allaha, sykyr allaha,

Safaqat—Aqa! Gəzyn ajdyn pervi nəmrəni zalonqasını cəqartdım.

Mə hə m m ə d o v—Coq jaxş, coq jaxş (Əli Səfi bir coq fəhlələr ilə gəlir).

Əli Şəfi—Aqa gəzyn ajdən, müştuluqumu ver,  
fantal vardu.

Bəj bala—Dədim ki, Əhməd Aqa, bu Balaxanıda  
gərək həvsələ edəsən (Əli Şəfi ojnayırt, fəndəq-  
ca calır) müştuluqumu ver aqa! Müştuluqu-  
mu ver.

Məhəmmədov—Şykyr allaha, şykyr allaha,  
(xarıçdə səs-kyj eşidilir, Bəjbala durur gedir,  
fəhlələrə dejir) kyrəkləri getyryن, daňmça  
gəlin,

Əli Şəfi—Elə gərdym daş deşildi, sonra bom-  
-bom, fantal pıṛ-pıṛ elədi.

Məhəmmədov—(Fəhlələrə cıqarış pul verir).

Əli Şəfi—(Fəndəqca calır ojnayırt) Haj, hoj,  
haj, Fantandur aj fantandır...

VI

CİHALƏT SƏMƏRƏSI JAXUD  
BİR JETİMİN XOSBAXTLƏQƏB

BİR PƏRDƏLİ UŞAQ TEATROSU

## MƏÇLIS ƏHLİ

Faiq əfəndi—Myəllim.

Sadaj Həsən zadə / Sə'ili şəjirdlər.  
Əsəd Əhməd zadə \

Ismayıł—Tənbəl və nadir şəjird.  
Dadaş—Əşədin atası

Məçlis myəllimlərin məktəb otaqında əmələ gəlir. Fajiq əfəndi sandaljada oturub qəzətə oqujır. Hə-jətdə uşaqların ojnamaq səsi eşidilir. Ismajil deşy-acıq, yzy myrəkkəb ilə qaralanmış icəri girir. Gəz-lərini vəhşi kibi acıb jumub cıqıraq-cıqıraq da-nışır və getdikcə səsini javasıbdır.

Ismajıl—Aqlaja-aqlaja myəllim əfəndi. Sadaj Həsən zadə dərs oquduqum jerdə gəlib başı-  
ma bir jumruq cırpdb ki, əqlim başımdan  
cıqdb. Bir baqıñız, jeri də şisibdir (gəstərir).  
Fajiq əfəndi—Mən səni də tanrıyram, Sadaj  
da (cəsməgini dyzəldir). Sadaj hec vaqt  
elə işi etməz.

Ismajıl—Myəllim! Hamdan xəbər alıñız, mən  
hec nə etmirəm. Öz jerimdə oturub dərsimi  
oqujurdu; o necə dəfə məni vurub amma  
mənim jazıqım gəldigi ycyn gəlib sizə şikajət  
etməmişəm (əlini başına aparıb jalandan de-  
jir) of...of... neçə aqırıyər!..

Fajiq əfəndi—(baqıb gəryr ki, deşy, qarnı  
acılmış, pəncəgi dyjmələnməmişdir). Bu nə-

dir? Qarnı aşıq. Deşyny dyjmələmək də  
bilmirsənmi, ədəbsiz!... O nədir? Uzyn qap qa-  
ra qaralmaşdır!... Məgər sən yzyny jumursan?

Ismajıl—(Aqlaja-aqlaja) jujuram myəllim!..  
(Özyny elə gəstərir ki, guja utanıır.)

Fajiq əfəndi—Bu qara nədir, yzyny-gəzyny  
bulamışsan?

Ismajıl—Qara pisdir, myəllim əfəndi, jaılyır!...

Fajiq əfəndi—Nə qara pisdir, jaılyır? Uzy-  
nə jazmajırsan ki... (bu vaqt da Əsəd Əhməd  
zadə icəri girir).

Əsəd—Myəllim əfəndi! bu Ismajıl Sadajı elə  
vurdı ki, jazlıqın burnundan qan bulaq kibi  
açıq. (Ismajıl bunu eşidəndə Əsədə qəş-gezlə  
açıqlanıb hədələjir və əzyny elə gəstərir ki,  
guja aqlajır).

Ismajıl—Myəllim! Hamşə şejirdlər mənimlə  
dyşməndirlər, hamşə gəlib jalandan sizə şikajət  
edir ki, siz mənə tənbəh edəsiniz.

Fajiq əfəndi—Ej nadinç! Elə bunun ycyn qa-  
baqça şikajətə gəlmışsan?

Sadaj—(Uzy jujuimus icəri girir). Myəllim əfəndi!  
Mən bilmirəm bu Ismajıla nə etmişəm? Dy-  
nən bir erməni uşaqlı ilə kycədə savaşırdı,  
mən də gedib aralaşdırdım. İndi məndən ra-  
zıleyq etmək əvəzinə vurub burnumu qanatdı!

Ismajıl—(Aqlaja-aqlaja) Myəllim əfəndi, jalan  
dejir; siz də onun sezymə inanırsınız!

Ə s ə d—Baq odur. Ałńńyň da dynən erməni uşa-  
qy vurub şışdiribdir.

I sma j y l—(Onu hədələjir). Sən orada idin? №  
ycyn jalan daňşırsan?

F a j i q ə f ē n d i—Aj jaramaz! Bəs dejirsən Sa-  
daj səni vurmuşdur?

S a d a j—(Təəççybə) Mən səni nə vaqt vurdum?!

I sma j y l—(Aqlaja-aqlaja). Hə, sən vurdun da....

F a j i q ə f ē n d i—Səsini kəs ədəbsiz! Nadincilik  
etdigin bəs dejil gəlib bir bəhtan da dejirsən!..  
Bu gyn bir saat naharsız qalarsan. Get!

I sma j y l (Aqlaja-aqlaja)—Myəllim əfəndi, mən  
nə eləmişəm?

F a j i q ə f ē n d i—Daha nə edəçəksən? Min dəfə  
sənə tapşırıtmışam ki, dinç ol, savaşma. Kycə  
uşaqlarla ilə gəzmə... amma mənim sözlərim  
hec sənin qulaqında qalmajыr!..

I sma j y l—(Aqlaja-aqlaja) Myəllim əfəndi! dykə-  
nimizin qabaqında jazъqça-jazъqça oturmuş-  
dum, hec kəslə işim joq idi...

F a j i q ə f ē n d i—(Səzyyny kəsib) Hə, jazъqça-  
-jazъqça! Doqru dejirsən. Coq jazъq oqlan-  
san!... Maşallah.

I sma j y l—Bəli! Jazъqça-jazъqça oturmuşdum.  
Birdən qonşumuz bir erməni uşaqqı gəlib baş-  
ma vurdu, qacdb. Mən də durub onu vurdum.

F a j i q ə f ē n d i—Sənin dykanda nə işin var  
idi?

Ə s ə d—Myəllim əfəndi! Hər gyn məktəbdən cı-  
qan kibi dykənə iyiyryr.

I sma j y l—Mən getmirəm anam jollajır.

F a j i q ə f ē n d i—(Jan tərəfə) Təqşər bunların  
ata-anasındadır; evladlarına tərbijə ver-  
mək əvəzində kycə-bazarın çapına salırlar.  
Uşaq zaj olur, gedir; bundan sonra bunlardan  
adam olarmı? Tərbijəsizlik, ədəbsizlik bun-  
larda kək baqlamışdır. (Ismayıla) Mən sənə  
deməmişəm ki, dykənə getmə? Dynən ata-  
nın saqyrəb ona demədimmi? Itil buradan, sa-  
at ucəçən naharsız qalarsan!..

I sma j y l—Daha getmərəm, Myəllim əfəndi! Bu  
dəfəlik məni baqışla! Uşaqlar hamısbı mənim-  
lə dyşməndirlər.

F a j i q ə f ē n d i—Səni min dəfə baqışlamışam.  
Amma əsla halına təfavyt etməmişdir. Get!...

Əsəd! Sən dajan, səninkə sezym vardır.  
(Ismayı və Sadaj gedirlər. Otaqdan cıqan vaqt  
Ismayı Sadaj dyrtmələjir və qayıdbə gəz al-  
tə myəllimə baqır)

F a j i q ə f ē n d i—Əsəd, hərcənd coq zəhmət cək-  
dim, amma şykyrlər olsun ki, zəhmətim itmə-  
di. Qlori darylmışlıminında olan parsionə  
bir nəfər şejird qəbul etmək üçün verdigimiz  
ərizəni oranın mydiri qəbul etmişdir. Sənin

calışsan və sə'ili olmaqına görə qərar qoymuşq ki, oraja sən i gəndərək; **gəryrsən ki**, sə'ili olmaq nə qədər jaxşdır. Sən çalışsan və sə'ili olmasajdı, bu gyn bu xoşbaxtılıq bir başqa şəjirdə qismət olaçaq iai. Inai gəata-anama xəbər ver ki, sabah sən i Qorijo gəndərəcəgəm. Əzizim! Orada çalış, sə'j et qoj myəllimlər sən i sevşinlər. Inan ki, yc idən sonra bir alim və kamil insan olub vətəninə qajıdaçaqsan; o vaqt millət və insanıjjətə xidmət edərsən.

Әсәд—Әғәндім! тәşеккүрлөр едірәм. Сизин жаңбырынан  
Іылғалатыңыз мән hec ваqt unutmaram!

F a j i q ə f ə n d i—Get evinizdə de ki, palтарла-  
ръпъ hazırlasъnlar. Sabah gərək gedəsən!...

(Əsəd gedir, Fajiq əfəndi qəzət oqumaq  
başlajır. Bu halda Sadaj icəri girir və bir  
tərəfdə qəmgin dajanırt. Myəllim onu gərməjir  
bir azdan sonra myəllim başınp qaldırtır  
gəryr və onu saçğırgı).

Fajiqəfəndi—Sadaj! Buraja gəl, gərym nə  
ycynı aqlaňırsan?

Sadaj—Əfəndim! Məgər mən calışqan deyiləm?  
Məgər mən tənbələm?

Fajiq a fəndi—Neçə; sənə kim deyir ki, tənbəlsən?!

S a d a j—Bəs Əgoriə Əsədi gəndərirsiniz, məni nə  
ycyn gəndərməjirsiniz? Onun ata-anası var.

Mən jetiməm, Onun ucunmy? Myəllim əfəndi!  
Məni gəndəriniz. Səz verirəm ki, geçə-gyndyz  
calışsb coq jaxş oqujaram. Oranın myəllimə-  
iərindən soruşarsınız, əgər pis oqusam, jə-  
nə məni geri qajtaratsınız.

Fajiq əfəndi—Sada! Paxıllıq etmə! Doğrudur Əsədin atası var. Amma onlar da fəqirdirlər. O qədər pulların işqdur ki, uşaqların elm oqumağı göndərsinlər. Paxıllıq jaxş xasiyyət dejildir... Sən də calış onun kibi olasan. Səni də allah qojsa gələn il göndərərəm. Indi hələ balaçasan.

S a d a j—Əfəndim! Inanıňız ki, artıq səj edəçəgəm. Indi Əsəddən bir az geri qalmaqtyň səbəbi odur ki, xalamыn evində nökərlik edi-rəm. Pansiona girəndə, dərsdən başqa hec bir işim olmajaçaqdır. O vaqt mən coq jaxşy oquja biləcəgəm. Mən hec bir sýnýfda qalma-ram.

F a j i q ə f e n d i — Mən sənə inanıram. Amma sən də inan ki, indi daha onu qojud səni gəndərmək olmaz. Qoridə də bilirlər ki, biz oraja ki-mi gəndərəçəjik.

S a d a j—Өфөндим, Соң тәвәкке, едірәм, әғар  
мымкyn оlsa....

Fajiq əfəndi—Gələn il allahı qojsa, səni gəndərərik. Get, xatırçam ol (Sadaj gedir). Ax nə olajdə ki, qydrətim olajdə, bu uşaqqı ağla-

maqa qojmazdym. Gəndərib əz xarçımla oqu-  
dardym. Həm qabil və həm səjili və həvəslı  
bir uşaqdır. (Dadaş kişinin səsi gəlir. Baյır-  
dan kəntli dili ilə cəfərgətir).

D a d a š—Mollaxana buradadır?

F a j i q ə f ē n d i—Bujurunuz, bujurunuz!... (Dadaş  
Əsədin əlindən dutub icəri girir və ajaq ystyn-  
də durur).

D a d a š—(cəfərgə-cəfərgə)—Salam-əlejkym molla!  
Məsələn jaxşsanm? Allaha şykyr biz jaxş-  
ıq!

F a j i q ə f ē n d i—Əfəndim, bujurunuz, ələsiniz!

D a d a š—Elə belə də jaxşdır. Rahətdir. Saq ola-  
san, aj mollaçan! Axır sən bu uşaqı lap zaj  
etdin, getdi ha... Bu gyn bu mənim əhvalıny  
pozub xərab eləmişdir!...

F a j i q ə f ē n d i (Gylımsənir).—Nə olub məgər?  
D a d a š—A kişi, mən nə bilim, jaxamdan dutub  
dejir ki, Ələrdürmü, Ələrdürmü nə zəhirmar-  
dır, dejir oraja gedəcəgəm. Bi, a... aqıńń qa-  
ra aparıb dəli olub, axır bilməjirəm bundan  
axund olaçaq, əfəndi olaçaq, axır nə olaçaq  
gərək?

F a j i q ə f ē n d i—Nə ycyn Dadaş daj! Oqujar  
myəllim olar. Bəs sən istəməjirsən ki, uşaqın  
oqujub kamil bir adam olsun?

D a d a š—A kişi, mənim uşaqım bir az sijahi—  
səriştə başa dyşdy coqdur, Daha coq oqusa

Vəçdən cəqar. İndi hec bilməjirəm bunu sən  
neçə başdan cəqartımsan; axır bunun nə de-  
digidir.

F a j i q ə f ē n d i—Dadaş daj! Bəs biz dört-beş  
aj bundan iləri Əsəd barəsində danışmadıqını  
və sən də söz vermədinmi ki, Əsədi gəndərək,  
getsin? İndi bəs nə ycyn razı olmaırsan.  
Gəryrsən ki, bir nev'lə cara taprışq; nə  
ycyn zəhmətimiz hədər olsun?

D a d a š (jaltaqlıq ilə)—Sənə qurban olum, mən  
nə vaqt söz verdim?

F a j i q ə f ē n d i—Neçə, nə vaqt söz verdin!  
Dört-beş aj bundan iləri aq saqqalların ja-  
nında gəlib bizdən razılıq etmədinmi?

D a d a š—A başıla dənym! O vaqt sən mənə jəqin  
bir söz dedimmi? Ançaq dedin ki, jazaq, nə bi-  
lim daha nə dediniz!... Mən də dedim ki, hə  
jaxş... bi, a... Ələt etmədim ki, vaj... oda,  
ojuна dyşdyk, a kişilər... (Əsəd atasına) javaş,  
a kişi javas bir az qajda ilə danış!

F a j i q ə f ē n d i—A qardaş! Mən səni çəbrən oq-  
lunu gəndərməgə vadar etmirəm ki,... mən sə-  
nə ançaq jaxşlıq edirəm. Daha oda, ojuна nə  
ycyn dyşyrsən? Uşaqıńń myftə oqumaqə gən-  
dərirlər. Sən gərək razılıq və təşəkkyr edə-  
sən.

D a d a š—Joq mollaçan! Sən olasan allah, bizim  
uşaqıńń jaxasından əl cək. Mən əlməmişəm

ki, o celdən-celə, daqdan-daqa dyşsyn, Əzgər  
lərin qarşılarında nekər olsun. Məgər mənə  
ejib dejil? Axır mən də əzym ucun bir  
adamam.

Fajiq əfəndi—A qardaş! Nə səzlər danışır-  
san? Bir kəlmə başa dyş və anla! Biz sənin  
oqlunu gəndərməjirik ki, gedib nekərlik ejlə-  
sin. Biz gəndərirki, gedib oqusun adam ois-  
sun, mədəni olsun.

Dadas—Biy bu nə səzdyr! Bədəni olsun? Indi  
mən oqumamışam bədənim joqdur? Adam  
dejiləm?... (Tərəfə) Gör birçə nələr danışır-  
lar. Bişmiş tojuqun gylməsi dutur.

Fajiq əfəndi—Jaxş adamsıñız Dadas dajı!  
Amma elminiz olsadı iap gəzəl olardı.

Dadas—Neçə jə'ni burun, qulaqıñıñ  
dejişdirədim?

Əsad—Ata, mən getmək istəjirəm. Sən allah qoj,  
gedim.

Dadas (Oqluna)—Kəs səsini hejvan! (Başına  
bir qapaz vurur).

Fajiq əfəndi—Dadas dajı! Qulaq as gör nə  
dejirəm. Nahaq jerə uşaqlıñ bədbaxt etmə;  
belə iş mindən bir uşaq ucun mymkyn olur.  
Əsad qabil və səjili uşaqdır. Ona mənim hej-  
fiim gəlir. Jəqin bilirəm ki, bir necə ilə Glori də  
oqujandan sonra kamil insan olar.

Dadas—Mollaçan, sən əlasan allah, bu xatanıñ  
mənim başımdan rədd et! Bilirəm sizdən bir  
uşaq istəjiblər, bir ietimdən-zaddan tərənpəz  
gəndəriniz. Daha mənim oqluçaqazıñıñ əlim-  
dən almajıñız. Mollaçan, ver əl-ajaqıñı  
əpym. Allah xatırınə məni bu oddan-jalavdan  
qurtar; uşaqçıqıñ da dərəjə-tərəjə salma. Sən  
allah, mənə jazıqıñ gəlsin.

Əsad—(javasça) Nə ucun qojmajırsan gedim,  
aj dədə! mən getmək istəjirəm.

Dadas—Sən coq qələt eıləjirsən! Əhməqin bri!

Əsad—Belə, dədə cıqırıma! Bu çyrə bərk danış-  
maq eijbdır.

Dadas—Ada demirəm səsini kəs!... əhməq səsi-  
ni kəs! Bu saat dərini boqazından cıqardaram!

Fajiq əfəndi—Qardaş, belkə sən başqa çyr fi-  
kir eıləjirsən. Bu qədər bil ki, Qoridə bir böyük  
məktəb var. Mən də orada oqumuşam. Sə-  
nin oqlunu da oraja gəndərirəm.

Dadas (Təəccyblə)—Pi...a...Mən o qədər əhməq  
dejiləm ki, başa dyşməjəm.

Fajiq əfəndi—De jaxş... atan rəhmətlik, biz  
də istəjirik sənin oqlun gedib orada oqusun.  
Elmili, kamallı, mədəni insan olsun.

Dadas (Tərəfə)—javas jə boqazında qalar, məni  
aldatmaq istəjir (myəlliñə) axır mollaçan!  
Ejib olmasaň Əsədin anası dejir ki, mən

uşaqımdan bir saat da ajrılmaram. İstəjirsən gedək bizim evə, gər anasə nə qıjamət qopardır.

Fajiq əfəndi—Həqiqət bilmirəm sizin bu işinizə nə ad qojum?

Dadaş—Mollaçan! İstəjirsən məni dut burada bir jaxş kətəklə. Lap vur başımy da jar. Məni bu tələdən qurtar. Allah xatırına məni bu xatadan azad et.

Fajiq əfəndi—Dadaş dajъ! Sonra peşman olarsan. Amma o vaqt cara olmaz. Vaqtъ kecmiş olar.

Dadaş—Nə ycyn peşman oluram. Uşaqqımdan əl cəkməmişəm ki?

Fajiq əfəndi—(Tərəfə) Lap mən təəccyb edirəm ki, dynjanıñ bu ъısqılvı vaqtında, ijir-minçi əsrə belə də qəribə, nadan avam olurmuş?

Dadaş (tərəfə)—Ax...bu mollalar da danışrlar ha!... Aj bunlar uzuncu olur ha!... (Myəllimə) Doqrusu mən sənə uşaqları vermərəm. Mən uşaqqılmış kycədən tapmamışam. Jumuşaqlıq ilə dejirəm. Gəryərəm qanmağırsan, mən: mən o qədər əhməq dejiləm. Bilirsən ki, nə ejlərəm hıja...

Fajiq əfəndi—Bundan artıq daha nə edəcəksən? Siz də dejirsiniz ki, biz də atajıq, ada-tıq, Aj maşallah!...

Dadas—(irtməklənib oturduğu jerdən hırslı qalqır) Mən kimdən əksigəm? Jəni sən bu kaçızıñ aqınpı-qarasıny qandın, adam oldun?... Biz hejvan olduq? (Tərəfə) Buňa baq, gər nə danışsın.

Fajiq əfəndi—Qardaş, mənim vaqtım joqdur ki, səninlə savaşam. Səninlə danışmaq vaqtъ tələf etmək, vaqtъ əldyrəmkədir.

Dadas—Neçə? Məni əldyrəmkə istəjirsən. Məgər olkənin jijsi sənsən? Gyç dejil ki, mən uşaqqılmış vermirəm də...

Fajiq əfəndi—Qardas, get işinə. Səninlə mybahəsə eləməgə mənim vaqtım joqdur.

Dadas—Hə, həm ildə yc-dərt dəfə bir-iki vərəq cərəkələrini uşaqlara verib pul alanda vaqtъ olar!...?

Əsəd (Atasına)—Ata, bir az ədəbi danış, ejbdır.

Dadas (Oqluna)—Səsini kəs əhməq! Uzun danışma. Dys qabaqıma gedək (qağıdxır myəllimə) sən də qalmajasan, məktəbin də (sonra oqlunu bojnunun ardından itələjir). Syr gedək, nadan. (Bunlar cıqandan sonra səhnənin arqasında uşaqlaşa-alşa atasına dejir):

Əsəd—Ata, nə ycyn belə qejly-qal edirsən?

Dadas (Oqluna)—Ada, demirəm səsini kəs, joqsı, joqsa lap başıny əzərəm. Əhməqin biri.

Fajiq əfəndi (jaňıbz)—Indi gəl belə adamlar ycyn haqqı—səj' el; zəhmət cək; axırda bu

da aldbqyn myzd! Doqrusu bizim mysəlmənlər ucyn myəllim olmaqdən cətin əzab olmaz. Cələş, vuruş, zəhmət cək, əzijətdə qal, buna jalvar, ona jaqar, bunun ucyn iş dyzəlt.. axırda razılbq əvəzinə səjyış eşidəçəksən. Ah, bilməjirəm nə vaqt xejr və şərrimizi qaribb dost və dyşmənimizi tanrıjaçağıq (bu halda Ismajlı aqlaja-aqlaja icəri girir).

**I s m a j ı**—Myəllim əfəndi. Mən oturub dərsini oqujurdum, lap nahaq jerə Sadaj gəlib mənə bir təpik vurdur. Az qalmışdı ki, lap jəqibb qolun sənsən.

**F a j i q ə f ə n d i**—Itil, çəhənnəm ol nadyryst.  
mən səni tanrıjıram, sən nə juvanınp quşusan!

**I s m a j ı**—(Aqlaja-aqlaja)—Elə siz həmişə Sadajın sezymə inanırsınız.

**F a j i q ə f ə n d i**—Dəşyny dymələ. Paltarınp dyzəlt, biədəb. Bu nədir qarnınp, dəsyn acıq gəlib qabaqında dajanmışsan. Get Sadaj buraja saqır (Ismajlı gedir. Səhnənin arqasında uşadan dejir.) Sadaj, Sadaj! Bujur, bujur, indi sən də mənim kibi naharsız qalarsan (Sadaj qorqa-qorqa gəlir və dajanır).

**S a d a j**—Myəllim əfəndi, inanınpz ki, mən hec bir şey etməmişəm. Ismajlı ezy...

**F a j i q ə f ə n d i**—(Onun sezymy kəsib) Sadaj, qulaq as; sən jetim olduqun ucyn allahın sənə rəhmi gəldi. Sən Əsəddən xoşbaxt oldun.

Daha onu gəndərməjəçəgəm. Get hazırlan, sabah Əlorija səni gəndərəçəgəm.

(Sadaj coq sad olub, o jan bu jana baqyr).

**F a j i q ə f ə n d i**—Nə ucyn mat-myəttəl qaldınp?  
Sabah jəqinən gedəçəksən. Get hazırlan.

**S a d a j**—Mənim qıjmətli və səvgili myəllimim!  
Siz bu gyn məni ehja etdiniz. Allah sizdən razı olsun. Bilmirəm nə nəv' ilə sizdən razılbq edim.

**F a j i q ə f ə n d i**—Get, əzizim! U mudvaram ki,  
az bir vaqta kamil bir insan olub əz vətəninə qayıbdarsan. Vətən və millətinə xidmət edərsən; Get elmin nuri ilə nurlan və çamaata bildir ki, elm və mədənijət insanı xoşbaxt edər. Get allah sənə kəmək olsun.

P O R D Ə

*TAQIB VƏ NAQIB*

BIR PƏRDƏLİ PJES

## ƏFRADI-MƏÇLIS

1. Taqъ—çavan oqlan—qaraulcu
2. Naqъ—çavan oqlan—papaqсь
3. Qarгъ—ev jejəsi

Касъб bir evdə vaqe olur.

(Taqъ əlində jaılъq icində ət, jorulmuş daxil olur, jaılъqъ mizin ystə qojur)

### Т а q ь

A kişilər, belə gyn kecirmək olar? Geçələr sybhə kibi jatmajb qaraul cək, bununla belə aldyqыn donluq da səni gərməsin, gyndə də bir dykancı gəlir ki, nə bilim bu geçə mənim dykańıň kəsiblər, indi gəl aldyqыn donluqu da buna ver ki, xəçalətdən qurfarasan. Səhər cərəgini gynortə, gynortanı aqşam saat 8-də jeginən. (Əti doğramaşa başlar)—Bu gynləri çanımdan, boqazımdan kəsib var joqumu vermişəm jaňım girvənkə ətə, cynky allah olənlərinizə rəhmət eləsin, mənim rəhmətlilik nənəm dejərdi ki: balam çymə aqşamı oçaqып altıňp boş qojma. Odur ki, mən də onuň sezyunu jerinə jetirirəm,

(Maşyńp jandırıbba əti tavaja tekər)—Bu bis-  
məkdə olsun, mən gedim sajsıdan caj alıb gəti-  
rim, cynky bu şoqəribin ystyndən caj icməsəm  
əlysty əngək eləjəçək (gedər).

(Bir qədərdən sonra Naqъ əlində cığər, evda-  
tə qaralımbş gəlir.)

### Н а q ь

Allah kəssin belə gyzəranıb, allah! A kişilər,  
səhər-səhər damaqınp caq, acırsan dykańıb, bir  
tikə alış-veriş eləjəsən, (əlindəki cığəri mazır ys-  
tə qojar) hələ oturmaqınp gəryrsən, bir də go-  
ryrsən girdovoj girdi icəri «Zaqrivaj jes!» Gynah-  
kar olursan, dejəsən «nə ucın, jenə nə olub be-  
gəm», bir də gərdyn, bir dyrtmə bojnunun aćınpa  
vurdu ki, «paşolt pirsidski lopatqa, sevəndi pad-  
şah anadan olan gyny rabataj». Bəli bağlaşdım.  
Bu gyn belə getdi. Indi kəmal istirahatla jenə dy-  
kanda oturub papaq tikirsən, bir də aqaicşnik  
gəldi: «Ada, razve sənim ne znajes ki, bu gyn  
padşah taxta cıqan gyn rabataj». Pah atamanı,  
bu gyn də bağlaşdıq. Nə bilim o biri gyn galır ki,  
bu gyn taxtdan dyşən gyny rabataj. A kişi, tək  
padşah olsa jaxşıbdır; bunun arvadı var, oğlu  
var, qızı var, nəvəsi var, nətiçəsi var, nə bilim  
iti var, qurdı var, ziri var, zibili var. A kişilər, lap  
adambıçana dojdurublar.

(Cığəri kətyryb tavaja tekəmək istədikdə əti  
gerər.)

Aha.... bu nədir?

(Qajıdbəb çigəri mizin ystə qojar)

Burada ki ət var, bunu bura kim təkmyş olsun (fikirləşir)

Hə, jəqin ki, bu qarışın işidir. Evi boş goryb... jaxşır zalımlı qızdır, indi sənə gəstərərəm,

(Tavanı gətyryb pəncərədən atar, çigəri tavaja təkyb qovurmaqə başlar).

Bu burada qovrulmaqdə olsun, mən də gedim bir dəstə kəvər alım (gedər).

(Bir azdan sonra Taqъ əlində caj daxil olur, cajın mizin ystə qojuub əti qovurmaqə getdikdə, çigəri gəryb təəcçyblənər).

### T a q ь

Aha, bu nədir. Bu ki, çigərdir, ət ki, dənyib çigər olmaz. Aha, jəqin bu qarışın işidir (qarşıya tərəf) Aj sən əzyn ələsən, dejə dejə aşna, cıq- dınl oçaq başıla, sənin kibilərin xoruzunu coqdan qoltuquna vermişəm. (Ətəgilə tavanı gətyryb qarşıdan atmaq istədikdə, gəlməkdə olan Naqъ ilə burun-buruna toqunarlar).

### H e r i k i s i

Paho...

(Bir-birinə baqqıqdan sonra Taqъnın əlini tava jandırıqlıqdan, maşının ystə qojar və aşıqlı Naqъja baqar, Naqъ əhəmijjət verməjib gedib çigəri qovurar). (Taqъ təəcçyblə.)

### T a q ь

Balam, sən kimsən.

### N a q ь

(çigəri qurdalar)

Balam, bəs sən kimsən?

### T a q ь

Mən sənə bujururam, sən kimsən?

### N a q ь

Mən də sənə ərz edirəm, sən kimsən?

### T a q ь

Aha, bu jaxşır! Balam, sən burada nə edirsən?

### N a q ь

Əvvəl sən seilə gəryüm, sən burada nə eləjir- sən?

### T a q ь

Mən bu oçaqı qarşıdan kirajə dutmuşam.

### N a q ь

Nə? Adə, mən ki, bunu qarşıdan dutmuşam.

### T a q ь

Hə, həpənd balası, həpənd! Getdikcə caşırsan ha!..

### N a q ь

Qırışmal oqlunun aqъz-burnunu vurub da- qıdaçaqam (balaça qulajlanır).

Т а ғ ь  
(ақынъ)

Адә, осағытъ jalandan kirajə dutmuşам де-  
дигин бәс dejil, bir hejvərə-hejvərə də danışsın!

Т а ғ ь

Адә, мәниим отағытъ адъна salmaq istejirsən!?  
Allah vurub səni də, sənin babanı da. Otaq mə-  
nimdir.

Т а ғ ь

Адә, belə eləmə ki, jyxym ajaғытън altına,  
qol-qabylqanla hesablaşып ha!...

Н а ғ ь

(Bir dyrtmə vurur Taq्यя)

Adə, kimin adə!

Т а ғ ь

(Taqъ da bir dyrtmə vurur)

Adə, sənin...

Н а ғ ь

(bir jumruq)

Dejəsən lap başdan съqырсан! Otaq mənimdir!

Т а ғ ь

Xejir mənimdir (o da vurur).

Н а ғ ь

Mənimdir.

(Vuruşurlar. Bu dəmdə qarъ icari gəl-  
dikdə bunlar qızlışdılalarından qarъja bir  
necə jumruq dəjir. Taqъ qarъnın qolun-  
dan jarpışın bir tərəfə cəkər.)

Т а ғ ь

Aqъz, de, gərym, otaq kimindir?

Q а г ь

Sənin.

Т а ғ ь

(Naqъja)

Gərdyn!

Н а ғ ь

(qarъnın bir tərəfə cəkər)

Doğrusunu de, kimindir?

Q а г ь

(Naqъja)

Sənin!

Н а ғ ь

(Taqъja)

Gərdyn ki, mənimdir!

Т а ғ ь

Xejir, məniimdir!

Н а ғ ь

Allah səni vurmuşdu (vuruşurlar, qarъ ar-  
laşqda əzilir),

## Q a r ь (dəjylə-dəjylə)

Aj balam, bir dajanıñ, bura gəlin, oturun.  
(Aralarınna girib hər ikisinin qolundan dutar,  
hərəsini bir stul ystyndə oturdub aralarında du-  
rur Naqya:)

Ev sənindir (Taçya) Ev sənindir (onlar hər  
ikisi də mat bir-birlərinə baqırlar Qarın Naqya).

Baq, sən gyndyzlər dykana gedib aqşamlar  
gəlirsən, (Taçya) sən geçələr gedib gyndyzlər  
evə gəlirsən, mən də ki, sovsuz, kimsəsiz qarşıjam.  
Bu otاقы bir-birinənən gizlin, hər ikinizə vermi-  
səm ki, bir nev' belə hej..... sizin də işiniz kecsin,  
mənim də. Indi əpyşsynyz.

(Hər ikisini miz ystyndən əjdırıb əpyşdyryr.)

Bu gyndə ki, cymə aqşamıdъr, dyiydən-zad-  
dan bişirmiş olarsınъz, jəqin ki, bu qoça qarşıny da  
jaddan cıqarmazsınъz.

(Taçy və Naqy mat, məbhut çamaata baqdıq-  
larıñdan qarın ysulluça cıqıb gedir). (Taçy və  
Naqy hərdən bir-birinə baqıb gylyrlər və yzlərinin  
o jana cevirirlər).

## T a q ь

Balam, sənin adıñ nədir?

## N a q ь

Bəs sənin adıñ nədir?

## T a q ь

Mənim adıñ Taçy!

## N a q ь

Mənim də adıñ Naqy!

## T a q ь

Sənətin nədir?

## N a q ь

Mən paraçsyıjam, bəs sən nə işdəsən?

## T a q ь

Mən də darqajam, darqa!

(Birdən ajaq səsi eşidilir, hər ikisi qarşıya ge-  
dib qarının duturlar).

## N a q ь

Aha, dejəsən gələn var, jəqin qarşıdъr. Qojma!

## T a q ь

(qarının bərk dutur)

Bərk dut, məbadə buraqasan! Zaňt qızъ jə-  
qin ki, jeməgə gəlib.

## Q a r ь

(qarın dalıñdan)

Qorımajın içeri gəlməjəcəgəm. Postadan ka-  
qız var, onu gətirmişəm.

## Тағы үә Нәғы

Aldada bilməzsən, astماڭ.

### О а гъ

(o tərəfdən)

Əjlə isə қарыпь balaça aralajıp, қағызъ ve-  
rim.

(Onlar қарыпь aralar, қағызъ Нәғы alar.)

### Нәғы

(ystyny oquduqdan sonra)

Ви қағызъ sənədir, burada Тағы jazъıbb.  
(Қағызъ uzadar Тағыja).

### Тағы

(albə oqujür)

Xejir, sənindir, burada Нәғы jazъıbb.  
(Қағызъ Нәғыja vermək istər, Нәғы almaz)

### Нәғы

Xejir, xejir, ələsən də Тағы jazъıbb gərmə-  
jırsən.

(Barmaqılı қағызъın ardınpı gəstərir.)

### Тағы

(açыqъ қағызъ mizin ystə cıgrar)

Burada Нәғы jazъıbb.

(Нәғы labyd qalb қағызъ oqujür.)

### Нәғы

Əzizim Тағы.

## Тағы

Xejir, Нәғы!

### Нәғы

Əvvələn ymdə mətləb vüçudunuzu allah taala salamat eləsin və sanijen, əgər bu tərəfin əhvalları bilmək istərsəniz, mətləb buradadır ki, sən jola dyşəndən sonra əminin get-gedə halb xəraflaşışb, indi lap əlym haləndadır (tez қағызъ mizin ystə atar). A kişi dejirəm sənindir, dejirsən belə (bir jana cəkilir).

### Тағы

(Bir qədər Нәғыja baqqıb oqujär)

Evdə məndən başqa bir kimsə olmadıqından, əmim ucyn korluq kecir. Cunkı mən bir tək ona lazımyńça qulluq edə bilmirəm. Əmin xahiş edir ki, əlində su da olsa, od da olsa qojub gəlsin. Mənə bir nev' xidmət eləsin ki, bu gyn, sabah dyn-iadan gedəcəgəm, bəlkə bir nev' dərmanlar vasi-təsilə babat olam. Əmin qızı sənə qurban olsun. Gəl ki, əmin jazъıddır. Bari hərdən bir daňna albə baqda gəzdirərsən. Bəlkə təzə hava ilə bir ləzzət alsın (Нәғыja) Al, al mənim belə qolum qardaşım joqdur. (Нәғыja gəstərir). Bax burada Нәғы jazъıbb bu қағыzъ sənindir!

### Нәғы

Xejir, Тағы jazъıbb, gəryrsən ki, nəqtə iki dənədir.

### Т а ғ ь

Xejir, nəqtə bir dənədir, ançaq jazanda qələm  
mi bərk basıbalar, qalın dyşyb, ona gərə iki dənə  
kibi gərynyr, al (uzadar).

### Н а ғ ь

Xejir, qələmi bərk basmajbalar, həqiqətən,  
bişək, bişybhə iki dənədir.

### Т а ғ ь

(kaçqızъ başына сърпар)

Adə, dejirəm zəhərmər sənindir, aj sənin  
belə...

### Н а ғ ь

(səzyny kəsər.)

Adə, dejirəm: sənindir (bərkdən.) Adə, aşkar  
Taçlı gərməjirsən!

Iki dənə nəqtə qojulub, iki dənə.

### Т а ғ ь

Xejir, xejir, nəqtə bir dənədir. Jəqin janından  
milcək kecib, bir nəqtə qojub, ona gərə Taçlı oqu-  
nur. Gərməjirsən, biri lap joqun, biri çunquşdur.  
Aja vár, aja joq.

### Н а ғ ь

Adə sənindir, dejirəm, burada Taçlı jazılıb.

### Т а ғ ь

Nundur.

### Н а ғ ь

Tejdir.

### Т а ғ ь

Dejirəm nundur.

### Н а ғ ь

Mən də dejirəm tejdir.

(Vuruşurlar. Bir qədərdən sonra qarşılıklı olaraq  
başqa bir kaçqızъ daxil olur, o da dyşər jumruq  
altına).

### Q a t ь

Aj bala, aj balam, məni əldyrdynyz. Aňňyz  
postadan jenə kaçqızъ gəlib.

### Т а ғ ь

(bir-birlərinə baqçırlar.)

Bu da sənə gəlib.

### Н а ғ ь

(kaçqızъ alýr. Qarşılıklı gedir)

Baq burada lap aşkar Taçlıdır, dəxi bunun  
başqa şəkki, şybəsi joqdur.

### Т а ғ ь

(alar baqar)

Balam, burada Naçlıdır. Nun hərfi lap ajdına  
bilinir.

## Naqъ

Xejir, səhvin var, tej hərfi aşkardır, burada kejfi-majəşa dejil; budur, budur iki dənə nəqtə səddi-İskəndər kibi durub gəzynyn qabaqında.

## Taqъ

(labyd qalyr)

Allahy əkbər (kaçqız alar, oqujur) Əzizim Naqъ!

## Naqъ

Xejir, Taqъ!

## Taqъ

"Salam duadan sonra jazъb sizə bildirirəm ki, əvvəlinçi kaçqız sizə gəndərəndən iki saat sonra əminin lapdan çanlı cıqqıdb. Ələndə o rəhmətlik bu vəsiyyəti elədi: Mənim jatdəqəm jerdə topraqı: icində, kypdə qızıl var. Onu gətyırərsən, əmin oqlunu da kaçqız jazarsan ki, gəlsin (Naqъja). Baq bu kaçqız mənimdir.

## Naqъ

(çəld əlindən qapar və bir tərəfə cəkilər)

Xejir, burada aşkar Naqъdər (oqujur.) Evesikdə olan olmaz satarsınız və mənim syr-symyklərimi kəc edib gəndərərsiniz Kərbəlaja. Orada o qızılların jejib-icib kejfi ədərsiniz!

## Taqъ

(əlindən qapır. Bir tərəfdə)

Aha, kejfi elərsiniz. Indi sənin yolunu gozləjirəm!

## Naqъ

(daldan qapar)

Tez gəl, əz tərəfi... (Taqъja) Balam bu kaçqızda, qabaqkъ kaçqız da mənimki imiş, mən hec bilməmişəm (bykyub çibinə qojımaq istər).

## Taqъ

Dajan, dajan səni allah vurmuşdu. Kaçqız mənə ver (onun qolundan dutar. Naqъń bərk itələjər).

## Naqъ

Adə, itil o jana, mənim səfərim var!

## Taqъ

Adə, səninlə dejiləm?

(Jarpışb mizin ystə jıqar, sonra Naqъ durub vuruşurlar. Səs-kyj dyşər).

## Qaǵъ

(daxil olar)

Aj balam, jenə nə oldu.

## Naqъ

Sən allah aj Qaǵъ nənə, bir bunu oqu, gəryn Taqъdər, ja ki, Naqъ!

## Q a r b

Aj balam, mən oqumaq haradan bilişəm!

## T a q b

(aqqlar)

Aj Qar'b nənə. Allah ələnlərinizə rəhmət eləsin.  
Mənim rəhmətlik əmim Allah rəhmətinə gedib,  
indi onun...

## N a q b

(onun səzyny kəsər, aqlaja-aqlaja)

Xejir, aj Qar'b nənə, o rəhmətlik mənini; əmimidir,  
kaçqız mənə jazlıyb.

## T a q b

(bərkədən)

Xejir, mənə jazlıyb (qaşınır).

## N a q b

Xejir, mənə jazlıyb.

(Vuruşmaq istəjirlər. Qar'b aralaşdırır).

## Q a r b

Nənə sizə qurban olsun, vuruşmajılyz, də-  
japılyz, mən cəp gizlədim, hansınyz tapsa, ka-  
qız onundur. Hə, neçəsiniz, razısayıbz, ja joq?

## T a q b

Razıyám.

## N a q b

Mən də razıyám.

(Qar'b jerdən cəp gətyryb gizlədir. Naqıja.)

## Q a r b

Hə, tap gərək.

## N a q b

(fikirdən sonra)

Ver bundan!

## Q a r b

(əlini acıyr, cəp o biri əlindən səcqyr.)

Baq, uduzdun (kaçqızı alıb Taqıja verir)  
baq, daha vuruşmajılyz, kaçqız bu kişinindir (ge-  
dir). (Taqı şad olub ora-burasıny dyzəldir.)

## N a q b

Istər lap fələk gəlsin, əlsən də kaçqız mə-  
nimdir ki, mənimdir.

## T a q b

(nəvazişlə)

Balam, atam oğlu, baq bu kaçqız mənimdir,  
ystyndə əmim qızı Ismətin adı jazlısbıy. Atası  
Jaftuməli mənim əmimdir ki, Allah rəhmətinə ge-  
dib, mən də Mirzə Əskərin oğlujam. Atam Kərbə-  
laja gedəndə məni əmimə tapşırtışdı. Əzy də  
jolda Baqdadda Allah rəhmətinə getdi. Odur ki,  
əmim məni əzynə oqulluşa gətirmiyşdi.

Naqъ

(təqəjjyr halilə)

Sən Mirzə Əskərin oqlusən. O da mənim  
əmimdir, mən də papaqçы Jaftuməlinin oqlujam.

Taqъ

Vaqsej, əmi oqlu.

Naqъ

Naqъ əmi oqlu (hər ikisi quçaqlaşanda pərdə  
dıştır).

Pərdə

J O Q S U L L U Q E J B D E J I L

IKI PƏRDƏLİ MƏNZUM PJES

*Ostrovskidən iqtisas  
edilmişdir*

## ƏFRADI-MƏÇLIS

H a ç ь D ə m i r—Jétmış jaşında bir taçır.  
S ə f ə r—Səfalətə dyşmyş, qıraq jaşında haçъ  
Dəmirin qardaşы.  
J u s i f—Ijirmi beş jaşında fikri acъq, haçъ Dəmi-  
rin mirzəsi.  
Ə h m ə d b ə j—Mylkədar bir bəj.  
Məçlisə lazımlı olan şejlər:  
Dəşək (ystyndə haçъ Dəmir oturmağı)  
Stol, dəftər, kaqъz, cotqa, qalendar, sandalja,  
dəmir sandıq, dəvat, qələm.

## B I R I N Ç I P Õ R D Õ

Məçlis vaqe olur Haçlıyanıñ hyçrəsində, M i r -  
zə J u s i f stolun daňında oturub hesaba  
baqyr:

### S ə f ə r

Qardaşымdır Jusif, bu itaçır başъ,  
Mən də onun kicik, doğma qardaş;  
Bir az burda isinməkçyn qoj gəlim,  
Titrəjirəm, dutmur sojuqdan əlim.

### J u s i f

Ejbi joqdur, gəl qardaşım, Səfər gəl,  
İstəsən də jat, bir qədər də dinçəl.

### S ə f ə r

Qovmazsan ki, məni Jusif burdan sən?  
Baq sojuqdan titrəjirəm gəryrsən.

### J u s i f

Bu nə səzdyr, hec belə şej olarmış  
Mysəlman da qonaqyń qovarmış?

### S ə f ə r

Jusif, Allah xoşbaxt ejləsin səni,  
Dyz bir ildir qardaşım qovub məni  
Bu dərbədər Səfər qadaň alsın,  
Qoj dərdimi dejim qəlbim boşalsın:  
Nə qədər ki, pulum, malym var idi,  
Mənə hər kəs joldas idi, jar idi,  
Hər jerdə aş vardı, orda baş idim,  
Xana qardaş, bəjlərə joldaş idim,  
Məst ikən molla evinə gedərdim,  
Bir syfrədə coq vaqt nahar edərdim;  
Indi hec kəs salamımyı almajır,  
Joldaşlar da məni jada salmajır.  
Uidum bu ahmaq icgijə, qumara,  
Qojdum pulu xanəndəjə, qızlara!..  
Aşna dediklərim məni sojdular,  
Axъr məni jaman gynə qojdular.

### J u s i f

(onun sezymy kəsərək):

Jaxşır indi ki, sən bunu dujursan,  
Nəcin qumara, icgijə ujursan?

### S ə f ə r

Nəcin? Bu aşkar şejdir, ahmaqlıqdan  
Bədbaxtlıqdan, jəqin ki, sarsaqlıqdan.

### J u s i f

Gəl tərk et icgini, olma qumarbaz,

### Səfər

Sən bilmirsən Jusif, tərk etmək olmaz;  
 Kimsə ki, dyşsə belə pis bir jola  
 Coq cətindir bir də o aqıl ola.

### Jusif

Neçə? Nə jol?

### Səfər

Dinlə şərh-i-hańımъ!  
 Ooj nəql edim sən də bil əhvalъмъ:  
 İjirmijdi atam ələndə jaşım,  
 Ajrı́lmaq istədi məndən qardaşım.  
 Gər daňşsam məni neçə ajyrdı,  
 Mylkyn coğun eż adına qańyrdı.  
 Bu... uzundur, Allahı ezy alimdır,  
 Mənim bu qardaşım neçə zalimdir.  
 Hər nə isə, aхыг mənlə belyşdy,  
 Mylkı́lər ona, mənə pul, veksil dyşdy.  
 Mən də burdan hajdı, getdim Tiflisə,  
 Joldaş oldum hər naəhlə, hər pisə,  
 Traqtırdə, duxanda, padvallarda,  
 Kef elədim, teatroda, ballarda.

### Jusif

Teatroja getmək gətirməz noqsan,  
 Gərər o gyzgydə eż ejbini insan.

### Səfər

Məgər hec bir ajıq olurdum geçə,  
 Ta bilədim artist ojnayıb neçə?

Anlamırdım əsla hara gedirdim,  
 Gedib jar joldaşъ qonaq edirdim.  
 Kefli idim, pulum nə qədər vardı,  
 Ançaq aýıldım onda ki, qurtardı.  
 Baqdım gərdym, nə tas qalıb nə hamam:  
 Съэмъш əlimdən var-joqum bittəmam.  
 Gənləm icgi istəjir nə etməli?  
 Pul da joqdur kimə, hara getməli?  
 Dutdum satdım birça-birça paltarъ,  
 Nəjim vardı: kyrky, bərky, şalvarъ.  
 Indi gəryrsən bu gyn də lailaç,  
 Bu qış fəslı əjnım çəndır, qarnım aç,  
 Hardan getsəm ваçır mənə çamaət,  
 Inan ki, əldyryr məni xəcalət.  
 Bir qəpijim joqdur əbibimdə, açam!  
 Bir gynymyn ruzisinə möhtəşəm.  
 Ançaq oğrılıquqa gəlir gumanım,  
 Joq, ona da razı olmır viçdanъм.  
 Sojuq dəjib, baq qurutmuş belimi,  
 Ovusdürüb havxururam əlimi.  
 Dərnəqlərəm donur, jerə dəjyrəm,  
 Θz-ezymy jorulunça sejyrəm.  
 Səhər tezdən tingələrdə dururam,  
 Gəlib-gedən məxluqa baş vururam,  
 Bundan, ondan qəpik, qrus alıram;  
 Uc gyn-yc gyn coq vaqtъ aç qalıram.  
 Joq bir adam gedib dərdimi dejim,  
 Sən de goryum nə qańyrm, nəjləjim.

### J u s i f

Bu jaramaz, joq, cara tap başınya,  
Mənlə olsa jenə de qardaşına.

### S ə f ə r

Joq, demərəm, cyn bir dəfə getmişəm,  
Aqlajaraq dərdimi ərz etmişəm.  
Qovdu məni, dyşdym ajaqlarınna,  
Coq jalvardım arvad-ısaqlarınna.  
Dedim: saqla məni qul olum sənə,  
Qardaş joq, saleh oğul olum sənə.  
Dedi: joqdur hec şejə lijaqətin,  
İtil burdan basar məni nikbatın!  
Nə etməli, Alläh versin bəlasın,  
Napak qulun haq dinlər iddiasın.  
(Jusif istəjir cəqarış ona pul versin)  
Jusif! Mənə pul vermə... jə'ni joq,  
Dejirəm ki, versən, az ver, vermə coq.

### J u s i f

Bujur, nə qədər istərisən verərəm,  
Səndən məgər myzajəqə elərəm?

### S ə f ə r

O, aq puldur istəmirəm, qoq dursun,  
Bu bir şahı hələ bəsimdir bu gyn.  
(Haçış Dəmir daxil olur.)

### H a ç ь

Sən burdasan, sənə kim verdi ryxsət?  
Bir də bura gəlməqə etdin çyr'ət?

Deməmişəm bu ətrafa dolanma,  
İtil burdan, daha artıq dajanma!  
(tərəfə)

Bağ, bağ buna, yz-gəzyndən bit jaçır,  
Məsx olubdur, insana da oqşamır.  
Şəxsi dutanda allahın qazəbi,  
Əlbəttə ki, əzy olar səbəbi.

### S ə f ə r

Qardaş sənə birçə kəlmə səzym var  
(Haçış səzyny kəsərək)

### H a ç ь

Cıq vaşıra etmə buranı murdar.  
Get, get hələ bu saat şyqlıym coqdur;  
Danışmaqa səninlə vaqtım joqdur.  
(Səfər gedir, Haçış cəkib hycrənin  
qarşıyını ərtür)

### H a ç ь

Jusif, bu gyn bir iaxşı fikr etmişəm,  
Aqsübəlli Əhməd bəj, eşitmışəm  
Bir az pul istər edə myamələ,  
Artıq tənzil ilə bir necə ilə.  
Fikrim budur onu cəqərgəm qonaq,  
Az pul verib kəndini girov alaq.  
Və'də tamamında işi dyzəlməz,  
Nə ki, fər'in, əslin də vera bilməz.  
İldən-ilə şışib artar tənzili,  
Təzələrəm nastojqajla veksili.

Sonra cıqardaram kəndi əlindən,  
Dolanarəq fariq-bal hasilindən.  
Bir nəfər də var aramızda dəllal.  
Tanrısanım? Binəkdar Suşan baqqal.  
Bir az sej də ona rysvat verərik,  
Gələçəkdə kəndə iefələnərik.  
Sabah gələçəkdir jəqin o bizə,  
Sən də nahar jeməgindən gyndyzə.  
Aqşam olçaq tez gəl bizdə şam elə,  
Jaz kaçqızın işi tez tamam ela.  
Mən gedirəm, var qeiri jerdə işim,  
Ançaq bununcundu bura gəlişim.

(Haçlı gedir, Jusif jaňıñz tərəfə  
Gəryrsyzmy neçə qara viçdandır,  
Insan cıldində jırtıç hejvandır.  
Utanım da, deñir mən mysəlmanam,  
Haçyıam, mo'minəm, əhli-qur'anam.  
Gərynyz neçə pambuqla baş kəsir,  
Əz doqma qardaş sojuqdan əsir.  
Kəlməcığın qayıb ona verməjir,  
Artıq-artıq min-min jaman söz dejir.  
Hər gyn gedir camaatla namaza,  
Başlaşır məsciddə razy-nijaza.  
Bıqıln vurdurmuş, uzatıňş saqqalı,  
Aqzıln etmiş qıraqıq pəndir motaň.  
Əldə təsbih, dodaqların tərpədir;  
Xalq da elə zənn edir ki, zikr edir.  
Halbu ki, tənzilin sajır pulunun,  
Şəhrin jetim, jesirinin, dulunun.

Bu fənd ilə əldən alır var-joqun,  
Qəbul edir dolaşdırır az-coqun;  
Sonra verir, gəjə cıqsa da yny,  
Gəj əskijə dyiymləjir gynyny.  
Mən də onun aşıqına Səfəri,  
Tarpıb verəçəjəm həmin xəbəri,  
Geçə gəlsin, həm qoj jesin aşından,  
Əhməd bəjir jaňında qardaşından,  
Pul istəjəndə kəsilər ilacı,  
Az da olsa boş jola salmaz Haç.  
Qoj hyçrəni baqlaşım durum gedim,  
Səfəri bu işdən xəbərdar edim.

PƏRƏDƏ

## IKINCI PƏRDƏ

Haçının evi bir nəcə dənə stol və miz dyzylyb, lampa janıq, Haçın əjləşmişdir, Jusif daxil olur.

Haçın

Jusif, gəldin, gəl əjləş görək nə var?  
(Jusif əjləşir)

Jusif

Saqlıqçınpəz, gəlməjibdir bəs olar?

Haçın

Necə olar? Jalqızça bir Əhməd bəj, Nekərsiz, fəldəssiz bura gələcək

Jusif

Bir adamın tək saqırmazlar qonaq,

Haçın

Bu nə səzdyr, hələ uşaqsan, uşaqq. Nə var xalqı jəqib bura dolduram, İstəjirəm mən bəjə tələ quram. Bir az da qəlb pulum var hec bilinməz.

Verrəm ona xarçlana ja xarçlanmaz, Hazır veksil kaçır var, jazarıq, Onun ucyn bir dar quju qazatıq. Bu məl'una hər nə eləsən azdýr, İcgicidir, fasiqdir, binamazdýr. Qəlb pulu verərik ona tənzilə, Həmin burda qol qojdurruq veksilə. Sonra getsin ha cəqərsən, baqərsən, Hər nə gəlsə əlindən, qoş qajırsən.

Jusif

Haçın, bəlkə işin ysty acılar, Xalqın janında bizi rysvaj qıllar. Qət-pəzər ondan da bədtər daha, Odur bu iş açıq gələr allaha!..

Haçın

Joq, joq sənin bu fikrin boş xəjaldýr, Bu çyr adamların malı həlaldýr. O Allaha, pejəmərbərə inanımr. Açıq saxıq icir, qorqmır, utanmır. Alimlərin dalıbsıncə danışır, Dindən-dondan cəqib coq azqınlashır.

(Bu əsnada Səfər daxil olur, Haçın durur və qəzəbli bir halda)

Haçın

Sənə kim ryxsət verdi gəldin bura, Itil, itil get çəhənnəmə, gora,

### J u s i f

Haçъ, sənin yrəgin ki, daş dejil,  
Saildir bu, dutaq ki, qardaş dejil.  
Nə ejbi var, qoj əiləssin, şam jesin,  
Ondan sonra qovsan, jenə qov getsin.

### H a ç ь

Indi iad adam gələçək, mən neçə,  
Qojum onu burda qalsın bu geçə.  
Gəryrsənmi aqzından nə ij qoqur?  
Xalq janında başımy jerə soqur.  
Nə ki evə, təjləjə də qojmazlar,  
Bunu ta bil ki, sal, qaşq oqurlar.

### S ə f ə r

Mən bilmirəm insanısan, ja hejvan?  
Beş dəqiqa səbir qılıb bir dajan!  
Qoj səzymy dejim, birçə qulaq as!  
Pis danışsam qovdur, dəjdyr, daşa bas.  
Dyzdyr çavanlıqda ioldan azmışam,  
Öz-əzymcyn dərin quju qazmışam.  
Səhv etmişəm pis olubdur myrəbbim  
Sən atsan da atmaz jəqin ki, rəbbim  
(Haçъ kəmali\_kydurətlə yzyn bundan o tərəfə  
cevirib açıqlı dirsəklənib ona baqyr)

### S ə f ə r

Gəryrsən ki, qardaş emrym qurtarmış,  
Belim bykylmış, saqqalıım aqarmış.  
Naharsızam, sojuqdan dutmur əlim,  
Əlmək istəjirəm, catmır əçəlim.

Hamallıq, fə'lalijə, joq əsəlm,  
Nə vaqtadək sailliklə dolanım.

(Səfər dizi ystə cəkmış ialvardıq halda  
Əhməd bəj icəri girir və dajanıb hejrətlə on-  
lara baqyr)

### S ə f ə r

İnsafa gəl, çevir məni başına,  
Allah ucun rəhm elə qardaşına;  
Jerdə qalmaz gəzdən aqan bu jaşlar,  
Əlbəttə ki, Allah qulun baqışlar.  
(Əhməd bəj salam verir, Haçъ qajıdbə onu  
gördykdə ajaqa durur)

H a ç ь  
Baqışlajni məni bəj çənablar,.  
Xoş gəlmisiz, bujur, bujur juqar.  
(Əhməd bəj əjləşir, təaryf qajdasi!ə)

Ə h m a d b ə j  
Əhvalıñz, xyda hafiz, ja Allah,  
Eiimisiz. Jusif aqa? Səfər, pah!  
Gərykmyrsən, nə qajırsan, nejirsən?  
Coqdan bizim tərəflərə gəlmirsən.  
Bundan qabaq maçlı, gəlib\_gedərdin.

### S ə f ə r

Jaxşı oldu, sən də təşrif gətirdin!  
A bəj, sən də bir qulaq ver sozymə,  
Nahaq danışsam dur, typur yzymə.  
Mən dejirəm bizim Haçъ dadaşa,  
Harda lazımlı olar qardaş qardaşa?

Geryrsən ki, nə kəkdəjəm, nə gyndə,  
Kafirin də rəhmi gələr görəndə.  
Qovma məni bu hallə az utandır,  
Birçə qarşın cərək verib dolandır.  
Javan cərək tapsam hec dərdim olmaz,  
Janıram aj qardaş, tystym dujuılmaz.  
Bu mən, bu-sən, bu qılıncınp, bu başım,  
Joqsulluq ki, ajıb dejil qardaşım.

### Haç

Bəsdir, daha nahaq janma, alışma,  
Aparma bejnimi uzun danışma!  
Bu qədər bil aləm dənsə pilova,  
Pup eləjib gəzyn dyssə ovçuna,  
Qarışdırram unu toza, pejinə,  
Bir dyiy, bir suluf vermərəm sənə!  
Hejif dejil sənə mənim cərəjim,  
Uzyny gərçək bulanır yrəjim.  
Adınp qojinusən mo'min, mysəlmən,  
Amma geçə-gyndyz lyl, qənbər piyan!  
Utanırsan, bu nə qandır, nə ardı,  
Mysəlmənləq əzy səndən bizardır!  
Dur ajaqa, darıxdırma coq məni,  
Itıl, joqsa syrytdyrrəm ləp səni!  
(Səfər durub gedir, Əhməd bəj Haçya təəc-  
çyb və qeizlə dejir.)

### Ə h m a d b a j

Haç, mən hec belə bilməzdim səni,  
Başqa çyrə aldatıňşdalar məni.

Nə inki səndən mən pul getyrmərəm,  
Evində də bir saat oturmaram.  
Burda, cərək jejib getsəm jatmaqa,  
Juqunda görərəm ilan, qurbaqa.  
Qardaşına rəhm etməjən bir nəfər,  
Başqasılə jaxşım rəftar edər?  
Joq, joq səndən kənar olmaq jekraqdər,  
Səndən qacan dərd, bəlađan uzaqdər.

(Durur getməjə, Jusif mytəvəçəh olub dejir):

### Jusif

Bəj əfəndi, zəhmət cək, bir az dajan,  
Getməlijəm mən də sənilə burdan.  
Bir-iki səzym var Haçya qoq dejim,  
Buna xidmət istəmirəm eləjim.  
(Sonra Haçya mytəvəçəh olub dejir)  
Nə zılm olybdur sənə cənab Haç,  
Bu nev'lə oltmusan qanlı aç?  
Bir fikr elə jetmişə catmış jaşın,  
Oğul, uşaqları joq, var tək bir başın.  
Mysəlmənam dersən, zəkat verməzsən,  
Nəzry-nijaz, ehsan, xejrat verməzsən.  
Bir qəpikdir sənin otuz iki disin,  
Geçə-gyndyz fikrin, sənətin, işin:  
Bunun onun maňın məngirləməkdir,  
Bir fikr elə, əzyn bu nə deməkdir?  
Məgər sənin joqdur həjan, abirun,  
Dutalıñ ki, jıqdən oldun da Qarun.

Səndən sonra gərym kimə qalaçaq,  
Arvadıň bir başqaşla alaçaq.  
Devlətinə sahib olub jejəçək,  
Ruhun ucyn myxəmməslər dejəçək.

### Н а ç ь


Artıq, uzun danışma, hərzə qoduq!  
(Jusif Əhməd bəjini əlindən dutub kənara cıvı  
çır və dejir)

### J u s i f

Gel Əhməd bəj, bundan uçuz qurtulduq,  
Joqsa sojaçaqdə sənin dərini,  
Aqlar qojaçaqdə jetimlərini.  
Mənim də şej verməjəçək bahama,  
Xatadır javuqluq bu çyr adama (cıqırlar).

1912

### P Ø R D Ø



### KİTĀBЪN İCİNDƏKİLƏR.

	Səhifə
Abbas sihhət haqqında . . . . .	9
Abbas sihhətin tərcüməsi-hals . . . . .	20

### SIHƏTİN ŞEİRLƏRİ

1. Oquqularıma . . . . .	27
2. Tərciməji halım və ja Hololo . . . . .	29
3. Sair . . . . .	31
4. Bəjani hal . . . . .	32
5. Şair və şə'r pərisi . . . . .	33
6. Əly şəhər . . . . .	44
7. Şamaxı zəlzəlesi . . . . .	46
8. Bahar aqsamı . . . . .	49
9. Əkrəm-bajə nəzirə . . . . .	51
10. Istiqbal bizimdir . . . . .	53
11. Mysalman yrafaların . . . . .	55
12. Əzələrin sevənlərə . . . . .	57
13. Dilbəri-Hyrijjətə qit'ə . . . . .	59
14. Juqu . . . . .	60
15. Şərara . . . . .	62
16. Fərjadi-intibah . . . . .	64
17. Aləmi-islamə . . . . .	66
18. Vavejavi nifrət . . . . .	68
19. Oğuzet nədir? . . . . .	70
20. Alimnymalar . . . . .	73
21. Əhmədin qejrəti . . . . .	75

	Səhifə
22. Tərəqqi və təbiətin qanunu . . . . .	79
23. Dərja kənarında . . . . .	81
24. Olmalıb . . . . .	82
25. Şeir . . . . .	84
26. Jaj geçəsi . . . . .	86
27. Jaj sahəri . . . . .	88
28. Əkinci nəqəməsi . . . . .	90
29. Qış . . . . .	91
30. Fizulinin bir qəzalını tərbe' . . . . .	92
31. Xəbərdar və ja zindan qaravulu . . . . .	94
32. Bir vərəqdir kitab xilqətdən . . . . .	97
33. İnsan vəzifəsi . . . . .	98
34. Sikajət . . . . .	99
35. N. Jarataşılı nəşidələrinən . . . . .	100
36. Əmir Xysrov Dəhləvinin oqluna nəsihati . . . . .	102
37. Jadındaməldər? . . . . .	104
38. Məst və ja sərxoş . . . . .	106
39. Naseh . . . . .	107
40. Bir məktuba çavab . . . . .	112
41. Sabir . . . . .	114
42. " " . . . . .	116
43. Jazmam! . . . . .	118
44. Bəradərim Fridunbək Kocərlı ənənələrinən . . . . .	120
45. Xaçə Hafız . . . . .	123
46. Sejx sə'di . . . . .	124
47. Mərsija . . . . .	125
48. Bir məktuba çavab . . . . .	127
<b>II</b>	
<b>ÇOCUQ MƏNZUMƏLƏRİ</b>	
49. Firdosyl-Ətfal jaxud coquqlar baqçası . . . . .	131
50. Ana və oğul . . . . .	133
51. Məktəb şagirdi . . . . .	135
52. Jatmış uşaq . . . . .	137

	Səhifə
53. Kec . . . . .	138
54. Ana və bala . . . . .	140
55. Gyllərin bəhsı . . . . .	142
56. İki uşaq . . . . .	144
57. Qarşı və qulluqçular . . . . .	146
58. İlk bahar . . . . .	147
59. Gel və caj . . . . .	149
60. İki dana . . . . .	151
61. Tənnbəl . . . . .	153
62. Tylky və qurt . . . . .	155
63. Tylky və mejmun . . . . .	158
64. Gyn və kylək . . . . .	159
65. Çytey və ilan . . . . .	161
66. Qurt və quzu . . . . .	162
67. Ulaq və aslan . . . . .	164
68. Jaz . . . . .	166
69. Bir məktəbdə imtihan . . . . .	167
70. Kyçə uşaq . . . . .	169

### III

#### TƏRÇÜMƏLƏR

71. Uequn və ja neçurum . . . . .	173
72. Qış jolu və ja qış səfəri . . . . .	175
73. Qaraçalar . . . . .	176
74. Qış . . . . .	178
75. Qafqaz . . . . .	179
76. Suda boqulmuş . . . . .	181
77. Gəzərəməsə . . . . .	185
78. Pejəqəmbər . . . . .	187
79. " " . . . . .	189
80. Mitsiridən . . . . .	191
81. Haçın Abreq . . . . .	208
82. «Tereq» in sevgəti . . . . .	223

	Səhifə
83. Uc xurma aqası	225
84. Qanlı	228
85. Cərkəslər	235
86. Mıbahəsə	241
87. Vətən	245
88. Ərdo mələk	247
89. İləri	249
90. Həjat	251
91. Zindan	253
92. Danışma!	255
93. Məjəsənəsi	257
94. Cəj kənarı	264
95. Jaj geçəsinin aqşamı	266
96. Raýz	267
97. Taxıl hicini	268
98. Dilənci	270
99. «Dibində»	272
100. Jaj səhəri	273
101. Uşaqlıq xatirət	274
102. Jaj səhəri	276
103. Ana duası	278
104. Dustaq	279
105. Vətəni jada salmaq	281
106. Kim mənə jayvraqdır	283
107. Jaqışdan sonra	285
108. Raýzın nişanaları	287
109. Aq paltar	288
110. Qış	292
 <b>TƏRÇİMƏ EDİLMİŞ COŞUQ MƏNZUMƏLƏRİ</b>	
111. Qış geçəsi	295
112. Qış sabahı	297
113. Raýz	298
114. Sykut	299

	Səhifə
115. Həjəçəndə nəqymalar	300
116. Qit'a	303
117. Ədalət	304
118. Lə'nət	305
119. Qaraquş və aşı	306
120. Zəhmatkeş aşı	308
121. Aşı və aşılar	310
122. Fil və alabaş	311
123. Balıq, ordək və xərcəng	316
124. Sazandalar	314
125. It və kelgəsi	316
126. Sərcə və qıraq	317
127. Qarışqa və milək	318
128. Baçca	320
129. Aşı və şir	321
130. Ot hicini	322

#### BIR MƏÇLİSLİ QOMEDIYA

Əslî erməniçədən axz və iqribas edilmişdir

131. Neft fantansı	323
--------------------	-----

#### BIR PƏRDƏLI UŞAQ TEATROSU

132. Çihalət səmərəsi jaxud bir jetimin xoşbaxılığı	349
---	-----

#### BIR PƏRDƏLI PIJES

133. Taç və Naçı	367
------------------	-----

AZƏRB. MƏRKƏZİ  
BƏYLƏF TÝMYAZI

Baş mətbuat mydirligi myvəkkilliği № 8421. Sif. № 1174.  
Tir. 3000 İstehsalata veril. 21/XI—34. Capa imz. 3/III—35.  
Cap listi 12 7/8. Kaçəz formatı 62×94 1/32.  
Azərnəşr mətbəəsində basıldı «26-lar adınlı» Kitab Sarayı.  
Bakı, Əli Bajramov kycası

1935  
206